

TİMUÇİN ƏFƏNDİYEV

MƏDƏNİYYƏT VƏ  
İNÇƏSƏNƏTİ MİZİN  
MƏBƏDGAHI

*ADMİU - 90*

19728



Azərbaycan Respublikası Prezidentinin  
İşlər İdarəsi  
PREZİDENT KİTABXANASI  
Bakı-2013

## 90 İLLİK YOLUN UĞURLARI

*Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, əməkdar incəsənət xadimi, professor Timuçin Əfəndiyevin kitabı bu unikal sənət təhsili və elm məbədinin 90 illik yubileyinə həsr olunmuşdur. Kitabda öz başlangıcını 1923-cü ildə yaradılmış Bakı Teatr məktəbindən götürən ADMİU-nun bu illər ərzində keçdiyi inkişaf mərhələləri əks olunmuşdur.*

*Müəllif, vaxtilə burada çalışmış və bu gün çalışan görkəmli sənət xadimlərinin, o cümlədən məşhur aktyor və rejissorların, rəssam və heykəltəraşların, bəstəkar və müğənnilərin, həmçinin tanınmış sənətşünas-alımların, kulturoloqların yaradıcılığı, pedaqoji fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.*

*Kitabda ADMİU-nun bugünü - təhsil sahəsində qazanılmış nailiyyətlər, yeni, perspektivli ixtisasların açılması, universitetin beynəlxalq əlaqələri əhatəli şəkildə işıqlandırılır.*

*Kitabda bu ali məktəbin tarixini və bugünüyü əks etdirən çoxlu sayıda fotosəkillər da verilmişdir.*

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 90 yaşına təhsil və yaradıcılıq sahəsində böyük nailiyyətlərlə qədəm qoyur. Yarandığı ilk dövrlərdən etibarən Azərbaycanda mədəniyyət və incəsənət üzrə mütəxəssis hazırlayan universitetimiz öz başlangıcını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürür. O zaman məşhur sənətkarımız, Milan və Kiyev şəhərlərində təhsil almış, opera sənətimizin ilk professional müğənnisi, SSRİ xalq artisti Şövkət Məmmədovanın təklifi və təşəbbüsü ilə yaradılmış bu sənət məktəbi böyük inkişaf yolu keçmişdir. Məktəbdə ilk illərdən başlayaraq dörs demiş və onun inkişafında xidmətləri olmuş sənətkarlardan Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Hüseyn Cavid, Abbas Mirzə Şərifzadə, Ülvı Rəcəb, Mirseyfəddin Kirmanşahlı, Aleksandr Tuqanov, Rza Sarabski və başqalarının adları xüsusi qeyd olunmalıdır. Teatr Məktəbinin ilk məzunları içərisində Fatma Qədri, Rza Əfqanlı, Şüa Şeyxov, Hacıməmməd Qafqazlı, sonrakı illərdə Əfrasiyab Bədəlbəyli, Ələsgər Ələkbərov, Ələsgər Şərifov, Gülxar Həsənova, Nəsibə Zeynalova və başqa tanınmış sənətkarlar olmuşlar.

O dövrdə M.F.Axundov adına Bakı Teatr Məktəbi təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmenistan, Dağıstan, Krim və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı. Bu kadrlardan görkəmli özbək aktyorları H.Nəsirova, N.Əliyeva, Z.Kabulov, X.Xocayev, S.Curabayev, Q.Yaqubov, məşhur türkmen aktyoru və rejissoru Altı Karlıyev və bir çox başqalarını qeyd etmək olar. Onların bir çoxu, o cümlədən görkəmli özbək aktrisası Həlimə Nəsirova sonralar SSRİ xalq artisti adına layiq görüldü. Bütün bunlar Bakı Teatr məktəbinin 20-30-cu illərdəki maarifçilik missiyasını bir daha təsdiq edir.

Otuzuncu illərdə Bakı Teatr Məktəbində həm tələbələrin, həm də müəllimlərin sayı artmışdı. Belə ki, bu dövrdə respublikanın müxtəlif rayonları üçün Teatr Məktəbində xüsusi yerlər ayrıılırdı. Həmçinin Gürcüstan, Dağıstan, Özbəkistan və Türkmenistan üçün də ayrılmış yerlərin sayı artırılmışdı.

Bu illərdə Azərbaycanın bir neçə teatrının nəzdində aktyor kadrlarının yetişdirilməsi məqsədi ilə studiyalar fəaliyyət göstərirdi. Bu studiyalarda aktyor sənəti, səhnə danışıığı, rəqs və başqa fənlər tədris edilirdi. Amma dərs deyənlərin böyük əksəriyyəti pedaqoji təcrübəyə malik deyildi. Buna görə də 1933-cü ildə bu tipli studiyalar Bakı Teatr Məktəbinə verildi. Bu, Teatr Məktəbinin işində yeni mərhələ oldu. Həmin dövrdə teatr nəzəriyyəçiləri tədris prosesinə yardım göstərən yeni dərs vəsaitləri nəşr etməyə başladılar.

Moskva teatr mühiti ilə Azərbaycanın, konkret olaraq Bakı Teatr Məktəbinin əlaqələri də öz bəhrəsini verirdi. 1936-cı ildə Azərbaycanda İncəsənət İşləri Komitəsi yaradıldı və incəsənətə aid tədris müəssisələri bu qurumun ixtiyarına verildi. Bakı Teatr Məktəbində tədris ilinin müddəti 4 il müəyyən edildi. Tədris planına ictimai-siyasi və sənətşünaslıq fənləri də daxil edildi. Artıq bu illərdə Teatr Məktəbinin fəaliyyəti Rusyanın ali teatr məktəblərindən seçilmirdi. Müəllim heyəti, tədris planları, hazırlanın tamaşaların repertuar zənginliyi əvvəlki illərə nisbətən dəyişilərək genişlənmiş və inkişaf etmişdi.

1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradıldı. Burada rejissorlardan Aleksandr Tuqanov, Adil İsgəndərov, Mehdi Məmmədov, Məhərrəm Haşimov, aktyorlardan Hacağa Abbasov, Kazım Ziya, İsmayıllı Dağıstanlı, Müxlis Cənizadə, nəzəriyyəçi alımlardan Mikayıl Rəfili, Əli Sultanlı, Feyzulla Qasımov, Əkbər Ağayev və başqaları dərs deyirdilər.

O zamanlar Teatr İnstitutu məzunlarının çox hissəsi Azərbaycanın kənd rayonlarına göndərilirdi. Onlar ayrı-ayrı rayon mərkəzlərində yaranan teatrların təmalini qoyurdular. Tədris prosesində fərqlənən tələbələr təhsillərini davam etdirmək üçün Moskvaya və Leningrada ezam edilirdi.

1953-cü ildə Azərbaycan Dövlət Teatr İstitutu Respublika Mədəniyyət Nazirliyinin tabeliyinə keçirildi. 1954-cü ildə instituta SSRİ xalq artisti Mirzağa Əliyevin adı verildi.

Bu illərdə məzunlar arasında məşhur sənətkarlar Leyla Bədirbəyli, Məlik Dadaşov, Nəcibə Məlikova, Müxlis Cənizadə, Rauf Kazimovski, Arif Babayev, Kamil Rüstəmboylu və başqa sənət xadimləri var idi.

Sonrakı dövrdə Teatr İstitutunda Zəfər Nemətov, Tofiq Kazimov, Nəsir Sadıqzadə, Əjdər Sultanov, Əli Zeynalov, Şəfiqə Məmmədova, Həsən Turabov, Amaliya Pənahova kimi məşhur aktyor və rejissorlardan ibarət kollektiv öz sələflorının ənənələrini davam etdirmişlər. Ali təhsili müvəffəqiyyətlə başa vuran Turan Cavid, Ələmdar Quluzadə, Adil Babayev, Cabir Səfərov və başqları institutda müəllim kimi saxlanıldı. Həmin illərdə Məmmədəli Əsgərov, Mahmud Allahverdiyev, Ədilə Əliyeva, İngilab Kərimov kimi teatrşünaslar da pedaqoji fəaliyyətə cəlb olundular.

1958-59-cu tədris ilində Teatr İstitutunun fəaliyyətində müəyyən dəyişikliklər edildi. Yeni fakültələr və ixtisaslar açıldı, tələbə qəbulu artırıldı, «Mədəni-maarif işi» ixtisasına ilk qəbul aparıldı.

1968-ci ildə bu ali təhsil ocağı Azərbaycan Dövlət İncəsənət İstitutu adlandırıldı. Tədris sahəsində yeni dərslik və dərs

vəsaitləri, proqramlar hazırlanıdı. Respublika teatrları üçün kadr hazırlığı ildən-ilə genişləndirildi. Sonrakı illərdə aspirantura yolu ilə kadr hazırlığına xüsusi diqqət yetirildi. Müəllimlər keçmiş SSRİ-nin müxtəlif ali təhsil ocaqlarında ixtisasartırma və təkmilləşdirmə kurslarında təcrübə keçdilər. İnstytutun yetirmələri olan aktyorlar Səməndər Rzayev, Hamlet Xanızadə, Mikayıllı Mirzə bu ali təhsil ocağına müəllim kimi işə cəlb edildilər.

Universitetimizdə çalışan aktyorlar, rejissorlar bir çox sənət uğurlarına imza atmışlar. Xalq artistləri Rza Təhmasibin peşəkar aktyor və rejissor fəaliyyəti, İsmayıllı Dağıstanlığının yaratdığı obrazlar (Ənvər Məmmədşanlıının «Şərqiñ səhəri», İljas Əfəndiyevin «Mahni dağlarda qaldı» və s. əsərlərdə), əməkdar artist Müxlis Cənizadənin səmimiyyətlə dolu xarakterik səhnə və kino obrazları mənəviyyat xəzinəmizə əbədi daxil olmuşdur. Professor Mehdi Məmmədovun rejissurasında səhnə həyatı qazanmış «Əntizar» (İlyas Əfəndiyev və Mehdi Hüseyn), «12-ci gecə» (V.Şekspir), «Müfəttiş» (N.V.Qoqol) və onlarla digər unudulmaz quruluşlar, xalq artisti Tofiq Kazimovun möhtəşəm rejissura seriyası (İlyas Əfəndiyevin «Sən həmişə mənimləsən», «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər» və başqa pyeslərinin səhnə təcəssümü) kamil lirik-psixoloji sənətkarlıq nümunələri idi. Xalq artistləri Amaliya Pənahovanın, Həsən Turabovun, Bəsti Cəfərovanın müxtəlif səhnə əsərlərində, o cümlədən V.Şekspirin,

C.Məmmədquluzadənin, H.Cavidin, İ.Əfəndiyevin pyeslərində yaratdıqları dolğun bədii surətlər nəsildən nəsilə ötürülen sənətkarlıq ənənələrinin rəngarəng nümunələridir.

1987-ci ildən etibarən İncəsənət İnstitutunda köklü dəyişikliklər baş verdi. Belə ki, əgər həmin dövrə qədər burada cəmi 2 dekanlıq və 6 kafedra fəaliyyət göstərirdi, 9 ixtisasda mütəxəssis hazırlanırdısa, sonradan ixtisasların, fakültə və kafedraların sayı artmağa başladı. 1987-ci ildə İncəsənət İnstitutunda bir nəfər elmlər doktoru, altı elmlər namizədi işləyirdi, 90-cı illərdə burada çalışan elmlər doktorlarının, professorların, elmlər namizədlərinin sayı 100-ü ötüb keçdi. Mədəniyyət və incəsənətin istər nəzəri, istərsə də praktik sahələrini əhatə edən yeni ixtisaslar şəbəkəsi quruldu. Universitetdə aspirantura şöbəsi yaradıldı, Müdafiə Şurası təşkil edildi. Əvvəllər kitablarının sayı o qədər də çox olmayan kitabxananın işi yenidən quruldu, kitab fondunun sayı xeyli artdı, yeni qiraət zali yaradıldı, kitabxanamız elektron kitabxanaya çevrildi.

Hər il sənət müəllimlərimizin yaradıcılıq-ifə işləri universitetin Tədris teatrında geniş ictimaiyyət tərəfindən maraqla izlənilir, nəzəri ixtisaslardan dərs deyən professor-müəllim heyətinin elmi-tədqiqat işləri, dərsliklər və monoqrafiyalar mütəmadi olaraq tələbələrə və geniş oxucu kütləsinə təqdim edilir. Universitetin professor-müəllim heyəti onlarla maraqlı yaradıcılıq işləri

(tamaşalar, filmlər, rəssamlıq sərgiləri, konsert proqramları və s.) nümayiş etdirir, tədris vəsaitləri üzərində çalışırlar.

Bütün bunlar İncəsənət İnstitutunun hayatında yeni bir mərhələnin başlanmasından, bu ali təhsil ocağının ümumi inkişafından xəbər verirdi. Bu dəyişikliklər İncəsənət İnstitutunun daha yüksək status qazanmasını şərtləndirirdi.

1991-ci ildə İncəsənət İnstitutu respublika ali məktəbləri arasında ilk dəfə olaraq universitet statusu qazandı. Beləliklə ADMİU o zaman Azərbaycanda mövcud olan iki universitetdən (BDU ilə yanaşı) birinə çevrildi. Yuxarıda sadalanan nailiyyətlər - ADMİU-nun mədəniyyət sahələrini kompleks şəkildə əhatə etməsi, çoxprofilli ixtisas şəbəkəsinin yaradılması - bu ali məktəbə universitet statusunun verilməsi üçün ciddi hüquqi əsas oldu. Xüsusilə qeyd etmək istəyirəm ki, ötüb keçən illər ərzində universitetimiz öz imkanlarını xeyli genişləndirmişdir. Bu gün burada 7 fakültə, 31 kafedra fəaliyyət göstərir, 40-dan artıq ixtisas və ixtisaslaşmalar üzrə kadrlar hazırlanır. Təhsil sahəsində dövlət siyasəti prinsiplərinin ardıcıl olaraq həyata keçirilməsi, bu sahədə milli ideologianın tətbiqi, Boloniya təhsil sisteminə kecid - bütün bunlar ali təhsilin inkişafı üçün geniş imkanlar açmışdır. Artıq ADMİU-nun diplomları beynəlxalq aləmdə tanınır ki, bu da son dövrlərdə qazanılan nailiyyətlərimizin əsas göstəricilərindən biridir.

1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkəmizin qarşısında dünya ölkələri ilə əməkdaşlıq sahəsində geniş imkanlar açılmışdır. Bu imkanlar tədris sahəsinə, o cümlədən bizim universitetimizə də aiddir. Bu gün ADMİU geniş beynəlxalq əlaqələr şəbəkəsinə malikdir. Bu əlaqələr universitetlərarası qarşılıqlı müqavilələrin imzalanmasında, tələbə mübadiləsində, müəllimlərimizin digər ölkələrin ali məktəblərinə ezam olunmasında özünü bürüzə verir. Mədəniyyət, elm və təhsil məsələləri ADMİU-nun xarici əlaqələr sahəsindəki fəaliyyətində prioritet istiqamətlər kimi dəyərləndirilir.

Universitetimiz dünyanın bir çox ölkələrinin ali təhsil, elm və mədəniyyət müəssisələri ilə sıx əlaqələr saxlayır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, universitetimiz 22 xarici ölkənin 46 ali məktəbi ilə əlaqə yaratmışdır. Bu ali məktəblərdən 24-i ilə universitetimiz arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Universitetimizdə bir çox xarici ölkələrdən, xüsusən Türkiyədən çoxlu sayıda tələbə təhsil almış və almaqda davam edir. Əcnəbi tələbələr həm bakalavr, həm də magistr pillələrində təhsil alırlar. Onlara verilən diplomlar beynəlxalq sertifikata malikdir. Bunu da vurğulamaq vacibdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Avropa İncəsənət Universitetləri Liqasının tamhüquqlu üzvüdür. Bu, universitetimizin beynəlxalq aləmdə nüfuzunun daha da artmasından xəbər verir.

Universitetimizin 90 illik uğurlarından söz açarkən ilk növbədə teatr təhsilini qeyd etmək istərdim. Teatr təhsili bu ali məktəbin ən qocaman tədris sahələrindəndir. Bu gün universitetimizin ixtisas şəbəkəsi xeyli genişlənmişdir. Bununla belə aktyorluq və rejissorluq təhsili öz əvvəlki əhəmiyyətini qoruyub saxlamışdır. Son dövrlərdə teatr təhsilində əhatəli şaxələnmə baş vermiş, bu sahə ilə bağlı olan yeni kafedralar yaradılmışdır. Dram teatri və kino, musiqili teatr, estrada aktyoru ixtisasları teatr tədrisinin genişləndirilməsindən xəbər verir. Bu ixtisaslar universitetimizin «Aktyor sənəti» fakültəsində tədris olunur. Müstəqillik illərində ADMİU-da respublikamızda ilk dəfə olaraq ali təhsil səviyyəsində xoreoqrafiya sənəti və aşiq sənəti ixtisasları açılmışdır.

Teatr təhsilinin keyfiyyətini yüksəltmək üçün universitetimizə məşhur sənətkarlar cəlb olunmuşlar. Hal-hazırda xalq artistləri İlham Namiq Kamal, Bəsti Cəfərova, Firəngiz Mütəllimova, Zemfira Nərimanova, Valeh Kərimov, Laləzar Mustafayeva, Rafiq Əliyev, Azər Zeynalov, Qərinə Kərimova və başqaları «Aktyor sənəti» fakültəsində dərs deyir, gənc kadrların yetişdirilməsi işində əllərindən gələni əsirgəmirlər.

Fərəhli haldır ki, tələbələrimiz bir çox beynəlxalq müsabiqələrin, festivalların iştirakçısı olmuş, müxtəlif mükafatlara layiq görülmüşlər. Teatr sənəti sahəsində tələbələrimizin istər respublika daxilindəki, istərsə də beynəlxalq miqyasındaki uğurları

bizi sevindirir. Belə ki, 2011-ci ildə Qazaxıstanın Almatı şəhərində keçirilən tələbələrin I Beynəlxalq Tələbə Tamaşaları Festivalında universitetimizin «Aktyor sənəti» fakültəsinin tələbələri festivalın ali mükafatı olan «Qran-pri» mükafatını almışlar. Qazaxıstanda reallaşan başqa bir tədbir isə mənim şəxson iştirak etdiyim «Bastau» Beynəlxalq Kino festivalı olmuşdur. Teatr festivalından daha öncə baş tutan bu tədbirdə də universitetimizin təmsilçiləri – tələbə və məzunlarımız öz filmlərini nümayiş etdirmişlər. Fərəhli haldır ki, müxtəlif ölkələrin təmsilçilərinin iştirak etdiyi «Bastau» Beynəlxalq Kino festivalından da nümayəndələrimiz mükafatlarla geri dönmüşlər. Bundan başqa, Tiflis Beynəlxalq Tələbə Etüdləri Festivalında tələbələrimiz «Təmas» adlı tamaşa ilə çıxış etmiş və festivalın sertifikatını almışlar. Türkiyədə, İstanbul Kültür Universitetində keçirilən Beynəlxalq Tələbə Tamaşaları Festivalında da tələbələrimiz yüksək mükafata layiq görülmüşlər. Kino sənəti üzrə Strasburq şəhərində keçirilən Beynəlxalq Monumental foto müsabiqəsində tələbələrimiz birincilik qazanmışlar. Əlavə edim ki, aktyor və rejissor ixtisaslarında təhsil alan tələbələrimiz hər tədris ili müddətində təxminən 40-50 tamaşa hazırlayaraq təqdim edirlər.

Son illərdə dövlətimizin mədəniyyət və incəsənət, xüsusən teatr sahəsinə göstərdiyi qayğı, teatrlarımızın təmiri, onların texniki təminat baxımından beynəlxalq standartlara cavab verməsi

teatrlarımızın yeni yüksəliş mərhələsinə keçməsinin bariz nümunəsidir. 2010-cu ildə Bakıda keçirilmiş Beynəlxalq Teatr Festivalı bu sahədəki nailiyyətlərimizi bir daha parlaq şəkildə nümayiş etdirdi. Bu, dövlətimizin mədəniyyət sahəsindəki siyasetinin məntiqi nəticəsi idi.

Məlum olduğu kimi, teatr təhsilinin mühüm sahəsini rejissorluq təşkil edir. Müstəqillik dövrünün nailiyyətlərindən danışarkən universitetdə «Rejissor sənəti»nin ayrıca bir fakültə kimi fəaliyyət göstərməsini xüsusi olaraq qeyd etməliyik. Bu gün universitetimiz müxtəlif yönümlü rejissor kadrları yetişdirir. Sənətdəki diferensiallaşma, ixtisas peşəkarlığının dərinloşması rejissura üçün çox səciyyəvidir. Hazırda universitetimiz teatr, kino, televiziya, musiqili teatr, estrada, kütləvi tədbirlər və bayramlar rejissoru kimi ixtisaslar üzrə mütəxəssis hazırlığı aparır. Yuxarıda qeyd etdiyimiz kimi, tədris prosesinə məşhur peşəkarlar cəlb olunmuşlar. Fakültədə xalq artistləri, professorlar Cənnət Səlimova, Ağakişi Kazımov, Azər Paşa Nemət, Eldar Quliyev, Oqtay Mirqasim, Tofiq İsmayılov, Yalçın Əfəndiyev, Ramiz Əzizbəyli, əməkdar incəsənət xadimləri, dosentlər Bəhram Osmanov, Oqtay Babazadə, Amin Novruzov, Cəmil Quliyev və başqaları dərs deyirlər.

Peşəkar musiqi ənənələrinin universitetimizdə dərin kökləri vardır. Bir daha xatırlatmaq istərdim ki, vaxtilə Teatr Məktəbinin

yaradılmasının təşəbbüsçüsü və onun ilk direktoru olmuş professor Şövkət Məmmədova özü böyük müğənni, görkəmli musiqi xadimi idi. Onun səhnədəki peşəkar fəaliyyəti musiqi ilə aktyor sənətinin uğurlu, harmonik sintezini yaratmışdı.

Hələ 20-30-cu illərdən başlayaraq Teatr Məktəbində musiqi təliminə böyük diqqət verilirdi. Bu məqsədlə yerli kadrlarla yanaşı, Moskva, Leningrad (Sankt-Peterburq) və digər şəhərlərdən mütəxəssislər pedaqoji fəaliyyətə cəlb olunurdular. Bunların içərisində professor Aleksandr Milovanovun, Danil Danilovun adlarını xüsusi olaraq qeyd etmək lazımdır.

1945-ci ildə Teatr Məktəbinin bazasında institut yaradılarkən musiqi təhsilinin imkanları da xeyli genişləndi. Müxtəlif illərdə burada çalışmış SSRİ xalq artistləri - maestro Niyazi, Lütfiyar İmanov, əməkdar artist Rəhilə Cabbarova, bəstəkarlardan Şəfiqə Axundova, Hacı Xanməmmədov, istedadlı pianoçu Güllərə Əliyeva, gözəl muğam ifaçısı Qulu Əsgərov kimi pedaqoqlar universitetimizdə musiqi təhsilinin inkişafına böyük təkan verdilər.

Fərəhli haldır ki, respublikada ali musiqi təhsilinin inkişafında universitetimizin də xüsusi payı və çəkisi vardır. Görkəmli vokalçı, opera müğənnisi, SSRİ xalq artisti Lütfiyar İmanov, istedadlı muğam ifaçılarımızdan xalq artistləri Arif Babayev, Cənəli Əkbərov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Alim Qasımov, Nəzakət Teymurova və başqaları musiqi sənətinin

incəliklərinə məhz burada təhsil alarkən iyələnmişlər. Bu gün estradamızın bir çox tanınmış, populyar nümayəndələri məhz bizim universitetimizi bitirmişlər. Xalq artistləri Brilyant Dadaşova, Nazpəri Dostəliyeva, Faiq Ağayev, Zülfüyyə Xanbabayeva və başqaları universitetimizin yetirmələridir.

Hazırda musiqi fakültəsindəki «Solo oxuma», «Estrada müğənnisi», «Xalq çalğı alətləri ifaçılığı» kimi ixtisaslara «Aşıq sənəti» də əlavə olunmuşdur.

Bu gün ADMİU-nun «Musiqi sənəti» fakültəsində tanınmış musiqi xadimləri dərs deyirlər. Onlar universitetimizdə onilliklər boyu formalaşmış sənət ənənələrini davam və inkişaf etdirirlər. Bu gün burada xalq artisti, professor Faiq Sükəddinov, əməkdar incəsənət xadimi, populyar cazmen, dosent Vaqif Gərayzadə, dosent Eldar Dadaşov kimi bəstəkarlar çalışırlar. Sevilən müğənnilərimiz, xalq artistləri Cənəli Əkbərov, Yalçın Rzazadə, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Qəndab Quliyeva, Nazpəri Dostəliyeva və başqaları «Musiqi sənəti» fakültəsinin müəllimləridir. Onların bir çoxu həm də universitetimizin məzunlarıdır. Fakültədə tar, kamança, saz, qarmon üzrə sevilən ifaçılar, xalq artistləri Ağasəlim Abdullayev, Zamiq Əliyev, Fəxrəddin Dadaşov, Zakir Mirzəyev, əməkdar mədəniyyət işçisi Əhliman Rəhimov və başqaları dərs deyir, tələbələrə ifaçılıq sənətinin xüsusiyyətlərini öyrədirlər.

Musiqi sahəsində tələbələrimizin respublika və beynəlxalq müsabiqlərdəki uğurları bizi sevindirir. «Muğam», «Yeni ulduz» müsabiqlərində, Norveçdə, Sloveniyada və digər ölkələrdə keçirilən musiqi festivallarında da tələbələrimiz laureat adına layiq görülmüşlər. Əlbəttə, bütün bunlar tədrisin yüksək səviyyəsindən, burada çalışan nüfuzlu sənətkarların zəngin pedaqoji təcrübəsindən irəli gəlir.

ADMİU-da «Xoreoqrafiya» ixtisası da zəngin sənət təcrübəsinə malikdir. Məlum olduğu kimi, xoreoqrafiya rəqs və balet sənətlərini özündə ehtiva edən spesifik sənət sahəsidir. Universitetimizdə onilliklər boyu bu sahədə ən tanınmış sənətkarlar fəaliyyət göstərmişlər. Xalq artistləri Tamilla Şirəliyeva, Rəfiqə Axundova, Mədinə Əliyeva kimi tanınmış sənətkarlar, təcrübəli pedaqoqlardan professorlar Kamal Həsənov, Hüseynəga Hüseynov və başqaları universitetimizdə çalışmışlar.

Universitetdə musiqi təhsili ənənələri xoreoqrafiya sənəti ilə sıx yaradıcılıq əlaqələrinə malikdir. Fərəhələndirici haldır ki, bir çox digər sahələr kimi, xoreoqrafiya sənəti sahəsində də ölkəmizdə ali təhsil verən yeganə müəssisə bizim universitetimizdir. Ona görə də biz bu sahəyə böyük məsuliyyətlə yanaşır, pedaqoji prosesə peşəkarları cəlb edirik.

Uğurlarımızdan danışarkən toxunulması vacib olan başqa bir sahə rəssamlığıdır. Uzun illər boyu respublikamızda rəssamlıq sənəti

üzrə ali təhsil verən yeganə müəssisə bizim universitet olmuşdur. Burada rəssamlıq təhsilinin yarımlı əsrlək tarixi vardır. Vaxtilə bu təhsil ocağında Azərbaycanın görkəmli sənətkarları – xalq rəssamları Tahir Salahov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Böyükəga Mirzəzadə, Nadir Qasımov, Nadir Əbdürəhmanov, Yusif Hüseynov, Rafiq Mehdiyev, xalçaçı rəssam Lətif Kərimov dərs demişlər. 2000-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə ADMİU-nun Rəssamlıq fakültəsinin bazasında Rəssamlıq Akademiyasının yaradılması da bizim ali məktəbin uğurlarından sayılmalıdır. Hal-hazırda «Rəssamlıq» fakültəsində xalq rəssamları Ağaoğlu İbrahimov, Xanlar Əhmədov, əməkdar incəsənət xadimləri Arif Əziz, Fəxriyyə Xələfova və başqaları çalışırlar. Fakültədə rəngkarlıq, qrafika, dizayn, dekorativ sənət, teatr rəssamı, kino və televiziya rəssamı, qrim rəssamı, xalça rəssamı, sənətşünaslıq kimi ixtisaslar üzrə kadr hazırlığı aparılır.

2006-ci ildə İstanbul Uluslararası Öyrənci sərgisində, 2009-cu ildə İstanbul Öyrənci sərgisində, 2010-cu ildə Marmara Universiteti Gözəl Sənətlər Fakültəsinin təşkilatçısı olduğu Beynəlxalq Rəsm sərgisində tələbələrimiz iştirak etmiş və sertifikatlar almışlar. 2011-ci ildə keçirilmiş «Narkomaniyaya yox!» adlı sərgidə tələbələrimiz müxtəlif nominasiyalarda mükafatlandırılmışlar.

Bu gün universitetimiz dövrün tələblərindən irəli gələn yeniliklər yoluna qədəm qoymuşdur. Müasir ruhlu «Kulturologiya»

fakültəsinin yaradılması bu yeniliklərin bariz təzahürlərindən biridir. Belə bir fakültənin təşkil edilməsi zamanla ayaqlaşmaq deməkdir. Hazırda fakültədə fəlsəfə üzrə elmlər doktoru, professor Niyazi Mehdi, kulturologiya üzrə elmlər doktoru, professor İlqar Hüseynov, coğrafiya üzrə elmlər doktoru Nadir Məmmədov, filologiya üzrə elmlər doktoru, professor Qaley Allahverdiyev kimi peşəkar mütəxəssislər dərs deyirlər.

Fakültədə yeni ixtisaslar şəbəkəsi yaradılmışdır. Burada «Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması», «Sənətşünaslıq» ixtisasları, «Kulturologiya», «Beynəlxalq mədəni əlaqələr», «Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması üzrə menecer» ixtisaslaşmaları üzrə mütəxəssislər hazırlanır.

«Muzeyşünaslıq, arxiv işi və abidələrinin qorunması» ixtisası günümüzün reallıqlarından irəli gəlmışdır. Dövlət müstəqilliyini elan etmiş respublikamız elə ilk günlərdən etibarən təkcə hərbisəyi deyil, həm də mənəvi təcavüzə məruz qalmışdı. Maddi mədəniyyət abidələrimiz, mədəni sərvətlərimiz bəzən özgənin adına çıxıır, dünyanın nəzərində «ustalıqla» özgələşdirilirdi. Belə bir şəraitdə mədəni tariximizə, abidələrimizə sahib çıxmak, onları mənəvi təcavüzdən qorumaq, dünyaya öz adı ilə tanıtmaq müstəqil dövlətimizin mədəni siyasetinin əsas məsələlərindən birinə çevrilmişdir.

Universitetimizin müstəqillik dönməndə gerçəkləşdirdiyi başqa bir mühüm ixtisaslaşma «Beynəlxalq mədəni əlaqələr» adlanır. Bu ixtisaslaşmanın beynəlxalq miqyasda əhəmiyyəti elə adından bəlli olur. Axı müasirləşən, yeniləşən Azərbaycan sürətlə dünya birliyinə integrasiya etməkdədir. Həm də bu reallıq gündən-günə inkişaf edir, genişlənir. Azərbaycanın dünya birliyi ilə əlaqələri çoxplanlı müstəvidə gerçəkləşdirilir. Əlbəttə, əlaqələrimizin mühüm bir səhifəsinə mədəniyyət amili təşkil edir.

Azərbaycanımızın qədim mədəniyyət ocağı olması dünyada böyük maraq doğurur. Bu reallığın dünya birliyinin diqqətinə çatdırılmasında mədəni ənənələrimizi və xarici dilləri yaxşı bilən mütəxəssislərə böyük ehtiyac vardır. «Beynəlxalq mədəni əlaqələr» ixtisaslaşması məhz belə mütəxəssislər yetişdirmək, mədəniyyətimizi beynəlxalq miqyasda təbliğ etmək, onu hüquqi baxımdan qorumaq məqsədi ilə yaradılmışdır. Mədəniyyət, siyaset və diplomatik missiya qovşağında qərarlaşan bu ixtisaslaşmanın perspektivli olması və dövlətçiliyimizə mədəni siyaset sahəsində uğur gətirəcəyi şübhəsizdir.

ADMİU-dakı digər nəzəri ixtisaslar da günün tələblərindən irəli gəlir. Müstəqillik illərində bizdə nəzəri ixtisasların əhatəli şəbəkəsi yaradılmışdır. Onların xeyli hissəsi «Sənətşünaslıq» fakültəsinin payına düşür. Teatrşunas, sənətşunas kimi «veteran» ixtisaslarla yanaşı, universitetdə müstəqillik illərində yaradılmış

ədəbi yaradıcılıq və ekran dramaturgiyası, kinoşunas, kitabşunas kimi ixtisaslar da təşkil edilmişdir. 2012-ci ildən «Ədəbi iş və ekran dramaturgiyası» kafedrasında «Televiziya jurnalistikası» ixtisaslaşması üzrə mütəxəssis hazırlığı aparılır. Yeni ixtisaslaşmaların yaradılması milli mədəniyyətin, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, Azərbaycanın dünyaya integrasiya etməsi prosesi üçün çox önemlidir. Bu ixtisaslarla bağlı fənlərin tədrisi üçün respublikamızın tanınmış alımları ADMİU-ya dəvət olunmuşlar. Elmlər doktorları, professorlar Nizaməddin Şəmsizadə, Aqşin Babayev, Aydin Abiyev, İsrafil İsrafilov, Məryəm Əlizadə, İlham Rəhimli, Gülsən Əliyeva, Aydin Dadaşov, xalq artisti Həmidə Ömərova, populyar kinoşunas, əməkdar incəsənət xadimi Ayaz Salayev, tanınmış yazıçı Əli Əmirli və başqaları nəzəri ixtisaslardan dərs deyirlər.

Elmi işlərlə universitetimizdə əsasən nəzəri kafedralların professor-müəllim heyəti məşğul olur. Elə bunu demək kifayətdir ki, son beş ildə ADMİU-da 49 monoqrafiya, 53 dörslik, 70 dərs vəsaiti, 260 program və metodiki göstəriş nəşr edilmişdir. Mən hələ müəllim və tələbələrimizin respublika mətbuatında və xarici mətbuatda nəşr etdirdikləri məqalələr, resenziyalar haqqında söz açmırıam. Təkcə onu deyim ki, son beş ildə universitetimizdə 800-ə yaxın məqalə və resenziya çap olunmuşdur. 100-dən artıq elmi-nəzəri konfranslar keçirmişik. Universitetimizin professor-müəllim

heyəti hər tədris ilində orta hesabla 280 çap vərəqi həcmində elmi iş yazaraq təhvil verir.

Xatırlatmaq istədiyim başqa bir ixtisas özündə nəzəri və praktik cəhətləri ehtiva edən «Kitabşunaslıq» ixtisasıdır. Bu ixtisas da yeni olub dövrün tələblərində irəli gəlmışdır. Son illərdə respublikamızda kitab çapı da sürətlə inkişaf edir. Bu gün Azərbaycanda onlarla nəşriyyat, mətbəə, mətbuat evi, poliqrafiya mərkəzi fəaliyyət göstərir. Hazırladığımız kadrlar məhz həmin sahələrə yönəldilir, mədəniyyətin bir qolu olan nəşriyyat-poliqrafiya sahəsində çalışırlar. Əlbəttə, bunun üçün onlardan peşəkar bilik, geniş dünyagörüşü tələb olunur. Bu məqsədlə universitetə ən layiqli, tanınmış mütəxəssisləri, pedaqoqları cəlb edirik.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq əmrinə uyğun olaraq Müdafiə Şurası fəaliyyət göstərir. Bu qurumun üzvləri universitetin görkəmli alim-pedaqoqlarıdırıllar.

ADMİU-da «Mədəniyyət dünyası», «Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Əsərləri» adlı elmi-nəzəri məcmuələr çap olunur. «Mədəniyyət: problemlər və perspektivlər» adlı məcmuədə isə doktorant və gənc tədqiqatçıların məqalələri dərc edilir. ADMİU-nun elmi nəşrlərində sənətşunaslıq,

kulturologiya, muzeyşünaslıq, fəlsəfə və onların tədrisi metodikası ilə bağlı elmi əsərlər işq üzü görür. Yuxarıda adı çəkilən bu məcmuələr Ali Attestasiya Komissiyasının nəşrləri siyahısına daxil edilmişdir.

ADMİU respublikanın ictimai və mədəni həyatında yaxından iştirak edir. Bir çox nüfuzlu, beynəlxalq tədbirlərin, bayram programlarının hazırlanmasında müəllim və tələbələrimizin əməyi böyükdür. Universitetimizdə ardıcıl surətdə beynəlxalq konfranslar, simpoziumlar keçirilir. Bunlardan Nizami Gəncəvinin 870 illik yubileyi münasibəti ilə təşkil olunmuş «Nizami və Şərq intibahı» adlı elmi-praktik konfransı, «Türksoy xalqlarının musiqi mədəniyyəti» beynəlxalq konfransını, universitetimizin 90 illiyinə həsr olunmuş «Mədəniyyətlərarası dialoqda ənənəvi incəsənətin rolü» adlı konfransı və başqalarını göstərmək olar.

Ötən illər ərzində biz bir çox nailiyyətlərə imza atmışıq. Azərbaycanın müstəqilliyi universitetimizin də inkişafına, beynəlxalq aləmdə tanınmasına təkan vermişdir. Biz bu imkandan istifadə edərək Azərbaycan mədəniyyətinin dünyada tanınmasına çalışırıq.

Zəngin tarixi ənənələrə malik olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 90 yaşı qeyd edir. Bu yubiley münasibəti ilə Sizə təqdim edilən kitab ADMİU-nun keçdiyi təxminən bir əsrlik yola işq salır. Burada Siz teatr və kino

təhsilinin təşəkkülü, inkişaf mərhələləri, təsviri sənət təhsilinin keçdiyi yol, musiqi təhsili sahəsindəki nailiyyətlərimiz, ictimai-humanitar elmlərin tədrisi, kulturologiya, beynəlxalq əlaqələrimiz, ADMİU-da təhsil alan əcnəbi tələbələr, universitetimizin bu günü, şöbə və bölmələr, eyni zamanda bu ali təhsil ocağının müəllimləri olan görkəmli sənət xadimləri haqqında məlumatlarla tanış olacaqsınız.

## I HİSSƏ

### AZƏRBAYCANDA PEŞƏKAR TEATR TƏHSİLİNİN YARANMASI VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ

Azərbaycanda Bakı Teatr Məktəbi yarandığı zaman (1923-cü il) artıq milli teatr sənəti kifayət qədər uzun və səmərəli tarixi inkişaf yolu keçmiş, çox uğurlu və qüdrətli aktyorluq məktəbi formalaşmışdı. Bu mənada, belə bir faktı qeyd edə bilsək ki, Bakı Teatr Məktəbi «quru yerdə» yaranmamışdı, milli teatr prosesinin estetik platforması üzərində bərqərar olmuşdu. Bir həqiqəti də qeyd etmək zəruridir ki, Azərbaycanda teatr təhsili sistemi, daha konkret desək, Teatr Məktəbi dövrün sosial-mədəni və ictimai-siyasi tələbi ilə yaradılmışdı.

XIX əsrin sonu - XX əsrin əvvəlləri Azərbaycanda dünyəvi peşəkar teatrın təşəkkül mərhələsidir. Bu dövrdə Azərbaycan maarifçilərinin səyi yalnız bir istiqamətə yönəlmüşdi: dünyəvi peşəkar teatri maarifçilik ideyalarının təcəssümü kimi milli mədəniyyətə qovuşdurmaq! XIX əsrin ikinci yarısından etibarən gerçəkləşməyə başlayan bu cəhdələr əsrin axırlarında artıq mütəşəkkil bir prosesə çevrildi və bu proses Azərbaycanda teatr

kollektivinin komplektləşdirilməsi, onun fəaliyyətə başlaması ilə nəticələndi.

O vaxt teatrın yaradıcılıq həyatının kökündən dəyişilib yenidən qurulması üçün rejissor mədəniyyəti, aktyor təhsili məsələləri günün vacib şərti kimi irəli sürüldürdü. Onu da qeyd edək ki, Bakı Teatr Məktəbi yalnız Azərbaycanda deyil, bütün Şərqdə ilk teatr təhsili ocağı idi. Bu məktəb eyni zamanda Qafqaz və Orta Asiya xalqlarının mədəni inkişafında teatr sənətinin professional mərhələyə keçməsində də əvəzsiz xidmətlər göstərmişdir. Cəfər Cabbarlinin «Türk Teatr Məktəbi» adlı məqaləsində oxuyuruq: «Azərbaycan teatr məktəbi yalnız Azərbaycan deyil, bütün Şərqi ölçüsündə böyük bir əhəmiyyətə malikdir».

Zəmanəsinin görkəmlı sənətkarlarından olan Mirseyfəddin Kirmanşahının aşağıdakı sözləri Bakı Teatr Məktəbinin yaranmasına olan tələbatı aydın şəkildə ifadə edirdi: «Teatr mütəxəssisləri təşəbbüsü ilə Maarif Komissarlığı tərəfindən açılmış Teatr Məktəbində bir aydan çoxdur ki, dərslər başlanmışdır. Bir çox gənc qızlar və oğlanlar yeni bir hünər və yeni bir stil yaratmaq məqsədilə özlərini bu nur aləminə atmışlar.

... Belə müqəddəs bir məbədə xadim olmayıalımm? Hərçənd istibdad siyasəti bizi cəsarətsiz etmiş, bütün planlarımızı pozmuş və tənbəl etmişdir. Lakin yaşamaq arzu edənlər gərək heç vaxt naümid olmasınlar. Ümid həyatın sütunudur. Həyat işə mübarizəsiz boş bir

şeydir. Mübarizə edənlərin səmalara qədər yüksəlmələrini gözümüz ilə görürük.

Ləyaqətimizi isbat edəlim. Aktyorluq məktəbinin qapıları açıq, biz gənclərə müntəzirdir. Tərəddüd etmədən qoşalım. Bu şayani-təqdir müəssisədən istifadə edərək təşəkkürlərimizi Maarif komissarlığına təqdim edəlim».

Şövkət Məmmədova Xalq Maarif Komissarlığına göndərdiyi məktubda Teatr Məktəbinin əsas məqsədini belə açıqlayırdı: «Məqsədimiz təkcə öz istedadı ilə deyil, eyni zamanda nəzəri və təcrübi hazırlığı və səhnə ifasının mükəmməlliyi ilə səhnədə teatri yeniləşdirmək iqtidarına malik Azərbaycan aktyorunu yetişdirməkdir».

Onu da qeyd edək ki, Şövkət Məmmədova 1922-ci ildə Xalq Maarif komissarlığına göndərdiyi məktubunda Azərbaycan Teatr Akademiyasının yaradılmasını təklif etmişdi. Maarif Komissarlığının kollegiyasında isə (25 oktyabr 1922-ci il) elmi-pedaqoji potensialın olmaması səbəbindən Teatr Akademiyasının açılması məqsədə uyğun hesab edilməmişdi.

Ölkənin görkəmli teatr xadimləri Bakı Teatr Məktəbinin təşkilinə çox böyük inamla başladılar. Hər kursun və ayrı-ayrı fənlərin tədris planı və proqramları işlənməli, fənlər üzrə yüksək ixtisaslı müəllimlər işə qəbul edilməli, məktəbin nizamnaməsi hazırlanmalı idi. Teatr Məktəbinin əsasnaməsində dərslərin

Azərbaycan dilində aparılması nəzərdə tutulsa da, yüksək ixtisaslı mütəxəssislərin çatışmaması səbəbindən bir sıra fənlər rus dilində tədris edilirdi.

1926-ci ildə Teatr Məktəbinin ilk buraxılışı oldu. Həmin dövrdə Teatr Məktəbinə A.Məmmədzadə rəhbərlik edirdi. 11 nəfər məzunun içerisinde Fatma Qədrinin səhnəyə gəlişi Azərbaycan teatr tarixində əlamətdar bir hadisə kimi yadda qaldı. Fatma Qədri 1933-cü ildən etibarən Teatr Məktəbində aktyor sənətindən dərs deməyə başladı.

Milli səhnəmizin ilk peşakar aktrisası olan Fatma Qədri, yüksək səhnə mədəniyyətinə və zəngin dünyagörüşünə malik sənətkar idi. O, on dörd yaşında Bakıya gələrək yeni yaradılmış Teatr Məktəbinə daxil olmuş və burada zəngin təcrübəyə malik A.Tuqanov, A.Mudrov, V.Sladkopevtsov və başqa teatr xadimlərindən dərs almışdı.

Səhnə fəaliyyətinə tələbəlik illərində başlayan Fatma Qədrini 1926-ci ildə Bakı Türk İşçi Teatrına dəvət etmişdilər. Burada o, Esmiralda («Paris Notrdam kilsəsi»), Polina («Gəlir yeri»), Gülbahar («Anamın kitabı»), Şərəfnisə («Müsyə Jordan və Dərviş Məstəli şah»), Süsən («Namus») və başqa tamaşalarda yaddaqalan obrazlar yaratmışdı. Onun «Sevil» tamaşasında oynadığı Gülüş rolu əlamətdar hadisə kimi qarşılanmışdı.

Fatma Qədri 1926-1932-ci illərdə Türk İşçi Teatrında, 1933-1936-cı illərdə Bakı Rus Dram Teatrında və ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışmışdı. Bakı Rus Dram Teatrında yaratdığı obrazlar - Janna Barbiye («İntervensiya»), Raya («Özgə uşağı»), Solmaz («Od gəlini»), Sona («1905-ci ildə»), Baronessa Ştral («Maskarad») teatrımızın tarixinə unudulmaz hadisə kimi daxil oldu.

Sonralar onun yaratdığı Emiliya, Xuraman, Katerina obrazları nəinki keçmiş Sovetlər birliyində, həmçinin dünyanın bir çox ölkələrində məşhur oldu.

Fatma Qədri Bakı Teatr Məktəbi ilə yanaşı, Azərbaycan Dövlət Konservatoriyasında da aktyor sənətindən dərs demişdi. O, xalq artisti fəxri adına layiq görülmüş, xidmətlərinə görə orden və medallarla təltif olunmuşdu.

Öz müəllimlərindən öyrəndiklərinə sadıq qalan Fatma Qədri tədris proqramına o zaman üçün novator, mütərəqqi dramaturgiya nümunələri sayılan əsərləri - milli dramaturqlardan M.F.Axundzadənin «Hacı Qara», C.Cabbarlinin «Sevil», «Almaz», xarici ölkə dramaturqlarından F.Şillerin «Məkr və məhəbbət», «Qaçaqlar», A.Ostrovskinin «Tufan», «Cehizsiz qız» pyeslərini daxil edir, istedadlı gənc aktyor kadrlarının yetişdirilməsinə xüsusi önəm verirdi. F.Qədrinin Azərbaycan səhnəsi üçün peşəkar aktrisa yetişdirilməsi istiqamətində də böyük xidmətləri olmuşdur. Onun

tələbələri arasında Mirvari Novruzova, Nəcibə Məlikova, Sofya Bəsirzadə, Ətayə Əliyeva və başqaları aktrisa kimi böyük şöhrət qazanmışdır.

Beləliklə, Bakı Teatr Məktəbi Azərbaycan qızlarına teatr təhsili verməklə mədəniyyətimiz üçün ən aktual problemlərdən olan aktrisa probleminin həllinə yardımçı olmuşdu.

Bakı Teatr Məktəbinin işində yaxından iştirak edən görkəmli dramaturq Cəfər Cabbarlı bu illərdə əsas diqqəti yüksək səviyyəli dərs proqramlarının tərtib edilməsinə, dərs prosesində tərcümə işlərinin mükəmməlliyyinə, ana dilində dərsliklərin yazılmasına, dərslerin keçiriləcəyi müvafiq bir məkanın təqdiminə, başqa yerlərdən Bakıya, bu məktəbdə oxumağa gələnlərin möişətlərinin qayığına qalmağa, müəllim heyətinin təşkil olunmasına yönəldirdi. Bu barədə o, mətbuatda da çıxış edir, Bakı Teatr Məktəbinin inkişafı üçün əlindən gələni əsirgəmirdi.

Bu dövrda Teatr Məktəbini bitirənlər Azərbaycan ədəbiyyatı, təbiətşünaslıq, teatr tarixi və səhnə sənəti, aktyor texnikası, teatrşünaslıq fənlərindən buraxılış imtahanları verirdilər. Məzunlar Azərbaycanın Dövlət teatrlarına, Gürcüstan, Dağıstan və digər respublikalarda fəaliyyət göstərən mədəniyyət ocaqlarına işləməyə göndərilirdilər. Söyügedən dövrün məzunlarından aktyorlar İsmayıllı Dağıstanlı, Məmmədəli Vəlixanlı, Süleyman Tağızadə, Əjdər Sultanov, rejissorlar Adil İsgəndərov, Ələsgər Şərifov xüsusilə

fərqlənirdilər. Teatr Məktəbinin qabaqcıl tələbələrindən İsmayıł Dağıstanlı, Əjdər Sultanov, Süleyman Tağızadə bitirdikləri məktəbdə müəllim kimi fəaliyyət göstərirdilər.

1926-1930-ci illərdə Teatr Məktəbində təhsil alan İsmayıł Dağıstanlı 1930-cu ildən başlayaraq fasılələrlə Azərbaycan Dram Teatrında, İrəvan Dram Teatrında işləyib, Dərbənddə özünün təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub, klassik obrazlar silsiləsi yaradıb. Teatr sənəti sahəsində göstərdiyi xidmətlərə və qazandığı nailiyyətlərə görə respublikanın xalq artisti fəxri adına layiq görüлüb. O, Ənvər Məmmədxanının «Şərqiñ səhəri» pyesinin tamaşasındakı Kirov roluna görə 1948-ci ildə Stalin mükafatı, İlyas Əfəndiyevin «Mahnı dağlarda qaldı» dramındaki Böyük bəy roluna görə isə 1972-ci ildə Dövlət mükafatı ilə təltif olunmuşdu.

Aleksandar Tuqanovun təbiri ilə desək, «Şekspir obrazlarını oynamaq üçün səhnəyə gələn» İsmayıł Dağıstanlı həm də pedaqoq idi. O, M.A.Əliyev adına İncəsənət İnstytutunda bir müddət «Səhnə danışığı» kafedrasının müdürü vəzifəsində çalışıb. Onun «Tələbələrlə işləyərkən nitq aparatında çatışmazlıqlar islahının üsulu və yolları» adlı metodiki işi gənc aktyorların yetişdirilməsində çox qiymətli tədris vəsaitidir. İ.Dağıstanlı eyni zamanda, «Cəfər Cabbarlı və teatr», «SSRİ xalq artisti A.Xorava», «Böyük səhnə ustası» (Abbas Mirzə Şərifzadənin yaradıcılığı haqqında), «Möhsün Sənani», «Mustafa Mərdanov»

monoqrafiyaların müəllifidir. Səhnə danışığının düzgünlüyünə və ifadəliliyinə xüsusi diqqət yetirən İ.Dağıstanlı özünü səhnə danışığı üzrə böyük ustad kimi tanıtmışdı.

Bakı Teatr Məktəbinin qarşısında duran məsələlərdən biri də savadlı milli rejissor kadrlarının hazırlanmasından ibarət idi. Hələ 1930-cu ildə Cəfər Cabbarlı Ümumittifaq Teatr Olimpiadasının nəticələrinə həsr olunmuş, «Ənqılab və Mədəniyyət» jurnalında çap etdirdiyi məqaləsində Azərbaycan teatrında savadlı rejissor kadrlarının olmamasını ciddi bir problem kimi gündəmə gətirmiş, yerli peşəkar rejissor kadrlarının qıtlığından söz açmışdı.

1930-cu ildə Teatr Məktəbində aktyor şöbəsi ilə yanaşı, rejissor şöbəsinin açılması sözügedən problemin həlli istiqamətində atılan ən mühüm addımlardan oldu. 1930-1937-ci illərdə məktəbin direktoru olmuş xalq artisti Hacıağa Abbasovun ardıcıl səyləri və zəhməti sayəsində məktəbdə bir sıra tədbirlər həyata keçirildi. Həmin illərin qəbulunda Dağıstan, Tacikistan, Türkmenistan, Özbəkistan, Krim, Gürcüstan respublikalarına da yer ayrıldı.

1920-30-cu illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrının bədii rəhbəri olmuş Aleksandr Tuqanov milli teatr üçün yüksək ixtisaslı professional kadrların yetişdirilməsi işində yaxından iştirak etmişdi. O, Bakı Teatr Məktəbinin, eləcə də Azərbaycan Dövlət Teatr İnstytutunun nüfuzlu pedaqoqlarından olmuşdu. A. Tuqanov Teatr Məktəbinin fəaliyyət göstərdiyi dövrə

yaradıcı heyətə «Stanislavski sistemi»nin incəliklərini öyrətməyə, Moskva Bədaye Teatrının müsbət ənənələri ilə milli teatr ənənələrimizin vəhdətinə nail olmağa çalışırdı. Həm pedaqoji, həm də yaradıcı fəaliyyətində realizmə böyük önəm verir, inandırıcı, həqiqətə uyğun aktyor ifasını peşəkar teatr sənətinin başlıca meyarı hesab edirdi. A. Tuqanov aktyorun fərdi xüsusiyyətlərini inkişaf etdirməklə yanaşı, onlarda «ansambl» hissini gücləndirməyə çalışırdı. Onun «Azərbaycan sovet teatrının ilk illəri» (1920-1935) və «Tbilisi şəhərində Azərbaycan teatr tarixinə dair xatirələr» əsərləri milli teatr tariximizin tədrisi baxımından çox qiymətli məxəzdir.

1927-ci ildə Malı Teatrın, 1930-cu illərdə isə Moskva Bədaye Teatrının Bakıdakı qastrolları böyük maraqlı doğurdu. Vaxtilə Teatr Məktəbinin direktoru olmuş H.Abbasov öz xatirələrində Teatr Məktəbinin tələbələrinin K.S. Stanislavski ilə görüşlərindən böyük şövqlə söz açaraq yazırırdı: «O, bizim arzumuzu böyük həvəslə qəbul edib, tələbələrə aktyor sənəti haqqında iki mühazirə oxudu və təcrübə məşğələ apardı. Onun mühazirələrində Teatr Məktəbinin bütün tələbələri və müəllimləri iştirak edirdilər».

O dövrün məşhur sənət xadimləri İ.E.Moskvin və V.İ.Kaçalov da bu görüşlərdə fəal iştirak etmişdilər. Görüşlər zamanı K.S.Stanislavski öz sistemini dərindən açıqlayırdı, onu aktyor sənətinin elementləri ilə bağlı məşğələlərlə əyanılışdırırdı.

30-cu illərin şəxsiyyətə pərəstiş dövrü və amansız repressiyalar Azərbaycan incəsənətinə sağlamaz yaralar vurdu. Xalqımız Abbas Mirzə Şərifzadə, Ülvə Rəcəb, Hüseyn Cavid kimi böyük sənətkarlarını itirdi.

1939-cu ildə Teatr Məktəbinə görkəmlı şairimiz Osman Sarıvəlli direktor təyin olundu. Onun Teatr Məktəbinə gəlişi buradakı ədəbi-bədii və yaradıcılıq mühitini daha da qüvvətləndirdi.

1941-ci ildə Bakı Teatr Məktəbinin «Teatrşünaslıq» şöbəsinin ilk buraxılışı oldu. Bu dövrdə məktəbə Həbib İsmayılov rəhbərlik edirdi. Müharibənin doğurduğu mərhumiyətlərə baxmayaraq, Teatr Məktəbinin fəaliyyəti davam edirdi. Həmin illərin məzunları arasında görkəmlı yazıçı, ədəbiyyatşunas-alim Əzizə Cəfərzadə də var idi. O, təhsilini bitirdikdən sonra bu məktəbdə müəllim və daha sonra direktor kimi fəaliyyət göstərmişdi. Ə.Cəfərzadə Teatr Məktəbinin sonuncu müdürü olmuşdur.

## Aktyor, rejissor və teatrşunas kadrları hazırlığının yeni mərhələsi

İkinci Dünya müharibəsindən sonra keçmiş Sovet İttifaqının digər respublikalarında olduğu kimi, Azərbaycanda da dinc quruluculuq illəri başladı. Bu dövrdə Azərbaycanın teatr təhsili sistemində də bir sıra islahatlar həyata keçirildi. Söyügedən dövrdə Azərbaycan respublikasında 27 peşəkar teatr və mədəniyyət evi vardı. Zaman, yeniləşmək əzmində olan Azərbaycan teatrına xidmət etmək üçün peşəkar təhsilli istedadlı aktyorların, rejissorların, teatrşunaslarının yetişdirilməsini tələb edirdi.

1945-ci ildə, yuxarıda qeyd etdiyimiz kimi, Bakı Teatr Məktəbinin əsasında Azərbaycan Dövlət Teatr İnstitutu yaradıldı. İnstitutun direktoru respublikanın əməkdar müəllimi Musa Musayev oldu. O, 1959-cu ilə qədər bu təhsil ocağına rəhbərlik etdi. Bu illərdə institutda aktyorluq, rejissorluq fakültələri fəaliyyət göstəriridi. Eyni zamanda burada aktyor və rejissor sənəti, teatrşunaslıq, dil və ədəbiyyatşunaslıq və başqa kafedralar da təsis edildi. «Aktyor və rejissor sənəti» kafedrasına professor Rza Təhmasib, «Teatr tarixi» kafedrasına dosent Aleksandr Mudrov, «Ədəbiyyat» kafedrasına filologiya elmləri doktoru, professor Əli Sultanlı rəhbərlik etməyə başladılar. Görkəmli Azərbaycan rejissorları Adil İsgəndərov, Mehdi Məmmədov, Məhərrəm

Haşimov, dramaturqlardan Sabit Rəhman, filoloq alimlərdən Məmməd Cəfər Cəfərov pedaqoji işə cəlb edildilər. Qısa müddətdə bu ali məktəbdə 7 professor, 3 dosent, 4 baş müəllim, xalq artistləri, əməkdar artistlər, əməkdar incəsənət xadimləri dərs deməyə başladılar.

Bu sənət xadimlərindən biri də xalq artisti Kazım Ziya idi. 1945-ci ildən Teatr İnstitutunda dərs demiş, yüksək ixtisaslı kadrlar hazırlanmasında fəal iştirak etmiş Kazım Ziya «Səhnə danışığ» fənninin tədrisi və tədqiqi sahəsində böyük xidmətlər göstərmişdir. O, aktyorun səhnə danışığını həm praktik, həm də elmi-nəzəri cəhətdən inkişaf etdirməyə çalışmış, Azərbaycan teatr tarixinə səhnə danışığının ustası kimi daxil olmuşdur. Kazım Ziya aktyor sənətinin inkişafında, aktyor yaradıcılığının formallaşmasında səhnə danışığının əhəmiyyətini çox gözəl duyur, səhnə danışığını təkmilləşdirmək üçün müntəzəm surətdə səs və nəfəs məşqləri ilə məşğul olur, nitq sənəti haqqında biliklərini genişləndirirdi. Bunun nəticəsi idi ki, Kazım Ziya səhnəyə çıxarkən rəvan səhnə danışığı, aydın və təmiz diksiyası, təsirli intonasiyaları, sözaltı mənaları açmaq bacarığı ilə seyrçiləri məftun edirdi.

Bir çox aktyor və rejissorlar səhnə danışığının sırlarını, Azərbaycan ədəbi dilinin tələffüz xüsusiyyətlərini, klassik şeirlərin düzgün və ifadəli oxunuşunu Kazım Ziyadan öyrəniblər. Bunun əsas səbəblərindən biri Kazım Ziyanın aktyorluq sənətinə, eyni

zamanda ədəbi tələffüz, aydın və təmiz diksiya, mənqi və ifadəli danişq məharətinə malik olması idi. O, çalışırdı ki, teatrımızın digər aktyorları da Azərbaycan dilinin ədəbi tələffüz qaydalarını dərinən mənimsininlər və vahid səhnə danişığı prinsiplərini pozmasınlar. Bu mənada onun «Səhnə dili haqqında» adlı əsəri xüsusi maraq doğurur.

K.Ziya ömrünün sonuna kimi Azərbaycan səhnə dilinin prinsiplərinin tədrisi ilə məşğul olmuşdur. O, milli səhnə dilini sistemə salmış ilk Azərbaycan teatr xadimidir. Onun «Səhnə dili haqqında» kitabı aktyor və rejissorlarımızın ədəbi tələffüzə yiyələnmələrində böyük rol oynamışdır.

Azərbaycan Dövlət Teatr İnstytutu yarandığı gündən teatr sənətinin professional şəkildə tədrisində böyük xidmətləri olmuş xalq artisti, professor Rza Təhmasib 30 ildən artıq «Aktyor sənəti» kafedrasının müdürü olmuş, Azərbaycanda bilavasitə peşəkar aktyor nəslinin yetişdirilməsində yaxından iştirak etmişdir. Yalançı oyun tərzindən, saxta pafosdan, zahiri təmtəraqdan, şablonlardan imtina etməyi və «səhnədə yaşamaq» tələbini qarşıya qoyan R.Təhmasib «Stanislavski sistemi»ni milli teatrımızda düzgün təbliğ edən sənətkarlardan biri idi. K.S.Stanislavskinin «Mənim sənət həyatım» kitabını dilimizə tərcümə etmiş R.Təhmasib aktyorlara ifa etdikləri obrazın daxili aləminə varmağı, obrazın hərəkət mənqiğini müəyyənləşdirib, dəqiq seçilmiş ifadə vasitələri ilə canlandırmağı

öyrədirdi. O, öz tələbələrinə deyərdi: «Aktyor yaradıcı şəxsiyyətdir, o, rejissor göstərişini kor-koranə yerinə yetirməməlidir.»

Dövrünün böyük sənətkarı R.Təhmasibin teatr sənətinin tədrisinə aid proqramları, metodik göstərişləri bu gün də aktualdır və yeni aktyor, rejissor nəslinin yetişməsində əhəmiyyətli mənbə rolu oynayır.

Azərbaycan Dövlət Teatr İnstytutunun 1945-ci ildə keçirdiyi ilk tələbə qəbulunda 40 nəfər tələbə bu yeni yaradılmış tədris ocağında peşəkar teatr təhsili almağa başladı. Sonrakı illərdə İnstytutda «Teatrşünaslıq» ixtisası açıldı. 1953-cü ildə bu ixtisas üzrə ilk buraxılış oldu. Məzunlar arasında görkəmli şair və dramaturq Hüseyn Cavidin qızı Turan Cavid də vardı. Turan Cavidin hayatı və fəaliyyəti universitetimizlə sıx bağlı olmuşdur. O, uzun illər Azərbaycan teatrı tarixindən dərs demişdir. Onun pedaqoji fəaliyyəti böyük səmərə vermiş, «Teatr tarixindən səhifələr», «Kazım Ziya haqqında xatirələrim», «Bir aktyorun rol dəftərcəsi» əsərləri, habelə «Azərbaycan teatr tarixi» adlı tədris programı tələbələr üçün əyani vəsait rolunu oynamışdır. Həmin tədqiqat işləri bu gün də öz dəyərini itirməmişdir.

Milli teatrımız ötən əsrin 40-cı illərinə qədər öz yaradıcılıq istiqamətinə, teatr konsepsiyasına söykənən bir sistem halına gələ bilməmişdi. Azərbaycan teatrının bütün fəaliyyəti məhdud sayıda fəvqəladə istedada malik sənətkarların üzərində qurulmuşdu.

Aktyor sənətində qazanılan bütün nailiyyətlər bu sənətkarların qabiliyyətindən, ifaçılıq bacarığından qaynaqlanırdı. Azərbaycan teatrının ardıcıl inkişaf mərhələsinə qədəm qoyması SSRİ xalq artisti, rejissor Adil İsgəndərovun adı ilə bağlıdır. Təsadüfi deyil ki, 1938-1960-cı illərin Azərbaycan teatri «Adil İsgəndərov teatrı» kimi dəyərləndirilirdi. Onun gərgin əməyi və ardıcıl səyi nəticəsində teatrın ətrafına bir çox gənc, istedadlı dramaturqlar toplandı, repertuar problemi həll olundu, milli aktyorluq məktəbinin qabaqcıl ənənələrinə söykənən güclü aktyor məktəbi formalaşdı, teatrın inkişafı üçün əlverişli şərait yaradıldı. Şərq teatrının və milli oyun-tamaşa mədəniyyətimizin bir çox ünsürlərini yaşıdan «romantik-təsviri poetika»nı əsas tutan «Adil İsgəndərovun monumental teatrı» yarandı.

Təbii ki, o illərdə belə nəhəng bir sənətkarın Azərbaycan Dövlət Teatr İnstitutuna dəvəti də labüb idi.

Adil İsgəndərovun pedaqoji fəaliyyəti milli mədəniyyətimiz üçün onun yaradıcı və ictimai fəaliyyəti qədər önemlidir. Bu gün teatr sənəti sahəsində sənətkar-pedaqoqun tələbələri uğurla fəaliyyət göstərirlər.

Professor Adil İsgəndərov ömrünün sonuna qədər bu ali təhsil ocağında çalışmışdır. Daha çox aktyor kurslarında dərs deyən A.İsgəndərov tədris prosesində nəzəriyyə ilə təcrübənin vəhdətinə böyük önəm verirdi. O, «Stanislavski sistemi»nin tədrisində

əzbərciliyi, kor-koranə aludəciliyi deyil, onun prinsiplərinin, şərtlərinin yaradıcı şəkildə əxz olunmasını üstün tuturdu.

Milli teatr sənətimizin başqa bir görkəmli xadimi Mehdi Məmmədov idi. SSRİ xalq artisti, sənətşünaslıq doktoru, professor Mehdi Məmmədov gənc yaşlarından teatr sənətinə ciddi maraqlı gəstərmış, Bakı Teatr Məktəbini bitirdikdən sonra Moskvada ali rejissor təhsili almışdı. Gəncə Dövlət Dram Teatrında Məmmədhüseyn Təhmasibin «Bahar» dramı əsasında hazırladığı diplom tamaşasından etibarən özünü istedadlı və yüksək intellektual səviyyəli rejissor kimi təsdiqləmişdi.

Mehdi Məmmədov 1942-45-ci illərdə Gəncə Dövlət Dram Teatrında, 1956-60-ci illərdə Opera və Balet Teatrında, 1960-63-cü illərdə Akademik Dram Teatrında, 1978-82-ci illərdə Rus Dram Teatrında baş rejissor vəzifələrində çalışıb. Onun «İntizar» (İ.Əfəndiyev və M.Hüseyn), «On ikinci gecə» (V.Şekspir), «Müfəttiş» (N.V.Qoqol), «Dəli yiğinçığı» (C.Məmmədquluzadə), «Xəyyam», «İblis» (H.Cavid) kimi tamaşaları teatr ictimaiyyəti tərəfindən layiqincə qiymətləndirilib.

Mehdi Məmmədovun yaradıcılığında onun pedaqoji fəaliyyəti mühüm yer tuturdu. O, 1945-ci ildən ömrünün sonuna kimi bu sənət məbədində aktyor və rejissor sənətindən dərs demiş, kafedra müdürü vəzifəsində çalışmış, yüksək ixtisaslı kadrlar yetişdirmişdir.

1968-ci ildə «Azəri dramaturgiyasının estetik problemləri» mövzusunda doktorluq dissertasiyası müdafiə edən Mehdi Məmmədovun «Teatrlar. Aktyorlar. Tamaşalar», «Hüseyn Ərəblinski», «Onun sənət ulduzu», «Teatr düşüncələri», «Rejissor sənəti», «Sabit Rəhman», «Moskva Akademik Bədaye Teatri», «Aleksandr Tuqanov» (rus dilində), «Həyat və sənət yollarında» və s. kitabları bu gün də milli teatrşünaslıq elmi kontekstində öz aktual məhiyyətini qoruyub saxlamaqdadır.

\* \* \*

Azərbaycan Dövlət Teatr İstitutunun strukturunda təkmilləşmə prosesi müntəzəm şəkildə davam edirdi. 1947-ci ilin noyabrında Leninqrad şəhərində ali incəsənət institutlarının Ümumittifaq müşavirəsi keçirildi. Bu müşavirədən hasil olan qənaətlər 1947-ci ilin dekabr ayında Azərbaycan Dövlət Teatr İstitutunda müzakirəyə çıxarıldı. İstitutun direktoru M.A.Musayev və «Teatrşünaslıq» kafedrasının müdürü A.M.Mudrov Leninqradda keçirilən müşavirədəki məruzələr haqqında məlumat verdikdən sonra tədris planlarını və programlarını yenidən hazırlamağın zəruriliyi və institutda yerinə yetirilən elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi ilə bağlı qarşıda duran məqsəd və vəzifələrdən danışdılar.

1948-ci ildə «Aktyor və rejissor sənəti» kafedrası «Aktyor sənəti» və «Rejissor sənəti» kafedralarına bölündü və müstəqil fəaliyyət göstərməyə başladı. Rejissor sənəti, səhnə texnikası, rəsm və maket, tamaşa musiqisi, musiqi ədəbiyyatı, psixologiya fənləri «Rejissor sənəti» kafedrasına, aktyor sənəti, rəqs, səhnə hərəkəti, qrim, səhnə danışığı, musiqi-ritm təlimi fənləri isə «Aktyor sənəti» kafedrasına verildi.

Azərbaycan Teatr institutunun ilk məzunlarından biri Azərbaycan Respublikasının xalq artisti, Dövlət Mükafatı laureati, rejissor, professor Gülcəhan Güləhmədova-Martinovadır. O, hazırda Bakı Musiqi Akademiyasının professorudur. Onun tələbələri arasında xalq artistləri, əməkdar incəsənət xadimləri, çoxsaylı müsabiqlərin laureatları və diplomantları vardır. Yetirmələri təkcə respublikamızda deyil, bir sıra xarici opera teatrlarının (Almaniya, Türkiyə, Misir, Fransa və s.) solistləridirlər. Bir rejissor kimi o, dünya klassikləri ilə yanaşı Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, İljas Əfəndiyevin, Mirzə İbrahimovun əsərlərini tamaşaşa qoymuş, geniş tamaşaçı kütləsinin rəğbətini qazanmışdır.

Təhsil illərini xatırlayarkən Gülcəhan xanım deyir:

«Teatr İstitutu yaradıldığı vaxt onun Azərbaycan və rus bölmələrində aktyorluq, rejissorluq və teatrşünaslıq fakültələri fəaliyyət göstərirdi. İstitut şəhərin mərkəzində yerləşirdi. Burada üç sinif otağı, məşqlər üçün kiçik bir zal və kitabxana vardı.

Müəllimlərimiz çox məşhur sənət xadimləri idi: Rza Təhmasib, Mehdi Məmmədov, Aleksandr Tuqanov, Adil İsgəndərov, Aleksandr Mudrov, Pyotr Fridolin, Əli Sultanlı, Cəfər Cəfərov! Teatrşünaslıq fakültəsində müharibədən qayıtmış Hüseyn Abbaszadə və İshaq İbrahimov da təhsil alırdılar. Mənim tələbə dostlarım Rüfət Şabanov, Osman Hacıbəyov, Ulduz Rəfili, Sabir Aslanov, Şəfiqə Biryukova və s. idi. İnstytutun ilk məzunları arasında Rauf Kazımovski, Kamil Rüstəmbəyov, İsmət Səfərəlibəyov da vardı. Direktorumuz Musa Musayev idi.

Müharibədən sonrakı illər çox ağır və məşəqqətliydi. Ona görə də tələbələrimizin çoxu təhsilini yarıda buraxmaq məcburiyyətində qaldı. Amma yuxarıda adlarını çəkdiyim sənətçilər bütün çətinliklərə baxmayaraq təhsillərini başa vurdular və teatrlarda, kino və televiziya studiyalarında fəaliyyətlərini davam etdirdilər. Sonrakı illərdə məşhur rejissorlar Məhərrəm Haşimov və Tofiq Kazımov da Teatr institutunun məzunları oldular.

Biz təhsil aldığımız illərdə müəllimlərimizdən təkcə sənətin sırlarını deyil, dostluğu, mənəvi keyfiyyətləri, bir sözlə həyatı öyrənirdik.

O illərdə müəllimlərimizin bir çoxu teatrlarda rejissor kimi fəaliyyət göstərir, klassik və müasir dramaturqların əsərlərini sahnəyə qoyurdular. Bütün tamaşaların ictimai baxışlarına biz tələbələr də dəvət olunurduq.

Həmişə mən müəllimlərimi böyük şükrənlılıqla xatırlayıram. Amma təəssüf edirəm ki, müəllimlərim də, tələbə dostlarım da bu gün həyatda yoxdur. Təsəllim budur ki, onların sənəti yaşayır. Bu sənəti yaşıdanların arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xüsusi yeri vardır. Mən bu təhsil ocağının nailiyyətlərinə həmişə sevinirəm. Hər dəfə universitetin müəllim və tələbələrinin təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də keçirilən teatr və musiqi festivallarında, rəssamlıq sərgilərində qazandıqları uğurlarını eşidəndə böyük qürur hissi duyuram.

Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 yaşı var. Bu tarixi gün münasibəti ilə mən universitetin rəhbərliyini, professor-müəllim heyətini, tələbələrini, bu unikal təhsil ocağının məzunlarını ürəkdən təbrik edir, onlara yeni-yeni uğurlar arzulayıram».

50-ci illərin sonuna kimi respublikada teatr sənəti sahəsində kadrların planlaşdırılması və yetişdirilməsi problemi mürəkkəb və həll olunmamış məsələ idi. Üç ixtisas fakültəsindən yalnız biri – aktyorluq fakültəsi qalmışdı, ona da qəbul böyük fasılərlə olurdu. Belə ki, 1948-ci il qəbulundan sonra, yalnız 1952 və 1953-cü illərdə qəbul keçirilmişdi. 1954 və 1955-ci illərdə qəbul yenə dayandırılmışdı. Bu isə institutda, sayı hər tədris ilində onszu da 40-45 nəfəri keçməyən tələbə kontingentinin sayını daha da aşağı saldı.

Elə illər oldu ki, institutda cəmisi 34 nəfər (1954-1955-ci tədris ilində) və 36 nəfər (1957-1958-ci tədris ilində) təhsil alırdı.

1958-ci ilin aprel ayında Azərbaycan KP MK bürosu teatr sənəti sahəsində mütəxəssislərin hazırlıq məsələlərini müzakirə edərək kadr hazırlığının səviyyəsinin yaxşılaşdırılması haqqında qərar qəbul etdi. Bu qərardan sonra Azərbaycan Dövlət Teatr İnstytutunda müəyyən inkişaf dövrü başlandı. «Mədəni-maarif işi» ixtisası üzrə ilk qəbul keçirildi, 1961-ci ildə teatrşünaslıq və rejissorluq şöbələri yaradıldı, dram teatrı və kino aktyoru ilə birlikdə musiqili komediya aktyoru da hazırlanmağa başlandı, axşam və qiyabi şöbələr yaradıldı. Tələbələrin sayı artdı. 1963-cü ildə rəssamlıq bölməsinə qəbul keçirildi. Bu təhsil ocağının maddi-texniki bazası möhkəmləndi. İnstytutda tədris prosesi, elmi-tədqiqat və metodiki işlər dövrün tələbləri səviyyəsində aparılmağa başlandı. Diplom tamaşalarına, ixtisas fənlərinə ciddi tələblərlə yanaşıldı, institutun dövlət teatrları və mədəniyyət ocaqları ilə əlaqələri möhkəmləndirildi.

Pedaqoji işin keyfiyyət göstəricisinin yüksəldilməsi məqsədilə institutun professor-müəllim heyəti ildən-ilə təkmilləşdirilirdi. 60-cı illərin sonlarında sənət xadimlərindən Tofiq Kazimov, Əjdər Sultanov, Zəfər Nəmətov, Səftər Turabov və başqaları instituta müəllim kimi dəvət olundular.

Tofiq Kazimov rejissor fəaliyyətinə başlamazdan öncə Moskvada, o vaxtkı A.V.Lunaçarski adına Dövlət Teatr Sənəti İnstytutunda təhsil almışdı.

Milli teatrda yeniləşmə, müasirləşmə prosesi məhz rejissor T.Kazimovun yaradıcılığı sayəsində gerçekleşdi. Dövrün yeniləşmə meyli, T.Kazimovun peşəkarlıq səviyyəsi, istedadının miqyası, yaradıcılıq imkanları, islahaçı xarakteri, novator təbiəti yeni teatrin yaranmasını zərurətə çevirirdi.

Tofiq Kazimov «Adil İsgəndərov teatrı»nı bərpa etmək yox, teatrda hakim mövqe qazanmış stereotipləri, qəlibləşmiş oyun tərzini, bir sözlə, köhnə teatrın dayaqlarını dağıtmak və müasir teatr yaratmaq yolunu seçdi. O, görkəmli dramaturq İlyas Əfəndiyevlə birlikdə lirik-psixoloji üslubun teməlini qoydu.

«Tofiq Kazimov teatrı» milli mədəniyyətimizin faktına çevrilə bildi, milli teatr tarixinə həkk olundu. Bu teatr üslubunun bəhrəsi olan bir çox tamaşalar – «Sən həmişə mənimləsən», «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər» (İ.Əfəndiyev), «Antoni və Kleopatra», «Hamlet», «Fırtına» (V.Şekspir), «Pəri cadu» (Ə.B.Haqverdiyev), «Ölülər» (C.Məmmədquluzadə), «Şəhərin yay günləri» (Anar) və s. tamaşalar dolğun, ifadəli, maraqlı, müasir sənət əsərləri kimi bu gün də teatrsevərlərin yaddaşında yaşamaqdadır.

Həmin dövrdə müasir teatrın yaranmasında və inkişafında T.Kazimovun rolu bu gün həm teatr ictimaiyyəti, həm teatrsevərlər, həm də mütəxəssislər üçün danılmaz həqiqətdir.

Tofiq Kazimovun müəllim kimi fəaliyyəti aktyor və rejissor kadrların hazırlanması işində də çox böyük rol oynadı. O dövrdə ən nüfuzlu ali təhsil müəssisələrindən olan A.V.Lunaçarski adına Dövlət Teatr Sənəti İnstytutunda görkəmlı rus teatr xadimləri A.D.Popovdan və M.İ.Knebeldən mükəmməl teatr təhsili almış T.Kazimov əzx etdiklərini həm teatr yaradıcılığı prosesində, həm də pedaqoji fəaliyyətində geniş tətbiq edirdi. Tələbələrə böyük inam və etimad hissi ilə yanaşan, onlarda müstəqil, cəsarətli düşüncə formalaşdırmağa çalışan T.Kazimovun rəhbərlik etdiyi kurslarda tədris repertuarı nəzəri-pedaqoji yükü, orijinallığı və mürəkkəbliyi ilə seçilirdi. İstedadlı gənc aktyorlara mürəkkəb rollar həvalə etməkdən çəkinməyən görkəmlı rejissor və pedaqoq tədris prosesi zamanı tələbələrlə rol və tamaşa üzərində işləyərkən pyesin və konkret obrazın ardıcıl inkişaf dinamikasının dəqiqliyi təyin olunmasına, əsərin mənətiqli, inandırıcı və obrazlı səhnə həllinə xüsusi önem verirdi. Tofiq Kazimovun həmçinin aktyor və rejissor kadrlarının düzgün yetişməsinə, milli teatr sənətinin görkəmlı nümayəndələrinin yaradıcılığının təhlilinə yönələn bir çox kitabları, monoqrafiya və məqalələri bu gün də teatr sənətinin tədrisi prosesi üçün öz aktuallığını qoruyub saxlayır.

Azərbaycan rejissor sənətinin görkəmlili nümayəndələrindən biri, əməkdar incəsənət xadimi Zəfər Nemətov Bakı Teatr Məktəbində, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstytutunda, habelə Azərbaycan Dövlət Teatr İnstytutunda təhsil alıb. Türk İşçi Teatrında (indiki Gənc Tamaşaçılar Teatrı) aktyor kimi çalışıb. İlk müstəqil işi olan «Məlik Məmməd» tamaşasına da məhz Gənc Tamaşaçılar Teatrında quruluş verib. Moskva və Leninqrad teatrlarında zəngin təcrübə keçmiş, görkəmlili teatr xadimləri Sergey Obraztsov, Mixail Tarxanov, Vasili Toporkov, İvan Bresner, İvan Qremislavskinin mühəzzirolarını dinləyən, dövrünün görkəmlili rejissorları ilə dostluq edən Zəfər Nemətov Rusiya, eləcə də dünya teatr məkanında baş verən prosesləri öyrənməyə, öz fəaliyyətində qabaqcıl dünya teatri təcrübəsindən yararlanmağa həmişə böyük önem verirdi. Adı görkəmlili rejissor və pedaqoq kimi milli teatr tarixinə həkk edilmiş Zəfər Nemətovun quruluş verdiyi tamaşalar həmişə yüksək qiymətləndirilib. O, 1953-1969-cu illərdə Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində çalışıb. Pedaqoji fəaliyyət Z.Nemətovun yaradıcılığının əsas istiqamətlərindən biri idi. O, Azərbaycan Dövlət Teatr İnstytutunda, A.Zeynallı adına Bakı Musiqi Məktəbinin opera sinfində aktyor və rejissor sənətindən dərs deyib.

Bu dövrdə Teatr İnstytutuna pedaqoji işin keyfiyyət göstəricisinin yüksəldilməsi məqsədilə görkəmlili teatrşunas-alim,

AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor Cəfər Cəfərov dəvət olundu. O, Hüseyin Ərəblinskinin, İsmayıllı Hidayətzadənin, Mehdi Məmmədovun, Tofiq Kazımovun, Abbas Mirzə Şərifzadənin, Rza Təhmasibin yaradıcılığı barədə dəyərli elmi məqalələr, monoqrafiyalar yazmışdır. Alimin «Azərbaycan Dram Teatrı» kitabı Akademik Milli Dram Teatrının tarixini araşdırıran mühüm elmi tədqiqat əsəridir. Cəfər Cəfərov «Cavid və teatr», «Mirzə Fətəli Axunzadə və teatr», «Mirzə Fətəli Axundzadənin dramaturgiyası», «Vilyam Şekspirin dramaturgiyası» adlı elmi əsərlərin müəllifidir.

Görkəmli teatrşunas-alim aktyor, rejissor, dramaturq və teatr rəssamları haqqında写的 məqalələrdə sənətkarların yaradıcılığına obyektiv təqnidçi münasibətini yüksək peşəkarlıqla nümayiş etdirmiştir. Cəfər Cəfərov teatrşunaslar, tədqiqatçı alimlər nəslə yetişdirmiş görkəmli pedaqoqdur. Mahmud Allahverdiyev, İnqilab Kərimov, Rafiq Sadıqov, Məryəm Əlizadə, İlham Rəhimli kimi tanınmış teatrşunaslar Cəfər Cəfərovun yetirmələridir.

Azərbaycan Dövlət Teatr İnstitutunun yüksək peşəkar səviyyəli pedaqoqlarından biri də İslam İbrahimov idi. «Əsr və sənətkar» adlı dəyərli əsərin müəllifi olan İslam İbrahimov institutda teatr təqnid və dram nəzəriyyəsi fənlərini tədris edirdi. Onun adı Azərbaycan teatrşunasları sırasında xüsusi yer tutur. Teatr nəzəriyyəsini dərindən bilən və bunu böyük səxavətlə öz

tələbələrinə öyrədən İləbrahimov dramaturgiyaya aid qiymətli əsərlərin, tədris proqramlarının müəllifi olmuşdur.

İncəsənət institutunun təcrübəli müəllimlərindən olan Cabir Səfərov Teatrşunaslıq fakültəsini bitirmiş, dövri mətbuatda teatr sənətinin müxtəlif problemlərinə aid bir sıra elmi məqalələrlə çıxış etmişdir. İnstitutda kafedra müdürü kimi çalışmışdır. Onun qələmindən çıxan «Azərbaycan Dram teatrı», «Hacağa Abbasov», «Ağdam xalq teatrı», «Şərəfli yob», «İbrahim İsfahanlı», «Teatr və dramaturgiya» kimi kitablar Azərbaycan teatr tarixinin tədrisi prosesində dəyərli tədris vəsaiti kimi mühüm rol oynamışdır. C.Səfərov «Rus teatrının tarixi» fənnini tədris edən bir pedaqoq kimi bu fənnin metodikası ilə bağlı bir sıra dərs proqramları və metodiki işlərin də müəllifidir.

Teatrşunas alim Adilə İsmayılova da uzun illər bu ali təhsil ocağında pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Onun «Antik teatr tarixi», «Orta əsrlər teatrının tarixi», «İntibah dövrünün teatrı» adlı elmi-metodik əsərləri sanbalı və nəzəri yükü ilə fərqlənir. Dosent A.İsmayılovanın «Azərbaycan SSR xalq artisti Əli Qurbanov», «Antik teatr», «Azərbaycan qadınları səhnədə», «Nəsibə Zeynalova» və s. kitabları bu gün də tələbələrimiz üçün dəyərli mənbələrdir.

Görkəmli pedaqoq və aktyor Müxlis Cənizadə 1961-71-ci illər ərzində bu ali teatr təhsili müəssisəsində dərs demiş, aktyor, rejissor, mədəni-maarif işi kadrlarının yetişməsində səmərəli

fəaliyyət göstərmişdir. O, «Səhnə danışığı» kafedrasının ilk müdürü olmuşdur.

M.Cənizadənin səhnə danışığı ilə bağlı mühüm xidməti yaradıcı, təcrübə işlə yanaşı, elmi-nəzəri və pedaqoji fəaliyyətlə də məşğul olması idi. Onun hazırladığı elmi və metodiki dərs vəsaitlərində aktyorun rol üzərində işi zamanı qarşıya çıxan səhnə danışığı problemləri və onların aradan qaldırılması üçün istifadə oluna biləcək məşğələlərin, rəvan diksiyanın, artikulyasiyanın, təsirli, düzgün səhnə danışığının yaradılmasına xidmət edən vasitələrin izahı eks olunmuşdur. M.Cənizadənin bu xidmətləri səhnə dilinin formallaşmasına təkan verdi və Azərbaycan teatrında səhnə danışığı problemlərinin öyrənilməsinin elmi-nəzəri başlanğıcını qoydu.

M.Cənizadə səhnə danışığının, ədəbi tələffüzün bu və ya digər məsələlərinin izahında adətən böyük aktyorların və bədii qiraətçilərin yaradıcılığından tutarlı misallar gətirir, bunları elmi-nəzəri mülahizələrlə əsaslandırırırdı. Onun «Səhnə danışığı texnikasının bəzi məsələləri» adlı əsəri bu gün də aktualdır, tələbələr üçün qiymətli dərs vəsaitidir.

1961-1977-ci illərdə instituta Rahib Hüseynov rəhbərlik edirdi. R.Hüseynov 1953-cü ildə Azərbaycan Dövlət Teatr İstitutunun teatrşünaslıq fakültəsini bitirmişdir. O, institutda çalışdığı müddətdə pedaqoji fəaliyyətlə məşğul olmuş, teatr tarixi fənnindən dərs

demişdir. Tədqiqatları əsasən Cəfər Cabbarlı yaradıcılığına həsr olunmuşdur.

1970-80-ci illərdə ictimai həyatda yaşanan durğunluq əlamətləri ali məktəblərin tədris prosesinə də öz arzuolunmaz təsirini göstərirdi. Bu mənfi təsir Azərbaycan Dövlət İncəsənət İnstytutunun işində də özünü bürüzə verdi. Sonrakı illərdə bu durğunluq, eyni zamanda təlim-tərbiyə prosesindəki ciddi nöqsanlar aradan qaldırıldı.

1977-1987-ci illərdə İncəsənət İnstytutunun rektoru, fəlsəfə elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Aslan Aslanov olmuşdur. A.Aslanov «Estetika aləmində», «İncəsənət və tərbiyə», «Nəğməli günlərim» və s. kitabların müəllifidir. O, Aristotelin, Didronun, Bayronun əsərlərini dilimizə çevirmiştir. Aslan Aslanov istedadlı şair kimi də tanındı.

1987-ci ildən etibarən institutun həyatında yeni tərəqqi dövrü başlandı. Mükəmməl tədris programlarının hazırlanma prosesi gücləndirildi. İnstytutun axşam və qiyabi şöbələrində ixtisası üzrə işləyən yaradıcı gənclər təhsil almağa başladı. İnstytutda tələbə həyatı özünün yaradıcılıq hadisələri ilə zəngin mərhələsinə qədəm qoydu. Müxtəlif müsabiqələr, elmi-nəzəri və praktiki konfranslar, istedadlı və bilikli gəncləri aşkara çıxardı. Həmin illərdə institut tələbələrinin ümumittifaq olimpiadalarında, konfranslarda, müsabiqələrdə fəal iştirakçı qabarıq nəzərə çarptırdı. İnstituta yeni

nəslə təmsil edən müəllim kadrlarının cəlb edilməsi də aktual məsələ idi. Həmin prosesdə sanballı elmi tədqiqatlar aparan və tədris metodikasının təkmilləşdirilməsi istiqamətində çalışan müəllimlərin - elmlər namizədləri və elmlər doktorlarının, dosent və professorların sayı artmağa başladı.

Bu dövrdə institutda teatr təhsilinin tədrisi sahəsində görülən faydalı işlər öz bəhrəsini verməkdə idi. Burada çox sağlam yaradıcılıq mühiti formalaşırıdı. Məhz bunun nəticəsi olaraq Azərbaycan teatr sənətinin yeni bir nəсли – institutun adlı-sanlı məzunları – Səyavuş Aslan, Həsən Turabov, Amaliya Pənahova, Şəfiqə Məmmədova, Hamlet Xanızadə, Şahmar Ələkbərov, Səməndər Rzayev, Yaşar Nuri, Rasim Balayev, Mikayıl Mirzə, Əlabbas Qədirov, Hamlet Qurbanov, Vəfa Fətullayeva, Səfurə İbrahimova, Fuad Poladov, Kamal Xudaverdiyev, Rafiq Əzimov, Ağaxan Salmanlı, Gülsən Qurbanova və digər bu kimi istedadlı sənətkarlar nəсли yetişdi.

\* \* \*

Müstəqilliyimizin ilk mərhələsində teatr təhsili sistemində də ciddi çətinliklər özünü göstərməyə başladı. Bu zaman İncəsənət İnstitutu artıq universitet statusu qazanmışdı. Universitetin yenidən qurulması və təkmilləşməsi prosesi başlandı: yeni kafedralar açıldı,

elmi-tədqiqat və metodiki işlərin miqyası böyüdü, təzə ixtisaslar yaradıldı və tədris prosesinin inkişafı özünü həm də «Sənətşünaslıq», «Aktyor sənəti», «Rejissor sənəti» fakültələrinin yenidən təkmilləşdirilməsi istiqamətində göstərdi.

Universitetin tədris prosesinin təkmilləşməsində mühüm xidmətləri olmuş «Aktyor sənəti» fakültəsinə (əvvəller «Teatr və kino sənəti» fakültəsi adlanırdı) 1987-1992-ci illərdə professor Fikrət Sultanov, 1993-2003-cü illərdə isə sənətşünaslıq namizədi, dosent Məmmədşah Atayev rəhbərlik etmişdir. 2003-cü ildən bu günə qədər fakültəyə əməkdar artist, dosent Ötkəm İsgəndərov başçılıq edir.

Fakültədə çalışan müəllimlər elmi-metodiki yaradıcılıqla da məşğul olmuş, gənc kadrların yetişdirilməsi sahəsində faydalı işlər görmüşlər. Bu sahədə «Dram teatri və kino aktyoru» kafedrası incəsənətin müxtəlif sahələri ilə yaradıcılıq əlaqəsində olmuş, ildən- ilə təkmilləşmişdir.

Kafedranın müəllimi Azərbaycanın xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı Şəfiqə Məmmədova «Yaradıcılıq prosesində tələbələrlə müstəqil iş», «Aktyorun plastikası və onun səhnədə ifadəliliyi» və s. kimi metodiki tövsiyələr hazırlamış, tələbələrin istifadəsinə vermişdir. Gənc aktyor nəslinin yetişdirilməsində kafedranın professoru Böyükəga Kazimovun da xidmətləri olmuşdur. Onun «Aktyor sənəti» fənninin tədrisinə dair yazdığı

məqalələr, metodik göstərişlər tədris prosesinin inkişafına təkan verən əyani vəsaitlərdəndir.

2001-ci ildə «Estrada və musiqili teatr» kafedası yaradıldı. Bu kafedranın ilk müdürü xalq artisti Hacıbaba Bağırov oldu. Sonralar xalq artistləri Bəsti Cəfərova, Afaq Bəşirqızı, Rafiq Əliyev, Telman Adıgözəlov, dosent Vüdadi Həsənov və başqaları kafedraya dəvət olundular.

«Aktyor sənəti» fakültəsinin zəngin ənənələrə malik kafedralarından biri də «Səhnə danışığının» kafedrasıdır. Burada çalışan professor-müəllim heyətinin qarşısında duran əsas məqsəd Azərbaycan ədəbi dilini, onun xüsusiyyətlərini, qüvvətli və təsirli səsə malik olmağın sırlarını tələbələrə öyrətməkdir.

Məlumdur ki, teatrın ən mühüm ifadə vasitələrindən biri, bəlkə də birincisi səhnə danışığıdır. Rus aktyoru S.M. Mixoels yazır: «Əgər rol haqqında partitura, mürəkkəb səslənmə kimi danışmaq mümkünənə, onda deyilməlidir ki, hərəkət və jest bu partituranın ikinci sətridir. Birinci sətir mətnidir, tələffüz edilən sözlərdir».

Səhnə danışığının teatr sənətinin mühüm komponentlərindəndir və tamaşanın ideya-bədii bütövlüyündə xüsusi çəkiyə malikdir. Tamaşanın seyrçi ilə təmas nöqtəsində yerləşən ilk ünsür sözdür, səhnə danışığıdır. Nitq teatrda yalnız kommunikativ funksiyani yerinə yetirməklə kifayətlənmir, həmçinin tamaşanın estetik keyfiyyətlərini, bədii səviyyəsini, təsir qüvvəsini şərtləndirir. İlk

baxışdan o qədər də çətin görünməyən düzgün səhnə danışığının qanunlarına yiyələnmək, K.S. Stanislavskinin təbirincə desək, sadə, təsirli və gözəl danışmağı bacarmaq, təcrübənin göstərdiyi kimi teatrın qarşısında daim həll edilməsi zəruri olan bir problem kimi dayanmış, teatr xadimləri onun həlli üçün müvafiq yollar axtarmışlar.

Milli teatrımızın tarixinə nəzər salsaq, görərik ki, Azərbaycan teatrında da geniş səs diapazonuna, bənzərsiz səs və nəfəs imkanlarına malik olan aktyor və aktrisalarımız olub və bu gün də var. Tarixdən məlumdur ki, Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Kazım Ziya, Ələsgər Ələkbərov, Hökümə Qurbanova kimi aktyorlarımızın misilsiz şöhrət və rəğbat qazanmasına zəmin yaradan amillərdən biri də onların güclü, məftunedici səsə malik olmaları idi. Görkəmli aktyor F.İ. Şalyapin yazır: «Bu və ya digər situasiyanı, bu və ya digər personajın əhvalını səslə təsvir etməyi, müəyyən hissi doğru intonasiya ilə ifadə etməyi bacarmaq üçün kamil nəfəsə və səsə malik olmaq lazımdır».

Səhnə danışığının aktyor yaradıcılığının formallaşmasından ötrü mühüm vasitədir. Buna görə də, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığının tədrisinə böyük önəm verilir. Çünki professional aktyor hazırlığı bir sıra ixtisas fənlərinin, o cümlədən «Səhnə danışığının» fənninin tədrisi ilə sıx bağlıdır. Ona görə də Azərbaycan teatrının savadlı və istedadlı aktyorları,

pedaqoji işə həvəsi və meyli olan sənət xadimləri bu sənət məbədində dəvət edilmişlər. Bu gün burada pedaqoji fəaliyyət göstərən müəllimlər öz sələfləri - Kazım Ziya, İsmayıł Dağıstanlı, Müxlis Cənizadə kimi sənətkarların yaradıcılıq ənənələrini davam etdirirlər.

1989-2001-ci illər ərzində «Səhnə danışığının» kafedrasının müdürü vəzifəsini yerinə yetirmiş dosent Əzizəğa Quliyev tədrisin keyfiyyət və səmərəsini artırmaq məqsədilə «Diksiya və bəzi metodik göstərişlər», «Mətn üzərində iş», «Orfoepiyaya dair metodik göstərişlər», «Səhnə danışığının və onun tədrisi haqqında», «K.S.Stanislavski səhnə danışığının haqqında» elmi-tədqiqat işlərini və tədris vəsaitlərini nəşr etdirmişdir. Ə.Quliyev pedaqoji fəaliyyətlə yanaşı, həm də rus dilində olan dərin elmi-nəzəri çəkiyə malik teatr sənətinə dair əsərlərin tərcüməsi ilə də məşğuldur. Belə ki, onun bu istiqamətdə gördüyü işlərdən Q.Kristinin «Stanislavski məktəbi əsasında aktyor tərbiyəsi» və B.Zaxavanın «Aktyor və rejissor sənəti» (N.Sadiqzadə ilə) adlı fundamental dərs vəsaitlərinin tərcüməsi tədris prosesinin inkişafını təmin edən mənbələrdir. Ə.Quliyevin 2011-ci ildə çap etdirdiyi «Səhnə danışığının» adlı dərsliyi bu gün gənc nəslin bilik və bacarığının artırılması istiqamətində əhəmiyyətli mənbədir.

Bundan başqa o, SSRİ xalq artisti, professor M.Məmmədov və rejissor-pedaqoq, dosent N.Sadiqzadə ilə birlikdə

K.S.Stanislavskinin «Aktyorun öz üzərində işi» əsərinin birinci hissəsini dilimizə tərcümə etmişdir.

«Səhnə danışığının» kafedrasında vaxtilə fəaliyyət göstərmiş mətnşünas-alim Məmmədəli Əsgərovun da xidməti qeyd olunmalıdır. Onun «Bədii qiraət» adlı kitabı dərs vəsaiti kimi bu gün də əhəmiyyətini itirməmişdir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində gedən teatr tədrisi prosesinə nəzər saldıqda deyə bilərik ki, «Aktyor sənəti» fakültəsində ixtisas fənlərinin tədrisi görkəmlı sənət xadimlərinə tapşırılmışdır. Bunların arasında Həsən Turabov, Vaqif İbrahimoglu, Yaşar Nuri, Amaliya Pənahova, Afaq Bəşirqızı, Telman Adıgözəlov və başqalarının adlarını xüsusilə qeyd etmək lazımdır.

Fitri istedadada, zəngin biliyə və güclü müasirlik duyusuna sahib olan Həsən Turabov milli teatr sənətimizə yeni ifaçılıq manerası, müasir oyun üslubu gətirmiştir. T.Kazımovun və İ.Əfəndiyevin yaratdığı lirik-psixoloji üslub məhz H.Turabov kimi aktyorların ştamplardan, stereotiplərdən kənar, orijinal oyun manerasında, bənzərsiz ifasında səhnədə realizə oluna bildi. Teatra gəldiyi ilk vaxtlardan aparıcı rollar ifa edən Həsən Turabovun yaratdığı İsgəndər («Ölülər», C.Məmmədquluzadə), Hamlet («Hamlet», V.Şekspir), Kamran («Unuda bilmirəm», İ.Əfəndiyev), Xəyyam («Xəyyam», H.Cavid), Nicat («Mahni dağlarda qaldı», İ.Əfəndiyev), Aydın («Aydın», C.Cabbarlı), Polkovnik Əmir

(«Səhra yuxuları», Anar), «Şeyx Xiyabani» («Şeyx Xiyabani», İ.Əfəndiyev), Kamran («Bizim qəribə taleyimiz», İ.Əfəndiyev) kimi obrazlar teatrsevərlərin yaddasına əbədi olaraq həkk olunub.

Aktyor kinoda da bir-birindən maraqlı obrazlar yaradıb. Gəray bəy («Yeddi oğul istərəm»), Kəbirlinski («Dantenin yubileyi»), Afşin («Babək»), Qaçaq Nəbi («Atları yəhərləyin»). Əsəd («Bəyin oğurlanması») və digər obrazlar Həsən Turabovun aktyor istedadının çoxşaxəliliyini və rəngarəngliyini əks etdirir.

Həsən Turabov uzun müddət Azərbaycan Teatr Xadimləri İttifaqının sədri və Akademik Milli Dram Teatrinin direktoru kimi məsul vəzifələrdə çalışıb.

Həsən Turabovun pedaqoji fəaliyyəti də aktyor yaradıcılığından və idarəetmə işindən heç də az əhəmiyyət daşılmayıb. O, pedaqoji fəaliyyətində nəzəri və praktiki cəhətləri birləşdirir, tələbələrinə teatr sənətinin ən incə sırlarını öyrəndirdi.

Çağdaş Azərbaycan teatrinin istiqamətini təyin edən, öz yaradıcılığında milli teatr ənənələri ilə dünya teatr prosesinin qabaqcıl təcrübələrini üzvi şəkildə birləşdirən rejissorlardan biri də Vaqif İbrahimoglu idi.

Vaqif İbrahimoglu bir rejissor kimi fəaliyyətə Eksperimental Teatr Studiyasından başlamışdı. Rejissor elə ilk işi olan «Əhvalat vaqe olur» tamaşası ilə seçdiyi sənət istiqamətini, yaradıcılıq iddialarını bəyan etmişdi. Vaqif İbrahimoglu və həmfikirləri burada

başladıqları işi universitetin Tədris Teatrında davam etdirdilər. Onun bu teatrin səhnəsində hazırladığı «Ac həriflər» (Ə.B.Haqverdiyev), «Komsomol» (S.Vurğun), «Güneylər, quzeylər» (R.Rza), «Zəncircənd» (Anar) kimi tamaşalar böyük maraqla qarşılandı.

V.İbrahimoglu'nun yaradıcılığını teatr fəaliyyətinə başladığı ilk dövrdən etibarən məhz «yuğ» tipli, «yuğ» amallı bir teatrin yaradılmasına doğru bir yol kimi dəyərləndirmək olar. Rejissorun quruluşunda səhnə həyatı tapan, az qala, hər biri hadisəyə çevrilən bütün tamaşalar isə bu yolda atılan növbəti addım idi və nəhayət 1989-cu ildə Həsən Turabovun təşəbbüsü və yaxından köməkliyi nəticəsində Akademik Milli Dram Teatrinin nəzdində «Yuğ» Teatr studiyası açıldı. Sonralar o, müstəqil teatra çevrildi.

«Yuğ» Dövlət Teatrinin bədii rəhbəri, əməkdar incəsənət xadimi, professor Vaqif İbrahimoglu çox keçmədi ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yüksək peşəkar səviyyəli pedaqoqu kimi şöhrətləndi. Onun yetişdirdiyi rejissor və aktyorlar bu gün Azərbaycanın müxtəlif bölgələrində çalışır, öz ustadlarını minnətdarlıqla yad edirlər.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirən Yaşar Nuri də gənc aktyor nəslinin yetişməsində böyük əmək sərf etmişdir. Müxtəlif illərdə Musiqili Komediya Teatrında, universitetin Tədris Teatrında çalışan Yaşar Nuri 1974-cü ildə görkəmli rejissor Tofiq Kazimovun dəvəti ilə

Akademik Dram Teatrına gəlir. Burada bir-birinin ardınca ifa etdiyi Sqanarel («Don Juan, yaxud bəşərin komediyası» M.İbrahimov), Məşədi Oruc («Ölülər» C.Məmmədquluzadə), Bayandur («Büllur sarayda» İ.Əfəndiyev), Abdi («Qanlı Nigar» S.Şendil), İsgəndərzadə («Ah, Paris... Paris!..» Elçin), Şöbə müdürü («Mənim sevimli dəlim» Elçin), Sərsəri («Kəllə» N.Hikmət) və b. rolları ona böyük şöhrət və ümumxalq sevgisi qazandırıb. Ustad sənətkar Rza Təhmasibdən dərs almış Yaşar Nuri öz müəllimindən əzx etdiyi sənət sırlarını gələcəyin aktyorlarına böyük həvəslə öyrətmüşdür.

Azərbaycan teatrının görkəmli sənətkarlarından olan Amaliya Pənahova da İncəsənət İnstitutunun yetirmələrindəndir. Respublikanın xalq artisti, Dövlət Mükafatı laureati, sənətşünaslıq üzrə elmlər doktoru, professor Amaliya Pənahova milli aktyor sənətində lirik-psixoloji məktəbin layiqli təmsilçilərindəndir. 1962-1966-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alan Amaliya Pənahova görkəmli rejissor Tofiq Kazımovenin diqqətini cəlb etdi və o, Akademik Milli Dram Teatrına İlyas Əfəndiyevin «Sən həmişə mənimləsən və ya Boy çiçəyi» pyesinin əsasında hazırlanmış «Sən həmişə mənimləsən» tamaşasına Nargilə roluna dəvət olundu. Bu tamaşa aktrisa Amaliya Pənahovanın həyatını əbədi olaraq səhnəyə bağlı. Dərin psixologizmi, incəlirizmi ilə seçilən «Sən həmişə mənimləsən» pyesi aktyordan böyük sənət məharəti tələb edir. Bu tamaşada qüdrətli səhnə ustası Əli

Zeynalovla tərəf-müqabil olan A.Pənahovanın yaratdığı Nargilə obrazı milli teatr sənətinin obrazlar qalereyasında özünəməxsus yer tutur. Nərmin, Xanım Mahnur, Natəvan, Aynur («Unuda bilmirəm», «Şeyx Xiyabani», «Xurşidbanu Natəvan», «Büllur sarayda» İ.Əfəndiyev), Ofeliya («Hamlet» V.Şekspir), Luiza («Məkr və məhəbbət» F.Şiller), Pəri («Pəri cadu» Ə.B.Haqverdiyev), Nigar («Qanlı Nigar» S.Şendil), Təhminə («Təhminə və Zaur» Anar), Şəlalə («Yalan» S.Rəhman) kimi rolları ilə A.Pənahova Azərbaycan tamaşaçılarının böyük sevgisini və rəğbətini qazanıb.

Teatrdakı rolları ilə yanaşı, aktrisa filmlərdə və televiziya tamaşalarında da bir sıra maraqlı obrazlar ifa edib.

Yüksək təşkilatlılıq qabiliyətinə malik olan aktrisa 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və müxtəlif yaş nəslinə mənsub aktyorlardan istedadlı kollektiv toplaya bilmüşdir.

A.Pənahova ADMİU-da aktyor sənətinin sırlarını tələbələrinə ustalıqla və böyük qayğıkeşliklə öyrədirdi. Aktrisanın yetirmələrindən çoxu hazırda Bakı Bələdiyyə teatrında çalışır.

Məşhur aktrisa Afaq Bəşirqızı da universitetimizin müəllimlərindən olmuşdur. Sənətdə qazandığı uğurlara görə o, Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. Bir pedaqqoq kimi A.Bəşirqızı musiqili komediya aktyorlarının yetişdirilməsi işində fəal iştirak etmişdir. Onun tələbələri bu gün respublikanın müxtəlif regionlarında fəaliyyət göstərirlər.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində gedən teatr tədrisi prosesində fəal iştirak edən «Rejissor sənəti» fakültəsinə cəlb olunmuş pedaqoji heyətin böyük əksəriyyəti respublikada və xarici ölkələrdə tanınmış sənətkarlardır. Burada xalq artistləri, əməkdar incəsənət xadimləri, əməkdar mədəniyyət işçiləri, əməkdar artistlər öz bilik və təcrübələrini tələbələrə öyrədirlər.

Vaxtilə «Teatr rejissorluğu» kafedrasında xalq artistləri Əlabbas Qədirov, Şahmar Ələkbərov, əməkdar incəsənət xadimləri Kərim Həsənov, Hüseyn Sultanov, əməkdar artist Firdovsi Naibov kimi tanınmış sənətkarlar rejissor və aktyor sənətindən dərs demişlər.

Azərbaycan Dövlət İncəsənət İstitutunun yetirmələrindən biri də milli rejissuranın parlaq simalarından olan görkəmli rejissor - pedaqoq, xalq artisti, professor Azər Paşa Nemətdir.

Azər Paşa Nemət 1965-ci ildə Teatr İstitutunun rejissorluq fakültəsinə, milli rejissor sənətinin sütunlarından olan Mehdi Məmmədovun kursuna qəbul olunub. Ali təhsilini başa vurduqdan sonra rejissor bir müddət M.Məmmədovun assistenti kimi pedaqoji prosesdə fəal iştirak edib. O, müəllimi ilə birgə tələbələrə aktyor və rejissor sənəti fənlərini tədris edirdi. Bir müddət Gənc Tamaşaçılar Teatrında rejissor kimi çalışıqdan sonra 1974-cü ildə Leningrad Dövlət Gənc Tamaşaçılar Teatrında yaradıcılıq təcrübəsi keçib. Kollektivin rəğbətini qazanmış rejissor burada bir sıra tamaşalara

quruluş verib, bədii rəhbər kimi çalışıb. Leningrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun nəzdindəki studiyada pedaqoji fəaliyyətlə məşğul olub. Yaradıcılığının ən səmərəli dövrünü Leningrad kimi dünya mədəniyyətinin mərkəzlərindən birində yaşayıb-yaradan rejissor, təbii ki, məhəlli stereotiplərdən bütbüüt qurtulmuşdu və dünya teatr prosesinin müasir ənənələri iləayaqlaşlığı bacarırdı.

Bakıya qayıtdıqdan sonra Gənc Tamaşaçılar Teatrında rejissor, daha sonra isə baş rejissor və Akademik Milli Dram Teatrında rejissor vəzifəsində çalışıb. Hazırda ADMİU-nun professoru, eyni zamanda Azərbaycan Teatr Xadimləri İttifaqının sədridir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, eləcə də «Rejissor sənəti» fakültəsinin «Dram rejissorluğu» kafedrası, demək olar ki, İncəsənət İstitutu yarandığı gündən fəaliyyət göstərir. Bu kafedranın pedaqoqlarından xalq artistləri Ağakişi Kazımov, Cənnət Səlimova, əməkdar incəsənət xadimi Bəhram Osmanov görkəmli rejissorlardır.

Ömrünün 30 ildən çoxunu teatr sənətinin tədrisinə həsr edən görkəmli rejissor Ağakişi Kazımov öz bilik və bacarığını gələcək nəsil rejissorlarına öyrətməkdədir. Onun tələbələri bu gün respublikanın tanınmış dram rejissorları sırasındadır. Professor Ağakişi Kazımovun «Teatr və onun yaradıcıları» adlı monoqrafiyası dram rejissorluğunda təhsil alan tələbələrdən ötrü

nəzəri baza rolunu oynayır. A.Kazimovun «Tamaşada rol bölgüsü», «Tamaşanın bədii tərtibatı», «Tamaşanın obrazlı həlli», «Təbii və şərti teatrın dialektikası», «Milli teatr ənənələrimiz» adlı elmi işləri, Dram teatri və kino aktyorluğu fənninin tədrisi ilə əlaqədar proqramları tədris prosesində mühüm rol oynayır.

Xalq artisti, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ustad pedaqoqu Cənnət Səlimova müxtəlif dövrlərdə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bir sıra tamaşalar hazırlamış, 1990-cı ildə isə Bakı Kamera Teatrını yaratmışdır. Teatr tarixində uğurlu tamaşalarla yadda qalan rejissor pedaqoji fəaliyyətlə də məşğuldur. Rejissor-pedaqoq Cənnət Səlimovanın yetirmələri bu gün respublikanın tanınmış aktyorlarıdır.

1970-ci illərin sonu, 80-ci illərin əvvəllərində «Kütləvi tədbirlər rejissorluğu» adlı yeni ixtisasın tədrisinə başlanıldı. 1986-cı ildən isə müstəqil kafedra kimi fəaliyyətini davam etdirən «Kütləvi tədbirlər rejissorluğu» 1995-ci ildən «Kütləvi tədbirlər və tamaşalar rejissorluğu», bir qədər sonra isə «Kütləvi tədbirlər və bayramlar rejissorluğu» kafedrası adlandırıldı. Yarandığı gündən etibarən bu kafedrada görkəmli teatr və elm xadimləri teatr sənətini, tarixini, nəzəriyyəsini, aktyor və rejissor sənətinin sırlarını tədris



Bakı Teatr Məktəbinin ilk Pedaqoji Şurası.  
Mərkəzdə məktəbin direktoru Şövkət Məmmədova



Teatr Məktəbinin müdürüyyəti və həmkarlar təşkilatının  
nümayəndələri. 1924-cü il



Teatr Məktəbinin müəllim və tələbələri. 1924-cü il



Təcrübə məşğələlər. 20-ci illər



Təcrübə məşğələlər. Solda Hacı Məmməd Qafqazlı, mərkəzdə Fatma Qadri. 1924-cü il





Məşq zamanı. Ön planda soldan Süleyman Tağızadə, ortada Fatma Qədri, sağda Abbas Rzayev, yuxarıda Məcid Şamxalov. 1924-cü il



Teatr məktəbinin müəllimləri. Oturanlar: soldan birinci Dostu Səfərova, dördüncü Rza Darablı, beşinci Aleksandr Mudrov, altinci məktəbin direktoru Hacağa Abbasov, yedinci Hüseyn Cavid və başqları.  
Ayaq üstə soldan birinci Süleyman Tağızadə



Təcrübə məşğələ. 1924-cü il



Yuxarı cərgədə soldan ikinci Fatma Qədri, üçüncü Rza Əfqanlı, beşinci Məmmədəli Vəlixanlı. Aşağı cərgədə soldan birinci Şüa Şeyxov, üçüncü Hacıməmməd Qafqazlı və başqları. 20-ci illər



Moskvaya ixtisasartırmaya göndərilən tələbələr: Ə.Akif, A.Dadaşov, Süleyman Tağızadə, T.Əhmədova, İ.Kərimov, Mirseyfəddin Kirmanşahlı. 1926-ci il



Teatr Məktəbinin fəalları. 20-ci illərin ikinci yarısı



Bakı Teatr Məktəbinin ilk buraxılışı. Yuxarıda sağdan: Faruq, Namiq (Faiq), Sidorov, Mudrov, Ağakərim Şərifzadə, A.Məmmədzadə ( direktör ), V.Sladkopevtsov, A.Tuqanov, Cabbar, Komiev, Sultanov. Yuxarıdan ikinci sıra, sağdan: Səfarov, Babacanova, Qarabayov, mərkəzdəki iki şəkilde Müallimlər Şurası, Camal Rühi, Vəzirova, Əlizadə və başqaları. Aşağıda «ilk buraxılış» sözleri yazılmışdır. 1926-ci il



Aktyor sənəti fənni üzrə məşğolə. V.Sladkopevtsovun sinfi. 1927-ci il



Teatr Məktəbinin fəalları. Ortada Cabbar Əliyev, soldan birinci Mərziyə Davudova, sağda yuxarıda Süleyman Tağızadə və başqları. 1928-ci il



Teatr Məktəbini bitirmiş məzunlardan bir qrup.  
Yuxarıda tək Məmməd Əlili, yuxarıdan birinci sıradə soldan ikinci Rza Darablı,  
üçüncü Cabbar Əliyev, dördüncü Məcid Şamaxarov, orta cərgədə soldan birinci  
Dadaş Şaraplı, ikinci Hacıməmməd Qafqazlı, üçüncü Tamara Paşazadə,  
dördüncü Məmmədəli Vəlixanlı, beşinci Süleyman Tağızadə,  
aşağıda ortada Rza Əfqanlı, sağda Sadiq Saleh və başqları. 1930-cu il



Teatr Məktəbinin tələbələri. Mərkəzdə məktəbin direktoru,  
respublikanın xalq artisti Hacıqə Abbasov. 1931-ci il



Teatr Məktəbinin tələbələri Göyçay rayonunun Qaraməryəmli kəndində. 1931-ci il



Məktəbin fəalları. 1930-cu illər



Teatr Məktəbinin müəllim və tələbələri: Hacıqə Abbasov, Ağakərim Şərifov, Musa Məsəyev, Rza Dərəbli, Cəlil Bağdadbayov, Ələsgər Hənifazadə, Məmməd Sadıqov, Mehdi Məmmədov və başqları. 1932-ci il



Teatr Məktəbinin  
tələbələrindən  
Əliyeva və Qədimova.  
1933-cü il



Professor F.Sallavinin sinfi. 1933-cü il



Teatr Məktəbinin məzunları Hüseyn Rafi, Dadaş Şaraplı, Cəlil Bağdadbəyov,  
Fatma Qadri, Rza Darablı, Tamara Paşazadə, Süleyman Tağızadə, Zəhra, Kamalov,  
Ələsgər Hənifəzadə, Fərəc Nağıyev, Əli, İmran, Dəmirov (Şirvanski),  
Fərəc Fətullayev, Rza Məmmədov, Məcid Şamxalov, Niyaz Şərifov, Sadıqzadə,  
Tələt Əyyubov, İsmayıllı Dağıstanlı və başqları. 1933-cü il



Teatr tarixi dörsində. 1933-cü il



İdman dörsində. 1934-cü il



Teatr Məktəbinin tələbələrindən  
B.Həsənova, M.Məmmədov,  
H.Mövlazadə (yuxarıda). 1934-cü il



Professor F.Sallavi tələbələri ilə.  
1934-cü il



Tələbələrin bir qrupu. 30-cu illərin ortaları



Baletmeyster Ələsgər Hənifəzadənin rəqs dərsi. 1934-cü il



Baletmeyster Ələsgər Hənifəzadənin məşğələsi. 1934-cü il



Beynəlmiləl qrup. 1934-cü il



Müəllim və tələbələrin bir qrupu. Ön planda müəllimlər Ə.Hənifəzadə, F.Sallavi. 1934-cü il



Divar qəzetinin redaksiya heyəti. 1934-cü il



Teatr Məktəbinin müəllimləri. Soldan: rejissor Ridal,  
tarix müəllimi İsgəndərli, rəqs müəllimi Hənifəzadə. 1934-cü il



Bakı Teatr Məktəbində pedaqoji  
fəaliyyət göstərmiş Hüseyn Cavid



Teatr Məktəbində ilk pedaqoji şurancı  
füzvü olmuş Cəfər Cabbarlı



Bakı Teatr Məktəbinin binası. 1935-ci il



Teatr məktəbinin ilk pedaqoqlarından  
Abbas Mirzə Şərifzadə



Pesəkar teatrın  
inkişafında xidmətləri  
olmuş Ülvi Rəcəb



Bakı Teatr Məktəbinin ilk direktoru,  
SSRİ xalq artisti, professor  
Şövkət Məmmədova



Teartr Məktəbinin direktor  
müəvini, xalq artisti  
Fatma Qədri (rolda)



SSRİ xalq artisti  
Mirzaga Əliyev



Teartr məktəbinin müəllimi  
Rza Darablı



Teartr Məktəbinin direktor  
müəvini, professor  
V.Sladkopevtsov




30-cu illərdə Teartr Məktəbinin direktoru  
olmuş Hacıağa Abbasov




Teartr Məktəbinin müəllimi  
Cəlil bəy Bağdadbəyov



Qırım müəllimi  
M.Borin



Tear Məktəbinin XII buraxılışı. Yuxarı cərgədə ortada məktəbin direktoru, xalq şairi Osman Sarıvelli, ondan sağda Aleksandr Tuqanov, Fatma Qədri və başqları. 1939-cu il



Tear Məktəbinin 1941-ci il buraxılışı. Yuxarı cərgədə ortada məktəbin direktoru Həbib İsmayılov, ondan solda birinci bircə Aleksandr Tuqanov, üçüncü Mərziyə Davudova və başqları



Teatr İnstitutunun müəllimi, görkəmli rejissor Aleksandr Tuqanovun evində.  
75 illiyi münasibəti ilə çəkilmiş xatirə şəkli.

Yuxarıda soldan Ağadadaş Qurbanov, Zəfər Nəmətov, Kərim Həsənov,  
ortada Aleksandr Tuqanov, aşağıda Yusif Əzimzadə və başqaları. 1 aprel 1946-ci il



Teatr Institutunun müəllim və tələbələrinin bir qrupu. 50-ci illərin əvvəli.  
Oturanlar: soldan ikinci Fatma Qədri, mərkəzdə Musa Musayev



Teatr İnstitutunun müəllim və tələbələri. Yuxarı cərgədə, soldan  
üçüncü Lev Qrubər, dördüncü Anatoli Soljenitsin. Yuxarıdan ikinci  
cərgədə, soldan ikinci Zoya Baqryanskaya, üçüncü Rüfət Şabanov,  
dördüncü Nataliya Keylixis, altinci Gülcəhan Gülməmmədova-  
Martinova, yeddinci Yuliya Fayersteyn, onuncu Gülsüm  
Məmmədova, on birinci Aişə Qasımovə, on ikinci Fatma  
Cabbarova. Orta cərgədə soldan birinci Yaşikovski (səhnə danışığı  
müəllimi), ikinci Kazım Ziya, dördüncü Rza Təhmasib, beşinci  
Fatma Qədri, altinci Aleksandr Tuqanov, yeddinci Musa Musayev  
(direktor), səkkizinci P.Fridolin, ondan sağda və azca yuxarıda  
Aleksandr Mudrov, ondan sağda hərbi rəhbər Qazızadə. Aşağı  
cərgədə soldan: Mirzəhəsənov, Sabir Aslanov, Qeybullə Rəsulov,  
Əyyub Rzayev, Əli Hüseynov, Hüseyn Əhmədov. 40-ci illərin sonu



Teatr İnstitutunun tələbələri: S.Əhmədov, A.Ağamirov,  
G.Axundov, Z.Mirzəhəsən, M.Cənizadə. 1948-ci il



Rəqs müəllimi İ.P.Jdanovun dərsində



Teatr İnstitutunun müəllim və tələbələrindən bir qrup. Orta cərgədə soldan  
Məmməd Cəfər Cəfərov, Ağabəy İsrafilbəyli, Heydər İsmayılov, Sidqi Ruhulla,  
Musa Musayev (direktor), Əli Sultanlı, Aleksandr Mudrov, Sabit Rəhman. Yuxarıda  
soldan Hüseyn Abbaszadə, Gülsüm Əliyeva, Aişə Qasımovaya, Turan Cavid,  
Fatma Cabbarova, Adil Babayev, aşağı cərgədə soldan Müxlis Cənizadə,  
Alp Ağamirov, Ziya Mirzəhəsən, Gava Həsənov, Soltan Əhməd Əhmədov. 1950-ci il



Teatr İnstitutunun məzunları - Əfrasiyab Məmmədov,  
Məlik Dadaşov, Gava Həsənov, İsmət Səfərəlibəyov,  
Ələsgər Səmədov, Arif Babayev və başqaları. 1950-ci il



İnstitutun tələbələri. Soldan: Turan Cavid, Gülsüm Əliyeva, Aşıo Qasımovaya, Fatma Cabbarova, arxada soldan: Adil Babayev, Hüseyin Abbaszadə. 1950-ci il



İnstitutun müəllim və tələbələri. Aşağıda soldan: Aleksandr Tuqanov, Musa Musayev, Mehdi Məmmədov. Arxada soldan: İsmət Səfərəlibəyov, M. Xalıqov, Kamil Rüstəməyov, A.Quliyeva, Rauf Kazimovski, Arif Babayev. Rejissor kursu. 1951-ci il



Müəllim və tələbələrin bir qrupu. Yuxarı cərgədə soldan ikinci Rüfat Şabanov, beşinci Süleyman Tağızadə, sonuncu Əli İsmayılov. Yuxarıdan ikinci sırada soldan ikinci Sadiq Hüseynov, üçüncü Alp Ağamirov, dördüncü Arif Babayev, altinci Gülcəhan Güləhmədova-Martinova, ondan sonra İvan Pavloviç Jdanov, Mehdi Məmmədov və Turan Cavid. Üçüncü sırada soldan birinci Tofiq Kazimov, ikinci Rza Təhmasib, üçüncü Aleksandr Tuqanov, dördüncü Şövkət Məmmədova, beşinci Musa Musayev (direktor), yedinci Ağabəy İsrafilbəyli və başqları. 1952-ci il



V kurs rejissorluq fakültəsi tələbələrinin «Mehmanxana sahibəsi» (K.Qoldoni) diplom tamaşasından sonra müəllimlərlə birgə çəkdirikləri xatirə şəkli. Oturanlar: soldan ikinci Ovçinnikov (səhnə tərtibatı rəssamı), Tofiq Kazimov, Musa Musayev, Nəcibə Malikova. Arxada soldan üçüncü Nəsir Sadiqzadə, beşinci Əşrəf Quliyev, altinci Yusif Bağırov və başqları. 1952-ci il



Teatr İnstitutunun müəllim və tələbələri. Rejissorluq fakültəsi.  
Aşağıda soldan: Rza Təhmasib, Aleksandr Tuqanov, Ağabəy İsrafilbəyli,  
Adil İsgəndərov, Musa Musayev, Mehdi Məmmədov. Yuxarı cərgədə  
soldan: Cahid, Əşrəf Quliyev, Nəsir Sadiqzadə. Orta cərgədə,  
soldan ikinci Ələmdar Quluzadə, üçüncü Yusif Yulduz,  
Hüseyn Əhmədov, Əli İsmayılov, Yusif Bağırov və başqları



Teatr İnstitutu məzunları. Ön cərgədə soldan: Adil Qasımov, Cahid Nəzərov,  
Ənvər Dadaşov. Arxada soldan: Muxtar Maniyev, Tofiq Məmmədov,  
Aqşin Vəlixanlı (sonuncu) və başqları



Aktyorluq fakültəsinin tələbələri müəllimləri Kərim Həsənovla. 1956-ci il



Xalq artisti, professor Rza Təhmasib tələbələri ilə. 1958-ci il



Tələbələr qrim dərsində. Soldan: S.Məmmədova, Həsən Turabov, qrim müəllimi Stadnikov, Fazıl Bayramov, Ş.Məmmədova. 1958-ci il



Teatr İnstitutu tələbələrinin bir qrupu. 1958-ci il

etməkdədirlər. Kafedranın ilk müdürü əməkdar incəsənət xadimi Fuad Hacıyev olmuşdur.

«Rejissor sənəti» fakültəsinin ən gənc kafedrası «Estrada və musiqili teatr rejissoru» kafedrasıdır. Bu kafedra yeni yaradılmasına (16 iyun 2011-ci il) baxmayaraq, universitetin yaradıcı və pedaqoji fəaliyyətində mühüm rol oynayır. Kafedra əvvəller «Estrada aktyoru və rejissoru» və «Musiqili teatr aktyoru və rejissoru» kafedralarının tərkibində fəaliyyət göstərirdi. Rejissor sənətinin müstəqil bir kafedra kimi fəaliyyət göstərməsinin səbəbi Azərbaycan mədəniyyət və incəsənət tarixində «Estrada və musiqili teatr rejissoru» ixtisasını daha da təkmilləşdirmək, bu sahənin inkişafına xüsusi diqqət yetirməkdir.

Kafedranın müdürü, xalq artisti, professor Ramiz Əzizbəyli 50 ildən artıqdır ki, sənət aləmindədir. Onun teatr və kino sahəsindəki xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan sənətkar universitetin ən məhsuldar müəllimlərindəndir.

Universitetin təcrübəli pedaqoqlarından biri də professor Fikrət Sultanovdur. O, müxtəlif illərdə universitetdə dekan və kafedra müdürü vəzifələrində çalışıb. 2005-2006-ci illərdə Türkiyədə Beykent Universitetində işləyib. Çexoslovakiyada teatr sənətinə dair mühazirələr oxuyub. Azərbaycan Dövlət Akademik Dram, Opera və Balet, Gənc Tamaşaçılar və universitetin Tədris teatrlarında qoyduğu

maraqlı tamaşalarla seyrçilərin rəğbətini qazanıb. O, Moskva Operetta teatrında bəstəkar Rauf Hacıyevin «Təbəssümünü gizlətmə» əsərini tamaşaya hazırlamışdır. F.Sultanovun teatr, aktyorluq və rejissorluq sənətinə dair çoxlu məqalələri, elmi metodik tövsiyələri, dərs proqramları, habelə Azərbaycanda teatr təhsilinin yaranması, təşəkkülü və inkişafına aid kitabı çap olunmuşdur. Hazırda «Estrada və musiqili teatr rejissoru» kafedrasının professoru olan F.Sultanov pedaqoji fəaliyyətini davam etdirir.

Universitetimizin zəngin təcrübəyə malik müəllimlərindən biri də professor Nəzakət Qaziyevadır. Onun hazırladığı dərs vəsaitləri, metodiki tövsiyələr və proqramlar tədris prosesinin daha da təkmilləşməsinə xidmət edir. Nəzakət Qaziyeva uzun illər universitetimizdə kafedra müdürü olmuşdur. O, indi də öz pedaqoji fəaliyyətini davam etdirir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Teatrşünaslıq» kafedrasının tarixi tanınmış teatrşunas-alımların adı ilə bağlıdır. Bu kafedranın ilk müdürü professor Aleksandr Mudrov olmuşdur. O, «Xarici ədəbiyyat» və «Xarici teatr» fənlərini tədris edirdi və bu fənlərlə əlaqədar metodiki işlərin müəllifi idi. A.Mudrov «Azərbaycan Dövlət Rus Dram Teatrının tarixindən» adlı tədris vəsaitinin müəllifidir.

1978-ci ildən 1993-cü ilədək «Teatrşünaslıq» kafedrasının müdürü vəzifəsini sənətşünaslıq doktoru, professor Mahmud

Allahverdiyev icra etdi. M.Allahverdiyev 1952-1956-ci illərdə Bakı Dövlət Teatr İnstitutunda təhsil almışdır. 1972-1978-ci illərdə İnstitutun «Teatr tarixi» kafedrasında dosent, 1982-1993-cü illərdə tədris və elmi işlər üzrə prorektor olmuşdur. M.Allahverdiyev 1972-ci ildə ilk sanballı elmi əsəri olan «Ələsgər Ələkbərov» adlı monoqrafiyasını nəşr etdirmişdi. Onun «Azərbaycan xalq teatr tarixi» əsəri milli teatr fikrimizin formallaşmasında və inkişafında çox böyük əhəmiyyəti olan tədqiqat əsəridir. Alimin «Müasir teatrda ənənə və novatorluq məsələləri», «Qaravəlli tamaşaları», «Cəfər Cabbarlı və müasirlik», «Onun mübarizə yolu (Mirzağa Əliyev)», «Teatr təqidi və müasirlik» və digər kitabları teatrşünaslıq elminin dəyərli nümunələridir. O, Türkiyədə – İstanbul şəhərindəki Memar Sinan Universitetinin teatr və musiqi bölümündə Azərbaycan və rus teatr tarixindən mühazirələr oxumuşdur. Mahmud Allahverdiyev ömrünün sonunadək teatr sənətinin tədqiqi ilə məşğul olmuş, dövri mətbuatda müntəzəm olaraq çıxış etmişdi.

Azərbaycan Dövlət Teatr İnstitutunun məzunu olan İnqilab Kərimov 1968-ci ildən ömrünün sonunadək ADMİU-da teatr tarixi, teatr təqidi və dram nəzəriyyəsi fənlərini tədris etmişdi. O, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda «Teatr, kino və televiziya» şöbəsinin müdürü vəzifəsində işləyirdi. İnqilab Kərimov 100-ə yaxın elmi əsərin

müəllifidir. O, «Abdulla Şaiq və teatr», «Ağadadaş Qurbanov», «Azərbaycan və gürcü səhnə ustalarının dostluğu», «Xalq istedadları», «Azərbaycan Dövlət Dram Teatrı», «Əbdürrəhim bəy Haqverdiyev və teatr», «Gənclik və gözəllik teatrı», «Sənət yolu, dostluq yolu», «Nəriman Nərimanov və teatr», «Azərbaycan teatrinin təşəkkülü və inkişafı» və s. kitabların müəllifidir. AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor İ.Kərimov yüksək ixtisaslı aktyor, rejissor və teatrşunas kadrlarının yetişməsində yaxından iştirak etmişdir.

Universitetimizin yetirməsi, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm Əlizadənin teatr tənqidçisi, pedaqoq kimi fəaliyyəti çağdaş Azərbaycanın teatr mədəniyyətində özünəməxsus yer tutur.

Deyirlər ki, sənətdə sənətçinin şəxsiyyəti hər şeydən önemlidir. Teatr tənqidçi də ədəbiyyatın, incəsənətin bir hissəsidir və deməli, o da bu qanuna tabedir. Yazarın şəxsiyyəti həmişə görünür, çünkü onun istək və arzuları, cəhdleri və niyyəti həmişə görünəndir. Aktyor və rejissorun şəxsiyyəti öz yaratdıqlarında ifadə olunduğu kimi, tənqidçinin şəxsiyyəti də onun yazılarında öz ifadəsini tapır. Yaradıcı tənqidçinin əməyi teatr yaddaşının, teatr mədəniyyətinin, teatr ənənəsinin qorunması deməkdir. Məryəm Əlizadə məhz bu niyyətlə teatra xidmət edir. «Teatr: seyr və sehr», «Sevincin sinonimi», «Dördüncü ölçünün rəngləri» (Görkəmli teatr rejissoru

Tofiq Kazimovun yaradıcılığına həsr olunub) adlı kitabları da teatr sənətinin, onun mürəkkəb tərkib hissəsi olan aktyor və rejissor sənətinin əbədiliyini bir daha təsdiqləyir. 1978-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olan, müəyyən dövrə kafedra müdürü kimi çalışan Məryəm Əlizadə bir çox metodik vəsaitlərin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Gənc aktyorların, rejissorların və teatrşunasların yüksək səviyyəli kadr kimi yetişməsində iştirak edən M.Əlizadənin «İlyas Əfəndiyev dramaturgiyasının rejissor və aktyor sənətinin inkişafına təsiri», «Teatr tənqidçi», «Teatr tənqidinin tarixi və nəzəriyyəsi», «Tofiq Kazimov və zaman» kimi əsərləri tədris prosesinin təkmilləşməsində xidmət edir.

Teatr sənətinə və onun müxtəlif problemlərinə həsr olunmuş elmi-nəzəri, publisistik əsərlərin müəllifi olan M.Əlizadə hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Teatrşunaslıq» kafedrasında «Teatr tənqidçi» ixtisas fənnini, «Azərbaycan teatrinin estetik prinsipləri», «Teatr tarixi və nəzəriyyəsi», «Azərbaycan teatr tarixi» fənlərini tədris edir.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun yetirməsi olan İlham Rəhimli 1975-ci ildən «Teatr tarixi» kafedrasında pedaqoji fəaliyyət göstərir, sənətşünaslıq üzrə elmlər doktoru, professor, əməkdar incəsənət xadimidir. «Dramaturgiya və teatr», «Akademik Milli Dram Teatrı» (II cilddə), «Azərbaycan milli teatrinin poetikası»,

«Üç əsrin yüz otuz ili», «Bakı Türk İşçi teatrı», «Azərbaycan Teatr dünyası», «Aktyor və rollar» kitablarının, «Azərbaycan teatr tarixi», «Azərbaycan teatrının estetik prinsipləri» dörsliyinin, «Sənətdə keçən ömür», «Segah yanğısı», «Səhnə sehrinin sırdaşı», «Aktyora oxşamayan adam», «Kəsişən paralellər», «Zaman zaman içində» monoqrafiyalarının müəllifidir. Onun tələbələri bu gün respublikanın tanınmış aktyorları, rejissorları, teatrşünaslarıdır.

ADMİU-nun Tədris işləri üzrə prorektoru, professor Rafiq Sadıqov 1965-70-ci illərdə Teatr İnstytutunda, 1967-71-ci illərdə A.Zeynallı adına orta ixtisas musiqi məktəbində, 1975-78-ci illərdə Moskva Dövlət Teatr İnstytutunun aspiranturasında teatrşünaslıq üzrə təhsil almışdır. 1978-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənat Universitetində müəllim, baş müəllim, dekan vəzifələrində çalışmışdır. O, dövri mətbuatda çap edilmiş çoxsaylı məqalə və resenziyaların müəllifidir. 1983-cü ildə Moskvada nəşr olunan ali məktəblərarası elmi məqalələr toplusunda professor Rafiq Sadıqovun «Azərbaycan Dövlət İncəsənat İnstytutunda tələbələrlə aparılan ideya-tərbiyəvi iş» adlı əsəri böyük maraqla qarşılanmışdır. Universitetdə çalışdığı illər ərzində respublikada keçirilən elmi konfransların iştirakçısı, bölmə rəhbəri olmuş, gənc elmi kadrların hazırlanmasında yaxından iştirak etmişdir.

Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənat Universitetində pedaqoji fəaliyyətlə məşğul olan, sənətşünaslıq üzrə

fəlsəfə doktoru Ədalət Vəliyev 1980-ci ildən başlayaraq aparıcı teatrlarda müxtəlif vəzifələrdə çalışıb. «Azərbaycan milli teatr prosesinin çağdaş təşkilatlanma problemləri» adlı monoqrafiyanın, «Teatr sənətimiz: dünən, bu gün, sabah...» və «Yeni təməl» kitablarının müəllifidir. Dosent Ədalət Vəliyev «Azərbaycan teatr tarixi» fənnini tədris edir. O, təhsilin bakalavr və magistr pilləsində təhsil alan tələbələr üçün «Azərbaycan teatr tarixi» fənninin programını və bir sıra metodiki vəsaitlər hazırlayıb. Müxtəlif illərdə o, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına rəhbərlik edib. 1993-cü ildən Azərbaycan Respublikası Mədəniyyət nazirinin, 2006-ci ildən isə Mədəniyyət və Turizm nazirinin müavinidir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənat Universitetinin peşəkar pedaqoqlarından olan İsrafil İsrafilov tədris prosesinin inkişafı istiqamətində müvafiq proqramlar, metodik vəsaitlər çap etdirmiştir. Teatr sənətinin elmi-nəzəri məsələləri, milli və dünya teatr prosesinə həsr edilən çoxsaylı tədqiqatların bəhrəsi onun kitablarında öz əksini tapmışdır. Xalq yazıçısı İmran Qasımovun yaradıcılığına həsr edilmiş «Sən nə üçün yaşayırsan?» (rus dilində), dramaturgiya və teatr problemlərini əks etdirən «Həyatın səhnəsi, səhnənin həyatı», «Düşündüklərim», görkəmli rejissorlardan Tofiq Kazımovun yaradıcılığını araşdırın «Zaman. Rejissor. Poetika», habelə «Adil İsgəndərovun teatrı», «Mehdi Məmmədovun rejissor

sənəti» monoqrafiyaları bu qəbildəndir. «Azərbaycan milli rejissor sənətinin poetikası» kitabı mütəxəssislər tərəfindən teatr nəzəriyyəsi sahəsində sanballı elmi-tədqiqat əsəri kimi qəbul edilmişdir.

Bu günə qədər «Teatrşünaslıq» kafedrasında xarici teatr tarixi fənnini tədris edən, bu fənnin tədrisi metodikasını təkmilləşdirmək məqsədilə proqramlar və dərs vəsaitləri çap etdirən İlşəfilov sənətşünaslıq doktoru, professordur. Onun araşdırmları teatrşünaslıq elmində xüsusi çəkiyə malikdir və bu araşdırmların bir neçə aktyor, rejissor, teatrşunas nəslinin yetişməsində mühüm rolü olmuşdur.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Teatrşünaslıq» kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aydın Talibzadə ADMİU-nun məzunudur. Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin elmi işçisi olmuşdur. Dövri mətbuatda 300-dən çox məqalə, esse və röylərlə çıxış etmişdir. Əsərləri ölkəmizdə və xaricdə çap olunmuşdur. «Faciə: janrin təyininə dair», «Ustad və Ayna», «İslam dünyasında teatr və teatrallıq», «Şərq teatr tarixi», «Mehdi müəmməsi və ya sənətdə konseptual hamletizm» kimi dəyərli kitabların müəllifidir. O, görkəmli rus filosofu Y.E.Qolosovkerin «Mif məntiqi» əsərini dilimizə çevirmişdir.

2008-ci ildən universitetin «Teatrşünaslıq» kafedrasına sənətşünaslıq üzrə fəlsəfə doktoru Şəhla Əliyeva rəhbərlik edir. O, 2004-cü ildə «Azərbaycan teatrında tərcümə əsərlərinin səhnə

təcəssümü» adlı namizədlik dissertasiyası müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Ş.Əliyeva bir sıra metodik tövsiyələrin və elmi məqalələrin müəllifidir. O, sənətşünaslıq fakültəsində «Xarici ölkələrin teatr tarixi» fənnini tədris edir.

Gənc teatrşunaslarının, aktyor və rejissorların yüksək səviyyəli kadr kimi yetişməsində sənətşünaslıq üzrə fəsəfə doktoru, dosent Gülsən Həmidova, filologiya üzrə fəsəfə doktoru, dosent Rauf Sadiqov, əməkdar mədəniyyət işçisi Atababa İsmayıloğlu və başqalarının rolü böyükdür.

\* \* \*

«Aktyor sənəti» fakültəsi bu gün öz yaradıcılıq uğurları ilə təkcə respublikada deyil, onun sərhədlərindən uzaqlarda da yaxşı tanınır. Burada fəaliyyət göstərən müəllimlərin böyük əksəriyyəti universitetimizin məzunlarıdır.

«Aktyor sənəti» fakültəsinin «Dram teatri və kino aktyoru» kafedrasında bu gün tanınmış sənətkarlar, xalq artistləri Bəsti Cəfərova, Firəngiz Mütəllimova, Zemfira Nərimanova, əməkdar artistlər Fərhad İsrafilov, Məmmədsəfa Qasımov, Ayan Mirqasimova, Nofəl Vəliyev, baş müəllim Esmiralda Osmanova və başqaları sənətin sırlarını tələbələrə öyrədir, səhnəmizin gələcəyi

üçün peşəkar aktyorlar hazırlayırlar. Kafedranın müdürü respublikanın əməkdar artisti, professor Gülsad Baxşıyevadır. O, kinoda və televiziyyada bir sıra rəngarəng obrazlar yaratmışdır. Onun yetirmələrinin çoxu bu gün respublikamızın müxtəlif teatrlarında, telekanallarda və başqa mədəniyyət sahələrində çalışırlar. Gülsad Baxşıyeva «Rolun səhnədən kənar hayatı», «Aktyor sənəti fənnində əsas amillər» və digər dərs vəsaitlərinin müəllifidir.

Dosent Bəsti Cəfərova Azərbaycan Dövlət Milli Dram Teatrında bir çox tamaşalarda baş rollar («Xurşidbanu Natəvan», «Hökmdar və qızı», «Xanuma» və s.) oynayaraq tamaşaçıların rəğbətini qazanıb. O, «Jan Kokto dramaturgiyasına dair tərcümələr» və «Tərəf-müqabillə qarşılıqlı iş görmə» adlı metodiki vəsaitlərin müəllifidir.

Xalq artisti, dosent Firəngiz Mütəllimova Milli Dram Teatinin səhnəsində yaratdığı rolları ilə populyarlıq qazanmışdır. Onun kinofilmlərdə, televiziya tamaşalarında ifa etdiyi rollar yadda qalandır. Firəngiz Mütəllimova xeyli müddətdir ki, ADMİU-da çalışır.

Xalq artisti Zemfira Nərimanova Azərbaycan Dövlət Milli Dram Teatrının səhnə ustası kimi çoxsaylı rolları ilə tamaşaçıların rəğbətini qazanmışdır. O, universitetimizdə aktyor kadrlarının yetişdirilməsində məhsuldar fəaliyyət göstərir.

Müəllimlərimizdən Moskva Kinematoqrafiya İnstitutunun məzunu, əməkdar artist, dosent Fərhad İsrafilov kinofilmlərdə, teatrda və televiziya tamaşalarında uğurla çıxış etmişdir. Əməkdar artist, dosent Məmmədsəfa Qasımov da teatrda, kinofilmlərdə maraqlı obrazlar yaratmışdır. Onlar həm də bir sıra elmi məqalə və metodiki tövsiyyələrin müəllifləridir.

Dosent Esmiralda Osmanova universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra fakültəyə müəllim kimi dəvət olunmuşdur. Molyerin «Skapenin kələkləri», H.Həsənovun «Brüsseldən məktublar», H.Orucovun «Məni qınamayın» və başqa tamaşalar onun rejissorluğu ilə universitetin Tədris teatında tamaşaşa qoyulmuşdur.

Ayan Mirqasimova 1990-cı ildə Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutunun «Aktyorluq» fakültəsini (SSRİ xalq artisti Aleksey Batalovun kursunu) bitirib. O, pedaqoji fəaliyyəti ilə yanaşı, həm də Səməd Vurğun adına Rus Dram Teatrında işləyir.

«Aktyor sənəti» fakültəsi «Səhnə danışığı» kafedrasının pedaqoqları - xalq artisti, dosent Laləzar Mustafayeva, əməkdar müəllim Ənvər Vəliyev, əməkdar artistlər Ağalar Bayramov, Gülsabah Quliyeva, Azad Şükürov, sənətsünaslıq üzrə fəlsəfə doktoru Zülfüyyə Eldar qızı respublika əhəmiyyətli tədbirlərdə, Teatr Xadimləri İttifaqının, müxtəlif təşkilatların keçirdikləri

müsabiqələrdə fəal iştirak edir, bölgələrdə keçirilən el şənliklərində bədii qiraət ustaları kimi çıxış edirlər.

«Aktyor sənəti» fakültəsinin «Vokal» kafedrasına Azərbaycanın və Dağıstanın xalq artisti, professor Azər Zeynalov rəhbərlik edir. Azər Zeynalov Azərbaycan Dövlət İncəsənət Institutunun «Rejissorluq» ixtisasını bitirdikdən sonra təhsilini Bakı Musiqi Akademiyasında, daha sonra isə İtaliyada davam etdirib.

«Vokal» kafedrasında tanınmış sənətkarlardan xalq artisti Qərinə Kərimova, əməkdar artist Zemfira İsmayılova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İradə Xəlilova, əməkdar artist, dosent, xalq mahnılarının gözəl ifaçısı Yaqut Abdullayeva, dosentlər Tamilla Əhmədova, Lalə Kamalova, Əliəhməd İbrahimov fəaliyyət göstərirler.

Kafedrada Azərbaycan xalq mahnıları ilə yanaşı Avropa, rus, dünya bəstəkarlarının əsərlərindən nümunələr seçilərək tədris repertuarına daxil edilmişdir. Bu, xüsusən «Musiqili teatr aktyoru» ixtisasına aiddir. «Estrada aktyoru» ixtisasında isə tələbələr əsasən müasir Azərbaycan və Avropa estrada mahnıları üzərində işləyirlər. «Vokal» fənnini tədris etmək üçün royal, fortepiano və notlarla təchiz olunmuş xüsusi auditoriyalar ayrılmışdır.

Kafedranın bir çox müəllimləri xarici ölkələrin incəsənət yönümlü ali məktəblərində ustad dərsləri keçirmiş, mühazirələr oxumuşlar.

Fakültənin «Estrada və musiqili teatr aktyoru» kafedrasına rəhbərlik edən xalq artisti, professor İlham Namiq Kamal populyar, sevilən aktyorlarımızdanıdır. O, M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. Görkəmli rejissorlar Adil İsgəndərov və Rza Təhmasibin kurslarında təhsil alıb. O, həm də «İlham miniatur teatrı»nın yaradıcısıdır.

Kafedrada çalışan xalq artistləri Valeh Kərimovun, Rafiq Əliyevin və başqalarının dərs dediyi tələbələr universitetdə hazırlanmış tamaşalarla yanaşı, dövlət teatrlarının səhnələrində peşəkar aktyorlarla birlikdə çıxış edirlər.

«Xoreografiya sənəti» ixtisası üzrə respublikamızda ilk dəfə olaraq 1997-ci ildə mütəxəssis hazırlığına başlanılmışdır. Bu sahədə tədris prosesi bu günə qədər uğurla davam etdirilməkdədir. Əvvəller «Səhnə hərəkəti» adlanan bu kafedranın əsası 1968-ci ildə qoyulmuşdur. 1969-cu ildən başlayaraq kafedra Moskva, Leningrad (Sankt – Peterburq), Kiyev kimi şəhərlərin bədii təmayüllü institutları ilə əməkdaşlıq etmiş və müəllimlərimiz həmin ali məktəblərdə pedaqoji ustalıqlarını artırmaq məqsədilə təcrübə keçmişlər.

Vaxtilə bu kafedrada professorlar Hüseynaga Hüseynov, Kamal Həsənov, respublikanın xalq artistləri Rəfiqə Axundova,

Tamilla Şirəliyeva, Mədinə Əliyeva, əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadə dərs demişlər.

Hazırda kafedrada çalışan müəllimlərdən dosentlər Lyudmila Həsənova, Rəfiqə Həsənova, əməkdar artistlər Tamilla Məmmədova, Gülağası Mirzəyev, Pərviz Məmmədrzayev, sənətşünaslıq üzrə fəlsəfə doktorları Ofeliya Zeynalova, Əsəd Rzayev, həmçinin Sahib Novruzov, Tahir Eynullayev və başqları öz sələfləri kimi tələbələrə dünya və Azərbaycan klassik bəstəkarlarının balet əsərlərini, eyni zamanda Azərbaycanın və dünya xalqların milli rəqslərini tədris edirlər. Təsadüfi deyil ki, «Xoreoqraf» ixtisasında təhsil alan tələbələrimiz yüksək dövlət mükafatlarına layiq görülmüşlər. Belə ki, həmin ixtisasda təhsil alan tələbələrimiz Cəmilə Kərimova və Xamis Cəfərov Prezident təqəüdçüləridirlər. ADMİU-nu «Xoreoqrafiya» ixtisası üzrə bitirmiş Rimma İsgəndərova hələ burada təhsil alarkən respublikanın əməkdar incəsənət xadimi adına layiq görülmüşdü. Başqa bir məzunumuz – Samir Səmədov universitetimizin aspiranturasında oxuduğu müddətdə respublikanın əməkdar artisti adını almış, həm də dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru olmuşdur.

Hazırda «Xoreoqrafiya sənəti və səhnə plastikası» kafedrasına sənətşünaslıq üzrə fəlsəfə doktoru Ofeliya Zeynalova rəhbərlik edir.

«Rejissor sənəti» fakültəsi 1997-ci ildə yaradılmışdır. Fakültədə «Televiziya rejissoru», «Kino rejissoru və operator sənəti», «Teatr rejissoru», «Kütləvi tədbirlər və bayramlar rejissoru», «Dram rejissoru», «Musiqili teatr və estrada rejissoru», «Bədən tərbiyəsi və idman» kafedraları fəaliyyət göstərir. Fakültənin dekanı, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Xaləddin Sofiyevdir.

«Rejissor sənəti» fakültəsində ixtisas fənni məşğələləri xüsusi auditoriyalarda, Kino və televiziya pavilyonunda, fotolaboratoriyyada və montaj otaqlarında aparılır. Fakültəyə cəlb olunmuş pedaqoji heyətin böyük əksəriyyəti respublikada və xarici ölkələrdə tanınmış sənətkarlardır. Burada xalq artistləri, əməkdar incəsənət xadimləri, əməkdar mədəniyyət işçiləri, əməkdar artistlər, tanınmış alımlar, professorlar dərs deyirlər.

Əməkdar incəsənət xadimi, dosent Tariyel Vəliyev 1988-ci ildən ömrünün sonuna qədər bu fakültədə fəaliyyət göstərmiş, xeyli müddət «Televiziya rejissoru» kafedrasının müdürü olmuşdur. O, Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətində radio rejissoru, televiziya rejissoru idi. Tariyel Vəliyev xalq yazarı İlyas Əfəndiyevin «Sən həmişə mənimləsan», Vaqif Səmədoğlunun «Yaşıl eynəkli adam», Anarın «Ötən ilin son gecəsi», «Evləri köndələn yar», Əzizə Əhmədovanın «Pəncərədə işiq» və digər televiziya tamaşalarının rejissoru olmuşdur.

Azərbaycan Dövlət Televiziyanın rejissoru, hal-hazırda «Televiziya rejissoru» kafedrasına başçılıq edən əməkdar incəsənət xadimi, dosent Oqtay Babazadə 1992-ci ildən ADMİU-da işləyir. Bu illər ərzində o, tələbələr üçün tədris proqramları, metodik göstərişlər, dərs vəsaitləri hazırlamış, dövri mətbuatda, elmi nəşrlərdə məqalələr çap etdirmişdir. Onun kino və televiziya mövzusunda işləyib hazırladığı «Ekranda təsvir və səs» adlı dərs vəsaiti, «Televiziya rejissoru», «Rejissor və aktyor sənəti» adlı proqramları qiymətli mənbələrdir. 2001-ci ildə Oqtay Babazadə Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının akademiki seçilmişdir.

Tanınmış rejissor, əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə də universitetin nüfuzlu pedaqoqlarındandır. O, bir sıra tədris proqramlarının, metodiki tövsiyələrin müəllifidir.

«Rejissor sənəti» fakültəsinin təcrübəli pedaqoqlarından biri də əməkdar incəsənət xadimi, professor Amin Novruzovdur. O, «Kino rejissoru və operator sənəti» kafedrasının müdürüdür, eyni zamanda «Azərbaycanfilm» kinostudiyasının baş operatorudur. Amin Novruzov «Qaynana», «Cin mikrorayonda», «Bəxt üzüyü», «Yalan», «Arxada qalmış gələcək», «Ləqəbi İKA» və s. filmlərin operatoru olmuşdur.

Azərbaycanın görkəmli rejissorları, xalq artistləri Eldar Quliyev, Oqtay Mirqasim, Tofiq İsmayılov, Yalçın Əfəndiyevlə yanaşı, bu kafedrada çalışan əməkdar incəsənət xadimləri, rejissor

Cəmil Quliyev və operator, Dövlət Mükafatı laureati Rafiq Qəmbərov, əməkdar mədəniyyət işçisi Gülsən Səlimova, müəllimlərdən Nadir Mehdiyev, Rövşən Quliyev və başqaları tələbələrə kino rejissorluğu və operator sənətinin sırlarını öyrədirlər.

«Rejissor sənəti» fakültəmizin «Kütləvi tədbirlər və bayramlar rejissorluğu», «Teatr rejissorluğu», «Estrada və musiqili teatr rejissoru», «Dram rejissorluğu», «Bədən tərbiyəsi və idman» kafedralarında respublika miqyasında tanınmış görkəmli rejissorlar, aktyorlar, populyar estrada ustaları, habelə beynəlxalq dərəcəli idmançılar, SSRİ idman ustaları, Milli Olimpiya Komitəsinin üzvləri çalışırlar. Bunlardan xalq artistləri, professorlar Azər Paşa Nemət, Cənnət Səlimova, Ağakişi Kazımov, Ramiz Əzizbəyli, xalq artisti Ramiz Həsənoğlu, elmlər doktorları, professorlar Bayram Hacıyev, Dilarə Mehdi, professorlar Nəzakət Qaziyeva, Fikrət Sultanov, əməkdar incəsənət xadimləri Bəhram Osmanov, Hafız Quliyev, əməkdar artistlər Əli Nur, Ziya Bağırov, Qəmər Məmmədova, Vüdat Həsənov, fəlsəfə doktorları Əliqismət Lalayev, Məleykə Məmmədova, Yasəmən Hacıyeva və başqalarını göstərmək olar.

\* \* \*

Yekun olaraq Azərbaycanda teatr təhsili prosesinin mövcud durumunu belə müəyyənləşdirmək olar:

- Universitetimizdə uğurlu kadr siyasəti həyata keçirilir. Təhsil prosesində gənc və istedadlı kadrlara böyük etimad göstərilir. Universitetin yetişdirmələri olan istedadlı gənclərə ölkənin müxtəlif teatrlarında məsul vəzifələr həvalə olunur.

- Universitetimizin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, dünyada teatr təhsilinin tədrisi təcrübəsinin öyrənilməsi istiqamətində əhəmiyyətli addımlar atılır;

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bilavasitə ölkənin teatr şəbəkəsi ilə sıx əməkdaşlıq edərək, eyni zamanda, mədəniyyət mərkəzi və yeni rejissor, aktyor, teatrşunas kadrlar yetişdirən müəssisə kimi də məhsuldar işləməkdədir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2009-cu il 18 may tarixli «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Programını təsdiqləyən Sərəncamı, «Teatr və teatr fəaliyyəti haqqında» Qanun və bu qanunla bağlı hüquqi sənədlər paketi Azərbaycan milli teatr sənətinin və teatr təhsili sisteminin inkişaf etdirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir. Sərəncamda mövcud vəziyyət və dövlətin teatr sənətinə münasibəti konkret açıqlanmışdır. Burada Azərbaycanda teatr sənətinin rolu, əhəmiyyəti, bu sənəti yüksək səviyyəli kadrlarla təmin edən professional teatr təhsili sisteminin gərəkliliyi və onu təkmilləşdirməyin zəruriliyi əks etdirilmişdir.

Azərbaycanda mədəniyyət siyasətinin, incəsənətin tədrisinin düzgün qurulmasında, milli mədəniyyətin inkişafında, mədəni irsimizin qorunmasında, onun tələbələrə, gənc nəslə ötürülməsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xidmətləri danılmazdır.

«Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Programından, teatr sənətinin inkişafına yönəlmış Prezident Sərəncamlarından irəli gələn vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi siyasətinin bir qolu da, heç şübhəsiz ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatr təhsilinin düzgün təşkili və professional şəkildə tədrisi prosesi ilə əlaqədardır.

Bu gün ADMİU-nun tədris prosesinə nəzər salanda, tam məsuliyyətlə qeyd etməliyik ki, universitet teatr təhsilinin çağdaş mərhələsində üzərinə düşən funksiyani ləyaqətlə yerinə yetirir və Azərbaycanda teatr təhsilinin dünya standartları səviyyəsinə uyğunlaşdırılmasına çalışır.

Bir daha vurgulamaq istərdim ki, ölkə başçısının sərəncamı teatr sənətinin tədrisini təşkil edən bir müəssisə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və professor heyətini praqmatik düşüncəyə kökləyir, qarşıda qoyulan məsələləri addım-addım həll etməyə yönəldir. Qarşımızda açılan imkanlardan biz hamımız layiqincə faydalananıq. Onu da deyim ki, MDB məkanında Azərbaycan yeganə dövlətdir ki, burada teatr

sənətinin, bədii təhsilin tədrisinin təşkilini dəqiq nizamlayan hüquqi-normativ zəmin yaradılıb. Biz hamımız bu zəmin üzərində teatr təhsilinin tədrisini təkmilləşdirməli və XXI əsrin bədii təhsil sistemini uğurla gələcəyə yönəltməliyik.

## II HİSSƏ

### DÖVRÜN İCTİMAİ SİFARIŞI:

### EKRAN SƏNƏTLƏRİNİN TƏDRİSİ

Azərbaycanda kino sənətinin tarixi 1898-ci ildən başlaşa da, peşəkar kino təhsili respublikamızda 1990-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşəbbüsü ilə yaradılmışdır. Həmin dövrə qədər kino sənəti sahəsində çalışan mütəxəssislər respublikadan kənarda ali təhsil alırdılar. Lakin belə kadrların sayı kino sənətinin inkişafı üçün kifayət deyildi.

30-cü illərdə Səməd Mərdanov, Niyazi Bədəlov, Rza Təhmasib, Qəmər Salamzadə, Şüa Şeyxov, Sabit Rəhman, Mehdi Hüseyn, Rəsul Rza kimi kadrlar Moskva və Leninqrad (Sankt-Peterburq) şəhərlərində təhsil almışdır. Lakin müharibənin başlanması onların peşəkar fəaliyyətinə mane oldu. Müharibədən sonrakı illərdə Əjdər İbrahimov, Tofiq Tağızadə, Lətif Səfərov, Həsən Seyidbəyli kimi rejissorların, Xan Babayev, Teyyub Axundov, Arif Nərimanbəyov kimi operatorların, Cəbrayıł Əzimov, Kamil Nəcəfzadə, Nadir Zeynalov kimi rəssamların Ümumittifaq Dövlət Kinematoqrafiya institutunda təhsil alıb qayıtmaları uzun illər istehsalat bazasında fasilə yaranan Azərbaycan kinosunun 50-

ci illerin ikinci yarısından başlayaraq inkişafına təkan verdi. Bu dövrdə «Bəxtiyar» (1955), «Qızmar günəş altında» (1957), «Ögey ana» (1958), «Uzaq sahillərə» (1958), «Bir qalanın sırrı» (1959), «Leyli və Məcnun» (1961), «Böyük dayaq» (1962), «Arşın mal alan» (yeni variantı; 1965), «Bizim Cəbiş müəllim» (1969), «Yeddi oğul istərəm» (1970), «Nəsimi» (1973), «Dədə Qorqud» (1975), «Dərviş Parisi partladır» (1976) kimi filmlər çəkildi.

Ötən əsrin 50-60-cı illərindən başlayaraq Mehdi Hüseyn, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Əmran Qasımov, Sabit Rəhman kimi yazıçı-dramaturqların əsərlərinin ekrana gəlişi kinonun inkişafına təkan verdi. Məhz həmin ərəfədə İncəsənət Universiteti «Aktyor sənəti» fakültəsinin məzunlarının bir çoxu kinofilmlərə çəkilməyə başladı. Müxtəlif teatrlarda püxtələşmiş bu aktyorların oyun tərzində səhnə sənətinə xas olan cəhətlər istər-istəməz özünü bürüzə verirdi. Digər tərəfdən teatr aktyorları ilə çəkiliş prosesində intensiv metodlardan istifadə oluna bilmirdi. Belə ki, əgər filmin sonrakı epizodları və yaxud finalı əvvəlcədən çəkilərdi, bu aktyorların ifa tərzinə mənfi təsir göstərirdi. Məhz 60-cı illərin sonlarından başlayaraq Həsən Məmmədov, Şahmar Ələkbərov, Rasim Balayev, Elmira Şabanova kimi yaradıcılıqları ekran sənəti ilə bağlı kino aktyorlarının meydana çıxmazı kino sənətinin, bütövlükdə mədəniyyətin inkişafına təkan verdi. Sonrakı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda SSRİ xalq artisti,

görkəmli aktyor və rejissor Y.S.Matveyevin azərbaycanlılardan ibarət kinoaktyorluq kursu yaradıldı. Matveyevin emalatxanasını bitirən Həmidə Ömərova, Sona Mikayılova, Ötkəm İsgəndərov, Fərhad İsrafilov, Ömür Nağıyev, Əliqulu Səmədov, Züleyxa Zülfüqarova, Vəlihəd Vəliyev, Maya Yolçuyeva, İbrahim Əliyev, Elmira Səfərova, Tamilla Əhmədova, Mikayıł Kərimov kinomuzun gələcək taleyində müəyyən rol oynadılar. Növbəti illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Aleksey Batalovun da azərbaycanlılardan ibarət kurs yığması bu vacib işin davamına çevrildi.

Ölkə başçısının «Azərbaycan kino sənətinin inkişaf etdirilməsi haqqında» (23 fevral 2007-ci il) və «Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında» (4 avqust 2008-ci il) sərəncamları kino təhsilinin də inkişafı üçün yeni imkanlar açdı. Bu sərəncamlarda kinematoqrafiya üzrə yüksək peşəkarlığa malik yerli kadrların hazırlanmasına xüsusi diqqət yetirilmiş və bu məsələ Təhsil Nazirliyi, idarə və təşkilatların qarşısında bir vəzifə kimi qoyulmuşdur. Şübhəsiz ki, kino sənəti üzrə yerli kadrların hazırlanması işi əsasən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə aiddir. Dövlət başçısının ali təhsil sistemini diqqət və qayğısı ADMİU-nun inkişafında aydın nəzərə çarpmaqdadır.

ADMİU-nun «Kino və televiziya» kafedrası 1988-ci ildə yaradılmışdır. Xalq artisti, professor Tofiq İsmayılov bu kafedranın ilk müdürü olmuşdur. Tofiq İsmayılov 1962-ci ildə universitetimizin «Aktyorluq», 1967-ci ildə isə «Rejissorluq» fakültəsini bitirmiştir. Onun Azərbaycan kino sənətinin inkişafında xidmətləri 35 ilə yaxın bir dövrü əhatə edir. Həmçinin o, İstanbulun Memar Sinan universitetində dərs deyib. Tofiq İsmayılov türk dünyası kinosu haqqında üç cildlik kitab nəşr etdirmiştir. Bu kitabın birinci cildi Azərbaycan kinosunun tarixinə həsr olunmuşdur. O, «Oxuyur Müslüm Maqomayev», «Gilas ağacı», «Çarvadarların izi ilə», «Maestro» və s. filmlərin quruluşçu rejissoru olmuşdur.

Sonrakı illərdə görkəmli rejissorlardan Eldar Quliyevin, Oqtay Mirqasimın, habelə əvvəller AMEA «Memarlıq və İncəsənət» institutunun «Teatr və kino» şöbəsində çalışmış filologiya üzrə elmlər doktoru Aydın Dadaşovun və başqalarının universitetimizə dəvət olunması səmərəli nəticə verdi.

Eldar Quliyev 1960-66-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. Respublika Dövlət Mükafatı laureatı, xalq artisti, professor Eldar Quliyevin çəkdiyi filmlər beynəlxalq kinofestivallarda yüksək mükafatlara layiq görülmüşdür. O, «Bir cənub şəhərində», «İlliç buxtası», «Babək», «Nizami» kimi məşhur filmlərin quruluşçu

rejissorudur. Onun tələbələri bu gün kinostudiyada, televiziya kanallarında çalışırlar.

Xalq artisti, professor Oqtay Mirqasim yaradıcılığa sənədli filmlərlə başlamış, sonralar bədii filmlər çəkməklə fəaliyyətini davam etdirmiştir. Bunlardan «Cin mikrorayonda», «Göz qabağında şeytan», «Ovsunu», «Günaydin, mələyim» və s. filmləri göstərmək olar. Oqtay Mirqasim kino rejissorluğu sahəsində milli kadrların hazırlanmasında fəal iştirak edir.

Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun məzunu, kinooperator Rafiq Qəmbərovun kafedraya gəlişi yaradıcılıq prosesinə müsbət təsir göstərdi. Bu sənətlə bağlı yeni fənlər əlavə olunmaqla tədris planı zənginləşdirildi. Sonrakı mərhələdə kinostudiyadan Yalçın Əfəndiyev, Cəmil Quliyev, televiziyadan Tariyel Vəliyev, Oqtay Babazadə universitetimizə dəvət aldılar. Onların hər biri programlar, metodiki vəsaitlər, dərslik və dərs vəsaiti hazırlamaqla tədris prosesini inkişaf etdirdilər.

Şübəsiz ki, ötən əsrin 30-cu illərindən başlayaraq Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu, Leningrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutu və ikiillik ali ssenariçilər və rejissorlar kursunun sayəsində Azərbaycan kinematoqrafiyasının peşəkar kadr bazası daha da möhkəmləndi.

Azərbaycanda kinoşünaslığın ilkin mərhələsinin formallaşmasında ədəbiyyatşunaslar, teatrşunaslar, yazıçı və

jurnalistlər də müəyyən əmək sərf etmişlər. Akademik Bəkir Nəbiyev, tənqidçi Cəlal Məmmədov, yazıçılar Yusif Əzimzadə, Əlfı Qasımov, Əfqan Əsgərov və başqalarının ayrı-ayrı filmlərin təhlilinə həsr olunmuş sanballı məqalələri kinoşünaslığın bir elm kimi inkişafına yardım etdi. 60-cı illərdən başlayaraq Məsumə Rzayeva, Nazim Sadıqov, Ramiz Heydər kimi ilk tədqiqatçıların kinonun ayrı-ayrı sahələrinə aid yazdıqları dissertasiyaları respublikamızda sənətşünaslığın yeni bir qolunu formalasdırıldı. Sonrakı dövrdə Aydın Dadaşov kinoşünaslığın dramaturji, Rəhman Bədəlov kulturoloji - sosioloji əsaslarının yaranmasında əmək sərf etdilər. Ayaz Salayevin Ümumittifaq Dövlət Kinematoqrafiya İnstututunda «Kinoşunas» ixtisasına yiyələnməsi, aktrisa Həmidə Ömərovanın kinoşünashığa gəlişi, onun Ayaz Salayevlə növbəli apardığı «Retro» verilişləri kinonun populyarlaşmasına səbəb oldu. ADMİU-da 2000-ci ildə «Kinoşünaslıq» kafedrasının açılması, buraya mütəxəssislərin cəlb olunması, milli kadrlar hazırlığı milli mədəniyyət strategiyasının tərkib hissəsi olaraq bu sahənin gələcəyinə zəmin yaratdı.

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstututunu - SSRİ xalq artisti Y.S.Matveyevin yaradıcılıq emalatxanasında təhsilini başa vuraraq təyinatını C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasına alan, 1980-ci ildən etibarən müntəzəm olaraq «Nizami», «Qorxma, mən səninləyəm», «Qəzəlxan», «Yol əhvalatı», «Üzeyir ömrü»,

«Anlamaq istəyirəm», «Əzablı yollar», «Doğma sahillər», «Musiqi müəllimi» və s. filmlərdə baş rollarda çəkilən, respublikanın xalq artisti Həmidə Ömərovanın 2000-ci ildə «Kinoşünaslıq» kafedrasına ilk müdər təyin olunması özünü doğrultdu. O, 1990-ci ildən etibarən ADMİU-da «Dünya kino tarixi», «Qərb kinosu», «Kino sənətinin əsasları» fənlərini tədris edir.

2006-ci ildən «Kinoşünaslıq» kafedrasına əməkdar incəsənət xadimi, filologiya üzrə elmlər doktoru, professor Aydın Dadaşov rəhbərlik edir. O, Leninqradda Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstututunun (Sankt-Peterburq Teatr Akademiyasının) «Dram sənəti» fakültəsini, Moskvada ikillik ali rejissorluq və ssenari kurslarını bitirmiş, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstututunun dissertanti olmuşdur. Aydın Dadaşovun yazdığı «Dramaturgiya», «Ekran dramaturgiyası», «Ssenari yaradıcılığı», «Ekran publisistikası», «Televiziya reklamı demokratiya və bazar iqtisadiyyatı kontekstində», «Kinoşünaslıq», «Rejissorluğun üslub problemləri» dərsliklərindən tədris prosesində geniş istifadə olunur.

Kafedranın dosenti Aydın Kazımkadə Azərbaycanın əməkdar incəsənət xadimi, «Qızıl qələm», «Humay», «Yusif Məmmədəliyev», «Cəfər Cabbarlı», «Rəsul Rza», «Həsən bəy Zərdabi», «Qızıl çıraq» kimi mükafatların laureatıdır. Aydın Kazımkadə milli kinematoqrafiya sahəsində yarım əsrə yaxındır ki,

fəaliyyət göstərir. O, Azərbaycan kinosunun yorulmaz tədqiqatçısı və təbliğatçısıdır. Uzun illər «Kino» qəzeti və «Film» jurnalının baş redaktoru, Dövlət Film Fondunun direktor müavini, baş mütəxəssisi vəzifələrində çalışmış, müxtəlif ölkələrdə keçirilmiş Azərbaycan filmləri festivallarının, kino günlərinin təşkilatçısı və iştirakçısı olmuşdur.

Universitetin müəllimi, peşəkar kinoşunas, əməkdar incəsənət xadimi Ayaz Salayevin rejissoru olduğu «Yarasa» bədii filmi Fransa kino festivalında «Qran pri» mükafatına layiq görülmüşdür. Onun müxtəlif ölkələrdə - İngiltərədə, Fransada, Almaniyada Azərbaycan kinosu ilə bağlı məqalələri çap olunmuşdur. Həl-hazırda Ayaz Salayev magistr və bakalavr pilləsi üzrə «Kino tənqidi» və «Kinonun nəzəri problemləri» fənlərini tədris edir.

«Kinoşunaslıq» kafedranın müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Tural Əfəndiyev respublikada ilk dəfə olaraq sənətşünaslıq elmində ekran və marketinq münasibətlərinin araşdırmış, bu sahədə çalışan mütəxəssislər və tələbələr üçün dəyərli dərslik olan «Ekran və marketinq» kitabını çap etdirmişdir. Tural Əfəndiyev «Kinoşunaslıq» ixtisasının magistr pilləsi üzrə «Müasir Azərbaycan kinosu» və «KİV-də reklam və marketinq» adlı fənləri tədris edir.

Azərbaycan kinosunun dünya kinosu kontekstində öyrənilməsində və tədris edilməsində kafedranın əməkdaşları - sənətşünaslıq üzrə fəlsəfə doktorları İlham Qazızadə, Kifayət

Bünyadova, baş müəllim Göyçək Mahmudova və başqalarının da əməyi vardır.

Bir sözlə, ADMİU-da mədəniyyətin mühüm tərkib hissəsi olan kino sənəti əhatəli şəkildə öyrənilir. «Kinoşunaslıq» ixtisasını bitirən məzunlarımız «Azərbaycanfilm» kinostudiyasında, müxtəlif telekanallarda, qəzet və jurnallarda çalışmaqla yanaşı, ekran sənəti ilə bağlı elmi əsərlər yazar, bu sənətin müxtəlif problemlərinə həsr olunmuş dissertasiyalar müdafiə edirlər.

### III HİSSƏ

#### ADMİU-da MUSIQİ TƏHSİLİ

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 il ərzində keçdiyi uzun və mürəkkəb təkamül yoluna nəzər saldıqda, möhtəşəm sənət məbədinin sütunlarından birinin musiqi tədrisi ilə bağlı olduğunu açıq-aydın görmək mümkündür. Bu da təsadüfi deyil. Məlum olduğu kimi, müxtəlif incəsənət növlərinin sintezinin parlaq təcəssümü olan teatr sənətində musiqinin bədii imkanlarının rolu əvəzsizdir. Dünya mədəniyyəti tarixi sübut edir ki, ayrı-ayrı ölkələrdə təşəkkül tapmış teatr təhsili sistemlərində musiqi sənətinin tədrisi xüsusi önəm daşımışdır. Bu baxımdan 1923-cü ildə yaradılmış Teatr Məktəbi də istisna deyildi.

Teatr Məktəbinin direktoru, ilk Azərbaycan professional qadın müğənnisi Şövkət Məmmədova milli musiqimizin tərəqqisi namına əlindən gələni əsirgəməmişdir. Aktyor kadrlarının hazırlanması üçün yeni yaradılmış Teatr Məktəbinin əsasnaməsində təcrübə məşğələləri sırasına not təhsili və solfəcio fənləri də daxil edilmişdi.

Uzun müddət Azərbaycan Opera və Balet Teatrinin solisti olmuş və milli musiqi mədəniyyəti tarixinə «Şahsənəm» («Şahsənəm», R.Qliyer), Nərgiz, Gülgəz («Nərgiz», «Şah İsmayıł»),

M.Maqomayev), Gülcəhrə («Arşın mal alan», Ü.Hacıbəyli), Rozina («Sevilya bərbəri», C.Rossini), Cilda («Rigoletto», C.Verdi) və b. partiyaların parlaq ifaçısı kimi daxil olmuş Şövkət Məmmədova Teatr Məktəbində fəaliyyət göstərən Opera sinfinə xüsusi diqqət yetirirdi. Məlum olduğu kimi, o dövrə Azərbaycan musiqisi qarşısında duran ümdə problemlərdən biri milli opera sənəti üçün yüksək ixtisaslı kadrlar hazırlanması idi. Bildiyimiz kimi, məhz bu dövrə böyük rus bəstəkarı R.Qliyerin «Şahsənəm» operası ilk dəfə olaraq Azərbaycan Dövlət Opera Teatrinin səhnəsində tamaşa qoyulmuşdu. Bəstəkar özünün bu əsərində Azərbaycan milli musiqisini klassik opera janrinin tələbləri ilə uyğunlaşdırmağa səy göstərmışdı (yeri gəlmışkən qeyd edək ki, R.M.Qliyer «Şahsənəm» operasını Şövkət Məmmədovaya həsr etmişdir. Müğənninin arxivində məşhur rus şairi, filosofu, simvolizm cərəyanının görkəmli nümayəndəsi, o dövrə Teatr Məktəbində işləyən Vyacheslav İvanovun «Şahsənəm» operasına həsr etdiyi şeiri saxlanılmaqdadır). M.Maqomayev də özünün ilk operası olan «Şah İsmayıł»ın partiturası üzərində işləyərkən Şövkət Məmmədovanın ifa imkanlarını nəzərə almış, bu imkanları xeyli zənginləşdirmişdi. Böyük əsərlərinin meydana gəlməsi ərafəsində olan Ü.Hacıbəyli dünya opera klassikasının ənənələrini dərindən öyrənirdi. Maraqlıdır ki, yeni Azərbaycan operasının problemləri respublikada musiqi təhsilinin təkmilləşdirilməsi ilə bağlı məsələlərlə əlaqəli

şəkildə müzakirə olunurdu. Bu nöqteyi-nəzərdən qeyd olunmalıdır ki, milli kadrlardan, ilk növbədə isə qızlardan ibarət müğənnilərin yetişdirilməsi vəzifəsi digər təşkilatlarla yanaşı Teatr Məktəbinin opera sinfi üzərinə də düşdü. Bu gün uzunmüddətli tarixi məsafədən baxdıqda bir daha aydın görünür ki, Azərbaycanda vokal təhsil sisteminin dünya sənət standartları səviyyəsində qurulmasında Şövkət Məmmədovanın böyük xidmətləri olmuşdur.

Uzun illərdən sonra Şövkət Məmmədova həmin dövrü xatırlayaraq yazırı: «Yeni opera məktəbi yaratmaqdən ötrü çox mühüm bir məsələni həll etməyə zərurət var idi. Belə ki, ilk növbədə qadın müğənnilərin yetişdirilməsi gərək idi. Sovet opera teatrının yarandığı ilk günlərdən aydın oldu ki, kişilərin qadın rollarını ifa etməsi praktikasına son qoyulmalıdır».

O dövrün tarixi sənədləri sübut edir ki, Teatr Məktəbində mövcud olan Opera sinfinin fəaliyyətinin təkmilləşdirilməsi yalnız musiqiçiləri deyil, ümumiyyətlə, geniş ictimaiyyəti narahat edən problemlər sırasına daxil idi. Məsələn, C.Cabbarlının «Türk teatr məktəbi» məqaləsində göstərildiyi kimi, bu şöbənin fəaliyyətini düzgün istiqamətləndirmək məqsədilə «məktəb ilə Dövlət Darülmusiqisi arasında bir kontakt düzəltməyə çalışılmalıdır. Xüsusilə, opera şöbəsinin səhnə texnikası cəhətini məktəb, musiqi cəhətini isə Darülmusiqi təmin edə bilər».



SSRİ xalq artisti, professor Adil İsgəndərov öz kursunun tələbələri ilə məşq zamanı



Əməkdar incəsənət xadimi, rejissor Zəfər Nəmətov məşq zamanı



Gülcahan Güləşimədova-Martinova Teatr İstitutunda tələbəlik illərində.  
Məşq zamanı



Rejissorlar Gulcahan Güləşimədova-Martinova və Tofiq Kazimov



Soldan: yazıçılar Ənvər Məmmədxanlı, İmran Qasımov, bəstəkar  
Tofiq Quliyev, rejissorlar Gulcahan Güləşimədova-Martinova və Tofiq Kazimov



Soldan: Həsən Seyidbəyli, Gulcahan Güləşimədova-Martinova və İmran Qasımov



Professor Gülcəhan Gülvəhəmədova-Martinova SSRİ xalq artistləri Rostislav Plyatt və Vera Maretskaya ilə



Teatr İnstitutunun professoru, SSRİ xalq artisti Adil İsgəndərov




Teatr İnstitutunun professoru, xalq artisti Aleksandr Tuqanov



Gülcəhan Gülvəhəmədova-Martinova və Vera Maretskaya



İncəsənət İnstitutunun professoru, SSRİ xalq artisti Mehdi Məmmədov



Teatr İnstitutunun dosenti, xalq artisti Kazım Ziya



İncəsənət İnstитutunun professoru,  
xalq artisti Tofiq Kazimov



İncəsənət İнститutunun professoru,  
xalq artisti Məhərrəm Haşimov



«Səhnə dənişığı» kafedrasının müdürü,  
SSRİ xalq artisti İsmayııl Dağıstanlı



Teatr Məktəbində pedaqoji fəaliyyət  
göstərmiş xalq artisti  
Ağasadiq Gəraybəyli



Teatr İнститutunun məzunu, professor  
Gülcəhan Gülohmədova-Martinova



Teatr İнститutunun məzunu,  
kinorejissor Kamil Rüstəmbayov



İнстitutun müəllimi,  
xalq artisti Əjdər Sultanov



«Aktyor sənəti» kafedrasının müəllimi,  
xalq artisti Məlik Dadaşov



«Vokal» kafedrasının müdürü olmuş  
SSRİ xalq artisti Niyazi




İncəsənət Institutunun müəllimi olmuş  
xalq artisti Hacı Xanməmmədov



«Vokal» kafedrasının müəllimi,  
professor Aleksandr Milovanov



Musiqi müəllimi Danil Danilov



Teatr Məktəbinində çalışmış  
xalq artisti Əfrasiyab Bədəlbəyli



Teatr Institutunun məzunu,  
«Vokal» kafedrasının müdürü,  
SSRİ xalq artisti Lütfiyar İmanov



«Musiqi fənləri» kafedrasının müdürü, professor Güllarə Əliyeva



Teatr İnstytutunda dərs demiş  
ədəbiyyatşünas-alim Mikayıl Rəfili




Teatr İnstytutunda çalışmış  
ədəbiyyatşünas-alim,  
professor Feyzulla Qasimzadə




Teatr İnstytutunda uzun müddət  
müəllimlik etmiş yazıçı Sabit Rəhman



Teatr İnstytutunun müəllimi olmuş  
AMEA-nın müxbir üzvü,  
professor Cəfər Cəfərov



Rəssamlıq fakültəsinin professoru,  
xalq rəssamı, görkəmli xalça  
ustası Lətif Kərimov



Heykəltəraşlıq kafedrasının professoru,  
xalq rəssamı Miraləsgər Mirqasimov



İncəsənət İnstytutunda çalışmış SSRİ xalq rəssamı, Rusiya Rəssamlıq  
Akademiyasının vitse-prezidenti, akademik Tahir Salahov



Diplom tamaşalarının afişlerinden nümuneler



«Vokal» kafedrasının müdürü, əməkdar artist Rəhila Cabbarova  
«Koroğlu» operasında Xanəndə qız rolunda



Xalq artisti Əli Zeynalov və o zaman İncəsənət İnstitutunun  
ikinci kurs tələbəsi olan Amaliya Pənahova xalq yazıçısı İlyas Əfəndiyevin  
«Sən həmisi mənimləsən» tamaşasında. 1964-cü il



Tədris teatrının səhnəsində Cəfər Cabbarlinin «Aydın» pyesi.  
Gültəkin – Elmira Şabanova, Böyükxanım – Zəhra Orucova.  
Rejissor Ağaoğlu Dadaşov



Şillerin «Qaçaqlar» tamaşasından səhnə. Kurs rəhbəri professor  
M.Məmmədov, quruluşçu rejissor R.Sarabski. 1964-cü il



Məşqlər. Tələbələr Eldəniz Zeynalov və Fazıl Bayramov



«Sabir gecəsi» münasibəti ilə «Hophopnamə» üzrə qurulmuş «Üləmə məclisi»  
ədəbi-bədii kompozisiyası. Quruluşçu rejissor dosent  
Müxlis Cənizadə. 1969-cu il



Sənət məşğalələrində. 1970-ci il



İncəsənət İnstututunun pedaqoqu, xalq artisti,  
professor Şəfiqə Axundova dərs zamanı



İmtahan zamanı. Kafedra müdürü, xalq artisti, maestro Niyazi, İnstututun rektoru,  
AMEA-nın müxbir üzvü, professor Aslan Aslanov və xalq artisti Nəsiba Zeynalova



Muğam ustası Qulu Əsgərov məşğələ zamanı



İncəsənət İnstututunun tələbəsi  
Alim Qasımov buraxılış imtahanında



Professor Nailə Kərimova  
dərs zamanı



Azərbaycan Dövlət İncəsənət İnstitutunun reabs nüsməli, 70-ci illər



İncəsənət Institutunun dosenti Cabir Səfərov türkmanıstanlı qonaqları  
bu ali məktəbin fəaliyyəti ilə tanış edir



Universitetin professoru, xalq rəssamı Mikayıl Abdullayev çıxış edərkən



Xalq arısti Rasim Balayev tələbələrlə. 1986-cı il



Universitetin pedaqoqları, AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru,  
professor Kərim Kərimov (solda) və sənətşünaslıq doktoru, professor Mürsəl Nəcəfov



Elmi-nəzəri konfranslarda



İncəsənət Institutunun professor-müəllim heyəti nümayişdə. Soldan: rektor, professor Timuçin Əfəndiyev, xalq rəssamları Tokay Məmmədov, Nadir Əbdürəhmanov, əməkdar incəsənət xadimi, professor Əşrəf Quliyev, professor Mahmud Allahverdiyev, institutun əməkdaşı Səfərəli Dadaşov, xalq rəssamları Oqtay Şixəliyev, Cabbar Qasımov, Yusif Hüseynov



Universitetin professor-müəllim heyəti nümayişdə. Soldan: rektor, professor Timuçin Əfəndiyev, SSRİ xalq rəssamı Mikayıllı Abdullayev, sənətşünaslıq doktoru, professor Mahmud Allahverdiyev, əməkdar rəssam Kamal Ələkbərov, xalq rəssamları Böyükəga Mirzəzadə, Cabbar Qasımov, dosent Rasim Xələfov



Universitetin professor-müəllim heyəti iki dəfə Sovet İttifaqı qəhrəmanı, general Həzi Aslanovun məzarını ziyarət edərkən



Xalq artisti Həsən Turabov tələbələri ilə



Sərgidə. Soldan: Professor Mahmud Allahverdiyev,  
SSRİ xalq rəssamı Mikayıl Abdullayev, sənətsünas Telman İbrahimov,  
rektor, professor Timuçin Əfəndiyev, dosent İsaq Cəfərov




Universitetin heykəltəraşlıq emalatxanasında.  
Mərkəzdə xalq rəssamları Tokay Məmmədov və Natiq Əliyev



Rektor, professor Timuçin Əfəndiyev rəssamlıq sərgisinin  
açılışında çıxış edərkən



Dosent Vaqif Gərayzadə «Aypara» vokal-instrumental qrupunun  
ilk heyəti ilə



1967-ci ildən 1997-ci ilə qədər M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənat  
Institutunun (1991-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənat Universitetinin)  
yerləşdiyi əsas bina. Bakı şəhəri, Rəsul Rza (keçmiş Körənək) küçəsi, 13



Tadris teatrının 28 may küçəsindəki keçmiş binası

Teatr Məktəbi qarşısında duran bu və digər problemlərin həllinin əsas şərtlərindən biri də pedaqoji fəaliyyətə yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsi idi. Bunu nəzərə alan məktəbin rəhbərliyi o dövrdə Bakıda fəaliyyət göstərən görkəmli sənət ustalarını, məşhur musiqi pedaqoqlarını işə dəvət etmişdi. Onların arasında biz Fatma Muxtarova, Boris Karagiçev və Yakov Grossmanın adlarını xüsusilə qeyd etməliyik.

Teatr Məktəbində pedaqoji fəaliyyətə başlayan Fatma Muxtarova öz dövrünün məşhur müğənnilərindən biri olmuşdur. Füsünkar, güclü messo - soprano səsə, coşqun temperamentə, nadir aktyorluq istedadına malik olan F.Muxtarova milli opera ifaçılığı tarixinə Amneris («Aida», C. Verdi), Dalila («Samson və Dalila», K. Sen-Sans), Marfa, Marina Mnişek («Xovanşina», «Boris Qodunov», M.Musorqski), Lyubaşa («Çar gəlini», N.Rimski-Korsakov) və s. partiyaların mahir ifaçısı kimi daxil olmuşdur. Lakin onun yaradıcılığının zirvəsini dünya opera klassikasının incilərindən biri olan Carmen partiyası («Carmen», J.Bize) təşkil etmişdir. Mütəxəssislərin fikrincə, Fatma Muxtarova keçmiş SSRİ məkanında Carmen obrazının ən parlaq ifaçılarından biri idi. Moskva, Saratov, Sankt-Peterburq, Kiyev, Xarkov, Odessa və s. şəhərlərin opera teatrları səhnələrində çıxış etmiş F.Muxtarovanın tərəf-müqabilləri F.Şalyapin, S. Lemeşev, Bülbül kimi məşhur müğənnilər olmuşlar. 1938 – 1953-cü illərdə M. F. Axundov adına

Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuş müğənni 1940-cı ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adına layiq görülmüşdür.

Teatr Məktəbində musiqi tədrisinin təşəkkülündə mühüm rol oynamış şəxslərdən biri də B.V.Karagiçev olmuşdur. Geniş erudisiyaya və dərin nəzəri biliyə malik olan musiqişunas və bəstəkar Boris Karagiçev tanınmış rus bəstəkarı S.I.Taneyevin yetirməsi idi. Keçən əsrin 20-ci illərində bir müddət Azərbaycan Dövlət Konservatoriyasında tədris işləri üzrə müavin və nəzəriyyə-bəstəkarlıq şöbəsinin müdürü vəzifələrində çalışan B.V.Karagiçev respublikada ilk bəstəkar kadrlarının hazırlanmasında böyük rol oynamışdır.

Teatr Məktəbində işlədiyi dövrdə bu tədris müəssisənin direktoru Şövkət Məmmədovanın təşəbbüsü ilə B.V.Karagiçev folklor musiqi nümunələrini toplamaq üçün Şuşa və Qazax rayonlarına ezam edilmişdi. Sonralar o, topladığı nümunələri nota köçürüb işləyərək onları nəşr etdirmişdi. Bu maraqlı faktı daha geniş mədəni-tarixi kontekstdə şərh edərək deməliyik ki, xalq musiqi nümunələrinin toplanması və tədqiqi o dövrdə musiqi mütəxəssisləri qarşısında duran əsas vəzifələrdən biri idi. Səciyyəvi haldır ki, Xalq Maarif Komissarlığı bu mühüm problemin praktiki həllini bilavasitə respublikada mövcud olan bədii təməyülli tədris müəssisələrinin fəaliyyəti ilə əlaqələndirirdi. Məsələn, Xalq Maarif

Komissarlığının 1926-cı ildə keçirilən iclaslarının birinin qərarında bu təlimat aşağıdakı şəkildə şərh olunmuşdu: «Konservatoriyaya və digər musiqi tədris müəssisələrinə türk melodiyalarının toplanılaraq not sistemi üzrə yazılıması və Azərbaycan Dövlət nəşriyyatında çap edilməsi təklif olunsun».

Azərbaycan xalq musiqisinin toplanması və elmi əsaslarla öyrənilməsi məsəlesi o dövrə Üzeyir Hacıbəylini də düşündərən əsas problemlərdən biri idi. Təsadüfi deyil ki, özünün 1921-ci ildə çap olunmuş «Vəzifəyi-musiqiyyəmizə aid məsələlər» adlı məqaləsində Üzeyir bəy Azərbaycan musiqi mədəniyyəti üçün taleyülü əhəmiyyət daşıyan problemlər sırasında milli musiqisimizin tədqiqini də qeyd edir: «Şərq musiqisindən ibarət olan milli musiqimizin tərəqqisi yolunda elmi, fənni, nəzəri və əməli surətdə çalışmaq məsələsinin təqib etdiyi böyük məqsəd budur ki, musiqimizin elmi əsaslarını arayıb tapıb, bu əsaslar üzərində musiqimizin tərəqqisinə çalışmaq və onun həqiqətən nəcib və nəfis bir sənəti-alıyyə məqamına yetirib, bu yolla ümum üçün yeni bir mənbəyi-zövq və mənşəyi-zövq açmaqla Azərbaycan türkləri tərəfindən mədəniyyət və insaniyyətə xidmətlər göstərmək».

Beləliklə, Teatr Məktəbi təşəkkül dövründə başlayaraq Azərbaycan xalq musiqisinin toplanması, nəşri, təbliği və tədqiqi məsələlərinin həllində yaxından iştirak etmiş və inkişafının sonrakı

mərhələlərində bu önemli sahədə milli musiqi mədəniyyətinə böyük töhfələr vermişdir.

Qeyd etmək lazımdır ki, Teatr Məktəbinin rəhbərliyi tərəfindən bu dövrdə musiqi ictimaiyyətini düşündürən digər məsələnin həlli üçün da konkret addımlar atılmışdır. Məlum olduğu kimi, 1926-cı ildən başlayaraq respublikada xor ifaçılığının inkişafı musiqi mədəniyyətinin prioritet istiqaməti kimi irəli sürülmüşdür. Bununla əlaqədar Xalq Maarif Komissarlığının 1927-ci ildə keçirilən iclaslarının birində qərara alınmışdır ki, «Tədris müəssisələrində xor ifaçılığının inkişafını təmin etmək zəruridir». Bu məsələyə öz münasibətini bildirən Ü.Hacıbəylinin fikrincə, «...el mahnılarımızın münasiblərini seçib «xor» havaları düzəltməklə musiqinin ümumi xalq arasında intişarına və ünsiyyətinə ciddi vasitə olan xorlar təşkili üçün material hazırlamış olarıq». Teatr Məktəbində xor ifaçılığının təşkili üçün bu sahənin məşhur mütəxəssisi Y.A. Grossman dəvət olunmuşdu.

Bələdiyə, Teatr Məktəbinə musiqi fənlərinin tədrisi üçün ən məşhur musiqiçilər cəlb edilmişdi. Şübhəsiz ki, Azərbaycanda yeni aktyor və rejissor nəslinin yetişməsində onların da əvəzsiz xidmətləri olmuşdur.

Teatr Məktəbinin ilk məzunlarını (Fatma Qədrini, Rza Əfqanlı, İsmayıllı Dağıstanlı) sintetik aktyorluq bacarığına malik olan sənətkarlar adlandırmış olardı. Teatrşunas M. Markovun

«Sovetski teatr» jurnalında «Milli teatrlar» başlığı altında çıxan məqaləsində qeyd olunduğu kimi, səhnə patetikası ümumiyyətlə Azərbaycan aktyoruna məxsus bir keyfiyyətdir. Məsələ bu keyfiyyəti istiqamətləndirməkdə, Azərbaycan aktyoru üçün səciyyəvi olan gözəl jest hissindən, musiqi meylindən düzgün istifadə etməkdədir».

Teatr Məktəbinin ilk məşhur məzunları arasında bəstəkar, dirijor, musiqişunas, librettoçu Əfrasiyab Bədəlbəylinin adı xüsusişə vurğulanmalıdır. İlk Azərbaycan baleti «Qız qalası»nın müəllifi olan Əfrasiyab Bədəlbəylinin milli musiqi mədəniyyətimizin inkişafında misilsiz xidmətləri olmuşdur. Heç şübhəsiz ki, görkəmli musiqi xadiminin professional fəaliyyətinin bütün istiqamətlərinin teatr aləmi ilə bağlanması müəyyən tarixi-mədəni səbəbləri mövcud idi. Bu obyektiv amillər arasında biz ilk növbədə Azərbaycan bəstəkarlıq məktəbinin təməlinin məhz musiqili teatr janrı ilə qoyulması faktını, dövrün opera janrına olan tələbatını və heç şübhəsiz ki, Bədəlbəyilər ailəsinin zəngin musiqi ənənələrini xüsusişə qeyd etməliyik. Lakin eyni zamanda qeyd olunmalıdır ki, Əfrasiyab Bədəlbəylinin zəngin fəaliyyətinin əsas istiqamətlərinin özülü, onun yaradıcılıq bioqrafiyasının təməli məhz Teatr Məktəbində təhsil aldığı dövrdə qoyulmuşdur. Burada oxuduğu zaman o, görkəmli səhnə ustaları ilə bilavasitə ünsiyyətdə olmuş, Teatr Məktəbində pedaqoji fəaliyyətlə məşgul olan dahi

dramaturqlar Hüseyin Cavid və Cəfər Cabbarlinin nəzəri-estetik görüşləri ilə yaxından tanış olmaq imkanı əldə etmişdir.

Əfrasiyab Bədəlbəylinin çoxşaxəli fəaliyyətinin bütün sahələri birbaşa teatr sənəti ilə əlaqəlidir. Onun bəstəkarlıq yaradıcılığında ilk təcrübəsi də teatr musiqisi ilə bağlı olmuşdur. XX əsr Azərbaycan teatr salnaməsindən aydın olduğu kimi, 20-30-cu illərdə bu sənət növünün əsas problemlərindən biri tamaşaların musiqi tərtibatı ilə bağlı idi. C.Cabbarlinin 30-cu ildə «İnqilab və mədəniyyət» jurnalında dərc olunmuş «Türk teatrı olimpiadada» məqaləsində Türk (Azərbaycan) Bədaye Teatrının ümumittifaq olimpiadasında iştirakından sonra onun fəaliyyətində nəzərə çarpan nöqsanlardan biri kimi «tamaşalarda musiqidən üzvi surətdə lazıminca istifadə olunmamış və gənc türk musiqisi ilə heç bir rabiə yoxdur» fikri səslənmişdi. Həmin məqalədə qeyd olunurdu ki, musiqi əsərləri yazan, lakin teatra müntəzəm surətdə cəlb olunmayan Əfrasiyab Bədəlbəyli kimi gənc musiqiçilər vardır.

Teatr musiqisinin qanuna uyğunluqlarını dərinlənən duyan Ə.Bədəlbəyli bir çox dram tamaşalarına musiqi bəstələmişdir. 1928-ci ildə C.Cabbarlinin «Od gəlini» pyesinə yazdığı musiqi bəstəkarın teatr tamaşalarında musiqinin zəngin dramaturji imkanlarından məharətlə istifadə etmək bacarığından xəbər verirdi. 1920-40-ci illərdə bəstəkar C.Cabbarlinin «Solğun çiçəklər», «Sevil», «1905-ci ildə», «Almaz», «Yaşar», M.F.Axundzadənin

«Hacı Qara», «Müsyö Jordan və Dərviş Məstəli şah», H.Cavidin «Knyaz», «Səyavuş», S.Vurğunun «Xanlar», «Fərhad və Şirin», M.S.Ordubadinin «Dumanlı Təbriz» tamaşalarına yaddaqalan musiqilər bəstələmişdir. Qeyd etmək lazımdır ki, 1928-1932-ci illərdə Ə.Bədəlbəyli Azərbaycan Dram Teatrının musiqi bölməsinin rəhbəri vəzifəsində çalışmışdır. Beləliklə, Ə.Bədəlbəylinin ilk bəstəkarlıq addımları dram tamaşalarına yazdığı musiqi ilə başlayır. Onun bəstəkarlığı teatrda qədəm qoyması sonrakı illərdə yaradıcılığına, janr, mövzu və üslub seçiminə, professional fəaliyyətinə əsaslı təsir göstərir. Bu baxımdan Ə.Bədəlbəylinin bəstəkarlıq yaradıcılığının şah əsərlərinin («Qız qalası» baleti, «Nizami», «Söyüdlər ağlamaz» operaları) məhz musiqi teatrı ilə bağlı olması, onun 1930-cu ildən başlayaraq ömrünün sonunadək Azərbaycan Dövlət Opera və Balet Teatrında dirijor kimi çalışması, bir çox opera və baletlərin librettosunu yazması, klassik opera mətnlərini tərcümə etməsi, məqalələrinin əksəriyyətinin opera sənəti problemlərinə həsr edilməsi və nəhayət, Azərbaycan Teatr Cəmiyyətinin üzvü olması birmənalı şəkildə onun teatr sənətinə bağlılığından xəbər verir.

Bakı Teatr Məktəbinin digər məşhur məzunlarından biri də Azərbaycanın xalq artisti Gülxar Həsənova olmuşdur. Milli opera sənəti tarixində özünəməxsus yer tutan Gülxar Həsənova 1935-1937-ci illərdə Bakı Teatr Məktəbində aktyorluq ixtisasına

iyi olunmuşdur. Səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlamış aktrisa Üzeyir Hacıbəylinin tövsiyəsi ilə öz taleyini Azərbaycan Dövlət Opera və Balet Teatrı ilə bağlamışdır. Özünəməxsus soprano səsə malik olan müğənni teatrın səhnəsində parlaq, yaddaqalan qadın obrazları qalereyası yaratmışdır. 1942-1980-ci illərdə G.Həsənova Azərbaycan Dövlət Opera və Balet Teatrın səhnəsində Leyli və Leylinin anası, Əsli, Xanəndə qız («Leyli və Məcnun», «Əsli və Kərəm», «Koroğlu», Üzeyir Hacıbəyli), Şahsənəm («Aşıq Qərib», Zülfiqar Hacıbəyov), Ana («Gəlin qayası», Şəfiqə Axundova), Təravət xanım («Bahadır və Sona», Süleyman Ələsgərov) partiyalarında çıxış etmişdir. Lakin onun yaradıcılıq yolunun zirvəsi Müslüm Maqomayevin «Şah İsmayılb» operasında oynadığı mərd və cəsarətli Ərəbzəngi roludur. «Səhnəmizin bənzərsiz Ərəbzəngisi» hesab olunan Gülxar Həsənova musiqi mədəniyyəti tariximizə həm də öz biliklərini gənc opera müğənniləri nəslindən əsirgəməyən istedadlı pedaqqoq kimi daxil olmuşdur.

1930-cu illərdə Bakı Teatr Məktəbində musiqi tədrisinin ümumi mənzərəsini nəzərdən keçirərək belə qənaətə gəlmək olar ki, bu istiqamətdə aparılan təlim teatr prosesində müşahidə olunan ümumi təmayüllər məcrasında inkişaf edirdi. Məlum olduğu kimi, 30-cu illərdə Azərbaycanın teatr həyatına məşhur rus rejissoru V.Meyerxoldun simvolizm və şərti teatr prinsiplərinin müəyyən

təsiri olmuşdur. V.Meyerxoldun pedaqqoji sisteminin əsas şərtlərindən biri sintetik tipli aktyorun yetişdirilməsində musiqi duyumunun inkişaf etdirilməsi idi. «Azərbaycan teatr məktəbi də bu təsirdən kənardə qalmamışdı. Burada da 30-cu illərin ortalarına kimi təlimdə zahiri effektlərə meyl özünü tez-tez bürüzə verirdi. Məsələn, 1927-ci ildə J.B.Molyerin «Jorj Danden» pyesi əsasında hazırlanmış kurs tamaşası gələcək aktyorların plastikasının, ritm və musiqi vasitəsilə səhnə hərəkətlərinin nümayişinə çevrilmişdi. Təbii ki, tədris prosesində mövcud olan bu təmayüllər fənlər silsiləsində musiqi təliminin rolunu da artırılmışdı. 1939-cu ildə Teatr Məktəbinin tədris planına «Musiqi tarixi» fənni daxil edilmişdi.

Ümumiyyətlə, Azərbaycanın teatr təhsili sistemində musiqi tədrisinin təşəkkül dövrünü səciyyələndirərək belə qənaətə gəlmək olar ki, Teatr Məktəbinin yaradıcıları peşəkar aktyorların yetişdirilməsində musiqi sənətinin sonsuz imkanlarını duyaraq bu sahənin inkişifini daim diqqət mərkəzində saxlamışdır. Belə ki, müxtəlif dövrlərdə Teatr Məktəbinə pedaqqoji fəaliyyətə məşhur ifaçılar və pedaqqoqlar cəlb olunmuş, teatr təhsili sisteminə uyğun olaraq musiqi fənlərinin tədris metodikası inkişaf etdirilmişdir. Şübhəsiz ki, teatr təhsili sisteminin təşəkkülü dövründə davamlı şəkildə həyata keçirilən bütün bu tədbirlər kompleksi musiqi təliminin sonrakı inkişafı üçün münbət zəmin yaratmışdır.

### Musiqi təhsilinin püxtələşməsi dövrü və bugünü

Qeyd etdiyim kimi, Teatr İnstitutu bu sənətin müxtəlif sahələrində yüksək ixtisaslı kadrlar hazırlamaq məqsədilə 1945-ci ildə yaradılmışdır. Azərbaycan Teatr İnstitutunda Teatr Məktəbinin musiqi təlimi sahəsindəki zəngin ənənələri davam etdirilmiş, tədris prosesi müasir tələblərə uyğun təşkil edilmişdi.

Məlum olduğu kimi, dərin biliyə və geniş erudisiyaya malik olan yüksək səviyyəli mütəxəssislərin yetişdirilməsində təhsilin məzmunu və tədris planlarının məqsədyönlü şəkildə tərtib edilməsi əsas şərtlərdən biridir. Bu nöqtəyi-nəzərdən Azərbaycan Teatr İnstitutunun 1947-ci ildə SSRİ Ali Təhsil Nazirliyi tərəfindən tərtib edilmiş tədris planlarının məzmunu maraq doğurur. Belə ki, aktyor sənəti fakültəsinin tədris planının ixtisas fənləri silsiləsinə musiqi təlimi və musiqi-ritmik təlim fənləri daxil edilmişdi. Həmin tədris planında sənətşünaslıq bölməsi üzrə fənlər silsiləsi çərçivəsində musiqi tarixinin (milli, rus, Qərbi Avropa) tədrisi və bu fənlər üzrə praktiki məşğələlərin keçirilməsi də nəzərdə tutulmuşdu.

Teatr İnstitutunda musiqi təliminin tarixi mənzərəsinin bərpası baxımından rejissorluq fakültəsinin tədris planı da maraq kəsb edirdi. Səciyyəvidir ki, bu fakültənin tədris proqramına musiqi təlimi və musiqi-ritmik təlim kurslarından əlavə «Tamaşanın musiqi tərtibatı» fənni də daxil edilmişdi. Bu kursun əsas məqsədi teatr

tamaşasının rəngarəng tərkib hissələri sistemində önemli yer tutan musiqi komponenti haqqında rejissor sənətinə yiyələnən tələbələrdə dolğun təsəvvür yaratmaq idi. «Tamaşanın musiqi tərtibatı» fənninin əsas vəzifəsi hər hansı bir əsərin özünəməxsus temp-ritminin yaranmasında musiqinin rolunu müəyyən etməkdən ibarətdir. Aktyor sənəti fakültəsində olduğu kimi, bu fakültənin də tədris planının sənətşünaslıq bölməsi üzrə fənlər silsiləsində musiqi tarixinin keçilməsi nəzərdə tutulmuşdu. Maraqlıdır ki, 1947-ci ildə rejissorluq fakültəsinin tədris planına fakultativ dörsər çərçivəsində müasir incəsənət üzrə (musiqi sənəti daxil olmaqla) mühazirələr də salınmışdı.

Azərbaycan Teatr İnstitutunda 1940-ci illərin musiqi tədrisi prosesini nəzərdən keçirərək belə qənaətə gəlmək olar ki, onun əsas problemlərindən biri yeni tədris proqramlarının tərtibi ilə bağlı idi. Məsələn, SSRİ Xalq Komissarları Sovetinin nəzdindəki İncəsənət İşləri Komitəsinin Baş Tədris Müəssisələri İdarəsindən 1946-ci ildə İnstitutun direktoru Musa Musayevin adına göndərilən məktubda qeyd edilir ki, müəssisənin kollektivi operativ şəkildə yalnız Bakı Teatr İnstitutunda tədris edilən fənlərin (o cümlədən «Azərbaycan musiqi mədəniyyətinin tarixi» fənninin) proqramlarını hazırlamalıdır.

Səciyyəvi haldır ki, Azərbaycanın musiqi mədəniyyətinə dair məsələlər o dövrdə Teatr İnstitutunda tərtib edilən başqa fənlərin

məzmununda da öz əksini tapmışdı. Belə ki, 1948-ci ildə Teatr İnstitutunun müəllimləri filologiya elmləri doktoru, professor Əli Sultanlı və yazıçı-dramaturq Sabit Rəhman tərəfindən tərtib edilmiş «Azərbaycan teatrı tarixi» fənn programında qədim mərasimlərin musiqi elementləri, aşiq sənətinin musiqi komponenti, görkəmli xanəndə və sazəndələrin yaradıcılığı, Ü.Hacıbəylinin opera və musiqili komediyaları, Azərbaycan Opera və Balet Teatrının fəaliyyəti və milli musiqi mədəniyyəti ilə bağlı bir çox digər məsələlər işıqlandırılmışdır.

Teatr İnstitutunun 40-cı illərdə musiqi təlimi prosesində nəzərə çarpan problemlərindən bir qismi bu ali təhsil ocağının maddi-texniki bazasının məhdudluğu ilə bağlı idi. Bu sahədə mövcud olan problemlər institutun direktoru Musa Musayevin 1948-ci ildə Azərbaycan SSR Nazirlər Soveti nəzdindəki İncəsənət İşləri İdarəsinə ünvanlandığı məktubda da öz əksini tapmışdır. Digər tərəfdən sözü gedən sənəd həm də Azərbaycan Teatr İnstitutunun bütün tədris prosesində musiqi fənlərinin xüsusi çekisinin nümayiş etdirilməsi baxımından da maraq kəsb edirdi. Məktubda deyilirdi: «Uçot planına əsasən, Azərbaycan Teatr İnstitutunda tədris olunan bütün fənlər üçün musiqi müşayiəti, yəni fortepiano tələb olunur. Belə ki, səhnə hərəkətinin əsasları, rəqs, musiqi və ritmik təlim, musiqi tarixi və nəzəriyyəsi, aktyor sənəti və s. fənlərin keyfiyyətli tədrisindən ötrü musiqi müşayiətinin olması

vacibdir. Bununla yanaşı, tədris planında vokal, fortepiano kimi fənlər nəzərdə tutulmuşdur. Hal-hazırda institutda yalnız bir piano alətinin olması dörsələrin musiqi müşayiətinin təmin olunmasını qeyri-mümkün edir və bu səbəbdən bəzi dörsələrin keçilməsinə imkan yoxdur.»

Məlum olduğu kimi, ali tədris müəssisələrində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasının, tədrisin səviyyəsinin yüksəlməsinin əsas şərtlərindən biri də elmi-tədqiqat və elmi-metodiki işlərin təkmilləşməsindən asılıdır. Qeyd etmək lazımdır ki, Azərbaycanda ali tədris müəssisələrində elmi-tədqiqat işlərinin keyfiyyətinin artırılmasında 1947-ci ilin noyabr ayında Leninqradda keçirilən ali incəsənət tədris ocaqlarının ümumittifaq müşavirəsinin də rolü olmuşdur. Müşavirədə müzakirə olunan bir çox məsələlər arasında elmi-tədqiqat işlərinin təkmilləşdirilməsinə xüsusi önem verilmişdir. Bu dövrdən başlayaraq Azərbaycan Teatr İnstitutunda milli incəsənətin tarixi və nəzəri problemlərinin işlənilməsi müəllimlərin elmi-tədqiqat fəaliyyətinin prioritət istiqaməti kimi ön plana keçdi.

Eyni zamanda Teatr İnstitutu qarşısında musiqi tədrisi və metodikası sahəsində duran vəzifələri yerinə yetirməkdən ötrü bəstəkar Cahangir Cahangirov, musiqışunaslar Əhməd İsazadə, Solmaz Qasımovə və başqları pedaqoji fəaliyyətə cəlb olundular.

Maestro Niyazi də İncəsənət İnstitutunda çalışmışdır və bu fakt tədris ocağında musiqi təhsili tarixinin parlaq səhifələrindəndir. Azərbaycan dirijorluq məktəbi və milli simfonizmin inkişafında müstəsna xidmətləri olan Niyazinin İncəsənət İnstitutunda pedaqoji fəaliyyətə cəlb edilməsi burada musiqi tədrisi prosesinin təkmilləşməsinə güclü təkan vermişdir.

İncəsənət İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olan bəstəkarlardan biri də Hacı Xanməmmədov olmuşdur. Azərbaycan Respublikasının xalq artisti, professor H.Xanməmmədov milli musiqi tariximizə tar ilə orkestr üçün konsertin yaradıcısı kimi daxil olmuşdur. Qədim alətin texniki və bədii imkanlarını xeyli dərəcədə genişləndirən Hacı Xanməmmədovun tar konsertlərinin ilk ifaçıları Əhsən Dadaşov, Hacı Məmmədov, Ramiz Quliyev kimi görkəmlı tarzənlər olmuşlar. Bəstəkarın tar ilə orkestr üçün yazılmış əsərləri nəinki Azərbaycanda, habelə Özbəkistan, Qazaxıstan və digər ölkələrdə də uğurla səslənmiş, həmin ölkələrin müvafiq ali məktəblərinin tədris proqramlarına daxil edilmişdir. Hacı Xanməmmədovun milli musiqi tariximizdə ilk dəfə olaraq kamancı ilə orkestr üçün konsert janrına müraciət etməsi də əlamətdar hadisə idi.

Hacı Xanməmmədov həmçinin operetta janrında maraqlı əsərlər yaradan Azərbaycan bəstəkarlarından biri idi. Xalq çalğı alətləri orkestrinin inkişafında bəstəkarın kollektivlə yaradıcılıq əlaqələrinin böyük rolü olmuşdur. Hacı Xanməmmədovun orkestr

üçün «Simfoniyyətta», «Azərbaycan eskizləri», «Bayram», «Azərbaycan» süitaları və başqa əsərləri bu kollektiv üçün yazılmış ən maraqlı əsərlər sırasına daxildir.

Şübhəsiz ki, Hacı Xanməmmədovun zəngin bəstəkarlıq təcrübəsi və milli ifaçılıq sənətinin problemləri ilə yaxından tanış olması onun İncəsənət İnstitutunda pedaqoji fəaliyyətinin səmərəsini qat-qat artırılmışdı. İncəsənət İnstitutunda Xalq çalğı alətləri orkestrinin formalaşmasında və «Xalq çalğı» alətləri orkestrinin bədii rəhbəri» kimi ixtisasın təkmilləşməsində H.Xanməmmədovun rolu xüsusilə vurğulanmalıdır.

Beləliklə, göstərilən dövrədə bir çox görkəmlı musiqi xadimlərinin pedaqoji fəaliyyətlə məşğul olması üçün İncəsənət İnstitutuna dəvət edilməsi bu tədris ocağında musiqi tədrisinin inkişafını xeyli canlandırmışdır. 1987-ci ildə institutda «Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri» ixtisasının təsis olunması, ötən əsrin 80-ci illərində musiqi fənləri silsiləsinin genişləndirilərək müxtəlif ixtisas tələbələrinə tədris edilməsi burada musiqi ilə bağlı biliklər sahəsində aparılan islahatların parlaq təzahürü hesab edilə bilər.

1950-ci illərdə Teatr İnstitutunda pedaqoji fəaliyyətə başlayan musiqiçilərdən biri də Şəfiqə Axundova olmuşdur. Azərbaycan Respublikasının xaiq artisti, bəstəkar Şəfiqə Axundova ömrünün 26 ilini Azərbaycan Teatr İnstitutunda pedaqoji fəaliyyətə həsr

etmişdir. O, 1956-cı ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə B.Zeydmanın sinfini bitirdikdən sonra Teatr İnstitutuna işə qəbul olunmuşdu.

Qeyd olunmalıdır ki, Şəfiqə Axundovanın yaradıcılığının iki mühüm sahəsi olan bəstəkarlıq və pedaqoji fəaliyyəti bir-birinə qarşılıqlı şəkildə təsir göstərərək inkişaf etmişdir. Belə ki, Şəfiqə Axundova Teatr İnstitutunda müxtəlif dövrlərdə ayrı-ayrı fənlərdən dərs desə də, onun pedaqoji istedadı «Tamaşanın musiqi tərtibatı» fənninin tədrisi prosesi zamanı daha qabarıq şəkildə özünü biruzə vermişdir. Bu da təsadüfi deyil. Şəfiqə Axundovanın zəngin bəstəkarlıq təcrübəsi kursun tədrisi zamanı musiqinin tamaşanın əsas ideyasının açılmasında rolü, musiqi tərtibatının illüstrativ və dramatutji funksiyaları, onun növləri və janrları haqqında müfəssəl məlumat verməyə imkan yaradırdı. Digər tərəfdən bəstəkarın Teatr İnstitutunda çalışması onun yaradıcılığının istiqamətini də formalasdırılmışdı.

Bəstəkar özünün ən dəyərli iri həcmli əsərlərini musiqi teatri janrında yaratmışdır. Məlum olduğu kimi, Şəfiqə Axundova 1972-ci ildə «Gəlin qayası» operasını yazmaqla Şərqiñ musiqi mədəniyyəti tarixinə ilk opera əsəri yanan qadın bəstəkar kimi daxil olmuşdur. Şəfiqə Axundova həmçinin «Ev bizim, sırr bizim» operettasının, «Aydın», «Sən nə üçün yaşayırsan» və s. tamaşalara yazılmış musiqilərin müəllifidir.

Keçən əsrin 50-ci illərinin sonu - 60-cı illərinin əvvəllerində Azərbaycanda incəsənətin inkişafında, tədris prosesinin təkmilləşməsində müəyyən dəyişikliklər müşahidə olunurdu. Ümumiyyətlə o dövrə keçmiş SSRİ məkanında humanitar sahənin inkişafına, ali incəsənət müəssisələrində təhsilin məzmununun yeniləşməsinə böyük önəm verildi.

Həmin illərdə humanitar sahədə inkişafın əsas əlamətlərindən biri kimi respublikada mədəni-maarif müəssisələri şəbəkəsinin genişlənməsini göstərmək olar. Bununla əlaqədar olaraq mədəniyyət saraylarında və klublarda yüksək ixtisaslı mütəxəssislərə böyük ehtiyac yaranmışdı.

Respublikada təhsil sahəsində bir sıra normativ sənədlərin qəbulu Teatr İnstitutunun fəaliyyətində də əsaslı dəyişikliklər yaratdı. Bu dəyişikliklər sırasında xüsusilə «Mədəni-maarif işi» ixtisası üzrə tələbə qəbulu elan edilməsinin (1959-cu il) və musiqili komediya aktyorlarının hazırlanmasının (1961-ci il) əhəmiyyətini vurgulamaq istərdim.

Qeyd etmək lazımdır ki, hər iki ixtisasın tədrisi prosesində musiqi təliminə xüsusi yer ayrılmışdı. Məsələn, «Musiqili komediya aktyoru» ixtisasının tədris programında «Musiqi tarixi», «Musiqi nəzəriyyəsi», «Harmoniya», «Solfecio», «Fortepiano», «Vokal», «Vokal ansamblı» fənlərinin keçilməsi nəzərdə tutulmuşdu. Tədris prosesində musiqi fənlərinin sayının artması bu

dövrü Teatr İnstytutunda «musiqi təhsilinin yeni mərhələsi» adlandırmağa imkan verir.

1968-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstytutu adını almış bu sənət ocağında fəaliyyət göstərən 14 kafedra arasında «Musiqi fənləri» və «Vokal» kafedraları da mövcud idi.

İnstytutun fəaliyyətinin genişlənməsi, tədris prosesinin intensivləşməsi, musiqi fənlərinin sayının artması professor-müəllim ştatının genişlənməsinə də səbəb olmuşdu. 1960-70-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstytutunda SSRİ xalq artisti Niyazi, Danil Danilov, Gülarə Əliyeva, Aleksandr Milovanov, Rəhilə Cabbarova, Nailə Kərimova, Qulu Əsgərov, Lütfiyyar İmanov, Hacı Xanməmmədov kimi musiqiçilər pedaqoji fəaliyyətlə məşğul olmuşdular.

«Musiqi fənləri» kafedrasına 20 il ərzində (1967 – 1987) istedadlı pianoçu, əməkdar incəsənət xadimi, sənətsünaslıq namizədi Gülarə Əliyeva rəhbərlik etmişdir. Öz ifaçılıq fəaliyyətini Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində başlayan, sonra isə Əhsən Dadaşov adına xalq çalğı alətləri ansamblında davam etdirən Gülarə Əliyeva 1966-ci ildə Azərbaycan estrada sənətinin inkişafında önəmli rol oynamış «Dan ulduzu» ansamblını yaratmışdı. Orijinal musiqi istedadına malik olan Gülarə Əliyeva «Şüstər» rapsodiyasının, «Humayun» süitasının, «Bayatı-Kürd», «Şur» fantaziyalarının müəllifidir. Zəngin ifaçılıq təcrübəsi,

özünəməxsus ifa üslubu ilə seçilən Gülarə Əliyeva uzun müddət İncəsənət İnstytutunun tələbələrinə fortepiano fənnindən dərs demişdir.

İncəsənət İnstytutunun «Vokal» kafedrasına xeyli müddət məşhur pedaqoq Aleksandr Milovanov rəhbərlik etmişdir. Vokal pedaqogikası ilə məşğul olmuş Aleksandr Milovanovun tələbələri Moskva, Leningrad, Kiyev, Xarkov, Kazan və başqa şəhərlərin opera teatrlarının solistləri olmuşlar. Azərbaycan Opera və Balet Teatrının solistləri Lütfiyyar İmanov və Vaqif Kərimov A. Milovanovdan dərs almışlar.

1957-ci ildə A. Zeynalı adına Bakı Musiqi Məktəbinin A. Milovanovun sinfi üzrə bitirən Lütfiyyar İmanov 1962-ci ildə İncəsənət İnstytutuna qəbul olunmuşdur. İfaçılıq fəaliyyətini Azərbaycan Televiziyası və Radiosu xorunda başlayan L. İmanov, sonralar öz yaradıcılığını Azərbaycan Dövlət Estrada Orkestrində, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1959-cu ildən isə M.F. Axundov adına Azərbaycan Opera və Balet Teatrında davam etdirmişdir. L. İmanov xalq mahnılarının ifaçısı, zəngin repertuara malik olan kamerası müğənnisi kimi məşhurlaşsa da, musiqi mədəniyyəti tarixinə o, ilk növbədə mahir opera müğənnisi kimi daxil olmuşdur. L. İmanov Koroğlu («Koroğlu», Ü. Hacıbəyli), Balaş («Sevil», F. Əmirov), Vaqif («Vaqif», R. Mustafayev), Xoze («Karmen», J. Bize), Faust («Faust», Ş. Quno) və digər klassik

operalarda əsas rolların orijinal ifaçısı kimi şöhrət tapmışdır. Azərbaycan Dövlət İncəsənət İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olmuş L.İmanov öz zəngin ifaçılıq təcrübəsinə əsaslanaraq gənc müğənnilərə opera və kamera ifaçılığının sırlarını aşılamışdır.

İncəsənət İnstitutunda vokal dərslərini tədris edən müəllimlərdən biri də Respublikanın əməkdar artisti, müğənni və aktrisa Rəhilə Cabbarova olmuşdur.

Orijinal səsə malik olan Rəhilə Cabbarovanın ifası zəngin psixoloji çalarlar, yüksək səhnə mədəniyyəti ilə seçilirdi. Opera mədəniyyəti tariximizə R.Cabbarova Xanəndə qız («Koroğlu», Ü.Hacıbəyli), Güllüs («Sevil», F.Əmirov), Konçakovna («Knyaz İqor», A.Borodin), Amneris («Aida», C. Verdi) və s. partiyaların istedadlı ifaçısı kimi daxil olmuşdur. Böyük aktyorluq istedadına malik olan R.Cabbarovnun tədris metodikasına opera partiyalarının sintetik təbiətli bədii obrazlar kimi təqdim edilməsi xas idi.

İncəsənət İnstitutunda musiqi tədrisi tarixində silinməz iz buraxmış pedaqoqlardan biri də məşhur xanəndə və opera ifaçısı Qulu Əsgərov olmuşdur. Sənət dərslərini Seyid Şuşinski, Əhməd Bakıxanov, Adil Gəray və Midhat Əhmədov kimi sənətkarlardan almış Q.Əsgərov musiqi istedadının rəngarəngliyi ilə seçilirdi. Zəngin tembrli səsi olan sənətkar muğam sənətində özünəməxsus ifa üslubuna malik idi. O, əksər muğam dəstgahlarının orijinal ifaçısı kimi məşhurlaşmışdır. Q.Əsgərov musiqi tariximizə həm də

yaradıcı xanəndə kimi daxil olmuşdur. O, xalq musiqisi ruhunda bəstələnmiş və bu gün də həvəslə oxunan neçə-neçə mahnı və təsnifin müəllifidir.

Qulu Əsgərov Azərbaycan Opera və Balet Teatrının səhnəsində muğam operalarımızda unudulmaz obrazlar yaratmış xanəndələr sırasına daxildir. Böyük aktyorluq məharətinə malik olan Q.Əsgərov bu teatrın səhnəsində Məcnun, İbn Salam, Kərəm («Leyli və Məcnun», «Əsli və Kərəm», Ü.Hacıbəyli), Şah İsmayı («Şah İsmayı», M.Maqomayev), Aşıq Qərib («Aşıq Qərib», Z. Hacıbəyov) kimi unudulmaz obrazlar yaratmışdır.

İncəsənət İnstitutunda işlədiyi dövrdə Qulu Əsgərov xanəndəlik sənəti üzrə böyük bir ifaçılar nəslini yetişdirmişdir (xalq artisti Mələkxanım Əyyubova və başqaları). Görkəmlı xanəndənin sinfini bitirmiş musiqiçilər bu gün ustadlarının ənənələrini özlerinin ifaçılıq fəaliyyətində yaradıcı şəkildə davam etdirirlər.

Məlum olduğu kimi, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında nəzəri fənlərin tədrisi önəmli rol oynayır. İncəsənət İnstitutunda musiqi-nəzəri fənlərin tədris prosesinin təkmilləşməsində və xüsusilə «Musiqi tarixi» fənninin metodikasının işlənilməsində musiqişünas Danil Danilovun böyük xidməti olmuşdur. Geniş erudisiyalı və zəngin təcrübəyə malik D.Danilov musiqi-tarixi fənlərin təşkilində də az iş görməmişdi. Musiqi tarixi üzrə mütəxəssislərin sonrakı nəslinin

nümayəndələrinin müəyyən bir qismi Danil Danilovun tələbələri olmuşlar.

İncəsənət İnstytutunda musiqi tədrisinin inkişafında, onun özünəməxsus metodikasının işlənilməsində Danil Danilovun yetirmələrindən olan professor Nailə Kərimovanın da xidmətləri vardır. Azərbaycan Dövlət Konservatoriyasında «Musiqişünaslıq» ixtisası üzrə təhsil alan Nailə Kərimova 1962-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstytutuna dəvət olunmuşdur. Uzun müddət ərzində bu tədris ocağında «Musiqi fənləri», sonra isə «Musiqişünaslıq» kafedralarına rəhbərlik edən Nailə Kərimova musiqi-nəzəri fənlərin tədris səviyyəsinin yüksəlməsi üçün böyük əmək sərf etmişdir.

Nailə Kərimova «Teatr və musiqi», «Azərbaycan teatr musiqisinin tarixi», «Azərbaycan teatr musiqisinin təşəkkülü və inkişaf mərhələləri» monoqrafiyalarında və dörsliklərində tədqiqat obyekti olan teatr musiqisini geniş şəkildə işıqlandırmışdır.

Tədqiqatçı Azərbaycan teatr musiqisini geniş mədəni-tarixi kontekstdə təhlil etmişdir. Onun əsərlərində teatr musiqisinin inkişafı teatr sənəti ilə, ictimai-tarixi hadisələrlə bağlı şəkildə araşdırılır. Nailə Kərimova öz tədqiqatlarında Azərbaycan musiqi tarixinin mühüm bir dövrünü - keçən əsrin birinci yarısının teatr musiqisinin geniş mənzərəsini əks etdirmiştir.

1980-ci illərdə institutda respublikanın musiqi ictimaiyyətinin diqqətini cəlb edən bir çox kollektivlər yaranmışdı. İncəsənət İnstytutunun nəzdində fəaliyyət göstərən ansambl, xor kollektivi, «Xəzərin övladları» estrada kollektivi dəfələrlə respublika səviyyəli tədbirlərdə çıxış edərək yüksək ifaçılıq mədəniyyəti nümayiş etdirmişdilər. İncəsənət İnstytutunun «Oxu, tar» xalq çalğı alətləri ansamblı Respublika baxışında I dərəcəli diploma layiq görülmüşdü.

İncəsənət İnstytutunun nəzdində fəaliyyət göstərən ən parlaq kollektivlərdən biri də o dövrdə İnstytutun tələbəsi olan Vaqif Gərayzadənin rəhbərlik etdiyi «Teatral» caz-folklor ansamblı idi. Bir müddət sonra ansambl «Aypara» adı altında fəaliyyət göstərməyə başladı. V.Gərayzadənin yaratdığı «Aypara» caz-folklor ansamblının fəaliyyətini daha geniş mədəni kontekstdə dəyərləndirərək qeyd etməliyəm ki, əslində bu kollektivin fəaliyyəti Azərbaycan musiqisinin populyar və estrada janrlarında tamamilə yeni təməyllərin inkişaf etməsinin inikası idi. Orijinal musiqi istedadına malik olan V.Gərayzadə Azərbaycan musiqisinin estrada janrına milli musiqi təfəkkürünün dərin qatlarından qaynaqlanan intonasiyaların müasir musiqinin ifadə vasitələri ilə sintezini gətirmiştir.

Öz fəaliyyətini cəsarətli eksperimentlər və bədii sintezin təzahür formaları üzərində quran «Aypara» ansamblının fəaliyyəti

tezliklə layiqli qiymətini aldı. «Aypara» ansamblı «Bakı payızı-85» və Moskva II xalq yaradıcılığı (1986) festivallarının laureati oldu. Ansambl Gelencik şəhərində keçirilmiş ümumittifaq mahnı festivalında da (1991) parlaq çıxışları ilə yadda qaldı.

İncəsənət İnstytutunun məşhur məzunlarını xatırlayarkən xalq artistləri İslam Rzayev, Arif Babayev, Canəli Əkbərov, Alim Qasımov, Səkinə İsmayılova, Mənsum İbrahimov, Mələkxanım Əyyubova, Azər Zeynalov, Brilyant Dadaşova, Nazpəri Dostəliyeva, Faiq Ağayev, Zülfüyyə Xanbabayeva, Simarə İmanova və başqalarının adlarını xüsusiilə vurgulamaq lazımdır.

Fərəhli haldır ki, universitet məzunlarının bir hissəsi bu gün ADMİU-da pedaqoji fəaliyyət göstərir, gənc musiqiçilər nəslinin yetişdirilməsində əllərindən gələni əsirgəmirlər.

\* \* \*

2012-ci ilin may ayında «Musiqi sənəti» fakültəsinin 10 illik yubileyi «Səda» Tədris teatrında böyük təntənə ilə qeyd edildi. Tədbirə respublikanın adlı-sanlı musiqi xadimləri dəvət olunmuşdu. Yubiley tədbirində fakültənin müəllimləri – Azərbaycanın populyar sənətçiləri, eləcə də istedadlı tələbələr bu illər ərzində qazanılmış nailiyyətlərdən söhbət açıdalar və öz məharətlərini nümayiş

etdirdilər. Xüsusilə vurgulandı ki, fakültənin cəmi 10 illiyi qeyd olunsa da, universitetdə musiqi təhsilinin köklü ənənələri vardır.

«Musiqi sənəti» fakültəsi bu gün öz tərkibində çağdaş Azərbaycan musiqi mədəniyyətinin müxtəlif sahələrini əks etdirən «Musiqişünaslıq», «Musiqi fənləri və dirijorluq», «Muğam sənəti», «Xalq çalğı alətləri», «Estrada və populyar musiqi» və «Aşıq sənəti» kafedrallarını birləşdirir.

«Musiqi sənəti» fakültəsində bu gün müasir Azərbaycan ifaçılıq mədəniyyətinin ən görkəmli nümayəndələri çalışırlar. Onlar öz pedaqoji fəaliyyətlərində musiqi tədrisi sahəsində əldə olunmuş zəngin təcrübəni, qabaqcıl ənənələri davam etdirərək yüksək ixtisash musiqiçilərin yeni nəslinin yetişdirilməsi kimi mürəkkəb və nəcib işə xidmət edirlər. Bu gün «Musiqi sənəti» fakültəsində xalq artistləri, əməkdar artistlər, professor və dosentlər fəaliyyət göstərir.

«Musiqi sənəti» fakültəsi yaranan gündən 2011-ci ilə qədər ona tanınmış tarzən, əməkdar artist, dosent Vamiq Məmmədəliyev rəhbərlik etmişdir. Fakültənin müstəqil qurum kimi formallaşmasında Vamiq Məmmədəliyevin xidmətləri az deyil. Hazırda fakültənin dekanı sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ellada Hüseynovadır. Onun elmi-tədqiqat əsərləri Azərbaycan etnomusiqişünaslığının tarixi mərhələlərinin öyrənilməsi baxımından maraqlıdır. Ellada Hüseynovanın «Azərbaycan xalq

musiqisi rus musiqi xadimlərinin tədqiqatlarında» monoqrafiyاسında musiqi elmimiz üçün böyük aktuallıq kəsb edən problemlər öz əksini tapmışdır.

E.Hüseynovanın görkəmli bəstəkarımız Arif Məlikovun «İki qəlbin dastanı» baletinə həsr olunmuş əsəri də musiqişünaslıqda maraqla qarşılanmışdır.

Fakültənin qabaqcıl nəzəriyyəçi müəllimlərindən biri də sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Kamilə Dadaşzadədir. Onun «Üzeyir Hacıbəyli və aşiq sənəti», «Azərbaycan aşıqlarının dastan havalarının təhlilinin semiotik prinsiplərinə dair» «Dastanın işarə sistemi», «Epik ənənə praqmatik tədqiqatın obyekti kimi» əsərləri həm müəllimlər, həm də tələbələr üçün mühüm məxəzdir.

2003-cü ildə «Musiqişünaslıq» kafedrasının dosenti K.Dadaşzadə Avropa İncəsənət Universitetlər Liqası tərəfindən İspaniyanın Barselona şəhərində keçirilən Beynəlxalq konfransda «Xalq musiqisinin tədqiqi və tədrisi sahəsində müasir elmi nəzəriyyələrin tətbiqinə dair» mövzusunda çıxış edərək Azərbaycan musiqişünaslarının etnomusiqişünaslıq sahəsində əldə etdiyi nailiyyətlər haqqında məlumat vermişdir.

Etnomusiqişünaslıq sahəsində uğurla çalışan alimlərdən biri də «Musiqişünaslıq» kafedrasının dosenti, sənətşünaslıq üzrə elmlər doktoru İradə Köçərlidir. İ.Köçərlidir. İ.Köçərlidir. Azərbaycan şifahi ənənəli musiqi janrlarının təhlilinə həsr edilmiş «Azərbaycan xalq musiqi

yaradıcılığında şikəstə», «Aşıq sənəti: musiqili-poetik janrlar» monoqrafiyalarının, «Musiqi dolu sətirlər», «Aşıq sənəti: sinkretizm və sintez problemləri» və s. kitabların müəllifidir.

«Musiqi sənəti» fakültəsinin aparıcı qurumlarından biri olan «Muğam sənəti» kafedrası öz fəaliyyətində şifahi ənənəli professional musiqinin ali forması olan muğamın qədim ənənələrini gənc nəslə aşılamaq kimi mürəkkəb bir missiyani həyata keçirir. Fərəhli haldır ki, 2006-cı ildə Azərbaycan muğamı «Bəşəriyyətin şifahi və qeyri-maddi irlərin şah əsəri» elan edilmişdir. Bununla əlaqədar olaraq YUNESKO muğamın tədqiqi, təbliği və tədrisi ilə bağlı əhatəli fəaliyyət planını təsdiq etmişdir.

«Muğam sənəti» kafedrasının müdürü xalq artisti, professor Canəli Əkbərovdur. Bu gün kafedrada müasir muğam ifaçılığının tanınmış təmsilçiləri olan Ağaxan Abdullayev, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Qəndab Quliyeva, Nuriyyə Hüseynova, Bəsti Sevdiyeva, Simarə İmanova, Gülyanaq Məmmədova, Teyyub Aslanov və başqaları çalışırlar.

Respublikanın xalq artisti Canəli Əkbərov müasir muğam ifaçılığının məşhur simalarındandır. Öz yaradıcılığında ustadları Seyid Şuşinskiyin və Xan Şuşinskiyin ənənələrinə sadiq qalan Canəli Əkbərovun ifa tərzi üçün dərin emosionallıq, səlis diksiya xasdır. Xanəndə bir sıra müsabiqə və festivalların laureati olmuş,

1978-ci və 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq muğam simpoziumlarında iştirak etmişdir.

Yüksək artistizmə və səhnə mədəniyyətinə malik olan Canəli Əkbərov 1976-cı ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Burada o, bir sıra klassik əsərlərdə unudulmaz obrazlar yaratmış, tamaşaçıların məhəbbətini qazanmışdır.

Professor Canəli Əkbərovun muğam tədrisi metodikası üçün klassik ənənələrin gənc nəslə öyrədilməsi, poetik mətnin düzgün tələffüzü, qəzəlin musiqi ilə sintezi problemlərinə xüsusi diqqət yetirməsi xasdır.

«Muğam sənəti» kafedrasının müəllimi, xalq artisti Ağaxan Abdullayev bənzərsiz istedadı və muğam sənəti sahəsində dərin biliyi ilə fərqlənən pedaqoqlardandır. Ağaxan Abdullayev Azərbaycanın görkəmli xanəndələrinin ənənələrindən bəhrələnmiş və muğam sənətində öz uslubunu yaradan sənətkar kimi məşhurlaşmışdır. Azərbaycan Dövlət Filarmoniyasının solisti olan Ağaxan Abdullayev dəfələrlə xarici ölkələrdə Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə təmsil etmişdir.

Ağaxan Abdullayev öz yaradıcılığında pedaqoji fəaliyyətə böyük diqqət yetirir. Onun yeni nəsil muğam ifaçılarının klassik ənənələr ruhunda yetişdirilməsində önəmli rolü var. Dəfələrlə müxtəlif muğam müsabiqələrinin münsiflər heyətinin üzvü olan

Ağaxan Abdullayevin müasir dövrə muğam sənətinin təbliğində böyük xidmətləri vardır.

«Muğam sənəti» kafedrasının aparıcı müəllimlərindən olan respublikanın xalq artisti Səkinə İsmayılova müasir muğam ifaçılığında özünəməxsus oxuma tərzi ilə seçilən xanəndələrdəndir. Güclü və zəngin tembrli səsə malik olan Səkinə İsmayılovanın repertuarı klassik muğamlardan, təsnif və mahnilardan ibarətdir. Səkinə İsmayılova müasir Azərbaycan muğam ifaçılığında ilk dəfə olaraq qadın ifaçılarından ibarət olan muğam üçlüyü yaratmışdır. Bir çox xarici ölkələrdə qastrol səfərlərində olan xanəndə Azərbaycan muğaminin beynəlxalq səviyyədə təbliğində böyük rol oynayır.

S.İsmayılova 1980-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. Onun pedaqoji fəaliyyəti diqqətə layiqdir. O, gənc istedadların yetişdirilməsində əlindən gələni əsirgəmir.

«Muğam sənəti» kafedrasında pedaqoji fəaliyyətlə məşğul olan xalq artisti Qəndab Quliyeva həm muğam, həm opera ifaçılığında özünəməxsus ifa üslubu ilə seçilən xanəndələrdəndir. Güclü və zəngin tembrli səsə, yüksək ifaçılıq texnikasına malik olan Qəndab Quliyeva Azərbaycan muğamlarının, xalq və bəstəkar mahnilarının mahir ifaçısıdır. 1982-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olan Qəndab Quliyeva yaddaşqalan obrazlar yaratmışdır.

ADMİU-nun məzunu, respublikanın xalq artisti Mələkxanım Əyyubova «Muğam sənəti» kafedrasının aparıcı müəllimlərindəndir. Muğam sənətinin sırlarını ustad sənətkar Qulu Əsgərovdan əzx etmiş Mələkxanım Əyyubova yumşaq tembrli təsirli səsə, geniş səs diapazonuna, yüksək ifaçılıq məharətinə malik sənətkardır. S.Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin, «İrs» folklor ansamblının, C.Qaryağdıoğlu adına muğam üçlüyünün solisti olmuş Mələkxanım Əyyubova dəfələrlə xarici ölkələrdə çıxış etmiş, tamaşaçılar tərəfindən dərin rəğbətlə qarşılanmışdır.

Fakültədə müasir tələblərə cavab verən, yüksək ifaçılıq mədəniyyətinə malik olan tar, kamanca, saz, qarmon, kanon, nağara, klarnet ifaçılırı yetişdirilir. Bu məqsədlə universitetə tanınmış sənətçilər cəlb olunmuşdur. Onların içərisində xalq artistləri Fəxrəddin Dadaşovu, Ağasəlim Abdullayevi, Zəmiq Əliyevi, Zakir Mirzəyevi, əməkdar artistlər Vamiq Məmmədəliyevi, Gülağa Zeynalovu, Mirnazim Əsədullayevi və başqalarını göstərmək olar. Onlar Azərbaycanın musiqi həyatında fəal iştirak edən, onun beynəlxalq miqyasda təbliğində önəmli rol oynayan ifaçılardır. Bu ifaçılardır öz yetirmələri ilə dəfələrlə xarici ölkələrdə keçirilən festival, konsert və müsabiqlərdə Azərbaycan ifaçılıq mədəniyyətini yüksək səviyyədə təmsil etmişlər.

«Musiqi sənəti» fakültəsinin «Estrada və populyar musiqi» kafedrasında bu gün müasir Azərbaycan estradasının ən tanınmış

simaları fəaliyyət göstərilər. Kafedraya Azərbaycan estrada musiqi ifaçılığının inkişafında böyük xidmətləri olmuş respublikanın xalq artisti, dosent Yalçın Rzazadə rəhbərlik edir. «Estrada və populyar musiqi» kafedrasında çalışan müəllimlərdən Vaqif Gərayzadə, İlqar Muradov, Cavan Zeynalli, Nazpəri Dostəliyeva, Nüşabə Ələsgərli və Almaz Ələsgərovanın adları vurğulanmalıdır.

Yalçın Rzazadənin ifaçılıq üslubuna yüksək səhnə mədəniyyəti, dəqiq diksiya, mahnı obrazının yaranmasında müxtəlif vasitələrin orijinal sintezi xasdır. Dünyanın bir çox ölkələrində qastrol səfərlərində olmuş müğənni həmişə Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə təmsil etmişdir. Yalçın Rzazadənin ifaçılıq fəaliyyətinin əsas sahələrindən biri də kino musiqisi ilə bağlıdır. Müğənni «Dədə Qorqud», «Qaynana», «Gün keçdi», «Baladadaşın ilk məhəbbəti», və s. kinofilmlərdə mahnilər oxumuşdur.

Respublikanın əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Vaqif Gərayzadənin müasir Azərbaycan estradasının böyük bir nəslinin (xalq artistləri Aygün Kazimova, Faiq Ağayev, Zülfüyyə Xanbabayeva və başqaları) yetişdirilməsində önəmli xidmətləri olmuşdur. Kafedranın aparıcı müəllimlərindən olan Vaqif Gərayzadə bu gün də gənc estrada ifaçılırinin zəngin biliyi və yüksək ifaçılıq mədəniyyətinə malik olan musiqiçilər kimi tərbiyə olunmasında böyük əmək sərf edir.

Müasir Azərbaycan estrada musiqi ifaçılığında özünəməxsus yer tutan müğənnilərdən biri də respublikanın əməkdar artisti İlqar Muradovdur. Onun ifaçılıq manerası üçün səmimilik, dərin lirizm, poetik mətnin bütün çalarlarının incə musiqi nüansları ilə çatdırılması xasdır.

Milli estrada musiqimizin layiqli nümayəndələrindən biri də Cavan Zeynallıdır. Caz və estrada musiqisi sahəsində zəngin ifaçılıq təcrübəsinə malik olan Cavan Zeynallı uzun müddət Mahnı Teatrında, «Qaya» Dövlət vokal-instrumental ansamblında solist kimi fəaliyyət göstərmişdir. Bir çox məşhur kollektivlərlə əməkdaşlıq etmiş və müxtəlif caz festivallarının iştirakçısı olmuş Cavan Zeynallı 2003–2005-ci illərdə Bakıda keçirilmiş Beynəlxalq caz festivallarında solo konsertləri ilə çıxış etmişdir.

«Estrada və populyar musiqi» kafedrasının müəllimi respublikanın xalq artisti Nazpəri Dostəliyevanın yaradıcılıq dəstixətti üçün xalq mahnılarının özünəməxsus tərzdə ifası, səsin bədii-texniki imkanlarından ustalıqla istifadə etmək bacarığı və emosionallıq xasdır. Geniş yaradıcılıq potensialına malik olan Nazpəri Dostəliyeva dəfələrlə müxtəlif musiqi mədəniyyətlərinin sintezi üzərində qurulmuş maraqlı layihələrin iştirakçısı olmuşdur. Norveçin «SKRUKH» xoru, Ekvadorun musiqi qrupları ilə həyata keçirilən orijinal layihələrin əsas iştirakçılarından biri olan Nazpəri

Dostəliyeva öz yüksək səhnə mədəniyyəti ilə tamaşaçıların diqqətini cəlb etmişdir.

Populyar müğənnilərin ADMİU-da pedaqoq kimi çalışması, heç şübhəsiz ki, öz bəhrəsini verir. ADMİU-nu bitirən gənc istedadlar sənət aləmində tanınır və böyük uğurlar əldə edirlər.

«Musiqi fənləri və dirijorluq» kafedrasında musiqi-ifaçılıq pedaqogikasının müasir metodoloji prinsipləri yüksək ixtisaslı müəllimlər tərəfindən tədris edilir. Vaxtilə bu kafedraya tanınmış pianoçu, professor Aytəkin Həsənova rəhbərlik etmişdir. Aytəkin Həsənova müasir peşəkar musiqiçiyə xas olan universallığı ilə seçilən sənətkarlarımızdan idi. O öz yaradıcılığında ifaçılıq fəaliyyətini üzvi şəkildə elmi – tədqiqat və pedaqoji sahələri ilə uzlaşdırıran sənət xadimi olmuşdur.

Öz repertuarında Azərbaycan bəstəkarlarının əsərlərinə böyük yer ayırmış, bu əsərlərin orijinal ifaçısı olmuş professor Aytəkin Həsənova solist və konsertmeyster kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında, R.Behbudov adına Mahnı Teatrında, Bakı Musiqi Akademiyasında, Almaniya – Azərbaycan «Kapelhauz» kamera və orqan zallarında çıxış etmişdir. Ifaçılıq sənətimizin inkişafında böyük xidmətləri olmuş professor Aytəkin Həsənovanın yaradıcılıq yolunu bu gün onun həmkarları və yetirmələri uğurla davam etdirirlər. Hazırda «Musiqi fənləri və dirijorluq» kafedrasına

əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sonaxanım İbrahimova başçılıq edir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ölkəmizdə aşiq sənətinin tədris edən ilk ali təhsil ocağıdır. Aşiq sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi onun ümumbaşarı əhəmiyyətindən xəbər verir.

Bu qədim el sənətini tələbələrə aşiq ifaçılığının istedadlı nümayəndələri öyrədir. Onu da vurğulayım ki, Mədəniyyət və İncəsənət Universitetinə aşiq sənətinin müxtəlif ifaçılıq məktəblərinin təmsilçiləri cəlb olunmuşlar. «Aşiq sənəti» kafedrasına əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhliman Rəhimov rəhbərlik edir.

Kafedranın müəllimləri dəfələrlə respublikanın dövlət əhəmiyyətli tədbirlərində, həmçinin xarici ölkələrdə - Fransanın Paris (Luvr muzeyində) və Strasburq şəhərlərində, Türkiyədə, Rusiyada, Qazaxistanda, Sloveniyada geniş konsert proqramları ilə çıxış etmişlər. Onların ifaları Azərbaycan dövləti və Fransanın «Maison des cultures du Monde» şirkətinin birgə əməkdaşlığı nəticəsində buraxılmış CD disklərə daxil edilmişdir.

«Aşiq sənəti» kafedrası müəllimlərinin elmi-metodiki fəaliyyəti də böyük maraq doğurur. Sənətşünaslıq üzrə fəlsəfə doktorları Əhliman Rəhimovun, Fəzail Orucovun, Samirə Əliyevanın, filologiya üzrə fəlsəfə doktoru Nemət Qasımlının aşiq

sənətinin tarixinə və inkişaf problemlərinə həsr etdikləri elmi-tədqiqat işləri tədris və yaradıcılıq proseslərində geniş istifadə olunur. Bu tədqiqat işləri təkcə respublikamızda deyil, Türkiyədə və bir sıra Şərqi ölkələrində maraqla qarşılanmışdır. Kafedrada aparılan elmi araşdırmaların düzgün istiqamətləndirməsində, onların səmərəsinin artırılmasında kafedrada çalışan filologiya üzrə elmlər doktoru, professor Məhərrəm Qasımlının böyük xidməti var. Müasir Azərbaycan folklorşünaslığının istedadlı nümayəndələrindən olan M.Qasımlının fundamental tədqiqatlarında aşiq sənətinin qaynaqları, təşəkkülü, ifaçılıq mühitləri ətraflı şəkildə təhlil edilmişdir.

Beləliklə, öz fəaliyyətində Azərbaycanın musiqi həyatının bütün zəngin palitrasını əhatə edən «Musiqi sənəti» fakültəsi bu gün də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 il ərzində tədris sahəsində əldə etdiyi zəngin ənənələri uğurla davam və inkişaf etdirməkdədir.

## IV HİSSƏ

### AZƏRBAYCANDA İLK ALI RƏSSAMLIQ TƏHSİLİ: ZAMANIN TƏLƏBİ VƏ GERÇƏKLİK

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin zəngin tədris və yaradıcı həyatının ümumi mənzərəsinin yaradılmasında «Rəssamlıq» fakültəsinin rolü xüsusilə qeyd edilməlidir. ADMİU-nun «Rəssamlıq» fakültəsi zəngin yaradıcılıq ənənələrinə malikdir. Azərbaycanda peşəkar rəssamlıq sənəti və tədrisinin inkişafı məhz bu fakültənin adı ilə bağlıdır. Fakültənin professor-müəllim və tələbə heyəti, məzunları xarici ölkələrin incəsənət profillli ali məktəbləri ilə sıx yaradıcılıq əlaqələri saxlayır.

Öz mənbəyini hələ 1962-ci ildə «Teatr» fakültəsinin nəzdində təşkil edilmiş rəssamlıq şöbəsindən alan bu fakültə yarım əsrlik tarixi ərzində böyük inkişaf yolu keçmişdir.

Ötən əsrin 60-cı illərinin əvvəllerində respublikada ali təhsilli rəssam kadrlarının hazırlanması günün zəruri tələblərindən idi. Bunu nəzərə alaraq Respublikanın Nazirlər Soveti 1962-ci il avqustun 16-da «Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstytutunun fəaliyyətinin yaxşılaşdırılması haqqında» xüsusi qərar qəbul etdi. Qərara əsasən institutun «Teatr» fakültəsi nəzdində

rəssamlıq şöbəsi yaradıldı. 1963-cü ilin payızında universitetimizin tarixində ilk dəfə olaraq «Rəssamlıq» ixtisası üzrə dərslerin tədrisinə başlanıldı. Birinci il şöbəyə dekorativ – tətbiqi sənət üzrə 15 nəfər tələbə qəbul olundu. Bu, həmin dövrün ictimai-mədəni həyatında əlamətdar bir hadisə oldu, çünki o vaxta qədər respublikada ali rəssamlıq təhsili verən bədii təmayüllü tədris müəssisəsi yox idi. Əzim Əzizimzadə adına Rəssamlıq məktəbini bitirən gənc rəssamlar ali təhsil dalınca Moskvaya, Leninqrada (Sankt-Peterburqa), Kiyevə, Tiflisə və başqa şəhərlərə üz tutmağa məcbur olurdular.

1967-ci ilin noyabrında Respublika Bədii Fonduun sərgisi keçirildi. Sərgidə Rəssamlıq şöbəsinin 35 tələbəsinin 126 əsəri nümayiş etdirildi. Onlardan 11 nəfərin işi yüksək qiymətləndirildi və Rəssamlar İttifaqının fəxri fərmanı ilə təltif edildi.

Rəssamlıq şöbəsinin fəaliyyət göstərdiyi müddət ərzində burada yüzlərlə yüksək ixtisaslı rəssam hazırlanmışdır. Bu rəssamlar respublikada rəssamlıq sənətinin inkişafında həllədici rol oynamış, bədii layihələşdirmə, şüşə-keramika, interyer tərtibatı və digər sahələrdə çalışmış, bədii sənət sahələrinin istehsalatda geniş tətbiqinə nail olmuşlar. Məzunlar teatrlarda, televiziyyada, kinostudiyyada, mədəniyyət saraylarında, bədii özfəaliyyət kollektivlərində, kinoteatrlarda, yaradıcılıq studiyalarında, suvenir və mebel fabriklərində, şüşə-keramika sexlərində, çini qablar

zavodunda və bir çox digər yerlərdə işləmişlər və bu gün də işləməkdədirlər.

1967/68-ci tədris ilində Rəssamlıq şöbəsində ilk dəfə olaraq «Rəsm» kafedrası açıldı. Yaradıldığı ilk dövrlərdən etibarən kafedrada rəsm və heykəltəraşlıq fənlərinən dərslər aparılırdı.

Fərəhli haldır ki, Rəssamlıq şöbəsində Azərbaycanın adlı-sanlı rəssamları dərs demişlər. Yuxarıda qeyd etdiyim kimi, vaxtilə burada Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, xalq rəssamı Tahir Salahov, xalq rəssamları Mikayıl Abdullayev, Tokay Məmmədov, Ömər Eldarov, Toğrul Nərimanbəyov, Büyükağa Mirzəzadə, Kazım Kazımkəzadə, Nadir Əbdürrəhmanov, Nadir Qasımov, Vüdat Nərimanbəyov, Yusif Hüseynov, Rafiq Mehdiyev və başqaları çalışmışlar. Tanınmış alımlar – AMEA-nın müxbir üzvü, professor Kərim Kərimov, sənətşünaslıq doktorları Nurəddin Həbibov, Cəmilə Novruzova, Kübra Əliyeva, Ərtegin Salamzadə, sənətşünaslıq namizədi, professor Məmmədağa Tərlanov və başqaları incəsənət tarixindən mühazirələr oxumuşlar.

Rəssamlıq təhsilində təcrübənin artması, yüksək peşəkarlığın əldə edilməsi, tanınmış rəssamların pedaqoji fəaliyyətə cəlb olunması institutda tədris bazasının əsaslı şəkildə genişlənməsinə şərait yaratdı. 1968-ci ildə rəssamlıq ixtisaslarının sayı xeyli çoxaldıldı.

1982-ci il Azərbaycanın ali rəssamlıq təhsili tarixinə yaddaşalan nailiyyətlərlə daxil olmuşdur. Həmin ildə Rəssamlıq şöbəsi əsasında institutda «Rəssamlıq» fakültəsi yaradıldı. Fakültədə «Rəngkarlıq», «Heykəltəraşlıq», «Qrafika», «Dekorativ-tətbiqi sənət», «Bədii layihələşdirmə», «Sənaye və dizayn», «Təsviri sənətin tarixi və nəzəriyyəsi» kafedraları təşkil edildi. Tətbiqi rəssamlıqla yanaşı, akademik rəssamlıq növlərinin də tədrisi genişləndirildi.

Fakültədə təhsil alan tələbələr məlumat-reklam stendi, istehsalat eskizləri, elektrik məişət cihazlarının eskiz-layihələrini hazırlamışdilar ki, bunların da xeyli hissəsi həmin dövrdə istehsalatda tətbiq edilmişdi. Tələbələr ayrı-ayrı müəssisələrin, təşkilatların, firmaların loqo-emblemlərinin hazırlanmasında da iştirak etmişlər. İctimai və yaradıcı təşkilatlarla əlaqələrə nümunə olaraq 1987-ci ildə texniki estetika üzrə Ümumittifaq ETİ-nin Azərbaycan filialında «Bədii layihələşdirmə» kafedrasının, 1988-ci ildə isə Bakı şəhər reklamlar idarəsində «Sənaye və dizayn» kafedrasının filiallarının açılmasını göstərmək olar. Bütün bunlar tədrisin səmərə və keyfiyyətinin yüksəlməsinin, onun istehsalatla əlaqələrinin genişləndirilməsinin əməli təzahür formaları idi.

Həmin illərdə əməkdar incəsənət xadimi, professor Arif Əziz «Dizayn» kafedrasına rəhbərlik edirdi. «Dizayn» kafedrasının yaradılması, eləcə də Arif Əzizin məqsədyönlü, peşəkar fəaliyyəti

Azərbaycanda bu yeni sahənin daha dərindən mənimsənilməsinə xeyli yardım etdi.

«Rəssamlıq» fakültəsinin maddi-texniki bazasının genişlənməsi rəssamlığın akademik və tətbiqi sahələrinin ayrıca fəaliyyət göstərməsinə imkan yaratmışdı. Bunu nəzərə alaraq, «Rəssamlıq» fakültəsi əsasında iki ayrıca fakültə təsis edildi. Onlardan biri «Rəssamlıq» fakültəsi, digəri isə «Bədii-sənaye incəsənəti» fakültəsi adlandırıldı. Əməkdar incəsənət xadimi, professor Arif Əziz 1990-2000-ci illərdə bu iki rəssamlıq fakültəsi üzrə prorektor təyin edildi. Müxtəlif dövrlərdə fakültələrin adları dəyişdirilsə də, onların əsas profili olduğu kimi qalırırdı. 80-90-cı illərdə «Rəssamlıq» fakültəsinə memar-dizayner Hafiz Qəmbərov, əməkdar rəssam Vaqif Ağayev, xalq rəssamı Cəlil Hüseynov, «Bədii-sənaye incəsənəti» fakültəsinə istedadlı qobelen və bədii parça ustası Pavel Kuzmenko və digər pedaqoqlar rəhbərlik edirdilər. Rəssamlıq ixtisaslarının belə əhatəli şəkildə qruplaşdırılması burada rəssamlıq təhsilinin peşəkarlıq baxımından özünün yetkin mərhələsinə qədəm qoymasından xəbər verirdi. Artıq respublikada rəssamlıq üzrə ali ixtisas təhsili verən iki fakültə var idi və fərəhləndirici haldır ki, onların ikisi də məhz bizim universitetdə fəaliyyət göstərirdi.

1962-ci ildə «Teatr» fakültəsinin nəzdində Rəssamlıq bölməsi açılkən burada təbii ki, köklü ənənələr hələlik mövcud deyildi.

Lakin qısa bir zamanda istedadlı sənətkarların pedaqoji prosesə cəlb olunması nəticəsində bu ənənələr formalaşmağa başladı.

Ümumiyyətlə, universitetimizdə rəssamlıq təhsili tarixini üç əsas dövrə bölmək olar. Bunlar 1962-ci ildə Rəssamlıq şöbəsinin təşkil olunmasından 1982-ci ildə müvafiq fakültənin yaradılmasına qədər olan birinci dövr, həmin tarixdən sonra 2000-ci ilə qədər yüksək peşəkarlıqla səciyyələnən ikinci dövr və 2000-ci ildən bugünə qədər davam edən üçüncü dövrdən ibarətdir.

Qeyd edim ki, istənilən mərhələdə universitetimizdə peşəkar, pedaqoji təcrübəni yaxşı mənimsəmiş rəssam-pedaqoqlar və sənətşünas-alımlar çalışmışlar. Şübhəsiz ki, xalq rəssamları, akademiklər Tahir Salahovun, Mikayıl Abdullayevin, Ömər Eldarovun, xalq rəssamları, professorlar Böyükəga Mirzəzadənin, Toğrul Nərimanbəyovun, Nadir Əbdürəhmanovun, Nadir Qasımovun, Kazım Kazımovun, Vidadi Nərimanbəyovun, Tokay Məmmədovun, Lətif Kərimovun və bir çox başqalarının universitetimizdə çalışmaları burada bədii təhsil ənənələrinin təşəkkülündə mühüm rol oynamışdır.

Xalq rəssamı Tahir Salahov ADMİU-da çalışdığı müddət ərzində burada bədii ənənələrin formalaşmasında yaxından iştirak etmiş, tələbələrə sənətin sırlarını öyrətmüşdür. Məlum olduğu kimi, Tahir Salahov Azərbaycan təsviri sənətində özünəməxsus dəst-xətti olan məşhur sənətkarlarımızdır. Onun təzadlı rəng çalarları ilə

çəkdiyi tablolar, Abşeron torpağı, Xəzər dənizi, dəniz neftçiləri mövzularında işlədiyi orijinal kompozisiyalı əsərlər Azərbaycan incəsənətində yeni üslub tərzinin meydana çıxmışından xəbər verirdi. Rəssamin «Növbədən qayıdanlar», «Səhər qatarı», «Təmirçilər», «Çənlər» kimi tabloları 60-70-ci illər dəzgah boyakarlığında yeni formaların başlanğıcını qoydu.

Universitetimizdə vaxtilə fəaliyyət göstərmiş məşhur sənətkarlardan biri də xalq rəssamı Mikayıl Abdullayev olmuşdur. Mikayıl Abdullayev geniş yaradıcılıq imkanlarına, gözəl rəng duyumuna malik rəssam, təcrübəli pedaqoq idi.

M.Abdullayevin yaradıcılıq fəaliyyəti Azərbaycan incəsənətinin inkişafında önəmli rol oynamışdır. Onun ən məhsuldar dövrü ötən əsrin 50-80-ci illərinə təsadüf edir. Bu dövr, ümumiyyətlə, Azərbaycan təsviri sənətinin çiçəklənmə dövrü idi.

Bəlliidir ki, çağdaş Azərbaycan təsviri sənətində, onun tematika, mənzərə, portret kimi janrlarının inkişafında bu rəssamın xüsusi rolü vardır. Yaradıcılıq dəst-xətti 40-ci illərdən etibarən formallaşmağa başlamış Mikayıl Abdullayev müasir Azərbaycan incəsənətinin müxtəlif inkişaf mərhələlərində yaddaşalan əsərlərlə iştirak etmişdir. Yaradıcılığının erkən dövrünün məhsulları olan «Axşam», «Mingəçevir işqları», «Səadət quranlar» kimi kompozisiyalarda Mikayıl Abdullayev lirik-dramatik ahəngdən sənaye mənzərəsi janrına qədər geniş yaradıcılıq diapazonuna malik

bir rəssam kimi diqqəti cəlb edir. Sonralar, 60-80-ci illərdə M.Abdullayev öz tablolarında istər sənət, istərsə də zəhmət adamlarının obrazını firçaya alarkən kompozisiyani daxili bir lirika üzərində qurmağa cəhd etmişdir. «Abşeronda», «Çəltikçi qızlar» və digər əsərlərdə, eləcə də portretlərdə lirik-emosional əhvali-ruhiyyə çox güclüdür.

Tahir Salahov kimi, Mikayıl Abdullayevin yaradıcılığında da xarici ölkələrdə olarkən aldığı təəssüratlar mühüm yer tutur. Rəssamin «Hindistan seriyası»ndan olan tabloları maraqlı və emosionaldır. İtalya, Polşa, Macaristan və digər ölkələrdə olarkən aldığı səfər təəssüratlarının təsiri altında yaratdığı rəsmlər də rəngarəngliyi, maraqlı kompozisiya quruluşu ilə diqqəti cəlb edir.

Universitetimizdə fəaliyyət göstərmiş korifey rəssamlardan danışarkən xalq rəssamı, professor Böyükəga Mirzəzadənin adını çəkməmək olmaz. O, uzun illər boyu ADMİU-da çalışmış, öz sənətkarlığı və pedaqoji təcrübəsi sayesində ustاد sənətkar kimi kollektivin dərin hörmət və etimadını qazanmışdı.

Tematika, mənzərə, portret və natürmort janrları Böyükəga Mirzəzadənin yaradıcılığında əsas yer tutur. Realist rəngkarlıq sənətinin ən incə texniki vasitələrinə məharətlə yiyələnən sənətkar olduqca canlı, dolğun, emosional bədii obrazlar ustası kimi tanınırdı. Onun işlədiyi çoxsaylı portretlər ifadəli üz çizgiləri, effektli kolorit seçimi ilə yadda qalır. «Dirijor Niyazi», «Akademik

Məmməd Arif», «Aşıq Ələsgər», «Rejissor Şəmsi Bədəlbəyli», «Xalçaçı rəssam Lətif Kərimov» və digər işlər Böyükəga Mirzəzadənin ən yaxşı portretlərindəndir. «Stüardessa», «Müğənni qadın», «Aspirant qız» kimi emosional portretlərdə Böyükəga Mirzəzadə qadın gözəlliyini, qadın məlahətini kətan üzərində əlvan, şux, yüksək zövqlə, peşəkarlıqla vurulmuş rənglərlə açıb göstərmişdir.

Professor Böyükəga Mirzəzadə mövzu müxtəlifliyi ilə seçilən tematik tablolar müəllifidir. Rəssamin tematik əsərlərində kənd həyatı («Pambıq yiğimi», «Bizim Lənkəranda»), neftçilərin fədakar əməyi («Xəzər neftçiləri») və başqa mövzular əks olunur. Rəssamin mənzərə və natürmortları da işıqlı koloriti ilə diqqəti cəlb edir. «Neft çənləri», «Qız qalası», «Abşeron» kimi yadda qalan mənzərələrində rəssam doğulub boy-a-başa çatdığı doğma torpağı vəsf etmişdir.

Vaxtilə universitetimizdə çalışmış görkəmli sənətkarlardan biri də xalq rəssamı Toğrul Nərimanbəyovdur. Rəssamlıq fakültəsinin digər tanınmış pedaqoqları kimi bu istedadlı rəssam da gənc nəslin formalaşmasına, onların rəssam kimi yetişməsinə öz töhfəsini vermişdir. Onun işlədiyi orijinal tablolar Azərbaycan dəzgah rəngkarlığında yeni dəst-xəttin əsasını qoymuşdur. Rəssamin yaratdığı dekorativ, milli koloritlə səciyyələnən nağılvəri üslub müasir rəssamlıq ənənələrimizi daha da zənginləşdirmiştir.

Rəssamlıq fakültəsində istedadlı rəssam Vidadi Nərimanbəyov da uzun illər işləmişdir. Universitetdə sənət ənənələrinin formallaşmasında Vidadi Nərimanbəyovun da mühüm xidmətləri vardır.

Universitetimizdə peşəkar rəngkarlıq təhsilinin inkişaf etdirilməsində xalq rəssamı, professor Nadir Əbdürrəhmanov böyük rol oynamışdır. 1982-ci ildə «Rəssamlıq» fakültəsi yaradıldıqdan sonra o, xeyli müddət «Rəngkarlıq» kafedrasının müdürü olmuş, yeni tədris proqramlarının, dərs vəsaitlərinin hazırlanmasında bilavasitə iştirak etmişdir. Professor Nadir Əbdürrəhmanov universitetimizdə çalışdığı illərdə onlarla istedadlı, gənc rəngkar kadr yetişdirmiştir.

Nadir Əbdürrəhmanov müasir Azərbaycan təsviri sənətində öz dəst-xətti ilə seçilən görkəmli sənətkarlardandır. Doğma Azərbaycan torpağının gözəlliklərini tərənnüm etmək, zəhmət adamlarının obrazlarını yaratmaq onun yaradıcılığının əsas mövzularını təşkil etmişdir. Rəssamin çoxlu sayıda tematik, məşət, mənzərə, portret, həmçinin natürmort janrında işlənmiş tabloları vardır.

Xalq rəssamı, professor Nadir Qasımov da xeyli müddət «Rəssamlıq» fakültəsində çalışmış, gənc kadrların yetişdirilməsi prosesində yaxından iştirak etmişdir. Vaxtilə onun ADMİU-da dərs dediyi tələbələr indi ölkəmizin populyar sənətkarları ilə bir cərgədə

dayanır. Bir rəssam kimi Nadir Qasımov Azərbaycan təsviri sənətində ciddi nailiyyətlərə imza atmış sənətkarlardan biridir. Onun yaradıcılığında mənzərə, tematika, möişət, həmçinin portret janrları üstündür. Rəssamın hələ 1960-cı ildə yağı boyla ilə işlədiyi «Bakı limanı» tablosunda doğma şəhərə dərin məhəbbət hissi lirik formada ifadə olunmuşdur.

«Rəssamlıq» fakültəsi tarixində silinməz izlər buraxmış başqa bir sənətkarımız isə rəngkar və qrafik, xalq rəssamı Yusif Hüseynov idi. Y.Hüseynovun pedaqoji fəaliyyəti universitetimizlə sıx bağlı olmuş, rəssam xeyli müddət burada «Rəsm» kafedrasının müdürü vəzifəsində çalışmışdır. Y.Hüseynov həm təcrübəli pedaqoq kimi, həm də rəssam kimi dərs dediyi kolektivin böyük rəğbətini qazanmışdı. Onun yetişirdiyi rəssamlar bu gün təkcə Azərbaycanda deyil, həm də ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır.

Y.Hüseynov dəzgah rəngkarlığı sahəsində maraqlı tematik lövhələr yaratmışdır. O, həm də rəngarəng qrafik əsərlər müəllifidir. Yaradıcılığının erkən mərhələsində, ötən əsrin 50-60-cı illərində kitab qrafikası sahəsində çalışan rəssam sonralar əsasən tematik və mənzərə janrlarında akvarellə silsilə tablolar işləmişdir. Bunlardan «Xəzərin ənginliklərində», «Xinalıq lövhələri», «Xəzər balıqçıları» və başqalarının adlarını çəkmək olar.

Universitetimizin «Rəssamlıq» fakültəsində uzun illər boyu çalışmış, rəssam kadrların yetişdirilməsində böyük əmək sərf etmiş qocaman, təcrübəli sənətkarlarımızdan biri də xalq rəssamı Kamil Nəcəfzadə olmuşdur. O, təsviri sənətin müxtəlif sahələrində fəaliyyət göstərmiş rəssamlardandır. Kamil Nəcəfzadənin kino rəssamlığı sahəsindəki fəaliyyəti diqqəti daha artıq cəlb edir. Rəssam Azərbaycanda kino rəssamlığı sənətinin inkişafı sahəsində xeyli iş görmüşdür. Bizim universitetimiz üçün bu, həm də ona görə əhəmiyyətlidir ki, burada kino və televiziya rəssamları da hazırlanır. Qocaman sənətkarın bu sahədəki zəngin irsi bu gün də fakültədə tədrisin keyfiyyəti baxımından böyük əhəmiyyətə malikdir.

Kamil Nəcəfzadə kino rəssamlığı sahəsində məhsuldar çalışmışdır. O, «Qara daşlar», «Bir məhəlli iki oğlan», «Uzaq sahillərdə», «Bir cənub şəhərində», «Bizim küçə», «Mən rəqs edəcəyəm», «Ulduz», «Atları yəhərləyin» və s. filmlərə bədii tərtibat vermişdir.

ADMİU-da rəssamlıq təhsilinin inkişafında xidmətləri olmuş başqa bir sənətkarımız isə xalq rəssamı Rafiq Mehdiyevdir. Rafiq Mehdiyev uzun müddət «Rəssamlıq» fakültəsinin dekanı işləmiş, fakültənin inkişafı üçün çox iş görmüşdür. Ümumiyyətlə o, 20 ilə yaxın bir müddətdə ADMİU-da çalışmış, kadr hazırlığı ilə məşğul olmuşdur.

Bir rəssam kimi Rafiq Mehdiyev məhsuldar işləmişdir. Onun müraciət etdiyi mövzular zəngin və çoxşaxəlidir. Rəssam daha çox mənzərə, məişət, natürmort janrlarında əsərlər yaratmış, illüstrasiyalar, qrafik rəsmlər, plakatlar çəkmişdir.

ADMİU-da uzun müddət pedaqoji fəaliyyət göstərmiş rəssam-müəllimlər içərisində istedadlı sənətkarımız, xalq rəssamı Əli Verdiyevin də xüsusi payı vardır.

Onun dəzgah rəngkarlığı mövzu genişliyi ilə seçilir. Azərbaycan tarixinin qədim dövrünün qəhrəmanlıq səhifələri, müharibə, əmək, gənclik mövzuları, portretlər onun yaradıcılığının əsasını təşkil edir. Əli Verdiyevin canlı, realist üslubu, rənglər vasitəsilə ciddi, emosional ovqat yaratması sənətkarın rəngkarlıq texnikasına dərindən yiylənməsindən xəbər verir.

Ötən əsrin 80-ci illərinin sonu – 90-ci illərinin əvvəllərində qardaş Türkiyə ilə münasibətlərimizin yenidən bərpa olunduğu dönenlərdə bir çox ziyanlarımız bu ölkəyə üz tutur, ölkələrimiz arasında mədəniyyət, elm və təhsil əlaqələrinin inkişafına öz töhfələrini verirdilər. Əli Verdiyev də belə sənəkarlardan olmuşdur. Onun Türkiyədəki pedaqoji fəaliyyəti unudulmaz yaradıcılıq axtarışları ilə yadda qalmışdır. Təsadüfi deyil ki, Türkiyə mövzusu, qardaş ölkənin şərəfli tarixinin əks etdirilməsi, böyük Atatürkün obrazının yaradılması rəssamin yaradıcılığında xüsusi yer tutur.

1982-ci ildə ADMİU-nun Rəssamlıq bölməsi əsasında «Rəssamlıq» fakültəsi yaradılarkən, fakültədə digər kafedralarla yanaşı, «Heykəltəraşlıq» kafedrası da təşkil edildi. Həmin dövrə kafedraya xalq rəssamı, heykəltəraş Tokay Məmmədov rəhbərlik edirdi. İlk heykəltəraş kadrlar da elə o illərdə hazırlanırdı.

Tokay Məmmədov Azərbaycanın heykəltəraşlıq sənətində dərin iz buraxmış sənətkarlardan biridir. Obrazın xarakterinin plastik formalarda məharətlə əks etdirilməsi onun yaradıcılığının əsas cəhətlərindəndir. O, yaratdığı obrazın psixoloji aləmini kompozisiyanın təmumi quruluşunda, dinamikada məharətlə əks etdirməyi bacaran sənətkardır. Tokay Məmmədov yaradıcılığının müxtəlif dövrlərində zəngin portretlər qalereyası yaratmışdır. «Nizami Gəncəvi», «Partizan Mixaylo», «Səməd Vurğun» və başqa dəzgah portretləri onun yaradıcılığında mühüm yer tutur.

Tokay Məmmədov irihəcmli, monumental kompozisiyalar, heykəllər də yaratmışdır. Onun müəllifi olduğu monumental plastika nümunələri Bakının küçə və meydanlarında ucaldılmışdır.

Vaxtilə ADMİU-da çalışmış istedadlı heykəltəraşlardan biri də xalq rəssamı Mirələsgər Mirqasimov idi. Digər böyük sənətkarlarımız kimi, onun da peşəkar heykəltəraşlıq tədrisinin təşəkkül tapmasında az əməyi olmayıbdır. Mirələsgər Mirqasimovun yaratdığı Cəlil Məmmədquluzadə (Naxçıvanda), Cəfər Cabbarlı (Bakıda) və digər monumental abidələr klassik

Azərbaycan heykəltəraşlığının ən yaddaqlan nümunələrindən hesab olunur.

Universitetimizdə rəngkarlıq, heykəltəraşlıq və qrafika ilə yanaşı, dekorativ-tətbiqi sənətlər, o cümlədən xalçaçılıq sənətinin tədris olunmasının da köklü ənənələri vardır. Bu sahədən söz düşəndə ustad sənətkar, xalq rəssamı, Azərbaycan xalça sənətinin gözəl bilicisi olan professor Lətif Kərimov yada düşür. Onun zəngin pedaqoji fəaliyyəti universitetimizlə bağlı olmuşdur. Lətif Kərimov «Rəssamlıq» fakültəsində çalışmış, öz sənətkarlıq təcrübəsini tələbələrinə də öyrətmişdir.

Vaxtilə universitetimizdə professor Lətif Kərimov tərəfindən əsası qoyulmuş xalça sənəti ənənələri bu gün də uğurla davam etdirilir. «Rəssamlıq» fakültəsinin çox sevilən ixtisaslarından biri «Xalçaçı rəssam» ixtisasıdır. Ötən onilliklər ərzində olduğu kimi, universitetimiz bu gün də bu qədim el sənəti üzrə mütəxəssislər yetişdirir, ustad sənətkar Lətif Kərimovun ənənələrini qoruyub saxlayır və inkişaf etdirirlər.

Lətif Kərimov həm də elmi-tədqiqat işləri ilə məşğul olmuşdur. Onun iki cildlik «Azərbaycan xalçası» əsəri Azərbaycan sənətşünaslığına çox dəyərli töhfədir. Həmin kitabdan universitetimizdə qiymətli tədris vəsaiti kimi istifadə olunur.

Professor Lətif Kərimov bu əsərində Azərbaycanın müxtəlif üslublara malik xalça məktəblərini dərindən araşdırılmışdır. O,

xalçalarımızın kompozisiya zənginliyinə, rənglərin şuxluğuna, ilmə sıxlığına görə başqalarından fərqləndiyini qeyd etmiş, çoxlu sayıda bədii elementin təsvirini vermişdir.

ADMİU-nun «Rəssamlıq» fakültəsində nəzəri ixtisas olan sənətşünaslıq da tədris edilir. Rəssamlığın tədrisi kimi sənətşünaslığın tədrisi də ADMİU-da zəngin tarixə malikdir.

Respublikamızda uzun illər sənətşünaslıq təhsili olmayıbdır. Azərbaycanın klassik dövr sənətşünas-alimləri olan Sadiq Dadaşov, Mikayıł Hüseynov, Əbdülvahab Salamzadə və başqaları o dövrdə sənaye-inşaat və incəsənət sahəsində müvafiq biliklər verən Dövlət Sənaye İnstitutunda oxumuşlar. Ötən əsrin 40-cı illərinin sonu – 50-ci illərində o zamankı Azərbaycan Dövlət Universitetinin müvafiq fakültəsi nəzdində fəaliyyət göstərən incəsənət şöbəsində Kərim Kərimov, Nurəddin Həbibov kimi sənətşünaslarımız təhsil almışlar. Lakin bu təhsil formaları sənətşünaslıq sahəsində kadr hazırlığı problemini tam həll etmirdi.

1982-ci ildə respublikamızda ilk dəfə olaraq ADMİU-da «Sənətşünaslıq» ixtisası açıldı. Bununla da yüksək hazırlıqlı sənətşünas kadrların hazırlanılması işinə başlanıldı. Artıq 30 ildir ki, ADMİU-da sənətşünaslığın ciddi elmi-texniki bazası yetişmiş, onun tədris potensialı, pedaqoji və metodoloji xüsusiyyətləri inkişaf etdirilək möhkəmlənmişdir. ADMİU-da «Təsviri sənət tarixi və

nəzəriyyəsi» kafedrasının təşkil edilməsi ixtisasın elmi-metodiki əsaslarının işlənib hazırlanmasında əsas rol oynamışdır.

1982-ci ildə «Təsviri sənət tarixi və nəzəriyyəsi» kafedrası yaradılarkən ona rəhbərlik professor Məmmədağa Tərlanova həvalə olundu. İxtisasla əlaqədar ilk tədris proqramlarının hazırlanması da öz başlangıcını həmin dövrdən götürür. O vaxta qədər isə tədris prosesində əsasən Moskvanın, Leninqrادın (Sankt-Peterburqun) bədii təməyülli ali məktəblərinin proqramlarından istifadə edilirdi. Tədris proqramlarının hazırlanması sənətşünaslıq təhsilinin metodikasını təkmilləşdirməklə yanaşı, elmi yaradıcılıqla pedaqoji fəaliyyətin əlaqələrini də möhkəmləndirdi.

Məmmədağa Tərlanovdan sonra «Təsviri sənətin tarixi və nəzəriyyəsi» kafedrasına müxtəlif illərdə elmlər doktorları, professorlar Cəmilə Novruzova, Nurəddin Həbibov, dosentlər Leyla Axundzadə, Sevil Sadıqova, Aygül Hüseynova başçılıq etmişlər.

30 illik fəaliyyəti dövründə ADMİU-nun «Sənətşünaslıq» ixtisasını yüzlərlə tələbə bitirmişdir ki, onların da xeyli hissəsi bu gün təsviri sənətin nəzəri və tarixi problemləri ilə məşğuldur. Məzunlarımız içərisində sənətşünaslıq üzrə elmlər və fəlsəfə doktorları vardır. Son illərdə «Təsviri sənətin tarixi və nəzəriyyəsi» adı ilə tanınan «Sənətşünaslıq» ixtisasının hazırda ADMİU-da həm bakalavr, həm də magistr pillələri mövcuddur. Müasir mərhələdə

Azərbaycan sənətşünaslıq elmi ADMİU «Sənətşünaslıq» kafedrasının məzunlarının fəaliyyəti vasitəsilə inkişaf etdirilir.

ADMİU-da sənətşünaslığın inkişafı vaxtilə burada dərs demiş görkəmli alimlərin, tədqiqatçıların fəaliyyəti ilə əlaqədardır. Bu elmi-pedaqoji fəaliyyət universitetimizdə sənətşünaslığın böyük elmi bazasının təşəkküldündə mühüm rol oynamışdır.

Professor Məmmədağa Tərlanov Azərbaycanda sənətşünaslıq elminin tədris bazasını yaradan pedaqoqlardan biri idi. Onun elmi-pedaqoji fəaliyyəti universitetimizlə sıx bağlı olub. Məmmədağa Tərlanov bir mütəxəssis kimi də burada yetişmişdi. O, xeyli müddət universitetdə prorektor vəzifəsində işləmişdi. Onun fəaliyyəti üçün həm elmi, həm də pedaqoji dəst-xətt səciyyəvi idi. M.Tərlanov çalışdığı illər ərzində onlarla tədris proqramı, metodiki vəsait hazırlamışdır. O illərdə Azərbaycan dilində ümumdünya incəsənət tarixinə aid nəşrlər yox dərəcəsində idi. Odur ki, belə nəşrlər respublikamızda sənətşünaslığın elmi-pedaqoji bazasının möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyırı.

Bu baxımdan Məmmədağa Tərlanovun sənətşünaslıq doktoru, professor Mürsəl Nəcəfovla birgə yazdığı 1962-ci ildə nəşr edilmiş «Təsviri sənət tarixi» monoqrafiyası xüsusi əhəmiyyətə malikdir. Bu kitabdan uzun illər boyu tədris prosesində istifadə olunmuş və indi də olunmaqdadır. Xeyli müddət ərzində bu nəşr respublikamızda həm xarici, həm də Azərbaycan incəsənəti tarixini

əhatə edən yeganə kompleks tədris vəsaiti olmuşdur. Bu kitabdan respublikanın digər ali məktəblərində, elm mərkəzlərində də istifadə edilir. Nəşr olunduğu vaxtdan yarım əsrlik müddətin keçməsinə baxmayaraq, bu əsər hələ də öz əhəmiyyətini qoruyub saxlayır.

Universitetimizdə çalışmış görkəmli sənətşünas alımlarından biri də AMEA-nın müxbir üzvü, professor Kərim Kərimov olmuşdur. Bu görkəmli alimin Azərbaycan sənətşünaslıq elminin inkişafında böyük xidmətləri vardır.

Kərim Kərimov uzun illər ərzində ADMİU-da fəaliyyət göstərmiş, burada sənətşünaslıq yönümlü müxtəlif fənlərdən dərs demiş, sənətşünas kadrları yetişdirmişdir. Kərim Kərimovun universitetimizdə tədris etdiyi əsas fənlər Azərbaycan incəsənəti, xüsusilə miniatür sənəti ilə bağlı olmuşdur. Görkəmli alim özünün əsas tədqiqat işlərini universitetimizlə əməkdaşlıq etdiyi illərdə qələmə almışdır.

Kərim Kərimovun elmi irsi öz zənginliyi ilə diqqəti cəlb edir. Onun ən əhəmiyyətli tədqiqatları Azərbaycan miniatür tarixinin, miniatürlərin bədii üslub keyfiyyətlərinin öyrənilməsi ilə bağlıdır. Bu sahədə o, Azərbaycanda ən kamil, hazırlıqlı mütəxəssislər sırasında idi. Onun tədqiqatları indi də bizim üçün böyük elmi əhəmiyyət kəsb edir və hər zaman da kəsb edəcəkdir.

Kərim Kərimov universitetimizdə dərs dediyi son dövrlərdə «Təsviri sənət tarixi və nəzəriyyəsi» kafedrasında çalışmış, əsasən

rəssam və sənətşünas tələbələrlə iş aparmışdır. Fərəhlidir ki, universitetimizin məzunları olan sənətşünasların böyük qismi professor Kərim Kərimovun yetirmələridir. Bu gün istedadlı alim, təcrübəli pedaqoq Kərim Kərimovun elmi irsi alımlarımız tərəfindən öyrənilməkdədir. Bu işdə onun vaxtilə dərs dediyi ADMİU-nun müəllimlərinin də öz payı vardır. Dövlət müstəqilliyimizin gündən-günə möhkəmləndiyi müasir dövrdə klassik ırsimizə maraqlı, şübhəsiz ki, daha da artdı. Azərbaycan mədəniyyətinin qədimliyinin, onun böyük, zəngin bədii ənənələr zəminində təşəkkül tapmasının bu gün daha əminliklə dünya birliyinin diqqətinə çatdırılması ümdə vəzifələrimizdəndir. Ona görə də klassik dövr miniatür sənəti xəzinəmizi tədqiq etmiş Kərim müəllimin elmi irsi bu gün də bizim üçün əhəmiyyətlidir.

2001-ci ildə o zaman «Sənətşünaslıq» fakültəsinin tərkibində olan «Təsviri sənət tarixi və nəzəriyyəsi» kafedrasına xeyli müddət ADMİU-da dərs demiş tanınmış sənətşünas-alim, sənətşünaslıq doktoru, professor Nurəddin Həbibov müdür təyin edildi. Nurəddin Həbibov elmi fəaliyyəti pedaqoji prinsiplərlə uzlaşdırılan təcrübəli müəllimlərimizdən biri olmuşdur.

Professor Nurəddin Həbibov istər kafedraya rəhbərlik etdiyi dönəmdə, istərsə də ondan əvvəl məhsuldar fəaliyyət göstərmiş, universitetimiz üçün çoxlu sayıda tədris proqramları nəşr etdirmiştir. Bir tədqiqatçı kimi, Nurəddin Həbibovun maraqlı dairəsi

xeyli geniş idi. Lakin o, daha çox müasir dövr Azərbaycan incəsənətinin öyrənilməsi ilə məşğul olurdu. Müasirlik mövzusu onun elmi maraqlarına daha yaxın idi. Bunun əsas səbəblərindən biri də görkəmli alimin universitetimizdə dərs deməsi, burada öz iş yoldaşları olan tanınmış rəssamlarla daim ünsiyətdə olması idi. Universitetdəki yaradıcılıq ab-havası, rəssamların, heykəltəraşların, dekorativ-tətbiqi sənət ustalarının, sənətşünasların bir mühitdə yetişməsi, fəaliyyət göstərməsi onların yaradıcılıq münasibətlərinin qarşılıqlı əlaqə formasında təşəkkül tapmasına yardım göstərirdi. Bu cəhət Nurəddin Həbibovun müraciət etdiyi mövzularda özünü daha aydın göstərir. T.Salahov, M.Abdullayev, B.Mirzəzadə, N.Qasımov, N.Əbdürrəhmanov, Y.Hüseynov, Ə.Verdiyev kimi vaxtilə universitetimizdə dərs demiş görkəmli rəssamların yaradıcılığı bir sənətşünas kimi Nurəddin müəllimin həmişə diqqət mərkəzində olmuşdur. Yorulmaz alim və müəllim bir yerdə çalışdığı rəssamların yaradıcılığı barədə istər Azərbaycan, istərsə də xarici ölkə nəşrlərində müntəzəm olaraq məqalələr, oçerklər dərc etdirirdi. Bütün bunlar Azərbaycan incəsənətinin, onun ayrı-ayrı təmsilçilərinin yaradıcılığının həm respublikamızda, həm də onun hündürlərindən kənarda daha yaxşı tanınmasına səbəb olurdu.

1992-ci ildə işiq üzü görmüş «Azərbaycan incəsənəti» monoqrafiyası milli sənətşünaslıq tariximizdə böyük bir hadisəyə çevrildi. Bu kollektiv nəşr Azərbaycan sənətşünaslığının tanınmış

simaları olan dörd alim, sənətşünaslıq doktorları – Rasim Əfəndiyev, Kərim Kərimov, Nəsir Rzayev və Nurəddin Həbibov tərəfindən qələmə alınmışdı. Onlardan ikisi – Kərim Kərimov və Nurəddin Həbibov həm də bizim universitetimizi təmsil edirdi. Bu baxımdan adı çəkilən nəşr bizim üçün böyük önəm kəsb edir.

Monoqrafiyadakı miniatür sənəti bölməsi Kərim Kərimov, müasir incəsənət bölməsi isə Nurəddin Həbibov tərəfindən yazılmışdı.

Pedaqoqlarımızın iştirakı ilə hazırlanan bu nəşrdən universitetimizdə bu gün də dərslik kimi istifadə edilir. «Azərbaycan incəsənəti» monoqrafiyası həm də onunla əlamətdardır ki, bu nəşrdə mili vətənpərvərlik motivləri ön plana çəkilmişdir. Bu baxımdan həmin monoqrafiya müstəqillik dövrü sənətşünaslıq elmimizin prioritət inkişaf istiqamətlərini əməli surətdə əsaslandıran ilk nəşrlərdən biri hesab olunur və bu baxımdan bu gün də ciddi əhəmiyyət daşıyır.

Bələ bir faktı da qeyd etmək lazımdır ki, Azərbaycan sənətşünaslıq elminin ən tanınmış təmsilçiləri universitetimizdə fəaliyyət göstərmişlər. Hələ ötən əsrin 60-cı illərinin əvvəllərindən etibarən rəssamlıq təmayüllü bölmənin fəaliyyətə başlaması ilə əlaqədar ADMİU-da sənətşünaslığın ilk özəyi yaradılmış oldu. 1982-ci ildə müstəqil kafedra təşkil edildikdən sonra universitetimizdə sənətşünaslıq daha sürətlə inkişaf etdi.

Uzun illər ADMİU-da pedaqoji fəaliyyət göstərmiş, kafedra müdürü olmuş sənətşünas-alimlərimizdən biri də sənətşünaslıq doktoru, professor Cəmilə Novruzova idi. C.Novruzova da digər müəllimlər kimi universitetdə çalışdığı illərdə dərs vəsaitləri hazırlamış, müxtəlif proqramlar nəşr etdirmişdir.

Bir sənətşünas kimi Cəmilə Novruzovanın əsas tədqiqatları heykəltəraşlıq sənətinə aiddir. Azərbaycanda heykəltəraşlıq əsasən XX əsrin 20-ci illərindən etibarən təşəkkül taplığı üçün, təbii ki, Cəmilə Novruzovanın tədqiqatları da daha çox müasir sənətlə bağlı idi. Nurəddin Həbibov kimi, onun da tədqiqatlarında müasirlik mövzusu aparıcı mövqə tutmuşdur.

Xatırladaq ki, təsviri sənətin digər sahələri ilə yanaşı, respublikamızda ilk ali heykəltəraşlıq təhsili də universitetimizin adı ilə bağlıdır. 1982-ci ildə yaradılmış «Heykəltəraşlıq» ixtisası respublikanın mədəni həyatında əhəmiyyətli hadisəyə çevrildi. Çünki bundan əvvəl Azərbaycanda ali təhsil səviyyəsində «Heykəltəraşlıq» ixtisası yox idi. Azərbaycanın əksər tanınmış heykəltəraşları, korifey sənətkarlar olan Cəlal Qaryagdi, Fuad Əbdürrəhmanov, Ömər Eldarov, İbrahim Zeynalov və başqları digər şəhərlərdə, əsasən Moskvada, Leninqradda (Sankt-Peterburqda) və Tbilisidə təhsil almışdır. Ona görə də ali «Heykəltəraşlıq» ixtisasının yaradılması Azərbaycan bədii mədəniyyətinin inkişafı üçün zəruri idi və bu zərurət

universitetimizdə həmin ixtisasın təşkil olunması ilə nəticələndi. Bu gün orta və gənc nəslə təmsil edən tanınmış heykəltəraşlarımızın çoxu məhz ADMİU-nun heykəltəraşlıq bölməsinin yetirmələridir.

Qeyd edək ki, müxtəlif dövrlərdə ADMİU-nun «Heykəltəraşlıq» kafedrasında Ömər Eldarov, Tokay Məmmədov, Mirələsgər Mirqasımov, Natiq Əliyev, Azad Zeynalov kimi sənətkarlar pedaqoji fəaliyyət göstərmişlər. Heykəltəraşların canlı yaradıcılıq fəaliyyəti ilə ünsiyyət Cəmilə Novruzovanın elmi araşdırılmalarına təsirsiz ötməmişdir.

Cəmilə Novruzova universitetimizdə çalışdığı illərdə qələmə aldığı elmi əsərlərində Azərbaycan heykəltəraşlığının geniş, hərtərəfli mənzərəsini yaratmışdır. O, heykəltəraşlığın müxtəlif sahələrini işıqlandırmış, həm monumental, həm də dəzgah plastikasını tədqiq etmişdir. Plastik sənətdə bədii obrazın təcəssüm etdirilmə xüsusiyyətləri alimin tədqiqatlarında əsas yerlərdən birini tutur. Cəmilə Novruzova heykəltəraşlıq sənətini həm ümumi şəkildə, Azərbaycan monumental sənəti müstəvisində, həm də fərdi qaydada, bu və ya digər sənətkarımızın yaradıcılığının işıqlandırılması prinsipi əsasında tədqiq etmişdir. Alimin Fuad Əbdürrəhmanov, Ömər Eldarov, Tokay Məmmədov və digər heykəltəraşların yaradıcılığını əks etdirən tədqiqatları xüsusilə qiymətlidir. Bu, həm də universitetimizin tarixinə nəzər salmaq,

vaxtilə onu təmsil etmiş heykəltəraşların yaradıcılıq xüsusiyyətlərini öyrənmək baxımından böyük önəm daşıyır.

Universitetdə çalışdığı müddətdə Cəmilə Novruzova məhsuldar fəaliyyət göstərmiş, monoqrafiyalar, kitab-albomlar nəşr etdirmişdir. C.Novruzovanın rəhbərliyi ilə bir neçə məzunumuz dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışlar. Onun tərtib etdiyi tədris proqramlarından indi də istifadə olunur.

Vaxtilə universitetimizin «Sənətşünaslıq» kafedrasında dərs demiş sənətşünaslıq doktoru, professor Mürsəl Nəcəfov Azərbaycanın tanınmış sənətşünaslarından biri idi. Mürsəl Nəcəfovun digər alımlarımızla müqayisədə ADMİU-da nisbətən az çalışmasına baxmayaraq universitetimizin sənətşünaslıq təhsili tarixində onun da öz payı vardır.

Mürsəl Nəcəfov ADMİU-ya ötən əsrin 80-ci illərində dəvət olunmuş, bir müddət burada çalışmış, proqramlar hazırlamış, diplomçuların elmi rəhbəri olmuşdur. Mürsəl Nəcəfov əsasən müasir incəsənəti, onun ayrı-ayrı təmsilçilərinin yaradıcılığını öyrənmiş, bu barədə dövri mətbuatda çoxsaylı yazılarla, ocerk və məqalələrlə çıxış etmişdir. Mürsəl Nəcəfov rəssamlarımız haqqında Moskva mətbuatında da yazılar çap etdirmiş, bununla da Azərbaycan təsviri sənətinin, rəssamlarımızın keçmiş sovet məkanında tanınmasına yardım etmişdir.

ADMİU-dakı fəaliyyəti Mürsəl Nəcəfovun rəssamlıq, sənət mühiti ilə daha da yaxınlaşmasına imkan yaradırdı. Alimin mətbuat səhifələrində haqqında ocerklər çap etdirdiyi rəssamların xeyli qismi universitetimizdə çalışan öz iş yoldaşları idi. M.Nəcəfov müasir təsviri sənəti öyrənən, janr etibarilə elmi-populyar xarakterli yazılarla üstünlük verən sənətşünas olmuşdur. O, Azərbaycan rəssamlarının böyük bir qismi haqqında ocerklər yazmışdır. Respublikamızda sənətşünas kadrların yetişdirilməsində onun özünəməxsus rolu vardır.

Vaxtilə universitetimizdə işləyən sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Leyla Axundzadə də Azərbaycanda sənətşünaslıq təhsilinin təkmilləşdirilməsində xidmətləri olmuş şəxslərdəndir. Professorlar Məmmədağa Tərlanov və Cəmilə Novruzovadan sonra o, ötən əsrin 90-ci illərinin əvvəllərindən 2000-ci ilədək «Təsviri sənət tarixi və nəzəriyyəsi» kafedrasına rəhbərlik etmişdir. Professor Leyla Axundzadənin rəhbərliyi dövründə kafedraya gənc pedaqoqlar cəlb edilmiş, kafedranın elmi bazası möhkəmlənmiş, bir çox yeni proqramlar hazırlanmış, rus dilində olan tədris vəsaitləri dilimizə tərcümə edilmişdir.

ADMİU-nun ənənələr zəminində formalaşmış rəssamlıq və sənətşünaslıq məktəbi bu gün də öz peşəkarlığını qoruyub saxlayır.

\* \* \*

ADMİU-nun bugünkü «Rəssamlıq» fakültəsi müstəqil qurum kimi 2004-cü ildə təsis edilmişdir. Aradan nisbətən qısa bir vaxt keçməsinə baxmayaraq, fakültə ciddi uğurlara imza atmışdır. Bu uğurların əsas səbəblərindən biri ADMİU-nun bütün respublikada ən mütəşəkkil, qocaman və on illərlə formalaşmış yaradıcılıq ənənələri olan rəssamlıq təhsili bazasına malik olmasıdır. Burada formalaşmış rəssamlıq sənəti və tədrisi ənənələri müxtəlif dövrlərdə digər ali məktəblərdə də rəssamlıq ixtisaslarının təşkil edilməsi işinə təkan vermişdir.

Yaradıcı kollektivə təcrübəli rəssam və sənətşünasların cəlb edilməsi, pedaqoji işin səmərəli qurulması, maddi-texniki bazanın yaxşılaşdırılması fakültənin son illərdə əldə etdiyi nailiyyətlərindəndir.

Fakültənin dekanı sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevda Sadiqbəyovadır. O, eyni zamanda «Rəsm və rəngkarlıq» kafedrasının dosentidir. Sevda Sadiqbəyova rəngkarlığın peşəkar tələbələrinə dərindən yiyələnmiş rəssamıdır. Böyük sənətin sırlarını öz tələbələrinə həvəslə öyrədən S.Sadiqbəyovanın hazırladığı «Rəsm və rəngkarlıq» adlı tədris programı, «Reklam işi sənəti» və «Teatr-dekorasiya kompozisiyasının əsasları» adlı metodik vəsaitlər

tədrisin bu sahədə vacib prinsiplərinin qavranılmasında mühüm rol oynayır.

Sevda Sadiqbəyovanın təşkilatçılığı ilə Rəssamlıq fakültəsinin tələbələri dəfələrlə respublika səviyyəsində keçirilən müsabiqələrdə iştirak etmiş, qalib olmuş, xaricdə keçirilən tədbirlərdə mükafatlandırılmışlar. Tələbələrin bir çoxu Azərbaycan Rəssamlar İttifaqının gənclər bölməsinin üzvüdür.

S.Sadiqbəyova həm də sənətşünas alim kimi tanınır. Onun təsviri incəsənətə həsr olunmuş bir sıra məqalələri respublika mətbuatında, həmçinin xaricdə dərc olunmuşdur. O, «Azərbaycan Dövlət Opera və Balet Teatri rəssamlarının yaradıcılığı» monoqrafiyasının müəllifidir.

Rəssamlıq fakültəsində çalışan görkəmli firça və tişə ustalarının yetirmələri hazırda adlı-sanlı rəssamlar səviyyəsinə yüksələrək fəaliyyət göstərir, istər ölkə daxilində, istərsə də xaricdə fərdi və ümumi sərgilərdə iştirak edir, ustad müəllimlərin onlara təsviri sənət sahəsində verdikləri bilik və təcrübəni uğurla nümayiş etdirirlər. Universitetin «Rəssamlıq» fakültəsinin məzunları müxtəlif ölkələrin nüfuzlu təhsil ocaqlarında çalışır, Azərbaycan rəssamlıq məktəbinin əsaslarını tədris edirlər.

«Rəssamlıq» fakültəsində uzun illər boyu çalışan tanınmış pedaqoqlardan biri də professor Arif Əzizdir. Arif Əziz sənətə 60-ci illərdə qədəm qoymuş istedadlı, geniş maraq dairəsinə malik

rəssamlar nəslinin təmsilçisidir. Maraqlıdır ki, o, istər gənclik illərində, istərsə də sonralar rəssamlığın respublikada az yayılmış spesifik sahələri ilə – bədii tərtibat, sənaye qrafikası, dizayn ilə məşğul olmuş, Azərbaycanda reklam işi, bədii layihələşdirmə və başqa sahələrin yayılması üçün hərtərəfli yaradıcı fəaliyyət göstərmişdir.

Arif Əziz universitetimizdə istər akademik rəssamlığın, istərsə də tətbiqi sənətlərin bünövrəsini qoyan fədakar müəllimlərimizdəndir. Məhz onun təşkilatçılığı ilə universitetdə şüşə-keramika, bədii toxuculuq, dizayn və bir çox digər spesifik sahələrin maddi-texniki bazası yaradılmışdır.


Rəssamin yaradıcılıq fəaliyyətinin bütöv bir mərhələsi bədii qrafika ilə bağlıdır. A.Əziz qrafika sahəsində maraqlı silsilə portretlərin, ağ-qara və rəngli kompozisiyaların müəllifidir. Yaradıcılığının bu mərhələsində rəssam plakat janrına da müraciət etmiş, kənd həyatı, mədəniyyət və s. mövzularda əlvan plakatlar yaratmışdır.

Bir rəssam kimi Arif Əziz təsviri sənətin həm tətbiqi (bədii tərtibat, bədii layihələşdirmə), həm də akademik yönümlü sahələrində (bədii qrafika, dəzgah rəngkarlığı) işləmiş, maraqlı, orijinal rəsmlər, tablolar yaratmışdır. Arif Əzizin yaradıcılıq yolunun yetkin mərhələsini fərdi üslubu ilə diqqət çekən rəngkarlıq tabloları təşkil edir. Rəssam son illərdə daha çox rəngkarlıq əsərləri



Universitetdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş konfransda.

Xalq artisti, rejissor Cənnət Salimova çıxış edərkən



«Aktyor sənəti» kafedrasının müdürü, xalq artisti, professor Ağakışi Kazimov məşq zamanı



Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, professor  
Azər Paşa Nemət məşğələ zamanı



Xalq artisti Bəsti Cəfərovanın kursunda. Məşq zamanı



Xalq artisti, professor İlham Namiq Kamal tələbələri ilə




Xalq artisti, dosent Rafiq Əliyev tələbələrlə məşq prosesində



Rektor, professor Timuçin Əfəndiyev və xalq artisti, professor Ramiz Əzizbəyli



Əməkdar incəsənət xadimi Vaqif İbrahimoglu tələbələri ilə



Əməkdar artist, dosent  
Ötkəm İsgəndərov aktyor sənəti dörsində



Əməkdar artist, dosent  
Telman Əliyev möşq zamanı



Xalq artisti, dosent Firəngiz Mütəllimovanın kursu



Professor Nəzakət Qaziyeva tələbələrlə



Əməkdar artist,  
professor Gülsad Baxşıyeva  
tələbələri ilə



Dosent Vadidi Həsənovun kursu



Professor Fikrət Sultanov məşq zamanı



Aktyor sənəti fakültəsinin tələbələri məşq zamanı



Əməkdar incəsənət xadimi, dosent Bəhram Osmanovun kursunda



Səsyazma studiyasının montaj otağı



«Səda» Tədris teatrı



Universitetin Tələbə klubu



Tələbə klubunda məşq



Soldan: şair Ramiz Rövşən, xalq yaziçisi Anar, rektor, professor Timuçin Əfəndiyev, professor Nizaməddin Şəmsizzadə və başqları Tədris teatrında



Tədris teatrında tələbə tamaşası




Xalq artisti, professor Eldar Quliyev məşqda



Xalq artisti, professor Oqtay Mirqasim tələbələri ilə



Əməkdar incəsənət xadimi, dosent Cəmil Quliyev tələbələri ilə



Xalq artisti, professor Yalçın Əfəndiyev  
«Rejissor sənəti» fakültəsində dərs zamanı



Əməkdar incəsənət xadimi, professor Tariyel Veliyev  
televiziya montaj otağında məşğələ zamanı



Əməkdar incəsənət xadimi, dosent Rafiq Quliyev «Kinooperator» ixtisası üzrə təhsil alan tələbələrlə dörs prosesində



Xalq artisti, professor Tofiq İsləmov Kino və televiziya pavilyonunda tolubolor ilə



Əməkdar incəsənət xadimi, professor Amin Novruzov «Rejissor sənəti» fakültəsinin Kino və televiziya pavilyonunda məşğələ zamanı



Kino və televiziya pavilyonu



Xalq artisti, professor Tamilla Şirəliyeva universitetin  
məzunu olan yetirməsi ilə



Baş müəllim Ofeliya Zeynalova öz kursunun tələbələri ilə



Xalq artisti Rəfiqə Axundovanın  
xoreoqrafiya dörsində



Məşq zamanı



Əməkdar artist Pərviz Məmmədrzayev qılınc təlimi məşqində



Rəqs zalında möşq



«Vokal» kafedrasının müdürü, xalq artisti, professor Azər Zeynalovun dərsində



«Xoreoqrafiya» kafedrasının  
dosenti, xalq artisti  
Mədina Əliyeva



Konsertmeyster ifaçılığı



«Vokal» kafedrasının professoru,  
xalq artisti Qəriñə Kərimovanın  
dərsində



Əməkdar incəsənət xadimi,  
dosent Yaqut Abdullayevinin  
vocal dərsində



Xalq artisti, professor İslam Rzayevin sinfində



Tədris teatrında «Muğam» kafedrasının yaradıcılıq hesabatı.

Soldan: xalq artisti Ağaxan Abdullayev, tarzən,  
əməkdar artist Vamiq Məmmədəliyev və kamancha ifaçısı Oqtay Şərifov



«Muğam» kafedrasının müdürü, xalq artisti, professor Cənablı Əkbərovun sinfində



Xalq artisti, dosent Qəndab Quliyeva tələbələri ilə



Xalq artisti Səkinə İsmayılova məşğələ zamanı



«Estrada və populyar musiqi» kafedrasının müdürü, xalq artisti, dosent Yalçın Rzazadə öz kursunun tələbələri ilə dərs zamanı



Xalq artisti Mələkxanım Əyyubovanın sinfində



Əməkdar artist Gülyanaq Məmmədova tələbələri ilə



Xalq artisti Simarə İmanova tələbələri ilə



Əməkdar artist İlqar Muradov tələbələri ilə



Əməkdar artist Cavan Zeynalli tələbələri ilə



Xalq artisti Zakir Mirzəyevin qarmon sinfında



Professor Aytəkin Həsənova və dosent Güləğa Zeynalov konsert zamanı



Universitetin xalq çalğı alətləri orkestri



Xalq artisti Zamiq Əliyev ansambl sinfində dərs zamanı



«Musiqi sənəti» fakültəsinin xalq çalğı alətləri orkestri məşq zamanı



Əməkdar mədəniyyət işçisi,  
aşıq Əhliman Rəhimov tələbələri ilə



Aşıq Samirə Əliyeva  
saz dörsində



Universitetin rəsm qalereyasında. Sağdan: Azərbaycan Rəssamlar İttifaqının sədri,  
xalq rəssamı Fərhad Xəlilov, rektor, professor Timuçin Əfəndiyev,  
əməkdar rəssam Tahir Tahirov, dosent Ağarəhim Əliyev və başqları



Aşıqlar qrupu



Xalq rəssamı, professor Nadir Əbdürəhmanov  
tələbələri ilə rəssamlıq emalatxanasında



Universitetin sərgi salonunda. Soldan: xalq rəssamı,  
professor Rafiq Mehdiyev, rektor, professor Timuçin Əfəndiyev,  
əməkdar incəsənət xadimi, dosent Ağarəhim Əliyev



Universitetin sərgi salonunda



Universitetin rektoru, əməkdar incəsənət xadimi, professor Timuçin Əfəndiyev  
Rəssamlıq fakültəsinin dosenti, əməkdar incəsənət xadimi Fəxriyyə Xələsova ilə  
tələbə işlərindən ibarət sərgiyə tamaşa edərkən



«Rəssamlıq» fakültəsi. Tələbə işlərinə baxış



«Rəssamlıq» fakültəsində. Əməkdar incəsənət xadimi, professor Arif Əziz kompozisiya dərsində



Əməkdar rəssam, dosent Tahir Tahirov rəsm dərsində



Filologiya üzrə elmlər doktoru, professor Aqşin Babayevin mühazirəsi



Dosent Bəhruz Axundov «Nəşriyyat işi və redaktörləmə» ixtisası üzrə dərs keçərən



Sənətşünaslıq üzrə elmlər doktoru, professor  
İllah Rəhimlinin mühazirəsi



Universitetin dosenti, yazıçı-dramaturq  
Əli Əmirli mühazirə zamanı



Sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm Əlizadənin dərsində



Əməkdar incəsənət xadimi, dosent Ayaz Salayev «Sənətşünaslıq»  
fakültəsində imtahan qəbul edir



«Kulturologiya» fakültəsində elmi konfranslar



üzərində işləyir. Onun sənətdə yaratdığı fərdi üslub da məhz rəngkarlıqla əlaqədardır.

Arif Əzizin yaradıcılığında dekorativizm, milli koloritə meyl və digər bu kimi cəhətlər özünü aydın bürüzə verir. Onun müraciət etdiyi mövzular əsasən doğma Azərbaycanı, Abşeron torpağını, Xəzəri əks etdirir. O, həm də mahir portretçi, reklamçı və tərtibatçı rəssam kimi də yaxşı tanınır. Rəssamin milli koloritlə aşılanmış tematik tabloları, natürmort və mənzərələri də var. Onun qardaş Türkiyədə, eləcə də Hindistanda, Seneqalda, habelə Avropa ölkələrində, MDB məkanında çoxlu sayıda sərgiləri keçirilmişdir.

Rəssamlıq fakültəsində azərbaycanlı tələbələrlə yanaşı, xarici ölkə gəncləri də təhsil alırlar. Onların içərisində qardaş Türkiyədən gəlmiş tələbələr üstünlük təşkil edir. Ümumiyyətlə, Rəssamlıq fakültəsi ADMİU-nun xarici əlaqələrini təmsil edən öncül fakültələrdən biridir. Fakültənin professor – müəllim heyətinin bir çox üzvü müxtəlif vaxtlarda Türkiyənin sənət universitetlərində rəssamlıqdan dərs demişdir.

Rəssamlıq fakültəsi hal-hazırda üç kafedranı özündə birləşdirir. Bunlar «Rəsm və rəngkarlıq», «Dekorativ-tətbiqi sənət» və «Sənətşünaslıq» kafedralarıdır. Burada respublikanın görkəmli sənətkarlarından xalq rəssamı, professor Ağaoğlu İbrahimov, xalq rəssamı Xanlar Əhmədov, əməkdar incəsənət xadimi, professor Arif Əziz, əməkdar incəsənət xadimi, dosent Fəxriyyə Xələfova,

əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Bayram Hacızadə, əməkdar rəssam, dosent Həmzə Abdullayev, əməkdar rəssam Tahir Tahirov, əməkdar incəsənət xadimi, dosent Şamil Nəcəfzadə və başqaları çalışırlar.

Rəssamlıq fakültəsi öz yaradıcılıq fəaliyyətini əks etdirən bukletlər, həmçinin ayrı-ayrı sərgilərin, təşkilatçısı olduğu mədəni-kütləvi tədbirlərin afişə, dəvətnamə və programlarını da nəşr etdirir.

Qeyd etmək lazımdır ki, fakültə 2004-cü ildə yenidən təşkil olunduğu zaman burada cəmi beş ixtisas – reklam işi, moda rəssamı, teatr-dekor sənəti, xalçaçı rəssam və təsviri incəsənətin tarixi və nəzəriyyəsi ixtisasları var idi. 2006-ci ildə daha iki ixtisas – televiziya və kino rəssamı, həmçinin qrim işi üzrə rəssam ixtisasları da yaradıldı. 2012-ci ildən etibarən rəngkarlıq və qrafika ixtisasları da fakültənin ixtisas şəbəkəsinə daxil olmuşdur.

Rəssamlıq fakültəsi istər universitetin, istərsə də respublikanın mədəni həyatında fəal iştirak edir. Belə ki, 2005-ci ildə Azərbaycanın görkəmli rəssamı, müasir satirik qrafikanın banisi Əzim Əzizəzadənin 125-illiyi ilə əlaqədar fakültə rəssamlarının yaradıcılıq sərgisi təşkil edilmişdi. Həmin ildə fakültənin tələbələri Türkiyədə - İstanbul şəhərində keçirilən Beynəlxalq sərgidə uğurla iştirak etmişlər.

2006-ci il 5-10 iyun tarixində İstanbulun nüfuzlu Marmara Universiteti «Gözəl sənətlər» fakültəsinin təşkilatçılığı ilə

beynəlxalq simpozium və tələbə rəssamların sərgisi təşkil edilmişdi. 54 ölkədən gəlmis yüzlərlə tələbə çoxlu sayıda işlərini bu sərgiya təqdim etmişdilər. Sərgidə Almaniya, İspaniya, Belçika, İsveçrə, Avstriya, ABŞ, Gürcüstan, Kipr, İtaliya və digər ölkələrdən dəvət olunmuş gənclər də iştirak edirdi. Fərəhələndirici haldır ki, bu irimiqyaslı beynəlxalq sərgidə Azərbaycanı məhz ADMİU-nun «Rəssamlıq» fakültəsinin tələbələri təmsil edirdilər. Marmara Universiteti kimi nüfuzlu bir təhsil ocağının məhz ADMİU-ya müraciət etməsi, ona dəvət göndərməsi Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq imicinin gündən-günə yüksəlməsindən xəbər verir.

Sərgidə iştirak etmək üçün ADMİU «Rəssamlıq» fakültəsinin beş istedadlı tələbəsi seçilmişdi. Bunlar həmin mərhələdə II kursu başa vurmuş Ayan Əzizova, Aysel Məmmədova, Sevinc Həsənova, Xanım Əkbərova və Mərziyə Kərimli idilər. Tələbə qızlar sərgidə əlvan çalarları ilə seçilən, zəngin milli koloritə, məzmunə malik olan maraqlı, yaddaqalan kompozisiyalar nümayiş etdirərək Marmara Universitetinin xüsusi mükafatlarına layiq görüldülər. Qeyd edək ki, artıq təhsilini başa vurmuş bu gənc rəssamlar bu gün də vaxtilə təhsil aldıqları ali məktəbi təmsil edir, Azərbaycan incəsənətinin dünyada tanınmasına öz yaradıcılıq töhfələrini verirlər.

2006-cı ildə görkəmli xalça rəssamı, uzun illər ADMİU-da dərs demiş Lətif Kərimovun 100-illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi, fakültə rəssamlarının mövzu ilə bağlı sərgisi təşkil olundu.

2007-ci il Rəssamlıq fakültəsinin tələbələrinin yaradıcılıq sərgisi ilə yadda qalmışdır. Sərgidə əsasən ikinci kurs «Teatr-dekor rəssamı» ixtisası üzrə təhsil alan tələbələr iştirak edirdilər. Təqdim olunan eskizlər, dekorasiya və geyim nümunələri orijinallığı ilə diqqəti cəlb edirdi.

2008-ci il «Rəssamlıq» fakültəsi üçün daha məhsuldar olmuşdur. Həmin il ulu öndərimiz Heydər Əliyevin 85-illiyinə həsr olunmuş elmi konfrans və sərgi təşkil olundu, tələbələrin «Foto-Fotoqrafiya-Dizayn» mövzusunda orijinal sərgisi keçirildi. Bir neçə ixtisası – reklam, dizayn, teatr-dekor, xalçaçılığı bir araya gətirən sərgidə türk tələbələr də daxil olmaqla 30-a qədər tələbə iştirak etmişdir. Sərgidə bədii foto, foto-montaj və foto-kollaj texnikasında işlənmiş 150 iş nümayiş etdirilmişdir. Sərginin açılışında iştirak edən xarici qonaqlar (onların sırasında ABŞ səfirliyinin içtimai diplomatiya üzrə nümayəndəsi Dmitri Taraxovski və Türkiyə səfirliyinin Təhsil müşaviri Xalis Koyunçuoğlu da vardı) öz çıxışlarında Azərbaycanda foto sənətinin inkişafına təkan verən, dizayn və reklam sahəsində perspektivli gənc kadrların

formalaşmasında böyük rol oynayan bu cür sərgilərin göləcəkdə də keçirilməsini arzu etdiklərini dilə gətirdilər.

Həmin ildə fakültənin dekanı, dosent Sevda Sadıqbəyova və hazırda «Rəsm və rəngkarlıq» kafedrasının müdürü olan Aytən Rzaquliyeva Bakıda, Koreyada, Türkiyədə keçirilən Beynəlxalq sərgilərin iştirakçısı olmuşlar. Fakültə rəssamlarının ən böyük uğurlarından biri kimi xalq rəssamı, professor Ağaoğlu İbrahimovun rəngkarlıq işlərinin Vatikanda sərgilənməsini göstərmək olar.

2008-ci ilin uğurlu sərgilərindən biri haqqında ayrıca söz açmağa dəyər. Çünkü burada Rəssamlıq fakültəsinin əksər ixtisasları, o cümlədən yeni ixtisaslar layiqincə təmsil olunmuşdu. İlin yekunlarına həsr olunan bu sərgi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəsm qalereyasında gerçəkləşdirildi.

İki hissədən ibarət olan sərginin birinci hissəsində canlı moda nümayışı, ikinci hissəsində isə rəssamlıq işləri əks etdirildi. Qeyd etmək lazımdır ki, manekenlərin canlı moda nümayiş etdirməsi Azərbaycan məkanında nisbətən yeni hadisə olsa da, o, sürətlə irəliləməkdə, təkcə yerli auditoriyanın deyil, həm də Qərb aləminin diqqətini özünə çəkməkdədir. Bu işdə tanınmış moda mütəxəssisi, əməkdar incəsənət xadimi, ADMİU-nun dosenti Fəxriyyə Xələfovanın rolunu xüsusi olaraq vurğulamaq lazımdır. Fəxriyyə Xələfova moda aləmində təkcə öz dəst-xəttini, məktəbinin

yaratmaqla kifayətlənmir. O, həm də bu ənənələri gənc modaçılara, dizaynerlərə, rəssamlara öyrədir.

2008-ci ilin yekun sərgisində rəsm əsərləri də təqdim olunmuşdu. Burada həm «Rəssamlıq» fakültəsinin professor-müəllim heyətinin, həm də tələbələrin diqqət çəkən tabloları nümayiş etdirildi. Arif Əzizin, Ənvər Qarayevin, həmçinin Sevda Sadıqbəyovanın, Həmzə Abdullayevin, Çingiz Quliyevin, Bayram Hacızadənin və başqalarının əsərləri, müxtəlif mövzulu tabloları maraqlı sənət axtarışlarından xəbər verirdi.

2008-ci ilin uğurlu sərgilərindən biri də diplomçu tələbələrin işlərinin nümayiş etdirildiyi sərgi olmuşdur. Burada fakültədə tədris olunan əksər ixtisaslar üzrə rəsm əsərlərinə tamaşa etmək mümkün idi.

2009-cu ildən paytaxtın Milli Parkında və digər ərazilərində keçirilən Novruz şənliklərində universitetimizi «Rəssamlıq» fakültəsinin tələbələri təmsil edirlər. Bu təqdirəlayiq ənənə ildən-ilə təkrarlanaraq ictimai və mədəni həyatda «Rəssamlıq» fakültəsinin nüfuzunu möhkəmləndirir.

Fakültənin mütəmadi olaraq iştirak etdiyi başqa bir tədbir isə «Atatürkü anma, gənclər və idman bayramı»dır. Respublikamızda qeyd olunan bu möhtəşəm tədbirdə fakültə təmsilçləri iştirak edir, tədbirin bədii-estetik tərtibatına öz töhfələrini verirlər. Müəllim və

tələbələrimiz dəfələrlə xarici ölkələrdə keçirilən beynəlxalq sərgilərin iştirakçısı olmuş, Vətənə mükafatlarla dönmüşlər.

2007-2008-ci illərdə fakültənin müəllimi Tahir Tahirovun tərtibat verdiyi Fikrət Əmirovun «1001 gecə» baleti ölkəmizdən kənarda – Qahirədə, Parisdə, Mərakeşdə uğurla nümayiş etdirilmişdir.

2008-2009-cu illərdə universitetin «Rəssamlıq» fakültəsi və Azərbaycan miniatür kitabı muzeyinin təşəbbüsü ilə «Milli-mədəni dəyərlərimizi qoruyaq» mövzusunda birgə layihə keçirildi. Layihə çərçivəsində tələbələr Azərbaycanın tarixi yerlərinə ekskursiyalara getmiş, xalqımızın zəngin tarixi, incəsənəti, maddi-mənəvi dəyərlərini əks etdirən abidələrlə tanış olmuşlar.

2009-cu ildə də «Rəssamlıq» fakültəsi bir sıra maraqlı sərgilər təşkil etmişdir. Tələbələrin «Obrazlar çələngi» adlı sərgisi, tanınmış mənzərə rəssamı Səttar Bəhlulzadənin 100-illik yubileyinə həsr edilmiş yaradıcılıq sərgisi, fakültənin istedadlı tələbələri olan Sevinc Həsənovanın və Ayan Əzizovanın fərdi sərgiləri bu qəbildəndir.

Son illər fakültənin rəssam tələbələrinin fərdi sərgilər təşkil etməsi ənənə halını alıb. 2010-cu ildə «Dizayn» ixtisasının II kursunda təhsil alan Lalə Təhməzovanın «Uşaq rəsm qalereyası»nda Qarabağ səmasında vertolyotun erməni qudlurları tərəfindən vurulması zamanı faciəli surətdə həlak olmuş

Azərbaycanın görkəmli alimi, ictimai xadim Tofiq İsmayılovun işqılı xatirəsinə həsr edilmiş fərdi sərgisi vətənpərvərlik mövzusunu əks etdirirdi.

Rəssamlıq fakültəsi təmsilçilərinin xarici ölkələrdəki fəaliyyətini, keçirdikləri sərgiləri ADMİU-nun ciddi uğurları kimi qiymətləndirmək olar. Belə ki, 2008-ci ildə rəssam tələbələrin Almaniyada nümayiş etdirdikləri rəngkarlıq əsərləri sərgi təşkilatçılarının təsis etdiyi dəyərli mükafatlara layiq görüldü. 2010-cu ildə Türkiyənin Marmara Universitetinin «Gözəl sənətlər» fakültəsinin təşkil etdiyi Beşinci Beynəlxalq Tələbə Triyennalesində iştirak edən fakültənin 5 tələbəsinin sərgilədikləri rəngkarlıq, qrafika, dekorativ-tətbiqi sənət nümunələri rəğbatla qarşılanmış, Beşinci Triyennalenin kataloqunda yerləşdirilmişdir.

«Rəssamlıq» fakültəsinin təmsilçiləri mütamədi olaraq fərdi sərgilər təşkil edir, respublika ictimaiyyətini yeni əsərləri ilə tanış edirlər. 2007-ci ildə fakültənin aparıcı müəllimlərindən olan A.Rzaquliyevanın «Qız qalası» rəsm qalereyasında təşkil etdiyi «Aytən +» adlı sərgisi sənətçinin rəngkarlıq və qrafika sahəsindəki uğurlarından xəbər verir.

2009-2010-cu illərdə əməkdar rəssam Ənvər Qarayevin Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda rəngkarlıq, qrafika və dekorativ-tətbiqi sənət əsərləri nümayiş etdirildi.

2009-cu ildə əməkdar incəsənət xadimi, «Rəssamlıq» fakültəsinin dosenti Şamil Nəcəfzadənin çəkdiyi «Qala» bədii filmi ABŞ, Rusiya, Fransa, Yaponiya, Hindistan, Gürcüstan və digər ölkələrdə rəğbatla qarşılanmışdır.

ADMİU-nun «Rəssamlıq» fakültəsi professor-müəllim və tələbə heyətinin son illərdəki nailiyyətləri də diqqəti cəlb etməyə bilməz. Qeyd edək ki, 2010-cu il «Rəssamlıq» fakültəsinin tarixində müxtəlif sərgilər, yaradıcılıq hesabatları, mükafatlandırma mərasimləri zəngin olmuşdur. 2010-cu il 31 may tarixində ADMİU-nun sərgi salonunda reallaşdırılan sərgi «Bayraqımın rəngləri» kimi özündə həm lirik duygular, həm də dövlətçilik ənənələri əks etdirən rəmzi ad daşıyırıldı. Azərbaycan Demokratik Cumhuriyyətinin 92-ci ildönümüնə həsr edilən bu sərgidə istedadlı tələbələrin ən uğurlu işləri nümayiş etdirildi.

2010-cu ilin 18-19 dekabr tarixində Qəbələ şəhərində keçirilən Birinci Beynəlxalq sərgidə A.Əzizin, S.Sadiqbəyovanın, həmçinin A.Əzizovanın, S.Həsənovanın və başqalarının orijinal rəngkarlıq əsərləri nümayiş etdirildi. Türkiyə, Fransa, Almaniya, ABŞ, Böyük Britaniya, İtaliya, Avstriya, Koreya, Rusiya, Gürcüstan kimi ölkələrinin təmsilçilərinin iştirakı ilə keçirilən sərgidə Azərbaycan rəssamlarının, o cümlədən ADMİU-nun «Rəssamlıq» fakültəsinin müəllimlərinin təqdim etdikləri rəngkarlıq əsərləri uğurla nümayiş etdirilmişdir.

«Rəssamlıq» fakültəsinin professor-müəllim heyətinin hər tədris ili müddətində hazırladığı yaradıcılıq işlərindən ibarət olan sərgilər fakültənin aktiv fəaliyyətinin bariz nümunəsi kimi dəyərləndirilir. 2010-cu ilin 14 noyabr tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənat Universitetinin sərgi salonunda təşkil olunan sərgi yaddaqalan oldu. Sərginin əsas mövzusu doğma Azərbaycan torpağı, onun görkəmli mədəniyyət xadimlərinin portretləri idi. Peşəkar rəssam - müəllimlərin son illərdəki yaradıcılıq axtarışlarının bəhrası olan tablolar, qrafik və dekorativ-tətbiqi sənət əsərləri yüksək peşəkarlıqla işlənilmişdi. Bu sıradə klassik rəsm kanonlarına riayət edən, eyni zamanda realist səpkidə işlənmiş olan maraqlı rəngkarlıq portretlərini, süjetli kompozisiyaları xüsusi qeyd etmək lazımdır. Arif Əzizin Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin mükəmməl ştrixlərlə işlənmiş portretində bəstəkarın dərin fəlsəfi və psixoloji aləmi inandırıcı, həyatı təsir bağışlayır.

Ağaeli İbrahimovun müəllifi olduğu «Hüseyin Cavid» portretində görkəmli ədibin psixoloji aləminin dərinliyi, mənəvi keyfiyyətləri və cismani qüdrəti ifadə olunmuşdur. Sevda Sadıqbəyovanın «İlyas Əfəndiyev» portreti obrazın dürüstlüyü və ifadəliliyi, koloritin zənginliyi ilə seçilir. Teatr sahəsində çalışan əməkdar rəssam Tahir Tahirovun «Şövkət Məmmədova Şahsənəm rolunda» adlı qrafik əsəri milli kolorit baxımından mənalı və

lirikdir. Dosent Beydulla Kərimovun xalqımızın ümummilli lideri Heydər Əliyevin işıqlı xatirəsinə həsr olunmuş üç plakatını xüsusi qeyd etmək olar. Əməkdar rəssam, dosent Həmzə Abdullayevin qrafika texnikasında işlədiyi «Cəfər Cabbarlı» portreti görkəmli dramaturqun qəlb aləminin zənginliyinin və mürəkkəbliyinin ifadəsi kimi qavranılır.

Geniş yaradıcılıq diapazonuna malik rəssam-müəllimlərin təqdim etdiyi əsərlər içərisində dekorativ-tətbiqi sənətlər sahəsinə aid olan yaradıcılıq işləri xüsusi maraqlı doğurmuşdur. Bədii parça, toxuculuq nümunələri, koloritli eskizlər xalq sənəti sahələrinin müasir dövrdəki inkişafından xəbər verir.

«Dekorativ-tətbiqi sənət» kafedrasının müəllimi Tamilla Abdullayevanın yun sapları toxuduğu qobelen portret janının uğurlu inikası kimi qiymətləndirilir. Görkəmli xalçaçı rəssam Lətif Kərimovun surətini realist səpkidə əks etdirən qobelendə obrazın dəqiqliyinə və ifadəliyinə xüsusi diqqət yetirilmişdir.

2011-ci ilin son günlərində həyata keçirilmiş bir sərgini də xatırlatmaq yerinə düşər. Dekabr ayının 28-də Azərbaycan Rəssamlar İttifaqının və digər qurumların təşəbbüsü ilə Bakı Biznes Mərkəzində reallaşdırılan bu sərgidə fakültənin bir çox tələbəsi iştirak etmişdi. Sərgidə tələbələrinin çoxlu sayıda işi göstərildi. Gənclərin yaradıcılıq fantaziyasının əvan təzahür formaları olan bu işlər iştirakçılarında xoş ovtaq yaratdı. Tələbələrimizdən Türkən

İshaqova, Dilarə Əhmədova, Lalə Məmmədova və başqalarının kompozisiyaları sərgi iştirakçlarında geniş və parlaq təessürat yaratmışdı.

Həmin sərgi möhtəşəm «Avroviziya» müsabiqəsinə həsr edilmişdi. Kompozisiyaların əksəriyyəti dizayn işlərindən ibarət idi. Orijinal təsir bağışlayan qrafika əsərlərinin, suvenirlərin, moda nümunələrinin, eskiz və layihələrin üstünlük təşkil etdiyi bu sərginin açılış mərasimində Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Rəssamlıq fakültəsinin müəllimləri – xalq rəssamları Ağaəli İbrahimov, Xanlar Əhmədov, əməkdar incəsənət xadimi, professor Arif Əziz, dosent Sevda Sadıqbəyova və başqaları iştirak edirdi. Sərgi iştirakçılarının böyük marağına səbəb oldu.

2012-ci ilin martında Bakıda Reklamçıların I Beynəlxalq konfransı keçirildi. Bizim Rəssamlıq fakültəsində reklam işi üzrə mütəxəssislər hazırlanğından universitetimiz bu konfranda fəal iştirak etdi. Konfransda ADMİU 57 tələbə və 7 müəllim ilə təmsil olunmuşdu. Bu, çox yüksək göstərici idi.

Fakültənin həyatında əlamətdar hadisəyə çevrilən tədbirlərdən biri də 2012-ci ilin may ayında keçirilən IV Modelyer rəssam sərgisi oldu. Universitetimiz «Modelyer-rəssam» ixtisası üzrə artıq xeyli müddətdir ki, mütəxəssis hazırlığı aparır. Bu müddət ərzində

yetirmələrimiz kifayət qədər uğura imza atmışlar. IV Modelyer rəssam sərgisi bu fikri bir daha təsdiq etdi. Bakıda, məşhur «Kempinski» hotelində gerçəkləşən tədbirdə iştirakçılara klassik üslublu möhtəşəm defile (canlı moda nümayishi) təqdim olundu. Modaçı-rəssamlarımızın yaratdığı biçimlərdə yüksək estetik zövqün fərdilik, komfort və praktikliklə ahəngdarlıq təşkil etməsi tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.

2012-ci ildə ADMİU-nun 90 illiyinə həsr olunmuş silsilə sərgilərdə Rəssamlıq fakültəsinin professor-müəllim heyətinin və tələbələrin əsərləri göstərilmişdir. Bu sərgilərdə universitetin keçdiyi şərəfli yol əks etdirilmiş, burada çalışmış görkəmli sənət xadimlərinin portretləri, həmçinin maraqlı dizayn layihələri, müxtəlif eskizlər, moda nümunələri nümayiş etdirilmişdir.

«Rəssamlıq» fakültəsinin «Sənətşünaslıq» kafedrasının da uğurları təqdirəlayıqdır. Burada «Azərbaycan incəsənəti», «Xarici ölkələrin incəsənət tarixi», «Dekorativ – tətbiqi sənət», «Şərqi incəsənəti», «Bədii tənqidin əsasları», «İncəsənətin metodologiyası və müasir problemləri», «Ornament tarixi» və digər fənlər tədris edilir. Kafedranın müəllimləri universitetin bütün fakültələrində, həmçinin magistratura şöbəsində dörsələr aparırlar.

Kafedranın əməkdaşları – sənətşünaslıq üzrə fəlsəfə doktorları Səyyad Bayramov, Aygül Hüseynova, Xəzər Zeynalov, Bayram Hacızadə və başqaları pedaqoji işlə yanaşı, həm də elmi

araşdırımlar aparırlar. ADMİU-nun «Sənətşünaslıq» kafedrası bu gün respublikada sənətşünaslıq sahəsində ciddi uğurlar əldə etmiş mütəşəkkil elmi mərkəzə çevrilmişdir. Kafedranın əməkdaşları pedaqoji işlə yanaşı, elmi araşdırımlar aparır, sənətşünaslığın həm tarixi, həm də nəzəri problemlərinə dair tədqiqatlar üzərində işləyirlər. Tədqiqatların nəticələri respublikanın sanballı elmi toplularında, AMEA-nın nəşrlərində, ADMİU-nun «Mədəniyyət dünyası» və «Elmi Əsərlər» toplularında, digər ali məktəblərin elmi məcmuələrində dərc edilir.

Kafedranın müəllimləri respublikada və xarici ölkələrdə keçirilən Beynəlxalq elmi konfranslarda fəal iştirak edir, maraqlı elmi məruzələrlə çıxış edirlər.

«Rəssamlıq» fakültəsinin tədris və yaradıcılıq fəaliyyəti bu gün də uğurla davam edir.

## V HİSSƏ

### MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏTİN TƏDRİSİNDƏ İCTİMAİ - HUMANİTAR ELMLƏRİN ROLU

ADMİU-nun 90 il ərzində qazandığı nailiyyətlərin mühüm bir hissəsi də ictimai və humanitar elmlərin tədrisi sahəsinə aiddir.

Məlum olduğu kimi, Teatr Məktəbi fəaliyyətə başlayanda Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi sənətkarlar burada geniş fəaliyyət göstərmişlər. Sonralar bu tədris müəssisəsinə tanınmış teatr xadimləri ilə bərabər, həm də görkəmli ədəbiyyatşunas-professorlar Əli Sultanlı, Mikayıl Rəfili, Feyzulla Qasimzadə, Məmməd Cəfər Cəfərov, Əkbər Ağayev və başqaları pedaqoji fəaliyyətə cəlb olundular. Aktyor və rejissor kadrların hazırlanmasında, onların dünyagörüşünün formallaşmasında ictimai-humanitar fənlərin əhəmiyyəti getdikcə artırdı. Beləliklə də ictimai və humanitar elmlər üzrə müstəqil kafedraların yaranma zərurəti meydana çıxdı.

Universitetimizin aparıcı kafedrallarından olan «Ədəbiyyat və Azərbaycan dili» kafedrası 1945-ci ildə, Teatr İnstitutu fəaliyyətə başladığı zaman təşkil olunmuşdur. Kafedraya xeyli müddət professor Əli Sultanlı rəhbərlik etmişdir. 1989-cu ildə İncəsənət

İnstitutunda təhsil bazasının təkmilləşdirilməsi tədbirləri çərçivəsində bu kafedra «Ədəbiyyat və dillər» kafedrası kimi formalasdı, bu adla 2000-ci ilə qədər fəaliyyət göstərdi. «Ədəbiyyat və dillər» kafedrasında fənlər üç istiqamətdə komplektləşdirilmişdi: 1) Ədəbiyyat (Azərbaycan ədəbiyyatı, rus ədəbiyyatı və Qərb ədəbiyyatı); 2) Rus dili; 3) Xarici dillər (əsasən ingilis və alman dilləri). 2000-ci ildə isə müstəqil «Xarici dillər» kafedrası yaradıldı, Avropa dilləri və rus dilinin tədrisi həmin kafedraya verildi.

Kafedranın əsasını qoyanlardan biri də filologiya elmləri namizədi, dosent Rəhilə Rəhimova olmuşdur. O, müəyyən dövrə kafedraya rəhbərlik etmiş, dərs vəsaitləri və programlar hazırlamışdır. Onunla yanaşı burada dosentlər, rus dili müəllimi Maya Ağayeva, alman dili müəllimi Sevda Pepinova, ingilis dili müəllimi Sima Axundova və başqa təcrübəli pedaqoqlar çalışmışlar. Həmin pedaqoqlar tərəfindən o dövrə xarici dillərin tədrisi üçün oduqca zəruri olan incəsənət təmayüllü dərs vəsaitləri yazılıraq nəşr edildi.

Kafedraya 1989-1991-ci illərdə filologiya üzrə elmlər doktoru, professor Həsən Quliyev rəhbərlik etmişdir. Bu kafedrada filologiya üzrə fəlsəfə doktoru, dosentlər Əmin Əfəndiyev, Hibabə Sadıqova çalışmışlar. Əmin Əfəndiyevin «Azərbaycan ədəbiyyatı SSRİ xalqları dillərində», «İlyas Əfəndiyev», Hibabə Sadıqovanın «Antik

ədəbiyyat», «Orta əsrlər və Renessans dövrü ədəbiyyatı» nəşrləri bu gün də tədris vəsaiti kimi istifadə olunur.

İctimai-humanitar sahədə filologiya üzrə fəlsəfə doktoru, professor Validə Məmmədova, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Zərifə Əliyeva və başqa təcrübəli müəllimlər işləmişlər.

1987-ci ildən etibarən bu kafedrada filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Əliyev pedaqoji fəaliyyətə başlamışdır. O, 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun «Filologiya» fakültəsini bitirmişdir. 1985-ci ildə «Cənubi Azərbaycan şairi Həbib Sahirin poetik yaradıcılığının inkişaf yolu» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Vəfa Əliyev dörd monoqrafiyanın, bir dərsliyin, bir sıra tədris programlarının, yüzdən artıq elmi-nəzəri və publisistik məqalənin müəllifidir. O, 2005-ci ildə A.A.Bakıxanov adına mükafatla təltif edilmişdir. 1998-ci ildə Vəfa Əliyev «Sənətşünaslıq» fakültəsinin dekanıdır.

1991-ci ildə «Ədəbiyyat və dillər» kafedrasına görkəmli ədəbiyyatşunas və tənqidçi, filologiya elmləri doktoru, professor, Dövlət Mükafatı laureatı Nizaməddin Şəmsizadə müdir təyin olundu. O, 15 il bu kafedraya rəhbərlik etdi. 2005-2006-ci illərdə N.Şəmsizadə yeni yaradılmış «Ədəbi yaradıcılıq və ekran dramaturgiyası» kafedrasının müdürü oldu. Hazırda o, «Ədəbiyyat və dillər» kafedrasının professorudur.

Nizaməddin Şəmsizadə eyni zamanda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun «Ədəbiyyat nəzəriyyəsi» şöbəsinin müdiridir. «Ədəbi mübahisələr», «Azərbaycan ideologiyası», «Azərbaycançılıq», «Azərbaycan ədəbiyyatşünaslığı», «Türk təfəkkürü mərasında», «Hicqiran gülüşlər», «Öli Nazim», «Rejissor taleyi», «Tənqidin ədəbi prosesdə rolü», «Böyük nəslin davamçısı», «Yazıçı ömrünüə uvertüra», «Ədəbiyyat nəzəriyyəsi» və s. əsərlərin, həmçinin şeir və hekayələrin, 200-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisistik məqalələrin müəllfididir.

2005-2012-ci illərdə «Ədəbiyyat və Azərbaycan dili» kafedrasının müdürü filologiya üzrə elmlər doktoru, professor Gülsən Əliyeva olmuşdur. Hazırda o, ADMİU-nun Tərbiyə işləri üzrə prorektordur.

Gülsən Əliyeva füzulişunas və poetika nəzəriyyəçisidir. O, 2010-cu ildə «Azərbaycan füzulişünaslığının tarixi inkişaf mərhələləri» mövzusunda doktorluq dissertasiyası müdafiə edib. «Çağdaş poeziya və klassik irs», «Poetika məsələləri», «Füzuli sehri», «Füzulinin əruz kanonları üzrə tədris təcrübəsi», «Azərbaycan folklorunun nəşr tarixi problemləri», «Azərbaycan füzulişünaslığının təşəkkülü», «Bədii düşüncə: tarixi gerçəklilik və estetik ideal» monoqrafiyalarının, yeddi tədris programının, 100-dən artıq elmi-nəzəri məqalənin müəllfididir.

Kafedrada tədrisin səmərəsinin artırılması üçün görülən üç mühüm işi ayrıca qeyd etmək olar. AMEA-nın Mərkəzi Elmi Kitabxanası ilə əlaqə yaradılmış, kafedra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən latın qrafikasında çap olunmuş bədii və elmi əsərlərlə təmin edilmiş, xüsusi kitabxana yaradılaraq tələbələrin istifadəsinə verilmişdir. Kafedranın kompüterləşdirilmiş xüsusi auditoriyası yaradılmışdır. Az müddət ərzində respublika əhəmiyyətli ədəbi – bədii tədbirlər, klassiklərin yubileyləri ilə əlaqədar elmi – nəzəri konfranslar keçirilmişdir.

Bunlardan Cəfər Cabbarlıya həsr olunmuş «Bahar oğlu» adlı elmi sessiyani, Səməd Vurğunun 100 illiyinə həsr olunmuş «Qalib gələcəkdir cahanda kamal» adlı ədəbi-bədii mərasimi, M.Şəhriyarın 100 illiyi münasibəti ilə keçirilmiş ədəbi məclisi, «Molla Nəsrəddin» jurnalının 100 illiyinə həsr edilmiş elmi sessiyani, M.F.Axundzadənin 200 illiyinə həsr olunmuş elmi-praktik konfransı, Nizaminin 870 illiyi ilə əlaqədar tədbiri, H.Cavidin 130 illiyi münasibəti ilə keçirilmiş «Hüseyn Cavid və dünya romantizmində Şərq-Qərb temasları» beynəlxalq elmi-nəzəri konfransı və s. misal göstərmək olar.

Kafedrada türk ədəbiyyatı üzrə tanınmış mütəxəssis, filologiya üzrə elmlər doktoru, professor Aydın Abiyev, rus ədəbiyyatı mütəxəssisləri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar

Rüstəmova, Gülnarə Məmmədova, Qərb ədəbiyyatı mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru, baş müəllim Elmira Əlizadə və başqaları fəaliyyət göstərirler.

Aydın Abiyev «Ömər Seyfəddinin həyat və yaradıcılığı», «Türk ədəbiyyatında satira», «Tənzimat dövrü Türkiyə ədəbiyyatı», «Füzuli və Türkiyə poeziyası», iki cildlik «Türkiyə ədəbiyyatı tarixi», «Ziya Göyalp», «Türk şəxs adları» və s. kitablarının müəllifidir.

Kafedra təkcə nəzəri təmayül üzrə deyil, həm də yeni «Nəşriyyat işi və redaktörlük» ixtisası üzrə buraxılış kafedrası kimi fəaliyyət göstərir. Bu sahədə dosent Bəhruz Axundov kimi tanınmış mütəxəssislər səmərəli iş aparırlar.

Filologiya üzrə elmlər doktoru, tanınmış cabbarlışunas-alim Asif Rüstəmli də bu kafedranın müəllimidir.

Hazırda «Ədəbiyyat və Azərbaycan dili» kafedrasına Gülnarə Məmmədova başçılıq edir.

Sənətşünaslıq fakültəsinin kafedrallarından biri də «Ədəbi yaradılıqlıq və ekran dramaturgiyası» kafedrasıdır. 2006-cı ildən etibarən bu kafedranın müdürü filologiya üzrə elmlər doktoru, professor Aqşin Babayevdir. O, 15 il Azərbaycan radiosuna və xarici verilişlərə başçılıq etmişdir. 1972-75-ci illərdə Aqşin Babayev Türkiyədə işləmiş, 10 il «Moscow-news» qəzetinin

Azərbaycan üzrə xüsusi müxbiri olmuşdur. 1991-2006-cı illərdə o, Milli Məclisin mətbuat katibi vəzifəsində çalışmışdır.

Aqşin Babayev «Kişilər az yaşadı» (Moskva), «Nazim Hikmətin yaşamı» (Berlin), «Nazim Hikmət və Azərbaycan» (Türkiyə), «Səhnə. Ekran. Efir» və s. əsərlərin müəllifidir.

Kafedranın dosenti Əli Əmirli 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1971-ci ildən dövri mətbuatda, ədəbi jurnallarda hekaya, povest və romanları ilə çıxış edib. «Bir qış günü», «Yeddi hekaya», «İldirimötürən», «Axırətdən qabaq gəzinti», «Haram», «Meydan», «Ölü doğan şəhər» kimi nəşr kitablarının müəllifidir. Bir sıra əsərləri rus, türk, tacik, qırğız, alman, gürcü dillərinə tərcümə edilmişdir.

1990-cı ildən başlayaraq Əli Əmirli daha çox dram əsərləri ilə çıxış edib. Onun 20-dən çox pyesi («Meydan», «Bala-bəla sözündəndir», «M.S.S.-Mən səni sevirəm», «İyirmi ildən sonra», «Yeddi məhbusə», «Xoşbəxt gün», «Varlı qadın», «Kişi və qadın», «Ağqoyunlular və qaraqoyunlular», «Köhnə ev», «Mesenat», «Səhnədə məhəbbət», «Sevən qadın» və s.) respublikanın əksər teatrlarında, o cümlədən Akademik Milli Dram Teatrında tamaşaşa qoyulmuşdur. «Bala bəla sözündəndir» komediyası əsasında 1995-ci ildə «Bala-başabəla» teletamaşası ekranlaşdırılmışdır. «Varlı qadın» komediyası isə Tacikistanın paytaxtı Düşənbədə, Qırğızistanın paytaxtı Bişkekdə tacik və rus dillərində tamaşaşa

qoyulub. Dövlət Gənclər Teatrının tamaşası Almatı şəhərində Orta Asiya ölkələrinin II beynəlxalq teatr festivalında iki nominasiya üzrə qalib elan edilmiş, qızıl medala layiq görülmüşdür. Son illərdə müəllifin «On beş pyes» və «Hasarın o üzü» adlı kitabları nəşr edilmişdir.

Əli Əmirli 1999-cu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində «Kinoşunaslıq və ekran dramaturgiyası» kafedrasında pedaqoji fəaliyyətə başlamışdır. 2005-ci ildən «Ədəbi yaradıcılıq və ekran dramaturgiyası» kafedrasının dosentidir.

«Xarici dillər» kafedrası 1998-ci ildə Ədəbiyyat kafedrasından ayrılaraq müstəqil kafedra kimi fəaliyyət göstərməyə başlamışdır. Müxtəlif dövrlərdə «Xarici dillər» kafedrasına filologiya üzrə fəlsəfə doktorları, dosentlər Sevinc Zeynalova, Aygün Əliyeva rəhbərlik etmişlər.

Aygün Əliyeva «Musiqi sənəti fakültəsi üçün ingilis dilində ixtisas mətnləri», «İngiliscə-azərbaycanca mədəniyyət və incəsənət terminlərindən ibarət izahlı lügət», «İngilis dili fənni üzrə mədəniyyət və incəsənət terminlərindən ibarət fonetik testlər» və başqa nəşrlərin müəllifidir.

Kafedranın dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Esmiralda Bağırlı təcrübəli rus dili müəllimidir. Onun rus dilinə dair metodiki tövsiyələri, Sənətşunaslıq və Rəssamlıq fakültələri üçün «Qısa lügətlər» kimi dərs vəsaitləri çap edilmişdir.

Baş müəllim Leyla Əfəndiyeva kafedrada ingilis dilini tədris edir. L.Əfəndiyeva 2011-ci ildə «Azərbaycan teatr səhnəsində ingilis dramaturgiyasının adaptasiya və yozum problemi (1955-2005)» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək sənətşunaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

Ümumiyyətlə kafedranın fəaliyyəti, tədrisin məzmunu, bədii təməyülli tədris metodikası yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsinə, onların dünya mədəniyyətinə integrasiyasına yönəlmışdır.

\* \* \*

1966-ci ildə Teatr İnstitutunda «Marksizm-leninizmin əsasları» kafedrası yaradıldı. Onun ilk müdürü iqtisad elmlər namizədi, dosent Həsən Quliyev seçildi.

Müxtəlif illərdə kafedrada Xanım Məmmədova, Sara Ramazanova, Azər Şirinov, Əli Rəcəbli, Məcid Katibli, Elşad Mustafayev, Aydın Şixəliyev, Sultan Qurbanov kimi müəllimlər çalışıblar.

İnstitutda ixtisasların və tələbələrin sayı artdıqca, tədris yükleri çoxaldıqca ictimai elmlər üzrə müəllimlərə də ehtiyac artırdı. Həmin illərdə ictimai və humanitar sahələr üzrə yeni kafedralar («Tarix və siyasi iqtisad», «Fəlsəfə və elmi kommunizm» və s.)

açıldı. Bu kafedralara akademik İqrar Əliyev, fəlsəfə üzrə elmlər doktorları Babək Qurbanov, Niyazi Mehdi, Kazım Əzimov, tarix elmləri üzrə fəlsəfə doktoru Mübariz Qurbanlı və başqaları dəvət olundular.

Məlum olduğu kimi, 80-ci illərin ortalarından başlayaraq sovet rejiminin iqtisadi, siyasi və mənəvi həyatında böhran vəziyyəti yarandı. Mövcud quruluşun mənəvi dayağı olan ideologiya iflasa uğradı. Respublikalarda milli özündərk prosesi müşahidə olunurdu. Bu illərdə insan hüquqların pozulmasına, sərvətlərin talan olunmasına etiraz gücləndi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildi. Bu mühüm hadisə ictimai həyatın digər sahələrində olduğu kimi, təhsil sahəsində də mühüm ideoloji dəyişikliklərə səbəb oldu. Milli ideologiyanın inkişafı universitetimizdə mövcud ictimai fənlərə yeni yanaşma tərzinin əsasını qoydu, bir sıra yeni fənlər tədris olunmağa başladı. Bu dövrdən etibarən universitetimizin ictimai kafedrası «Sosial siyasi fənlər» (hazırda «Sosial-siyasi elmlər») adını aldı. 2006-2011-ci illərdə kafedranın müdürü kulturologiya üzrə fəlsəfə doktoru, dosent Xaləddin Sofiyev olmuşdur. Hazırda kafedraya fəlsəfə üzrə elmlər doktoru, professor Əlikram Tağıyev başçılıq edir.

Kafedranın müəllimlərindən tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Mübariz Qurbanlı 1982-ci ildən burada çalışır. O, 1990-

1993-cü illərdə prorektor vəzifəsində işləmişdir. M.Qurbanlı Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, icra katibinin müavinidir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «İqtisadiyyat və informatika» kafedrası ictimai elmlər şəbəkəsinə daxildir. Bu kafedra universitetdə uzun müddət fəaliyyət göstərən «Sosial - siyasi fənlər», «Tətbiqi kulturologiya», «Tarix və siyasi iqtisad» kafedrallarının bazası əsasında 2001-ci ildə yaradılmışdır. Həmin ildən kafedraya iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Məleykə Həsənova rəhbərlik edir.

Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq iqtisadi və sosial həyatda əsaslı dəyişikliklərin baş verməsi təhsil sahəsinə də öz təsirini göstərmişdir. Bu dövrdən etibarən hərtərəfli intellektual biliyə malik, mədəniyyət müəssisələrini bazar iqtisadiyyatı tələblərinə uyğun şəkildə idarə edə biləcək menecer kadrların hazırlanması mədəniyyət təhsilinin əsas tələblərindən birinə çevrildi. Təbii ki, bu proseslər universitetimizdən də yan keçmirdi. Bu məqsədlə ADMİU-da mədəniyyətin iqtisadiyyatı və idarə olunması, mədəniyyət meneceri, həmcinin turizm və otelçilik kimi günün tələblərinə cavab verən yeni, perspektivli ixtisaslar açıldı. Bu ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasında «İqtisadiyyat və informatika» kafedrası yaxından iştirak edir.

Son iyirmi beş il ərzində universitetdə incəsənət təhsili sahəsində ciddi islahatlar aparılmış, yeni sahələr üzrə istedadlı və yüksək ixtisaslı mütəxəssislər hazırlanmışdır. Bu gün universitetdə kadr hazırlığı uğurla həyata keçirilir.

Ölkə Prezidentinin 2008-ci il yanvarın 31-də imzaladığı «Azərbaycan Respublikasının Ali Təhsil müəssisələrinin Avropa ali təhsil məkanına integrasiyası ilə bağlı bəzi tədbirlər haqqında» sərəncamda həmin prosesin sürətləndirilməsinin vacibliyi qeyd olunmuşdur.

Təhsil hər bir xalqın sabahı, intellektual gələcəyi və mənəvi sağlamlığını əsasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarında qeyd etmişdir ki, son illərdə ölkə iqtisadiyyatındaki mühüm keyfiyyət dəyişiklikləri milli təhsil konsepsiyanın Avropa standartlarına uyğun müasirləşdirilməsini, inkişaf etmiş dövlətlərin mütarəqqi maarifçilik ənənələrinin, müasir informasiya və innovasiya texnologiyalarının mənimşənilməsini, mənəvi - intellektual yüksəlişə xidmət edən siyasetin həyata keçirilməsini aktual məsələ kimi önə çıxarır.

Bu gün universitetimizin Avropanın əksər ölkələrinin təhsil sistemini əhatə edən Boloniya prosesinə qoşulması təhsil sisteminin yeni mərhələsinin diqqətəlayiq uğurları sırasındadır. Azərbaycanın ali məktəblər ailəsinin üzvü olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tədrisin müasir

tələblər səviyyəsində qurulması, təhsilin bütün sahələrində, o cümlədən ictimai və humanitar elmlər sahəsində köklü islahatların aparılması qarşıda duran mühüm vəzifələrdən biridir. «Təhsil haqqında» Qanunda qeyd edildiyi kimi, «...Azərbaycanda təhsilin əsas məqsədi... vətənpərvər, dövlətçilik prinsiplərinə və azərbaycançılıq ideyalarına sadıq, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdən, milli-mənəvi və ümumbaşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik, təşəbbüs və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabətə davamlı mütəxəssis-kadr hazırlamaqdan, cəmiyyətin və dövlətin inkişafına xidmət edən sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimşənilməsini təmin etməkdən və fəal vətəndaş mövqeyi formalasdırmaqdan ibarətdir».

Bu gün universitetimizdə ictimai və humanitar elmlərin tədrisi çağdaş tələblər səviyyəsində həyata keçirilir. İctimai kafedraların müəllimləri həm universitetin, həm də respublikanın ictimai-siyasi həyatında fəal iştirak edirlər.

Gənclərin bu unikal ali məktəbdə təhsil almağa maraq göstərmələri heç şübhəsiz burada yaradılmış sağlam təhsil mühiti ilə bağlıdır. Bu sahədə universitetin ictimai və humanitar elmlər kafedralarının müəllimlərinin də rolü böyükdür. Onlar tədrisin keyfiyyətinin yüksəldilməsinə, onun elmi-nəzəri səviyyəsinin və

təlimin yeni metodlarının tətbiqinə xüsusi diqqət yetirirlər. Humanitar və ictimai fənlərin tədrisi tələbələrə kompleks biliklər verir. Dərslik və dərs vəsaitlərinin nəşri, elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi və digər ictimai işlərin yüksək səviyyədə aparılması istiqamətində kafedraların əməkdaşları intensiv fəaliyyət göstərirlər. Universitetin ictimai və humanitar elmlər kafedralarının fənn proqramları ilə təminatı sahəsində də ciddi işlər görülmüşdür.

90 yaşıını qeyd edən ADMİU-da ictimai və humanitar elmlərin tədrisinin real perspektivi vardır. Heç şübhəsiz ki, gələcəkdə bu sahədə yeni ixtisaslar açılacaq, gənc kadrların yetişdirilməsi sahəsində dövrün, zamanın tələblərinə uyğun nailiyyətlər əldə ediləcəkdir.

## VI HİSSƏ

### KULTUROLOGİYA YENİ ELM VƏ TƏDRİS SAHƏSİ KİMİ

Kulturologiya elm kimi XX əsrin birinci yarısında meydana gəlmişdir. Bu elm müxtəlif sivilizasiyaların bir-birinə münasibətini, insanın təbiət, cəmiyyət, məişət, ətraf mühit və s. ilə qarşılıqlı əlaqələrini, habelə bəşəriyyətin ümumi inkişaf qanuna uyğunluqlarını tədqiq edir.

Müasir dövrdə kulturologiya sahəsində müxtəlif məktəblərin irəli sürdüyü ayrı-ayrı nəzəriyyələr, müddəalar və baxışlar sistemi mövcuddur. Bu məktəbləri təmsil edən mütəxəssislər əksər hallarda fəqri mövqedə dayanır, kulturologiyanın mahiyyətini müxtəlif şəkildə şərh edirlər. Ona görə də kulturalogiyanın vahid elmi təsnifatının formallaşması müəyyən çətinliklərlə qarşılaşırlar. Bununla belə, kulturologiyanın nisbətən sabit daxili strukturu və prioritet istiqamətləri mütəxəssislərin əksəriyyəti tərəfindən qəbul edilmişdir. Mədəniyyət fenomeninin tam, ardıcıl sistem kimi qəbul edilməsi, onun fəaliyyətinin ümumi qanuna uyğunluqlarının müəyyən olunması, mədəniyyətin bioloji, sosial, etnik, dini mənsubiyyət və s. kimi çoxqütbü vəhdət halında təhlili

kulturologianın əsas vəzifələri sırasına daxildir.

Kulturologiya müasir elmdir. O, cəmiyyətdə sosial fenomen anlayışı izahının, həmçinin mədəniyyətlərərəsi dialoqun intensivləşməsi fonunda, XX əsrin ikinci yarısından etibarən sürətlə inkişaf etməyə başlamışdır. Texnogen amilin biopsixologiyaya təsirinin qüvvətlənməsi, eyni zamanda son dövrlərdə ictimai-siyasi mühitdə ciddi dəyişikliklərin baş verməsi, yeni sosial-siyasi strategiyaların işlənib hazırlanması, elmi-texniki tərəqqi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, qloballaşma, integrasiya və innovasiya prosesləri cəmiyyətdə kulturoloji görüşlərin artan xətt üzrə inkişafına təkan vermişdir.

Kulturoloji fikir tarixinin yaranması bəşər tarixinin ən qədim dövrləri ilə bağlı olmuşdur. Müxtəlif sivilizasiyalar və mədəniyyətlər yaratdıqları mədəni dəyərləri sonrakı nəsillərə ötürülmüş, onlar isə öz növbəsində mədəni irsi qoruyub saxlamağa və zənginləşdirməyə çalışmışlar. Mənəvi dəyərlər bütün tarixi dövrlərdə hər bir xalqın gələcəyi olan gənc nəslin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynamışdır.

İnsan və təbiətin qarşılıqlı əlaqələrindən bəhs edən görkəmli alman filosofu Hegel qeyd edirdi ki, insanın təbiəti yalnız fiziki və ya fizioloji amillərlə müəyyən edilə bilməz, çünki insan təbiətinin ictimai qanuna uyğunluqları da vardır. Kulturologiya elmi məhz insanla təbiət və cəmiyyət arasındaki münasibətlərin

qanuna uyğunluqlarını öyrənməklə məşğuldur.

Görkəmli türk alimi Ziya Göyəlp «mədəniyyət» və «kültür» anlayışlarını bir-birindən fərqləndirmişdir. Ziya Göyəlp qeyd edirdi ki, «kültür» anlayışı milli səciyyəyə malikdir, «mədəniyyət» anlayışı isə bəşəri xarakter daşıyır.

Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlu «Üç mədəniyyət» adlı tədqiqatında «mədəniyyət» və «kültür» istilahlarını fərqli mövqedən şərh edərək onları «gerçek həyat tərzi» kimi səciyyələndirir. O, göstərmışdır ki, mədəniyyət fenomeni insanın təfəkkürü, maraq dairəsindən tutmuş davranışına, geyiminə qədər onun həyatının bütün sahələrinə sirayət edir. Əhməd bəy Ağaoğlunun yaradıcılığı bəşəri və ümumtürk kulturoloji fikrinin təşəkkülündə və inkişafında mühüm rol oynamışdır.

Müstəqillik illərində hər sahədə olduğu kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin həyatında da keyfiyyətcə yeni bir mərhələ başlandı. İnkişaf, yüksəliş dinamikası ilə seçilən bu mərhələyə bir neçə amil əhəmiyyətli şəkildə təsir göstərdi. Respublikanın sosial-ictimai, siyasi-mədəni həyatında köklü dəyişikliklər baş verdi. Dünyada gedən qloballaşma və integrasiya prosesləri başqa sahələr kimi, kulturologiya elminin inkişafına da güclü təkan verdi və Azərbaycanda mədəni-maarif

təhsil sistemindən kulturoloji təhsil sisteminə keçilməsi zərurılışdı. Azərbaycanda kulturoloji tədqiqatlar nəzəri, tarixi və tətbiqi istiqamətlərdə aparılmağa başlandı. Həmin dövrdən kulturologiya ilə məşğul olan tədqiqatçılar nəslə yetişdi.

Bu gün kulturologiya sahəsində aparıcı elm və təhsil müəssisəsi olan universitetimizdə tanınmış tədqiqatçı alımlar - kulturoloqlar çalışırlar.

Müstəqilliyimizin ilk dövrlərindən etibarən universitetimiz dövrün tələblərindən irəli gələn yeniliklər yoluna qədəm qoydu. 1995-ci ilin aprel ayında ADMİU-nun «Mədəni-maarif işi» fakültəsi ləğv olunaraq yeni «Kulturologiya» fakültəsi yaradıldı. Lakin buna qədər universitetimizdə «Mədəni-maarif işi» fakültəsinin geniş, əlamətdar hadisələrlə zəngin tarixi olmuşdur. Bu tarixə qisaca nəzər salaq.

Yaranma tarixinə görə nisbətən gənc olan «Mədəni-maarif işi» ixtisası üzrə klub, mədəniyyət evləri, mədəniyyət sarayıları, muzeylər, konsert salonları, filarmoniya, kitabxanalar, teatr-kino müəssisələri üçün kadrların hazırlığı dövrün tələb etdiyi səviyyədə həyata keçirilirdi. Əlbəttə, Sovetlər dönməndə bu ixtisaslara böyük ehtiyac var idi. «Mədəni-maarif işi» ixtisasının yaranması təkcə respublikanın ali məktəb sistemində deyil, eləcə də mədəni həyatımızın bütün sahələrində əlamətdar hadisəyə çevrildi. Belə ki, o dövrdə mədəni - maarif işi daha çox geniş xalq kütlələrinin

maariflənməsi və mədəni səviyyəsinin yüksəldilməsinə xidmət edirdi. Mədəniyyət sahəsini inkişaf etdirmək, klub tipli mədəni-maarif müəssisələri şəbəkəsini genişləndirmək, əhalinin müxtəlif qruplarının asudə vaxtının təşkilinə yeni forma və məzmun gətirmək mədəni-maarif işi sisteminin başlıca vəzifəsi hesab edilirdi.

1959-1964-cü illərdə təhsil almış Solmina Dadaşova, Rüfat Şərifov, Rauf Gözəlov, Məmmədəli Səmədov, Nazim Rzayev, Səttar Babayev, Nadir Xəlilov, Rauf Əliyarov, Fuad Əliyev, Azər Qasimzadə, Qurban Babayev və başqaları, ümumilikdə 23 nəfər «Mədəni-maarif işi» ixtisasının ilk məzunları olmuşlar.

1964-cü ildə ilk dəfə olaraq «Mədəni-maarif işi» ixtisası üzrə Dövlət İmtahan Komissiyasının sədri SSRİ xalq artisti, professor Şövkət Məmmədova olmuşdur. İlk məzunlar həm də respublikada mədəni-maarif işi üzrə mütəxəssis hazırlığının elmi-nəzəri və praktik səviyyəsinin yüksəldilməsində xüsusi xidmətlər göstərmişlər. Onların bir qismi öz həyatlarını məhz təhsil aldığı institutda gənc kadrların hazırlanması kimi mühüm bir elmi-pedaqoji işə həsr etmiş, bir çox məzunlar isə Azərbaycan mədəniyyətinin bu və ya digər sahələrində uğurla fəaliyyətə başlamışdır.

1959/60-cı tədris ilindən etibarən «Mədəni-maarif işi» fakültəsində qiyabi və axşam şöbələri açıldı. İxtisas və şöbələrin

sayının artması fakültənin imkanlarını xeyli genişləndirdi. Bu isə fakültədə çalışan pedaqoqlardan yüksək hazırlıq tələb edirdi. Həmin dövrdə «Mədəni-maarif işi» üzrə ixtisas fənləri kimi «Mədəni-maarif işinin tarixi», «Mədəni-maarif işinin metodikası», «Klubşunaslıq», «Ssenari yaradıcılığı», «Nitq mədəniyyəti» və başqa fənlər tədris edilirdi.

Ötən əsrin 70-80-ci illərində «Mədəni-maarif işi» fakültəsinin bir çox məzunları Moskva və Leninqrad Dövlət mədəniyyət institutlarının məqsədli aspiranturalarına əyani və qiyabi təhsil almaq üçün göndərilmişdi. Bunlardan Solmina Dadaşova, Maral Manafova, Oqtay Sultanov, Rüfət Şərifov, İlqar Hüseynov və başqalarını göstərmək olar. Həmin illərdə «Mədəni-maarif işi» fakültəsinin tələbələri respublika və ümumittifaq tələbə elmi-nəzəri konfranslarında fəal iştirak edirdilər. O dövrdə müntəzəm olaraq «Mədəni-maarif işi» fakültəsinin müəllimləri Leninqrad Mədəniyyət İnstytutunun (hazırda Sankt-Peterburq Mədəniyyət və İncəsənət Universiteti) ixtisasartırma kurslarına göndərilirdi.

Cəmiyyətin həyatında baş verən sosial-mədəni dəyişikliklər mədəniyyət sahəsində kadrların hazırlığı məsələsinə də müasir prizmadan yanaşmağı tələb edirdi. Bu, «Mədəni-maarif işi» fakültəsinin fəaliyyətinə də öz təsirini göstərdi. Artıq ötən əsrin 80-90-cı illərindən başlayaraq fakültədə çalışan pedaqoji kadrların elmi bazasının möhkəmləndirilməsinə diqqət gücləndirildi. Pedaqoji

elmlər namizədləri Solmina Dadaşova, Maral Manafova, Oqtay Sultanov, fəlsəfə elmləri namizədi Sevinc Şahhüseynova və başqaları həmin dövrdə fakültənin elmi dərəcə almış ilk müəllimləri oldular.

İllər ötdükçə ADMİU-nun «Kulturologiya» fakültəsində müasir tələblərə cavab verən kafedralar yaradıldı. Yeni ixtisasların və kafedraların açılmasında, fakültənin maddi-texniki bazasının möhkəmləndirilməsində, yüksək ixtisash kadrların hazırlanmasında, universitetin kitabxana fondunun zənginləşməsində, mədəniyyət müəssisələri ilə əlaqələrin genişlənməsində ciddi nailiyyətlər əldə edilmişdir.

1995-ci ildən 2004-cü ilə qədər «Kulturologiya» fakültəsinin dekanı professor Ələkbər Məmmədov olmuşdur. 2004-cü ildən bu günə qədər isə fakültəyə dosent Atpın Əlizadə rəhbərlik edir.

Atpın Əlizadə 1986-ci ilə «Mədəni-maarif işi» fakültəsini bitirmişdir. O, 2008-ci ildə «Estetik mədəniyyətdə varislik» mövzusunda kulturologiya elmləri üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. Müxtəlif elmi nəşrlərdə onun mədəniyyət və incəsənətin nəzəri-estetik problemlərinə dair 50-dən çox elmi məqaləsi dərc olunmuşdur. A.Əlizadə «Muzeyşunaslıq», «Milli mədəniyyətdə tarixilik», «Bədii xalq yaradıcılığında tarixilik və varislik», «Tətbiqi kulturologiya», «Azərbaycan memorial xatirə muzeyləri», «Muzeylərdə elmi-tədqiqat işinin təşkili və

metodikası» və s. bu kimi dörslik, dörs vəsaiti, monoqrafiyaların həmmüəllifidir.

Kulturologiya fakültəsində hazırda üç kafedra - «Mədəniyyət və muzeyşünaslıq», «Kulturologiya», «İqtisadiyyat və informatika» kafedraları fəaliyyət göstərir.

Beynəlxalq integrasiyanın və qloballaşmanın inkişaf etdiyi çağdaş dünyada müxtəlif ölkələrin təhsil sahəsindəki iş təcrübəsinin öyrənilməsi müasir təhsilin qarşısında duran mühüm məsələlərdəndir. Elə buna görə də ADMİU-nun Kulturologiya fakültəsinin professor-müəllim kollektivi təhsilin müasir formalarının işlənib hazırlanması istiqamətində ciddi fəaliyyət göstərir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra onun mədəniyyət siyasəti də müstəqilləşmişdir. Xarici ölkələrlə birbaşa mədəni əlaqələr qurmaq imkanı yaranmışdır. Sözsüz ki, tətbiqi kulturologiya beynəlxalq miqyasda Azərbaycanın siyasi-mədəni əlaqələrinin formalaşmasına, Azərbaycan dövlətinin nüfuzunun artmasına yaxından kömək edir. Kulturologiya fakültəsi məhz bu problemlərin həlli sahəsində müvafiq kulturoloji layihələrin və programların hazırlanmasında yaxından iştirak edir.

1994-cü ildə fakültədə «Tətbiqi kulturologiya» kafedrası yaradıldı. Müxtəlif illərdə həmin kafedraya professorlar Solmina Dadaşova, İlqar Hüseynov, dosent Oqtay Sultanov başçılıq etmişlər.

2012-ci ildə «Tətbiqi kulturologiya» kafedrası «Muzeyşünaslıq» kafedrası ilə birləşdirilərək «Mədəniyyət və muzeyşünaslıq» adlı yeni kafedra yaradılmışdır. Həmin kafedraya kulturologiya üzrə elmlər doktoru, professor İlqar Hüseynov rəhbərlik edir.

İlqar Hüseynov bir sıra dörslik, dörs vəsaiti və monoqrafiyaların («Dünya muzeyləri və tarixi mədəniyyət abidələri», «Muzeyşünaslıq», «Tətbiqi kulturologiya» və s.) müəllifidir.

Universitetin «Kulturologiya» kafedrası yarımlı əsrlik tarixa malikdir. Yarandığı gündən respublikanın görkəmli alımları, nəzəriyyəçiləri kafedranı idarə etmişlər. Yarım əsrlik tarixi müddətində kafedrada bir sıra nəzəriyyəçi alımlar yetişmişdir. Tanınmış nəzəriyyəçi-alım, dosent Adil Adilov vaxtilə bu kafedrada çalışmış, bu sahədə kadrların hazırlanması işində fəal iştirak etmişdir.

Bu gün kulturologiya tarixinin öyrənilməsində ADMİU-nun professor-müəllim heyətinin böyük xidmətləri vardır. Kulturologiya və mədəniyyətşünaslıq tarixinin öyrənilməsi, bu sahədə elmi əsərlərin nəşr edilməsi onların adı ilə bağlıdır. Universitetin elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Maral Manafovanın ümumi redaktəsi altında nəşr edilmiş «Mədəniyyət tarixi və nəzəriyyəsi» dərsliyi, professorlar Ələkbər Məmmədov, Solmina Dadaşova və İlqar Hüseynovun tərtib etdikləri «Tətbiqi

kulturologiya», Sabir Əmirxanov və İlqar Hüseynovun «Dünya muzeyləri və tarixi mədəniyyət abidələri», İlqar Hüseynov və Nigar Əfəndiyevanın yazdıqları «Turizmin əsasları», «Xarici ölkələrdə mədəni fəaliyyətin təşkili», «Qədim dünya mədəniyyəti», İlqar Hüseynov və Tural Əfəndiyevin birgə nəşr etdirdikləri «Kulturologiya tarixi» və s. nəşrlər fundamental tədqiqat işləridir.

«Kulturologiya» kafedrasına bu kafedranın yetirməsi olan kulturologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyeva rəhbərlik edir. O, mədəniyyətşünaslıq tarixinə dair bir neçə dəyərli tədqiqat əsərinin müəllifidir. Kafedrada bu gün fəlsəfə doktoru Tamilla Əhmədova, kulturologiya üzrə fəlsəfə doktorları Aygün Eyvazlı, Yegana Əliyeva kimi gənc mütəxəssislər də çalışırlar.

Kulturologiya üzrə elmlər doktoru Nigar Əfəndiyeva elmi - yaradıcılıq işlərini, o cümlədən «Azərbaycanlı özünüdürkə və milli özünüidentifikasiyanın kulturoloji-fəlsəfi problemləri qloballaşma kontekstində» adlı fundamental əsəri üzərində işini məhz «Kulturologiya» kafedrasında həyata keçirmiştir.

Müstəqillik illərində «Mədəniyyət menecmenti», «Tətbiqi incəsənət», «Bədii yaradıcılıq», «Kulturologiya», «Beynəlxalq mədəni əlaqələr», «Turizm və mədəni sosial servis xidməti», «Muzey işi və tarix-mədəniyyət abidələrin mühafizəsi» kimi ixtisaslarının açılması, bu sahədə kadrların yetişdirilməsi xüsusiilə qeyd edilməlidir.

Müstəqillik illərində yaradılmış «Muzey işi və tarix-mədəniyyət abidələrinin mühafizəsi» ixtisası da dövrün reallıqlarından irəli gəldi.

Fakültədə yaradılmış yeni ixtisaslaşmalarından biri də «Turizm və sosial mədəni servis xidməti»dir. Bu ixtisaslaşma müasir dövrdə turizm əlaqələrinin inkişaf etdirilməsində xüsusi əhəmiyyətə malikdir. Turizmin təşkili işi həm də bir sıra sosial-iqtisadi və mədəni tədbirlərin həyata keçirilməsini tələb edir. Dünyanın hər yerində turizmin inkişafına dövlət səviyyəsində xüsusi önəm verilir.

Səmərəli turizm siyasətinin formalasdırılması və bunun uğurlu şəkildə həyata keçirilməsi yüksək peşəkarlıq tələb edir. Bu məsələdə ölkənin yalnız turizm resurslarının və potensial imkanlarının olması hər şeyi həll etmir. Elə bu səbəbdəndir ki, kifayət qədər turizm resursları olduğu halda, ölkəmiz beynəlxalq aləmdə uzun müddət turizm regionu kimi tanına bilməmişdi. Yalnız müstəqillik illərində bu sahənin inkişafı üçün siyasi, iqtisadi, sosial-mədəni imkanlar yarandı və Azərbaycan turizmin inkişafında uğurlu nəticələr əldə etməyə başladı.

Bələ bir şəraitdə turizmin inkişafında vacib amillərdən biri olan kadr hazırlığı məsələsi aktual problem kimi gündəmə gəldi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində turizm sahəsi üzrə yüksək ixtisashlı kadr hazırlığına başlanılması məhz bu zərurətdən yaranmışdır.

Universitetimizdə müstəqillik illərində yaradılmış yeni ixtisaslardan biri də «Kulturoloq» ixtisasıdır. Bu gün qloballaşan dünyada milli mənəvi dəyərlərimizin mühafizəsində, mədəni integrasiyanın optimal yollarının müəyyənləşdirilməsində, xalqların mədəni yaxınlaşma prosesinin sürətlənməsində «Kulturoloq» ixtisasının rolü əvəzsizdir. XX əsrin sonlarından başlayaraq qloballaşma və integrasiya proseslərinin sürətlənməsi, bazar iqtisadiyyatına keçid, vətəndaş cəmiyyətinin yaradılması universitetimizdə «Kulturoloq» ixtisasının gerçəkləşməsini zəruri etmişdir.

\* \* \*

Bu gün respublikamızda 200-dən artıq müxtəlif muzey fəaliyyət göstərir. Hazırda Azərbaycan muzeylərinin ali ixtisas təhsilli muzeyşunas kadrlarına böyük ehtiyacı vardır. Yeri gəlmışkən qeyd edim ki, bu gün muzeylərimizdə çalışan işçilərin 300 nəfərdən çoxu məhz ADMİU-nun yetirmələridir. ADMİU-nun «Muzeyşunaslıq» ixtisasına yiyələnmiş məzunlarının əksəriyyəti respublikanın Heydər Əliyev Mərkəzləri, Milli Tarix muzeyi, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Tarixi muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi, C.

Cabbarlı adına Teatr muzeyi, Muzey Mərkəzi kimi müxtəlif profilli muzeylərində çalışır.

Fakültədə «Muzeyşunaslıq, arxiv işi və abidələrin qorunması» ixtisası üzrə bakalavr pilləsində «Diyarşunaslıq», «Muzey fondu və fond işi», «Muzey işinin tarixi, nəzəriyyəsi, təşkili və idarə olunması», «Muzey ekspozisiyası», «Muzey ekskursiyası» və s. fənlər tədris edilir. «Muzeyşunaslıq» təhsilinin magistr pilləsində isə «Muzeyşunaslığın ümumi-nəzəri əsasları», «Xalq mədəniyyəti zəminində milli-mənəvi dəyərlərin inkişaf konsepsiyası», «Dünya muzeyşunaslığının aktual problemləri» və s. fənlər tədris olunur.

«Mədəniyyət və muzeyşunaslıq» kafedrasının xətti ilə hər tədris ilində «Muzey işi və abidələrin mühafizəsi» ixtisası üzrə tələbələrin tədris və istehsalat təcrübəsi bir qayda olaraq respublikanın dövlət muzeylərində və görkəmli şəxsiyyətlərin ev muzeylərində keçirilir. Tələbələr bu muzeylərin zəngin iş təcrübəsindən bəhrələnir, mədəni-kütləvi tədbirlərdə fəal iştirak edir, tədris prosesində qazandıqları elmi-nəzəri bilikləri təcrübədə uğurla tətbiq edirlər.

Müasir mənada muzey işi daha geniş rakursda dəyərləndirilir. Bu sahəyə muzeydən kənar müəssisələr, tarixi-memarlıq abidələri, müxtəlif qoruqlar, açıq səma altındaki muzeylər, müxtəlif təyinatlı servis xidmətləri daxildir. Bu amil «Muzeyşunaslıq» ixtisasını turizm fəaliyyəti ilə birbaşa əlaqələndirir. Belə bir əlaqələndirmə

təsadüfi olmayıb bazar iqtisadiyyatında, dünya mədəniyyətində, o cümlədən mədəniyyət təhsilində qərarlaşan standartlar əsasında meydana gəlmişdir. Hazırda turizm sahəsi get-gedə inkişaf edərək özünün əsas subyektlərindən biri olan muzey işi ilə daha sıx münasibətlər qurur.

Müstəqillik illərində universitetdə yaradılan, dövrün tələblərinə cavab verən ixtisaslaşmalardan biri də «Muzey işi və memarlıq abidələrinin qorunması üzrə menecment» ixtisaslaşmasıdır. Konkret mənada menecmentlik hər hansı müəssisə və ya təşkilatın öz qarşısına qoyduğu məqsədlərə nail olması üçün bazar mexanizminin üsul, prinsip və funksiyalarını tətbiq etməklə həyata keçirdiyi peşə fəaliyyətidir. Geniş mənada isə menecment – iqtisadiyyatda, bazar və rəqabət şəraitində idarəetmədir. Bu fəaliyyət növü ilə məşğul olan mütəxəssislər «Menecment» ixtisaslaşmasında hazırlanır. «Menecment» müəssisədə idarəetmə üzrə iş planının, təşkilati strukturun effektivliyini artırmaq üçün lazımı tədbirlərin hazırlanmasına və həyata keçirilməsinə istiqamətlənən bir ixtisasdır. Müasir dünyada gedən qloballaşma, rəqabət və integrasiya prosesləri tərəqqi yolunu seçmiş hər bir ölkədən bu proseslərin gedisi ilə ayaqlaşmayıçı, tərəfdəşlərlə əməkdaşlıq etməyi və hər bir sahədə rəqabət qabiliyyətli olmayıçı tələb edir. Bunların gerçəkləşməsi isə ölkənin ilk növbədə yüksək səviyyəli, peşəkar kadr potensialına malik olmasından asılıdır.

Qloballaşma və mədəni integrasiya proseslərindən irəli gələn yeni tələblər, rəqəmsal texnologiyalardan istifadə olunması sosial-iqtisadi və mədəni proseslərin sistemli kulturoloji təhlilinə böyük maraq yaratmışdır. Bu, kulturologiya elminin əhəmiyyətini xeyli artırmış, onun öyrənilməsini və tətbiqini zəruri etmişdir.

## VII HİSSƏ

### ADMİU-da TƏDRİS PROSESİNƏ VƏ YARADICILIĞA XİDMƏT EDƏN QURUMLAR

**Elmi Şura.** ADMİU-nun Elmi Şurası Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 oktyabr 1997-ci il 1 sayılı «Ali Təhsil müəsissəsinin Elmi Şurası haqqında Əsasnamə»yə uyğun olaraq fəaliyyət göstərir.

Elmi Şuranın tərkibinə Tədris işləri üzrə prorektor (sədr müavini), Elm və Yaradıcılıq, Tərbiyə, Beynəlxalq əlaqələr üzrə prorektorlar, Elmi katib, dekanlar, Həmkarlar Təşkilatının sədri, universitetdə pedaqoji fəaliyyət göstərən görkəmli elm, mədəniyyət və incəsənət xadimləri daxildirlər.

Elmi Şuranın iclaslarında universitetin tədris, elmi-tədqiqat, yaradıcılıq-ifə işlərinin yerinə yetirilməsi barədə hesabatlar dinlənilir. Bundan başqa, elmi-pedaqoji kadrların hazırlanması, onların ixtisasının artırılması, təlim-tərbiyə, elm və yaradıcılıq fəaliyyəti ilə bağlı məsələlər, fakültə şuralarının hesabat və qərarları müzakirə edilir.

Bir qayda olaraq ADMİU-nun Elmi Şurasında görkəmli elm və incəsənət xadimlərinin təqdimatında aktual mövzularda maraqlı məruzələr dinlənilir.

ADMİU-nun Elmi Şurasının iclaslarında dövlət əhəmiyyətli mövzular ətrafında da fikir mübadiləsi aparılır.

Elmi Şura professor və dosent elmi adları ilə bağlı təqdimatları təsdiq edir. Son beş ildə ADMİU-nun Elmi Şurasının təqdimatı ilə ali məktəbdə pedaqoji fəaliyyət göstərən bir çox görkəmli elm və sənət adamları müxtəlif elmi adlara layiq görülmüşlər.

ADMİU-nun Elmi Şurası professor-müəllim heyətinin hazırladığı elmi əsərləri – monoqrafiyaları, dərslik və dərs vəsaitlərini, metodiki vasitələri, fənn proqramlarını təsdiq edir.

Boloniya sistemi əsasında universitetdə keçirilən islahatların reallaşdırılmasında Elmi Şuranın rolu böyükdür. Bu qurum Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəyasət heyəti tərəfindən «Alimlik dərəcələri və elmi adlar verilməsi qaydaları», «Dissertasiya Şuraları haqqında» və «Ekspert Şuraları haqqında» Əsasnamələri və bir sıra digər təlimat xarakterli sənədləri əsas tutaraq universitetdə elmi-pedaqoji kadrların attestasiyasını təşkil edir.

**Elm və yaradıcılıq sahəsi.** ADMİU-nun professor-müəllim heyətinin elmi-tədqiqat və yaradıcılıq-ifə işlərinin təşkili ənənəsi bu

təhsil ocağının yaranma tarixi ilə six bağlıdır. Müxtəlif illərdə professorlar Mahmud Allahverdiyev, İsrafil İsrafilov, dosent Aslan Sultanov, professor Solmina Dadaşova elm və yaradıcılıq sahəsinə rəhbərlik etmişlər. 2005-ci ildən etibarən Elm və Yaradıcılıq işləri üzrə prorektor vəzifəsi professor Maral Manafovaya həvalə edilmişdir.

Elmi sahənin fəaliyyəti aşağıdakı istiqamətlərdə aparılır:

- Kafedralar üzrə elmi-metodiki işin təşkili, əldə olunan nailiyyətlərin dərs prosesinə tətbiqi;
- Universitetin Bədii Şurasına və Fakültə Bədii Şuralarının fəaliyyətinə nəzarət;
- Professor-müəlim heyətinin yaradıcılıq-ifadə işlərinin, qabiliyyət tələb edən ixtisaslarda təhsil alan tələbələrin hazırladıqları tamaşa, film, sərgi və musiqi proqramlarının təşkili və idarə olunması;
- Beynəlxalq, respublika və universitetdaxili konfrans, seminar və digər tədbirlərin keçirilməsi;
- İxtisasartırma və təkmilləşdirmə dekanlığının işinə nəzarət.
- Doktorant, magistr, dissertant və tələbələrin elmi-tədqiqat, buraxılış işlərinə, Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinə nəzarət.

ADMİU-da bakalavr və magistr tələbələrin, həmçinin doktorant və dissertantların müasir metodologiyalara əsaslanan

elmi-tədqiqat işlərinin təşkilinə böyük diqqət verilir. Tələbələrin elmi-tədqiqat işləri universitet, respublika və beynəlxalq səviyyədə təşkil olunmuş elmi konfrans, seminar, fənn olimpiadaları, yaradıcı layihələrdə öz əksini tapır.

Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin müvafiq qərarlarına əsasən ənənəvi olaraq ADMİU-da «Mədəniyyət: problemlər və perspektivlər» adlı doktorant və gənc tədqiqatçıların respublika, 2011-ci ildən isə beynəlxalq status almış elmi konfransları təşkil olunur. Konfransda mədəniyyət və incəsənət təmayüllü başqa ali məktəblərin gənc tədqiqatçıları da iştirak edirlər.

ADMİU-nun bakalavr və magistr tələbələri ənənəvi olaraq Təhsil Nazirliyi tərəfindən təşkil edilən «Ali məktəb tələbələrinin respublika elmi konfransında da fəal iştirak edirlər. Konfransın «Mədəniyyətşünaslıq» bölməsində uğurla çıxış edən tələbələr dəfələrlə Təhsil Nazirliyi tərəfindən mükafatlandırılmış, diplomlarla təltif olunmuşlar. Onların elmi əsərləri bir çox nüfuzlu xarici ölkə nəşrlərində çap edilmişdir.

Müxtəlif illərdə ADMİU-da aspirantura, dissertantura, sonralar isə assistentura-stajorluq təhsil formaları mövcud olmuşdur. 2011-ci ildən burada doktorantura fəaliyyət göstərir.

Doktoranturada elmin müxtəlif sahələri üzrə kadrlar hazırlanır. Bu sahələr, əsasən «Kultrologiya», «Sənətşünaslıq» və onların

müvafiq istiqamətlərini əhatə edir. «Kultrologiya» sahəsinə «Mədəniyyət nəzəriyyəsi və tarixi», «Muzeyşünaslıq, tarixi-mədəni abidələrin mühafizəsi və bərpası», «Sənətşünaslıq» sahəsinə «Teatr sənəti», habelə «Musiqi sənəti», «Kino, televiziya və digər ekran sənətləri» və «Təsviri və dekorativ-tətbiqi sənət» istiqamətləri aiddir.

Doktorant və dissertantlar respublika konfranslarında, universitetimizdə keçirilən tədbirlərdə iştirak edirlər.

**Elmi nəşrlər.** ADMİU-da Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq olunmuş, 1996-ci ildən nəşr edilən «Mədəniyyət dünyası» elmi-nəzəri məcmuəsi, 2007-ci ildən nəşr edilən «Azərbaycan Dövlət Mədəniyyət və İncəsənat Universitetinin Elmi Əsərləri», həmçinin «Mədəniyyət: problemlər və perspektivlər» məcmuəsi, «ADMİU-nun professor-müəllim heyətinin elmi-tədqiqat və yaradıcılıq-ifadələrinin illik hesabatı» çap olunur.

2011-ci ildən etibarən «Mədəniyyət dünyası» elmi-nəzəri məcmuəsi və «Azərbaycan Dövlət Mədəniyyət və İncəsənat Universitetinin Elmi Əsərləri» YUNESKO-nun Beynəlxalq Standartlar Seriyasının siyahısına daxil edilmişdir.

**Nəşriyyat-Poliqrafiya Mərkəzi.** ADMİU-da Nəşriyyat-Poliqrafiya Mərkəzi fəaliyyət göstərir. Vaxtilə kiçik bir müəssisə



Universitetin rektoru, əməkdar incəsənat xadimi, professor Timuçin Öfendiyev  
Bilkent Universitetinin qurucusu, türk dünyasının tanınmış təmsilçisi  
professor İhsan Doğramacı ilə. Ankara



İstanbul Memar Sinan Universitetinin rektoru Gündüz Gökçe ilə



Tehran İncəsənat Universitetinin rektoru ilə əməkdaşlıq müqaviləsinin imzalanması



İranın Azadi İsləm Universitetinin rektoru ilə əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi



Universitetin rektoru, professor Timuçin Əfəndiyev Almaniyanın  
respublikamızdakı ilk səfiri cənab Vikiş



Rektor Timuçin Əfəndiyev İranın təhsil və mədəniyyət  
xadimlərini qəbul edərkən



İncəsənat Universitetinin rektoru, professor Timuçin Əfəndiyev  
turkiyəli professor Camal Anadolu qəbul edərkən




Süleyman Dəmirəl adına Sparta Universitetinin rektoru Lütfi Çakmakçı və  
professor Timuçin Əfəndiyev Sparta Bolədiyyə Başqanının qəbulunda



Süleyman Dəmirəl adına Sparta Universitetinin rektoru  
Lütfi Çakmakçı ilə əməkdaşlıq müqaviləsinin imzalanması



Universitetin rektoru, professor Timuçin Əfəndiyev və  
TRT kanalının prezidenti Şenol Dəmiröz



Beykənd Universitetinin rektoru Adəm Çeliklə əməkdaşlıq müqaviləsi imzalanarkən. İstanbul



Rusyanın xalq rəssamı Nikas Safronova universitetin fəxri professoru adının verilməsi.  
Soldan: Prezident Administrasiyasının Humanitar siyaset şöbəsinin müdürü Fatma Abdullazadə,  
universitetin rektoru, professor Timuçin Əfəndiyev, Nikas Safronov, Təhsil naziri, professor Misir Mardanov



London Beynəlxalq İncəsənət Məktəbinin rektoru,  
professor Tomas Prattki ilə səhbət zamanı. London



Kuzey Kıbrıs Yaxın Doğu Universitetinin rektoru Suat Koçer  
(sağdan birinci) universitetdə



Universitetin rektoru, amakdar incəsanat xadimi, professor Timuçin Əfəndiyevin  
Moskva Dövlət Mədəniyət və İncəsanat Universitetinin rektoru, professor  
Ramazan Abdullaeviylə görüşü. Moskva



Universitetin rektoru, professor Timuçin Əfəndiyev Qaziantep  
Universitetinin rektoru Erhan Əkinçi ilə



Bolqarıstan Milli Rəssamlıq Akademiyasının rektoru  
Svetoslav Kokalovla universitet muzeyində



Suffolk Universitetinin rektoru, professor Mayk Saks ile. Büyük Britanya



Universitetin Elmi Şurasında






Universitetdə keçirilən beynəlxalq elmi konfranslar



Universitetin rektoru, professor Timuçin Əfəndiyev Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemətə professor diplomunu təqdim edərkən



Müdafıə Şurasının iclası (Ədalət Vəliyev teatrşünaslıq üzrə namizədiyik dissertasiyasını müdafiə edərkən)



Universitetin kitabxanasında



Sərgi salonu



Universitetin muzeyi



Universitetin həyatında Novruz şənliyi



Universitetin tələbələri respublika yarışlarında



Qızlardan ibarət voleybol komandası



Tələbə futbolçular



Universitet təmsilçiləri respublika ali məktəblərinin spartakiadásında



Universitetin idman nəaliyyətlərini öks etdirən kuboklar, diplomlar və müxtəlif mükafatlar

nəşriyyatı kimi fəaliyyətə başlayan bu mərkəz son illərdə öz texniki imkanlarını xeyli yaxşılaşdırmışdır. Hər il Nəşriyyat-Poliqrafiya Mərkəzində müxtəlif mövzularda onlarla adda kitab işiq üzü görür. Burada universitetin professor-müəllim heyətinin əsərləri ilə yanaşı, başqa ali məktəblərin tədqiqatçı alımlarının də kitabları sifariş əsasında nəşr olunur. Nəşriyyatda dərsliklər, monoqrafiyalar, tədris vəsaitləri, proqramlar, həmçinin elmi-kütłəvi və bədii əsərlər çap edilir. Nəşriyyat-Poliqrafiya Mərkəzində həmçinin albomlar, broşürələr, almanaxlar, təqvimlər də hazırlanır. Mərkəzin buraxdığı çap məhsulları yüksək poliqrafik keyfiyyəti, bədii tərtibatın müasirliyi, yüksək zövqü ilə diqqəti cəlb edir.

**Müdafia Şurası.** ADMİU-nun nəzdində fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri almaq üçün Müdafia Şurası fəaliyyət göstərir.

Müdafia Şurasına təqdim olunan dissertasiyaların müdafiəsi «İncəsənətin nəzəriyyəsi, təhlili və tənqidi» (6203.01), «Teatr sənəti» (6212.01), «Kino, televiziya və digər ekran sənətləri» (6214.01), «Kulturologiya və onun ümumi məsələləri» (6219.01), «Muzeyşünaslıq» (6220.01) kimi ixtisaslar üzrə keçirilir.

Son dövrdə ADMİU-nun Müdafia Şurasında onlarla fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları müdafiə edilmişdir.

**Tədris şöbəsi.** ADMİU-nun Tədris şöbəsi yüksək ixtisaslı kadr hazırlığı prosesində təlim, tədris işlərini bacarıqla həyata keçirir. Ali məktəbin fakültə və kafedralarında tədris işlərinin təşkili, dərs yüklerinə dair tapşırıqların fakültələrə çatdırılması, onların əsasında işçi planlarının hazırlanmasına nəzarət, tədrislə bağlı bütün statistik məlumatların hazırlanması, dörlərin, imtahan və məqbulların, məsləhət saatlarının keçirilməsinə və dərsə davamiyyyətə nəzarət Tədris şöbəsi tərəfindən uğurla həyata keçirilir. 1987-ci ildən etibarən bu quruma təcrübəli tədris mütəxəssisi Fəxriyyə Kərimova başçılıq edir.

1997-ci ildən universitetimizdə çoxpilləli – bakalavriat, magistratura və doktorantura təhsil sisteminə keçilmişdir. Buna müvafiq olaraq bütün tədris planlarının, fənn proqramlarının, dərs saatları bölgüsünün, tədris yüklerinin dəyişdirilməsi, tədrislə bağlı bütün sənədlərin hazırlanması vaxtında, keyfiyyətlə həyata keçirilmişdir.

Magistratura ilə bağlı yeni fənlər tədris olunduğu üçün yeni fənn proqramları, tədris planları işlənib hazırlanmışdır. Hazırda tədris prosesi həmin tədris planları və proqramlarına müvafiq şəkildə həyata keçirilir. Magistr ixtisasları şəbəkəsinin genişlənməsi, magistrlerin sayının ildən-ilə artması magistratura şöbəsinin yaradılmasını zəruri etdi. Bununla əlaqədar olaraq

2012/13-cü tədris ilindən etibarən ADMİU-da magistratura şöbəsi yaradılmışdır.

**Kompüter mərkəzi.** Müasir ictimai həyatın bütün sahələrinin kompüterləşdirilməsi və informasiyalasdırılması hər bir ölkənin önə çəkilən problemlərindəndir. Azərbaycan Respublikasında da bu sahədə ciddi tədbirlər həyata keçirilməkdədir. Kompüter texnologiyalarının tətbiq olunmasının vacibliyi nəzərə alınaraq ilk dəfə 1993-cü ildə universitetmizdə Kompüter mərkəzi yaradıldı.

Burada ardıcıl olaraq seminarlar keçirilir, yeni çıxan proqramlar haqqında məlumatlar verilir, həmçinin mərkəzin əməkdaşları təhsil ocağının mövcud kompüter mərkəzinin texniki cəhətdən işlək vəziyyətini təmin edirlər.

Bu gün universitetin bütün fakültələri, kafedraları, inzibati şöbələri, kitabxanası kompüterlə təchiz edilmişdir. Şöbə və dekanlıqlarda kompüterdən səmərəli istifadə etmək üçün xüsusi proqramlar hazırlanmışdır. Universitetdə həmçinin fakültə dekanlıqlarını, kaferdalrı, bütün struktur və şöbələri birləşdirən lokal şəbəkə fəaliyyət göstərir.

Bu gün ali məktəblər qarşısında yeni düşüncəyə, yeni təfəkkürə, yüksək yaradıcılıq təxəyyülünə malik mütəxəssislər yetişdirmək tələbi qoyulmuşdur. Buna görə də Ali Attestasiya

Komisiyasnın qərarı ilə ixtisasından asılı olmayaraq bütün tələbələrə «İnformatika» fənni tədris olunur.

Məlum olduğu kimi, «İnformatika» kompüterdən və internetdən istifadə etməklə bağlı olan yeni elmi fənn və yeni informasiya sahəsidir. İnformatika kursunun məqsədi tələbələri kompüterin, İnternetin müasir vəziyyəti ilə, eləcə də ən müasir informasiya - kommunikasiya texnologiyalarının imkanları və tətbiq dairələri ilə tanış etmək, onlara həmin texnologiyalardan istifadə vərdişləri aşılamaqdır. Bununla yanaşı, həm də tələbələrə dünyanın elmi informasiya resurslarını Internet vasitəsilə öyrənmək yolları göstərilir.

İnformatika fənnindən əlavə «Rəssamlıq» fakültəsində tədris edilən «Kompüter qrafikası» və «İncəsənət tarixi və nəzəriyyəsi» sahəsinə aid «Qrafika və dizayn» və «Teatr-dekor» ixtisasları üzrə dərslər də kompüter vasitəsi ilə keçirilir.

«Sənətsünaslıq» fakültəsinin «Kitabşünaslıq» ixtisasında tədris edilən «Kompüter və dizayn» fənni ixtisas fənni olaraq 3 il müddətində keçilir. Bu müddət ərzində tələbələrə müasir nəşriyyatlarda istifadə edilən proqramlar öyrənilir. Magistraturada oxuyan tələbələrə Internetdən, e-mail və Web saytlarından istifadə qaydaları tədris edilir, internetlə əlaqədar lazım olan proqramlar üzrə dərslər keçirilir.

Universitetin bütün fakültələrində İnformatika fənninin tədrisi üçün xüsusilaşdırılmış kompüter mərkəzləri fəaliyyət göstərir. Kompüter mərkəzimizə müraciət edən müəllim və tələbələr elektron poçtundan, internetdən istifadə etməyə hər cür şərait yaradılmışdır. Xarici ölkələrdə internet şəbəkəsinin axtarış sistemlərində olan incəsənətə aid məlumatlar müntəzəm olaraq müəllim və tələbələrə çatdırılır.

2003-cü ildə universitetin internet səhifəsi yaradılmışdır ([www.admiu.edu.az](http://www.admiu.edu.az)). Saytda universitet haqqında geniş məlumat yerləşdirilmişdir. Burada ADMİU-nun tarixi, tədris olunan fənlər və s. məlumatlar əks etdirilmişdir. Saytin üstün cəhətlərindən biri də onun müntəzəm olaraq yeniləşməsidir. Sayt Azərbaycan, ingilis və rus dillərindədir.

Tarixi və mədəni irsimizin qorunmasında, cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında əvəzsiz rol oynayan kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi bu sahədə əsaslı islahatların aparılmasını zəruri etmişdir. Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafi üzrə Dövlət Proqramının əsas məqsədi «Kitabxana işi haqqında» Azərbaycan Respublikasının Qanununda, habelə digər müvafiq hüquqi aktlarda nəzərdə tutulmuş müddəalara uyğun olaraq kitabxana işi sahəsində dövlət siyasetinin həyata keçirilməsini, ölkədə tarixi-mədəni, ədəbi-bədii, elmi-fəlsəfi

sərvətlərin toplanmasını, mühafizəsini və onlardan istifadə imkanlarının artırılmasını təmin etməkdən ibarətdir. Qanunda elektron informasiya fondlarının formalasdırılması və virtual kitabxanaların inkişaf etdirilməsi, elektron kataloq və elektron kitabxanaların yaradılması işinin təmin edilməsi, onların müasir standartlar səviyyəsinə çatdırılması, kompüterləşdirilmiş kitabxana infrastrukturunun qurulması, kitabxanaların yeni informasiya texnologiyaları ilə təchiz edilməsinin vacibliyi qeyd edilmişdir.

Bununla əlaqədar olaraq universitetdə Avtomatlaşdırılmış İnteqrasiyalı Kitabxana Sisteminin yaradılması programı hazırlanmışdır. Elektron kataloqa 3000 adda yeni kitab daxil edilmişdir. Kitabxananın elektron fondunda 93000-ə yaxın nəşr materialı qorunur.

2007-ci ildən magistraturaya sənəd qəbulu, 2008-ci ildən isə abituriyentlərin sənəd qəbulu univeritetin internet şəbəkəsi vasitəsilə yerinə yetirillir.

Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2010-cu il tarixli 225 sayılı fərmanı ilə təsdiq edilmiş «Tələbə - məzun dövlət elektron məlumat sistemi haqqında Əsasnamə»yə uyğun olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti də bu sistemə qoşulmuşdur.

**«Səda» Tədris teatrı.** ADMİU-nun «Səda» Tədris teatrı 1962-ci ildə yaradılmışdır. Teatrin ilk müdürü Rza Təhmasib olmuşdur. O vaxt kiçik səhnə modelini yaratmaq böyük sənətkarların və böyük pedaqoqların uzaqqörənliyi sayesində gerçəkləşmişdi.

Tədris teatrının binası əvvəllər Bakının mərkəzində (indiki R.Rza küçəsində) yerləşirdi. Teatrin 80 nəfərlik tamaşa zalı vardı. Həcmə kiçik olmasına baxmayaraq, burada klassik dramaturqların əsərləri səhnəyə qoyulurdu. Bu səhnədə Adil İsgəndərovun rejissorluğu ilə Səməd Vurğunun «Vaqif» pyesinin tamaşaşa qoyulması unudulmaz hadisə idi. Tədris və yaradıcılıq prosesində kurs və diplom tamaşalarının hazırlanması üçün səriştəli rejissorları dəvət etmək təcrübəsindən istifadə olunurdu və bu iş üslubu çox yaxşı nəticələr verirdi. Belə ki, bu teatrın səhnəsində o illərdə M.F.Axundzadənin «Xırs quldurbasan», «Molla İbrahimxəlil kimyagər», «Lənkəran xanının vəziri», «Hacı Qara», C.Cabbarlıının «Od gəlini», «Aydın», «1905-ci ildə», «Almaz», «Solğun çiçəklər», Üzeyir Hacıbəylinin «Arşın mal alan», «O olmasın, bu olsun», Ə.B.Haqverdiyevin «Dağılan tifaq», Cəlil Məmmədquluzadənin «Ölülər», İlyas Əsfəndiyevin «Mahnı dağlarda qaldı», «Büllur sarayda», «Məhv olmuş gündəliklər», Süleyman Rüstəmin «Qaçaq Nəbi», «Çimnaz xanım yuxudadır», həmçinin V.Şekspirin «Otello», «On ikinci gecə», J.B.Molyerin «Zorən təbib», «Mizantrop», A.P.Çexovun «Qağayı», «Vanya dayı», N.V.Qoqolun «Müfəttiş»,

Nodar Dumbadzenin «Darixma, ana» pyesləri uğurla tamaşaya qoyulmuşdu.

1974-cü ildə bir qrup aktyor və rejissor «Səda» teatrına işə qəbul edildi. Aktyor vəzifəsinə qəbul olunan tələbələrdən Mikayıl Mirzənin, Rasim Balayevin, Zərnigar Ağakişiyevanın adlarını çəkmək olar. Bu, tələbələrin peşəkarcasına inkişafında bir tramplin rolunu oynayırdı.

İllər keçdikcə teatrda rejissor və aktyorların sayı artdı. Vaqif İbrahimoglu, Fikrət Əliyev, Bəhram Osmanov rejissor, Azad Şükürov, Fəxrəddin Manafov, Vidadi Həsənov, Ağalar Bayramov və başqaları aktyor kimi fəaliyyətə başladılar.

Bu illər ərzində Səməd Vurğunun «Komsomol» poeması, İlyas Əfəndiyevin «Bahar suları», Cəfər Cabbarlinin «Almaz», Əbdürrəhim bəy Haqverdiyevin «Ac həriflər», Mirzə Fətəli Axundzadənin «Müsyo Jordan və Dərviş Məstəli şah», Anarın «Qaravəlli» əsərləri tamaşaçı rəğbəti qazandı. Eyni zamanda bu illər ərzində pedaqoqlardan Müxlis Cənizadə, Əşrəf Quliyev, Nəsir Sadıqzadə, Ağakiş Kazımov, Cənnət Səlimova, Nəzakət Qaziyeva, Böyükəga Kazımov, Faiq Zöhrabov, Elmira Şabanova və başqalarının Tədris teatrda hazırladıqları kurs və diplom tamaşaları ictimaiyyətin diqqətindən kənarda qalmadı. Teatrda qoyulan tamaşalar respublikanın bir çox dövlət teatrlarında da göstərilir, televiziya vasitəsilə işıqlandırılırdı. Ən yaxşı tamaşalar

respublikamızda və onun hüdüdlərindən kənarda - xarici ölkələrdə nümayiş etdirilərək böyük marağa səbəb olurdu.

1991-ci ildə Tədris teatrı Azadlıq prospektindəki yeni ünvana köçürüldü. Əvvəlkinə nisbətən burada imkanlar daha yaxşı idi. Belə ki, həmin binada nisbətən böyük tamaşa zalı, geniş səhnə, foye və s. vardı.

Tədris teatrı yaranan gündən bu sənət ocağına ADMİU-nun məzunları rəhbərlik etmişlər. Teatrın ilk direktoru, yuxarıda qeyd etdiyim kimi, Rza Təhmasib olmuş, ondan sonra bu quruma Firdovsi Rəhimov, Fəxrəddin Kazımov, Nəsir Sadıqzadə, Tələt Ələkbərov, Məlik Dadaşov, Vaqif Ağayev, Faiq Zöhrabov, Fərhunə Atakişiyeva rəhbərlik etmişdilər.

2003-cü ildən etibarən Tədris teatrı yeni ünvanda - Hüseyn Cavid prospektində fəaliyyətə başladı. «Səda» Tədris teatrı bu gün müasir avadanlıqlarla təhciz edilmişdir.

Son illərdə «Səda» Tədris teatrında bir-birindən maraqlı əsərlər tamaşaya qoyulmuşdur. Üzeyir Hacıbəylinin «Ər və arvad», Süleyman Sani Axundovun «Tamahkar», Nəcəf bəy Vəzirovun «Hacı Qəmbər», «Ev tərbiyəsinin bir şəkli», Əbdürrəhim bəy Haqverdiyevin «Dağılan tifaq», Cəlil Məmmədquluzadənin «Dəli yiğincığı», Cəfər Cabbarlinin «Solğun çiçəklər», «Aydın», «1905-ci ildə», «Almas», İlyas Əfəndiyevin «Məhv olmuş gündəliklər», «Bizim qəribə taleyimiz», «Büllur sarayda», Rüstəm

İbrahimbəyovun «Qum üzərində ev», «Şirəbənzər», Elçinin «Poçt şöbəsində xəyal», Hidayət Orucovun «Məni qınamayın», Əli Əmirlinin «İyirmi ildən sonra» və s. əsərlərini buna misal göstərmək olar.

Tədris teatrında müxtəlif tədbirlər də həyata keçirilir.

Ulu öndərimiz Heydər Əliyevə, habelə Hüseyn Cavidə, «Molla Nəsrəddin» jurnalının 100 illiyinə, İlyas Əfəndiyevin 95 illiyinə həsr olunmuş ədəbi-bədii gecələr, ABŞ səfirliyinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Bakı Musiqi Akademiyasının birgə təşkil etdiyi «Brodvey Bakıda» musiqili şou programı və s. bu qəbildəndir.

Teatrda hazırlanan bir çox tamaşalar müxtəlif xarici ölkələrin keçirdiyi beynəlxalq festivallarda göstərilərək mükafat və sertifikatlar almışdır. Bunlardan xalq artisti Cənnət Səlimova və Fikrət Məlikovun hazırladıqları A.P.Çexovun «Üç bacı» (İran İslam Respublikasının 20-ci beynəlxalq tələbə teatr festivalı), Ağakışi Kazimov və Hacı İsmayılovun quruluş verdikləri İlyas Əfəndiyevin «Unuda bilmirəm» əsərlərini (Türkiyə Respublikasında İstanbul Kültür Universitetində keçirilən 2-ci Uluslararası tələbə festivalı), Vüdat Həsənovun hazırladığı «Təmas» (Gürcüstan Respublikasında Beynəlxalq etüd festivalı), «Adı əhvalat» (Qazaxıstan Respublikasında I Beynəlxalq tələbə festivalı) tamaşalarını göstərmək olar.

Tədris teatrı yarandığı gündən sənət laboratoriyası funksiyasını yerinə yetirir. Tələbələr ilk sənət addımlarını bu səhnədə atır, sənətin sırlarına yiyələnlərlər. Yeri gəlmışkən deyim ki, bu gün Azərbaycanın bir çox məşhur aktyor və rejissorları ilk addımlarını məhz bu teatrda atıblar.

Tədris teatrında tez-tez tələbə festivalları, konfranslar, rəssamlıq fakültəsinin sərgiləri təşkil edilir, tanınmış ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri ilə görüşlər keçirilir, gənc kinorejissorların, operatorların hazırladıqları filmlər nümayiş etdirilir.

Burada məşhur sənət adamlarının yaradıcılıq gecələri, habelə ustاد dərsləri də keçirilir. Bir ənənə də ondan ibarətdir ki, müxtəlif teatrların rəhbərləri tələbələrin diplom tamaşalarına baxıb perspektivli, istedadlı gəncləri işə dəvət edirlər. Bir sözə, Tədris teatrı ADMİU-nun əsl sənət laboratoriyasıdır. Bu laboratoriya dünənimiz, bugünüümüz və gələcəyimizdir.

**Səsyazma studiyası.** Universitetin səsyazma studiyası 1968-ci ildə yaradılmışdır. Onun yaranması tədris prosesində audiovizual texniki vasitələrdən geniş istifadə etməklə tələbələrin ifaçılıq və yaradıcılıq qabiliyyətlərini yüksəltmək məqsədini daşıyır. Bu, Azərbaycanda ali təhsil müəssisəsində quraşdırılmış ilk studiya idi.

Əsasən «Rejissor sənəti» və «Aktyor sənəti» fakültələri üçün nəzərdə tutulmuş studiyanın ilkin avadanlığı iki stasionar

maqnitafondan, bir mikşer pultundan və bir neçə mikrafondan ibarət idi. O illərdə Mehdi Məmmədov, Adil İsgəndərov, Rza Təhmasib və Müxlis Cənizadə kimi sənətkarların rəhbərliyi altında bir çox tələbələr mikrafon qarşısında düzgün tələffüz və intonasiya qaydalarını, radiotamaşaların yazılışını bu studiyada öyrənirdilər.

1980-ci illərdən başlayaraq studiyanın şəraiti və avadanlığı daha da zənginləşmiş, tədris sahəsində rolü yüksəlmüşdür. Burada radio və televiziyyada rejissorluq və aktyorluq fənləri üzrə müntəzəm məşğələlər, «Səhnə danışığı» fənni üzrə tələbələrin səslərinin yazılışı, «Vokal sənəti» fənni üzrə musiqili proqramlar hazırlanır.

1985-ci ildən studiyada dünya vokal sənətində sınaqdan çıxmış «İfaçılıq sənətinin inkişafı» metodikası tətbiq olunur. Bu metodika vasitəsilə vokalçı tələbə yazılmış səsini, düzəldilmiş tembr və intonasiyasını qulaqcılarda dinləyib, həmin səsə uyğunlaşaraq səs diapazonunu və ifaçılıq qabiliyyətini artırmağa nail olur.

İllər ötdükcə studiyamızın professional yazılış səviyyəsi də yüksəlmüşdir. Səsyazma studiyasının universitetimizdə təhsil alan aktyor, rejissor, müğənni, musiqiçi tələbələrin inkişafında əvəzsiz xidməti vardır.

Son zamanlar studiyanın texniki təhcizatı müasir səviyyəyə çatdırılmışdır. Teatrlarda, kino sahəsində, televiziya və radio kanallarında, estrada səhnələrində çalışan bir çox sənətkarlar, vaxtilə

tələbəsi olduqları universitetin səsyazma studiyasına tez-tez müraciət edir, öz yaradıcılıq işlərində buranın imkanlarından yararlanırlar.

**Kino və televiziya pavilyonu.** 2011-ci ilin sonunda universitetimizin kollektivi, xüsusən «Aktyor sənəti» və «Rejissor sənəti» fakültələrinin müəllim və tələbələri çox fərəhli bir hadisənin şahidi oldular. ADMİU-da «SONY» firmasının professional kino və televiziya texnikası ilə təchiz olunmuş Kino və televiziya pavilyonu fəaliyyətə başladı. Bu pavilyonda bir çox telekanalların həsəd apara biləcəyi videorejissor və səs rejissoru pultları, səyyar televiziya studiyası, səsləndirmə aparatları, işıq avadanlığı, videoprojektorlar, monitorlar, kompüterlər, bir sözlə, tamaşa və filmlərin çekilişi zamanı tələb olunan müasir avadanlıqlar quraşdırıldı. 80 kv.metrlik sahəsi olan pavilyonda aparat studiyası təşkil olundu. Bu gün bu pavilyon vasitəsi ilə «Telekörpü» verilişləri də aparmaq mümkündür. Kino və televiziya ixtisasları üzrə dərslər əsasən burada keçirilir.

2011/2012-ci tədris ilində universitetin «Rejissor sənəti» və «Sənətşünaslıq» fakültələrinin müstərək fəaliyyəti nəticəsində burada bir çox tələbə filmi çəkilmişdir.

Yaradılmasının 90 illiyini qeyd edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bu gün milli-mənəvi varlığımızın unikal bir məbədinə çevrilmişdir. Bu məbədin respublika

miqyasında və xarici ölkələrdə tanınmasında Kino və televiziya pavilyonunda hazırlanmış bədii və sənədli filmlərin də rolu vardır.

**ADMİU-nun idman hayatı.** ADMİU-da bədən tərbiyəsi dərsləri 1960-ci illərdə «Aktyor sənəti» kafedrasının nəzdində fəaliyyət göstərmişdir. 1970-ci ildə SSRİ idman ustası, respublikanın əməkdar məşqçisi, Beynəlxalq dərəcəli hakim, dosent Məsmə Məmmədova «Bədən tərbiyəsi və idman» kafedrasına müdir təyin olundu. 1988-ci ildə «Bədən tərbiyəsi və idman» kafedrası «Səhnə hərəkəti» kafedrası ilə birləşdirildi. 1997-ci ildən isə «Bədən tərbiyəsi və idman» kafedrası yenidən müstəqil fəaliyyət göstərməyə başladı.

1998-ci ildən kafedraya SSRİ idman ustası, Azərbaycan Respublikası fəxri bədən tərbiyəsi işçisi, əməkdar məşqçi, respublika dərəcəli hakim, Respublika Milli Olimpiya Komitəsinin üzvü, Milli İdman növləri assosiasiyanın vitse-prezidenti, professor Ağayusif Qurbanov rəhbərlik edir. A.Qurbanov «Tələbə güləşçilərin hazırlığı», «İdman güləşində təlim metodikası», «Gənc idmançılarla aparılan tərbiə işlərinin bəzi məsələləri» və s. mövzularda dərslik, tədris vəsaitləri, metodiki tövsiyələr nəşr etdirmişdir.

Ağayusif Qurbanovun güləş idman növünün inkişafı və təbliğində böyük rolü vardır. Onun tələbəsi Vüqar Qurbanov 2002-ci ildə Avropa birinciliyinin gümüş mükafatçısı, 2004-cü ildə

Dünya kubokunun qalibi, 2005, 2006, 2007-ci illərdə ölkə çempionu və bir sıra Beynəlxalq turnirlərin qalibi olmuşdur.

«Bədən tərbiyəsi və idman» kafedrasında uzun illər işləyən müəllimlərimizdən biri də Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi işçisi, idman ustası, əmək veteranı, dosent Bahadur Qafqazlıdır. Respublikamızın bir sıra tanınmış səhnə ustalarının püxtələşməsi və kamilləşməsində B.Qafqazlının tədris etdiyi «Qılınc təlimi», «Səhnə döyüşü» fənlərinin böyük rolu olmuşdur.

Universitetimizdə İdman klubu da fəaliyyət göstərir.

**Muzey.** Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muzeyində müxtəlif eksponatlar – dəzgah rəngkarlığı nümunələri, qrafika əsərləri, xalçalar, heykəltəraşlıq işləri, zərgərlik, misgərlik və keramika məmulatları, digər eksponatlar nümayiş etdirilir.

Ekspozisiyada əsasən Rəssamlıq fakültəsinin müəllim və tələbə heyətinin yaradıcılıq işləri göstərilir. Burada xalq rəssamlarından Rafiq Mehdiyevin görkəmli dramaturq, xalq yazarı İlyas Əfəndiyevin «Hökmdar və qızı» pyesinə çəkdiyi geniş formatlı rəngli eskizi, Kamil Nəcəfzadənin «Dəniz», Böyükəga Mirzəzadənin «Neft daşları», əməkdar incəsənət xadimi Arif Əzizin kompozisiyaları, məzunlardan Natiq Əliyevin «Səttar Bəhlulzadə», Salehə Kamilzadənin «Lahic küçələri» və başqa əsərlər mühafizə

olunur. Muzeydə təsviri sənət əsərləri ilə yanaşı, dekorativ-tətbiqi sənət nümunələri də qorunub saxlanılır. Bunlar əsasən xalça, şüşəkeramika, zərgərlik işlərindən ibarətdir. Kəmalə Abdullayevanın ölməz bəstəkarımız Üzeyir Hacıbəylinin xatirəsinə həsr etdiyi xalça öz rəngarəngliyi və orijinallığı ilə diqqəti cəlb edir. ADMİU-ya gələn xarici qonaqlar muzeyin eksponatlarına maraqla tamaşa edirlər. ABŞ, Türkiyə, Almaniya, Rusiya, Norveç, İtaliya, Yunanistan, Misir, Belçika, Bolqarıstan, Gürcüstan və s. ölkələrdən universitetimizə gələn qonaqlar muzeylə də tanış olurlar. Muzeyin xatirə kitabında onların unudulmaz təəssüratları yer almışdır.

Belqrاد Universitetinin rektoru Milena Dragičevićin, Türkiyənin Bilkənd Universitetinin təmsilçisi Rasim Özyükün, Süleyman Dəmirəl Universitetinin professoru M. Lütfi Cakmaklıının, Yaponiyanın ölkəmizdəki sabiq səfiri Tetsuya Hirozanın, ADMİU-nun məzunu, yaponiyalı sənətşünas xanım Tomoka İmuranın, həmçinin Yunanistan, Fransa, İngiltərə səfirlilikləri işçilərinin və onlarla nüfuzlu elm, sənət adamlarının fikir və rəyləriylə tanış olduqca qürur hissi keçirməmək olmur.

Muzeyin fəaliyyəti universitetin internet saytında da yer almışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu redaksiya heyəti tərəfindən 2007-ci ildə nəfis şəkildə nəşr olunmuş Azərbaycan Milli Ensiklopediyasında ADMİU-nun

muzeyi haqqında məlumatın verilməsi dövlətimiz tərəfindən universitetimizə göstərilən qayğı və diqqətin parlaq təzahürüdür.

**Kitabxana.** Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kitabxananın yaranması universitetin təşəkkül tarixi ilə bir vaxta düşür.

İnstitut yarandığı ilk illərdə dərsliklər çatışmırıldı. Müəllimlər kitabxananın təşkil olunmasına çalışır, mühəzirə mətnlərini, bədii ədəbiyyati tələbələrin istifadəsi üçün kitabxanaya verirdilər. Sonrakı illərdə müəllimlər dərsliklər yazmağa başladılar. Bu, fondun zənginləşməsinə böyük təkan verdi. İnstitut inkişaf etdikcə həm kitabxana fondu, həm də oxucuların sayı artı. 1949/1950-ci tədris ilində kitabxananın fondu 15 min nüsxə, oxucuların sayı 316 nəfər idisə, bu gün universitet kitabxanasında 100 mindən çox kitab var. Oxucuların sayı isə 2000 nəfərdən çoxdur.

Kitabxana fondu universitetin profilinə uyğun komplektləşdirilmişdir. Burada incəsənətə aid ədəbiyyat fondun əsas hissəsini təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Azərbaycan dilində latin qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə çap olunmuş kitablar universitetə hədiyyə olaraq verilmişdir. Bundan

başqa bir çox xarici ölkələrin səfirlikləri və ali təhsil ocaqları da universitetə kitab hədiyyə etmişlər.

Son illər kitabxana müasir avadanlıqlarla təchiz olunmuş, kompüterləşdirilmişdir.

**Arxiv.** ADMİU-nun arxivində bu ali təhsil ocağının tarixinə, yaradıcılıq ənənələri ilə zəngin həyat yoluna, əldə etdiyi nailiyyətlərə, milli mədəniyyət və incəsənətimizin görkəmli nümayəndələrinə aid çoxlu sayda maraqlı tarixi sənədlər saxlanılır.

ADMİU-nun arxivini öz işini dövlətin arxivlər qarşısında irəli sürdüyü tələblər əsasında qurur. Arxivə daxil olan bütün sənədlər komplektləşdirilərək qeydə alınır. ADMİU-nun arxivini Milli Arxiv İdarəsi, həmçinin ayrı-ayrı müəssisə arxivləri ilə müntəzəm əlaqə saxlayır. ADMİU-nun arxivini respublikanın bəzi digər ali məktəbləri kimi Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivini ilə əməkdaşlıq edir, peşə fəaliyyəti ilə bağlı müvafiq təlimatlar alır.

Arxiv tamamilə komplektləşdirilmiş, burada saxlanılan sənədlər məzmununa və xarakterinə görə doqquz şöbəyə ayrılmışdır. Hər şöbənin öz spesifikasi, qəbul etdiyi sənəd sahəsi vardır.

Arxivdə rəsmi sənədlər, protokollar, əmr və sərəncamlar mühafizə olunur. Burada həmçinin bir sıra digər sənədlər, çap məhsulları, xatirə kitabları, dövri mətbuat nümunələri də saxlanılır.

Onların içərisində vaxtilə universitetin müəllimi olmuş Həmid Kərimovun hazırladığı ali təhsil ocağımızın tarixini əks etdirən albomları xüsusiylə qeyd etmək lazımdır. Bu albomlarda 90 yaşlı ADMİU-nun Bakı Teatr Məktəbindən başlayaraq keçdiyi şərəfli yol nadir fotosəkillər, maraqlı fakt və şərhlərlə əks etdirilmişdir.

Arxiv elm, təhsil və mədəniyyətimizin tarixinin, ayrı-ayrı mədəniyyət və incəsənət xadimlərimizin həyat və yaradıcılığının araşdırılması üçün qiymətli mənbədir. Burada incəsənətimizin məşhur sənətkarlarının ömür yollarını, yaradıcılığını işıqlandıran çoxlu sayda sənədlər, fotolar, əlyazmaları, qeydlər, sənətkarların öz dəsti-xətti ilə yazılmış tərcüməyi-halları və s. saxlanılır.

**Həmkarlar İttifaqı Komitəsi.** Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin yaranma tarixi Teatr Məktəbinin yaranması ilə (1923) eyni vaxta düşür. ADMİU-nun həmkarlar təşkilatının da 90 illik şərəfli tarixi vardır. Bu təşkilat öz tərkibində professor və müəllim heyəti, laborant və texniki işçilər olmaqla 600-dən artıq üzvü birləşdirir.

Komitə müəllimlərin sosial problemlərinin həllinə, müalicə və istirahətlərinin daha yaxşı təşkilinə diqqət yetirməklə bərabər, universitetdə keçirilən mühüm ictimai – siyasi tədbirlərin təşkilində də fəal iştirak edir. Bu baxımdan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilmiş «31 dekabr Dünya

Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il», «Novruz Bayramı», «Məzun günü», «Qurban bayramı» və digər tədbirləri qeyd etmək olar. Hər il Həmkarlar İttifaqı Komitəsinin və «Bədən tərbiyəsi və idman» kafedrasının birgə təşkilatçılığı ilə universitetin professor – müəllim heyəti arasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş spartakiada keçirilir. Bu tədbir yüksək maraqla qarşılanır və respublika səviyyəsində əks-səda doğurur.

ADMİU Həmkarlar İttifaqı Komitəsinin çoxşaxəli iş fəaliyyətinə müəllimlərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, ehtiyacı olanlara diqqət və qayğı göstərilməsi, onların sağlamlığının qorunması kimi vəzifələr daxildir ki, bunları da komitə həmişə yerinə yetirməyə çalışır.

**Mətbuat xidməti.** Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində fəaliyyət göstərən fakültə və kafedralar sənət yönümlü olduqları üçün istər pedagoji heyət, istərsə də tələbə-gənclər daim yaradıcılıq axtarışlarında olur, öz bilik və bacarıqlarını nümayiş etdirməyə çalışırlar. Odur ki, hər il universitetdə maraqlı tədbirlər, diplom tamaşaları, tələbə-rəssamların əsərlərindən ibarət sərgilər nümayiş etdirilir. Bir qayda olaraq, bütün tədbirlər ADMİU-nun mətbuat xidməti tərəfindən geniş işıqlandırılır. Eyni zamanda ədəbi-bədii gecələrə, mərasimlərə televiziya və radio kanallarının nümayəndələri də davət olunurlar.

Ulu öndər Heydər Əliyevə həsr olunmuş silsilə tədbirlərin «Səda» tədris teatrında nümayiş etdirilməsi həmişə böyük maraqlı doğurur. Bundan əlavə, «İlham Əliyev və Azərbaycan teatrının inkişafında yeni mərhələ» mövzusunda keçirilən konfrans, Turan Cavidin anim günü, Mirzə Ələkbər Sabirə, Mikayıł Müşviqə, Mirzə İbrahimova, Şəmsi Bədəlbəyliyə, Abbas Zamanova və başqa görkəmli sənət, elm xadimlərinə həsr olunmuş mərasimlər oxucu və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.

Universitetimizdə vaxtaşırı olaraq beynəlxalq və respublika əhəmiyyətli elmi simpoziumlar, konfranslar da keçirilir. Bu tədbirlər də mətbuat xidməti tərəfindən işıqlandırılır.

**İnzibati-təsərrüfat şöbəsi.** ADMİU-nun İnzibati-təsərrüfat şöbəsi universitetdə maddi-texniki bazanın yaxşılaşdırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi sahəsində məqsədyönlü fəaliyyət göstərən qurumlardan biridir. Məlumdur ki, maddi-texniki bazanın müasir tələblərə cavab verməsi tədrisin ümumi tələbləri ilə, onun keyfiyyət göstəricisi ilə birbaşa əlaqədardır. İnzibati-təsərrüfat şöbəsinin əməkdaşları universitetin balansında olan binaların, avadanlıq və qurğuların daim işlək vəziyyətdə olmasına çalışırlar.

ADMİU hazırda beş binada yerləşmişdir. Onlardan üçü tədris-inzibati xarakterli binalardır, biri «Səda» Tədris teatri, digəri isə yataqxanaadır.

Universitetin texniki avadanlıq təhcizatı da gündən-günə yaxşılaşır. ADMİU spesifik tədris ocağıdır, buraya tələb olunan avadanlıqlar da digər tədris müəssisələrindən fərqlənir. İnzibati-təsərrüfat şöbəsi bunu nəzərə alaraq mütəxəssislərin iştirakı ilə spesifik, yaradıcı tədris prosesinin mükəmməl səviyyədə qurulması üçün tələb olunan bütün əsas texniki vasitələrin alınmasını təmin edir.

Son illərdə tədrisin keyfiyyətinin yaxşılaşdırılması, peşəkarlığın artırılması üçün xeyli texniki vasitələr alınmışdır. Yeni kinoçəkmə avadanlığı, montaj studiyası üçün tələb olunan müasir kompüter-cihazlar, səsgücləndiricilər, işıqlandırma, akustika və ventilyasiya qurğuları quraşdırılmış, teatr dərslərinin keçilməsi üçün ixtisaslaşdırılmış tədris otaqları yaradılmışdır.

İnzibati-təsərrüfat şöbəsinə ADMİU-nun prorektoru Həmid Məhərrəmov başçılıq edir.

## VIII HİSSƏ

### UNİVERSİTETİMİZ DÜNYA MERDİANLARINDA

ADMİU-nun xarici əlaqələri zəngin tarixi ənənələrə malikdir. 90 illik şərəfli sənət yolu keçmiş bu ali məktəbin beynəlxalq əlaqələrinin tarixi də onun yarandığı ilk illərdən başlayır. Yuxarıda qeyd etdiyim kimi, hələ 1923-cü ildə Bakı Teatr Məktəbi yaradılarkən, burada azərbaycanlı tələbələrlə yanaşı başqa respublikaları təmsil edən gənclərin təhsil alması da nəzərdə tutulmuş, «Beynəlmiləl qrup» adlanan xüsusi bölmə yaradılmışdı. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xarici əlaqələri öz başlanğıcını məhz həmin dövrdən götürür. Bu gün müstəqil dövlətlər olmuş Mərkəzi Asiya Respublikaları, Qazaxistan kimi ölkələrin, eləcə də Krimin, Dağıstanın, Volqaboyunun, digər bölgələrin bədii sənət məktəblərinin təşəkkülündə onların vaxtilə Bakı Teatr Məktəbində təhsil alıb vətənlərinə qayıtmış təmsilçilərinin müstəsna xidmətləri olmuşdur. Bu sənətçilərin Bakı Teatr məktəbində təhsil alması, həmin respublikalarda bədii yaradıcılıq üzrə təhsil sisteminin təşkili və bütövlükdə mədəni səviyyənin inkişafı üçün, sözsüz ki, böyük rol oynamışdır. Bunu

vaxtilə «Beynəlmiləl qrup»da təhsil almış məzunların özləri də xatirələrində qeyd etmişlər.

Sonrakı illərdə ADMİU-nun xarici ölkələr üçün kadr hazırlığı sahəsində müəyyən uğurları olsa da, bu işdə əsas nailiyyətlər müstəqillik illərinə təsadüf edir. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası böyük yaradanın xalqımıza bəxş etdiyi əvəzsiz töhfə oldu. Ölkəmiz XX əsrə ikiinci dəfə müstəqillik qazandı. İnkişaf yollarına qədəm qoymuş Azərbaycan, ümummilli liderimiz Heydər Əliyevin müdrik, çevik siyaseti sayəsində dünya birliyinin nüfuzlu söz sahibi olan məmləkətinə çevrildi.

Mədəniyyətlərarası dialoqun inkişafında, şübhəsiz ki, mədəniyyət təhsilinin də böyük rolü vardır. Yaşamaqda olduğumuz çağdaş cəmiyyətdə informasiya və kommunikasiya imkanlarının genişlənməsi, texnogen amilin rolunun qüvvətlənməsi mədəniyyətlərarası əlaqələri daha da intensiv edir. Ona görə də bu əlaqələrin öyrənilməsi, onların idarə olunması zərurəti meydana çıxır. Əlbəttə, mədəniyyət fenomeni ötən dövrlərdə də sivilizasiyalararası münasibətlərin tənzimlənməsində əsas rollardan birini oynamış, təhsil isə bu fenomenin inkişafına və istiqamətlənməsinə yardım etmişdir. Lakin ötən dövrlərdən fərqli olaraq kommunikasiya şəbəkəsinin, texniki infrastrukturun mədəniyyətlərarası informasiya mübadiləsini zaman etibarilə xeyli sürətləndirməsi çağdaş cəmiyyətdə mədəniyyətin idarə olunmasını

ötən dövrlərə nisbətən daha da aktual etmişdir. Ona görə də mədəniyyətlərarası dialoqun inkişafında mədəniyyət təhsilinin və onun idarəcilik imkanlarının öyrənilməsi, zənnimə, mühüm məsələlərdən biridir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti geniş beynəlxalq əlaqələrə malikdir. Universitetimiz respublikada incəsənət təmayüllü ali məktəblər arasında ilk təhsil ocağıdır ki, Avropa İncəsənət Universitetləri Liqasının (ELİA) üzvüdür. Bu qərar 26 oktyabr 2002-ci il tarixində ELİA-nın Baş Assambleyasında qəbul edilmişdir. Bundan əlavə, universitetimiz Beynəlxalq Universitetlər Birliyinin də üzvüdür.

İstər postsoviet məkanında, istərsə də dönyanın digər ölkələrində fəaliyyət göstərən aparıcı ali məktəblərdə olarkən onların iş təcrübəsini müşahidə etmiş, bu məktəblərin xeyli qismi ilə əməkdaşlıq barədə müqavilələr imzalamışdır. Əlbəttə, bütün bunlar yaradıcılıq ənənələrinin təkmilləşdirilməsi, Azərbaycan təhsilinin dünya təhsilinə integrasiyası baxımından böyük önem daşıyır. ADMİU-nun dünyanın nüfuzlu yaradıcılıq mərkəzləri ilə təmas qurması bütövlükdə Azərbaycan mədəniyyətinin və təhsilinin inkişafı üçün əhəmiyyətlidir.

Bu gün ADMİU beynəlxalq layihə və programlarda fəal iştirak edir. Universitetimiz Yaponiya hökumətinin irəli sürdüyü «Ot kökləri» layihəsinin, «Mitsubishi Korporeyşn» şirkəti tərəfindən

təklif olunmuş mədəniyyət üzrə layihənin, Almanıyanın təhsil üzrə nümayəndəliyinin «DAAD» programının, UNESCO – ASCHBERG programının, Bakıdakı Yunanistan səfirliliyinin təklif etdiyi Aleksandr Onasis fondu programının, ABŞ səfirliliyinin vasitəciliyi ilə Nyu-York Universitetinin irəli sürdüyü mədəniyyət programının, «TEMPUS – TASİS», «ERAZMUS - MUNDUS» proqramlarının, bir çox digər beynəlxalq layihə və proqramların iştirakçısı olmuşdur.

Universitetimizin Nyu-York Siti Universiteti (2005), Çikaqo Universiteti (2005), Viskonsin Medison Universiteti (2005, ABŞ), Paris Musiqi Akademiyası (2008), Lui Lümyer adına Milli Ali Teatr Məktəbi (2008), Jaques Lecoq adına Beynəlxalq Teatr Məktəbi (2008, Fransa), Düsseldorf İncəsənət Universiteti (2001), Drezden İncəsənət Akademiyası (2001, Almaniya), Moskva Dövlət Mədəniyyət və İncəsənət Universiteti (2009), Sankt-Peterburq Dövlət Teatr Akademiyası (2010), Sankt – Peterburq Dövlət Mədəniyyət və İncəsənət Universiteti (2010, Rusiya), Kiyev Milli Mədəniyyət və İncəsənət Universiteti (2002), Lvov Milli Rəssamlıq Akademiyası (2010, Ukrayna), Belqrad İncəsənət Universiteti (2003, Serbiya), Hilvan İncəsənət Akademiyası (2005), Qahirə Universiteti (2005, Misir Ərab Respublikası), Bolqarıstan Milli Teatr və Kino Akademiyası (2010), Bolqarıstan Milli Rəssamlıq Akademiyası (2010), Ş.Rustaveli adına Teatr və Kino Universiteti

(2008, Gürcüstan), London Beynəlxalq İncəsənət Məktəbi (2008), Wolverhapton Universiteti (2008, Böyük Britaniya), Filosof Konstantin adına Nitra Universiteti (2011, Slovakiya) və bir çox digər nüfuzlu bədii təməyüllü ali məktəblərlə sıx əlaqələri mövcuddur. Bu sıradə qardaş Türkiye universitetləri ilə əlaqələrimizi xüsusi vurğulamaq istərdim. Memar Sinan Universiteti, Marmara Universiteti, Sakarya Universiteti, Trakiya Universiteti, Beykənd Universiteti, İstanbul Kültür Universiteti, Erciyes Universiteti və başqa ali məktəblərlə münasibətlərimiz gündən-günə inkişaf edir.

\* \* \*

Ulu öndər Heydər Əliyev daima Azərbaycan mədəniyyətinin qayğısına qalmış, onun dünya miqyasında tanınmasına nail olmuşdur. Hələ sovet dönməndə, Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə azərbaycanlı gənclər keçmiş Sovetlər birliyinin ən nüfuzlu ali məktəblərində təhsil almış və doğma respublikaya qayıtmışlar. Onların içərisində yüzlərlə gənc böyük yaradıcılıq ənənələrinə malik olan respublikadankənar ali məktəblərdə - Moskvadakı Şepkin və Şukin adına Ali Teatr Məktəblərində, dünyada daha çox VQİK, QITIS adları ilə tanınan kinematoqrafiya, teatr institutlarında, Leningraddakı Repin adına

Ali boyakarlıq, heykəltəraşlıq və memarlıq məktəbində, Surikov adına Rəssamlıq Akademiyasında və digər ali təhsil müəssisələrində təhsil almışdır. Bütün bunlar Heydər Əliyevin milli mədəniyyətimizə tükənməz qayğısı sayəsində həyata keçirilmişdir. Bu gün universitetimizin aparıcı professor-müəllim heyətinin xeyli qismini məhz həmin mütəxəssislər təşkil edir.

Son illərdə respublikamızda mədəniyyət sahəsində gerçəkləşdirilən beynəlxalq tədbirlər xeyli intensivləşmişdir. Belə beynəlxalq tədbirlərin keçirilməsində ADMİU-nun professor-müəllim və tələbə heyəti öncül sıralarda dayanır. İri miqyaslı teatr, kinematoqrafiya, musiqi layihələrinin reallaşdırılmasından tutmuş bu layihələrin milli telekanallarımız və efirimizdə təqdim olunmasına qədər bütün fəaliyyət növləri üzrə olan mütəxəssislər əsasən ADMİU-nun məzunlarıdır.

Dövlətimiz milli mədəniyyətimizin dünya miqyasında tanınması üçün çox iş görür. Elə 2010-cu ilin noyabrında Bakıda keçirilən möhtəşəm teatr tədbiri buna əyani nümunə ola bilər. «Dünya teatr prosesi XXI əsrə: problemlər, perspektivlər və alternativlər» mövzusu çərçivəsində gerçəkləşdirilən Birinci Bakı Beynəlxalq teatr konfransı həm də universitetimizin beynəlxalq teatr və teatrşunaslıq əlaqələrini özündə ehtiva edirdi. 2010-ci ilin 9-10 noyabr tarixlərində keçirilən bu beynəlxalq miqyaslı tədbir Azərbaycanın mədəni həyatında böyük bir hadisəyə çevrildi.

Təbdirdə professor-müəllim heyətimiz yaxından iştirak etdi. Bir çox ölkənin tanınmış teatr xadimlərinin – rejissorların, prodüserlərin, teatr rəhbərlərinin, aktyorların, teatrşunaslarının iştirak etdikləri bu elmi-praktiki konfransda çağdaş teatr prosesinin durumu, problemlər, perspektivlər, birgə əməkdaşlıq kimi məsələlər çərçivəsində bir sıra maraqlı tədbirlər də keçirildi. Universitetimizi təmsil edən tanınmış teatr xadimlərinin teatr təqəridi, aktyor sənəti, teatr rəssamlığı, teatr geyimi, dramaturgiya, plastika, vokal ifaçılığı kimi mövzularda keçirdikləri seminarlar və ustad dərsləri xüsusilə gənc teatr sənətçiləri üçün son dərəcə səmərəli oldu. Konfransın işçi qrupu, o cümlədən universitetimizin təmsilçiləri müxtəlif paytaxt teatrlarında Azərbaycan teatr mədəniyyətini layiqincə təmsil edən bir sıra tamaşaları izləmək imkanı da qazandılar.

Universitetimizin beynəlxalq əlaqələrindən danışarkən kino sənəti ixtisaslarını da unutmaq olmaz. Çünkü «Kino rejissoru» ixtisası üzrə təhsil alan tələbələrimiz bir çox sənətkarlıq uğurlarına imza atmış, nüfuzlu beynəlxalq kino festivallarında müxtəlif nominasiyalar üzrə mükafatlar almışlar. Təkcə son illərdə tələbələrimiz Beynəlxalq Berlin Kino Festivalında, «Kinotavr»da, Beynəlxalq Cənubi Qafqaz «Yol ayrıcında» Kino Festivalında mükafatlar əldə etmişlər. Universitetimizin təmsilçiləri müxtəlif ölkələrin yaradıcı ali məktəbləri ilə sıx əlaqə saxlayır və vaxtaşını beynəlxalq tədbirlərə dəvət olunurlar. Türkiyə və Gürcüstanda

keçirilən tələbə festivallarında tələbələrimiz müntəzəm olaraq iştirak edir və hər dəfə mükafatlarla geri döñürələr. Tiflisdə keçirilmiş «Amirani» Beynəlxalq kino festivalında nümayiş etdirilmiş tələbə işi - «Dream» (Yuxu) filmi nüfuzlu münsiflər heyəti tərəfindən yüksək mükafata layiq görülmüşdür.

Yaradıcılıq nailiyyətlərinin qazanılmasında bizim professor-müəllim heyətinin – respublikanın tanınmış kino rejissorlarının, aktyorların da rolu böyükdür.

2011-ci ilin aprel ayında Qazaxıstanın Almatı şəhərində keçirilən möhtəşəm «Bastau» Beynəlxalq Kino Festivalının da əsas məqsədlərindən biri kino sənətinin geniş imkanlarını bir daha nümayiş etdirmək, kino vasitəsilə yaşadığımız mürəkkəb dövrdə etnoslararası münasibətlərin möhkəmlənməsinə, mədəniyyətlərin çarpzlaşmasına nail olmaq idi.

«Bastau» Beynəlxalq Kino Festivalı tərkibi müxtəlif ölkələrin nümayəndələri ilə təmsil olunan Memorandum çərçivəsində reallaşdı. Bu memorandum geniş ictimai-mədəni layihəni əhatə edir və mütəmadi olaraq Beynəlxalq Kino festivalları keçirilməsini nəzərdə tutur. «Bastau» kinofestivalı ilk növbədə gənclərlə bağlı olan bir layihədir; ona görə də festivala əsasən gənc rejissor və operatorlar, tələbə kontingenti qatılır. Elə bununla bağlı olaraq memorandumun əsas rəhbər orqanı – Rektorlar Şurası bədii təməyülli ali məktəb rəhbərləri tərəfindən seçilmişdi. Şuranın

beynəlxalq tərkibinə Memar Sinan Universitetinin rektoru Yalçın Karayagız (Türkiyə), Nyu-York Kino Akademiyasının direktoru Den Makler (ABŞ), ənənəvi olaraq daha çox VQİK adı ilə tanınan Ümumrusiya Dövlət Kino İnstututunun rektoru Vladimir Malışev, «Manas» Qırğız-Türk Universitetinin rektoru Süleyman Kajarov, Belarus Dövlət İncəsənət Akademiyasının təmsilçisi Pavel İvanov, Qazax Milli İncəsənət Akademiyasının rektoru Arıstanbek Muhammediuli və mən daxil idik. Memorandum çərçivəsində yekun sənədi müxtəlif ölkələrin təmsilçiləri olan yeddi rektor tərəfindən imzalandı.

Digər ali məktəblərdə olduğu kimi, ADMİU-da da müstəqillik illərində xarici əlaqələr geniş vüsət almışdır. Yuxarıda qeyd etdiyim kimi, universitetimizdə çoxlu sayıda xarici vətəndaş təhsil alır. Onların böyük əksəriyyəti qardaş Türkiyədən olan tələbələrdir. Lakin universitetimizdə müxtəlif illərdə xarici ölkələrdən – İrandan, İtaliyadan, Qazaxıstandan, Şimali Kipr'dən, Yaponiyadan olan tələbələr də təhsil almışlar.

Son illərdə ADMİU-da təhsil alan əcnəbi tələbələr daha çox iki fakültədə qruplaşmışlar. Bunlar Musiqi sənəti və Rəssamlıq fakültələridir.

Musiqi sənəti fakültəsi ADMİU-nun nüfuzlu fakültələrindən hesab olunur. Əcnəbi tələbələrin böyük qismi bu fakültədə təhsil alır. Qeyd edim ki, əcnəbi tələbələr təkcə fakültənin deyil, həm də

universitetimizin ictimai-mədəni həyatında yaxından iştirak edir, yaradıcılıq-ifə işləri ilə çıxış edirlər. Musiqi sənəti fakültəsinin xarici əlaqələri təkcə bununla məhdudlaşdırır. Fakültədə Azərbaycan musiqiçiləri ilə yanaşı, xarici mütəxəssislərin də təcrübəsi öyrənilir, vaxtaşırı olaraq xarici ölkə alımlarının mühazirələri və musiqiçilərinin konsertləri təşkil edilir, ustad dörsələri keçirilir.

Fakültənin professor - müəllim heyəti Avropa İncəsənət Universitetləri Liqası (ELİA) tərəfindən keçirilən Beynəlxalq konfranslarda iştirak edir, elmi nəşrlərdə Azərbaycanın musiqi mədəniyyətinə dair məqalələr çap etdirir.

Musiqi fakültəsi beynəlxalq elmi konfranslarda iştirak etməklə ADMİU-nun xarici əlaqələrini daha da zənginləşdirir. «Türksoy xalqlarının musiqi mədəniyyətinin tədqiqi problemləri» mövzusunda müntəzəm olaraq keçirilən elmi-praktiki konfranslar buna nümunə ola bilər. Əksər türk dövlətlərinin elm, mədəniyyət və təhsil qurumlarının qatıldığı bu möhtəşəm tədbirdə ADMİU, Musiqi fakültəsinin professor-müəllim heyəti və tələbələri ilə, o cümlədən əcnəbi tələbələrlə təmsil olunur.

Rəssamlıq fakültəsi də əcnəbi tələbələrin daha çox üz tutduqları tədris qurumlarımızdır. Fakültədəki unikal ixtisaslar, geniş yaradıcılıq imkanları, gerçəkləşdirdiyimiz layihələrin beynəlxalq miqyasda əks-səda doğurması əcnəbi tələbələrin bu fakültəni seçməsinin başlıca səbəblərindəndir. Musiqi fakültəsində

olduğu kimi, Rəssamlıq fakültəsində də əcnəbi tələbələr aktivlik nümayiş etdirirlər. Bu, ümumən fakültənin iş prinsipi ilə bağlıdır. Rəssamlıq fakültəsi təkcə universitetin deyil, həm də respublikanın mədəni həyatında yaxından iştirak edir və əcnəbi tələbələrimiz də bu prosesə cəlb olunurlar. Hər il 19 may tarixində qardaş Türkiyədə olduğu kimi, respublikamızda da Atatürkü anma, gənclik və idman bayramı keçirilir. Bu, artıq xoş bir əməkdayıştırılmışdır. Bu tədbirin keçirilməsində, onun bədii tərtibatının qurulmasında, rəsm əsərlərinin sərgilənməsində Rəssamlıq fakültəmiz hər il böyük əmək sərf edir. Fakültədəki əcnəbi tələbələrin əksəriyyəti türk olduğundan onlar bu tədbirdə böyük ruh yüksəkliyi ilə iştirak edirlər.

Universitetdə təhsil alan xarici tələbələrin sayı ildən-ilə artır. Burada bir çox ixtisaslar elmi-nəzəri və praktiki baxımdan əcnəbi tələbələri cəlb edir. Əcnəbi tələbələr tədris prosesində ixtisas fənləri ilə yanaşı, Azərbaycan mədəniyyəti və onun dünya mədəniyyətində tutduğu yer, Azərbaycan ədəbiyyatı tarixi, görkəmli sənət xadimləri haqqında biliklərə yiyələnirlər. Xarici tələbələr peşəkar mütəxəssis kimi yetişmək üçün yiyələndikləri ixtisasa uyğun incəsənət müəssisələrində, kino və televiziya studiyalarında təcrübə də keçirlər.

«Aktyor sənəti» fakültəsinin «Dram teatrı və kino aktyoru» ixtisasında təhsil alan əcnəbi tələbələrə dünya incəsənəti tarixi, o

cümlədən Azərbaycan incəsənəti tarixi, ədəbiyyatımızın inkişaf mərhələləri və görkəmli nümayəndələri, xarici ölkələr ədəbiyyatı haqqında biliklər verilir. Tələbələrə teatrın mənşəyi, tarixi və poetikası, bədii cərəyanlar, üslublar və onların görkəmli nümayəndələri, teatr, kino və estradanın özünəməxsus xüsusiyyətləri, aktyor sənəti üçün vacib olan qavrama və müşahidə qabiliyyəti, etüdlər barədə məlumatlar çatdırılır. Onlara ədəbi əsərin növ və janr xüsusiyyətlərinə uyğun aktyor ifa tərzi, səhnə danışığı, səhnə hərəkəti, rəqslər, musiqi alətlərindən istifadə etmək öyrənilir. Həm də qeyd olunmalıdır ki, tədris prosesi zamanı yeri gəldikcə xarici tələbənin mənsub olduğu ölkənin ədəbi-bədii materiallardan istifadə olunur. Bu, həm dərsin yaxşı mənimsənilməsi, həm də yaşadığı ölkədə peşə fəaliyyətinə başlayarkən artıq müəyyən təcrübənin qazanılması baxımından onlara kömək edir.

«Rejissor sənəti» fakültəsində hazırda «Televiziya rejissorluğu» və «Kütləvi tamaşalar rejissorluğu» ixtisasında əcnəbi vətəndaşlar da təhsil alırlar. Universitetin əcnəbi tələbələr üçün hazırlıq şöbəsini bitirdikdən sonra hər bir abituriyentin rejissorluğun hansı istiqamətinə uyğun gəlməsi xüsusi komissiya tərəfindən müəyyən edilir. Bu ixtisasa qəbul olunmuş əcnəbi tələbələrə təhsil illərində rejissor işinin spesifik xüsusiyyətləri, rejissorun iş üslubu, rejissor işinin tarixi və nəzəriyyəsi haqqında biliklər verilir, aktyor sənəti

elementlərini mənimsemək bacarığı, rejissorun aktyorla işi, aktyorun yaradıcılıq imkanlarının aşkarla çıxarılmasında rejissorun rolu, rejissorun ədəbi material üzərində işi, dramaturq, bəstəkar və rəssamla bağlı fəaliyyətin prinsipləri və metodları, rejissor sənətinin yaradıcılıq prinsipləri və bunların fərdi yaradıcılıqda əksi və s. öyrənilir. Bunlarla bərabər ümumdünya incəsənət tarixi, həmçinin Azərbaycan incəsənəti tarixi tədris edilir.

Fərəhli haldır ki, «Televiziya rejissor» ixtisasını bitirmiş tələbələr bu gün Türkiyə Respublikasının müxtəlif telekanallarında uğurla çalışırlar.

Universitetin «Sənətşünaslıq» fakültəsinin «Ədəbi iş və ekran dramaturgiyası» ixtisasında da əcnəbi tələbələr təhsil alırlar. Bu sənət növünün əsas aləti söz olduğu üçün Azərbaycan dilinin tədrisi, onun öyrənilməsi diqqət mərkəzində durur.

Təhsil prosesində əcnəbi tələbələrə ədəbi yaradıcılıq və ekran dramaturgiyasının elmi-nəzəri əsasları ilə bağlı biliklər verilir, ədəbi növlər və janrlar, bədii əsərlərdə məzmun və forma vəhdəti, teatr və kino dramaturgiyasının xüsusiyyətləri, kino tarixi, dramatik janrlar, bədii-sənədli kino ssenarisi, dram nəzəriyyəsi və s. öyrənilir.

Universitetin «Kulturologiya» fakültəsinin «Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması» ixtisasında da əcnəbi tələbələr təhsil alırlar. Bu sahəyə muzey və arxivlərin fəaliyyətinin nəzəri

əsasları, metodikası və ictimai funksiyalarının öyrənilməsi, muzey kolleksiyalarının komplektləşdirilməsi və s. məsələlər daxildir.

Əcnəbi tələbələr muzeşünashığın əsaslarını dərindən öyrənirlər. Onlar peşəkar muzeylərin təşkili, memorial muzeylərin, tarixi - memarlıq abidələrinin və qoruqların, diyarşünashıq muzeylərinin meydana gəlməsi, inkişafı və fəaliyyət göstərməsi haqqında ətraflı bilgi və məlumatlar alırlar.

«Musiqi sənəti» fakültəsində xarici tələbələr «İnstrumental ifaçılıq», «Xalq çalğı alətləri ifaçılığı», «Solo oxuma», «Estrada müğənnisi» ixtisaslarında təhsil alırlar. Bu tələbələrə musiqinin tədris olunmasının özünəməxsus xüsusiyyətləri vardır. Belə ki, xarici tələbələrə musiqi təhsilinin tədrisində intensiv təlim metodikasından istifadə olunur. Buraya həmçinin ritm duyumu, not yazılarının oxunması və s. daxildir.

Bakalavr təhsil prosesində «İnstrumental ifaçılıq», «Estrada müğənnisi», «Solo oxuma», «Xalq çalğı alətləri ifaçılığı» ixtisaslarında əcnəbi tələbələrə ifaçılığın nəzəri əsasları öyrədilir, həm də onların praktiki bacarığı inkişaf etdirilir. Belə ki, bu ixtisaslarda təhsil alan əcnəbi tələbələrə dünya musiqi mədəniyyətinin tarixi və nəzəriyyəsi, həmçinin inkişaf mərhələləri haqqında məlumat verilir, bədii obraz, incəsənətin funksiyaları, növləri və janrları, incəsənətdə məzmun və forma, musiqi əsərinin

quruluşu, bədii obrazı, janr və üslub xüsusiyyətləri, ifaçılıq texnikası öyrədilir.

«Xalq çalğı alətləri ifaçılığı» ixtisasında isə Azərbaycan xalq musiqi yaradıcılığı, onun növləri, janrları, formaları tədris edilir, tələbələrə tembr fərqlərinin faktura və dinamiklik xüsusiyyətlərini mənimsəmək vərdişləri aşilanır.

Tədris programlarında türksoy xalqlarının lad məqamlarının, oxşar musiqi alətlərinin müqayisəli təhlili də nəzərdə tutulmuşdur.

«İnstrumental ifaçılıq» ixtisasında əcnəbi tələbələr daha çox fortepiano alətini seçirlər. Bakalavr təhsil səviyyəsində onlara müxtəlif növlü ifa texnikasını mənimsəmək, polifonik əsərləri qavramaq, fortepianoda ifa etmək qabiliyyəti öyrədilir.

«Rəssamlıq» fakültəsinin ixtisasları da əcnəbi vətəndaşların daha çox maraqlandığı sənət sahəsidir. Universitetin «Rəssamlıq» fakültəsində rəssamlıq təliminin qabaqcıl metodikası tətbiq edilir. Hazırda «Rəssamlıq» fakültəsinin «Dizayn», «Modelyer rəssam», «Sənətşünashıq» ixtisaslarında əcnəbi tələbələr də təhsil alırlar. Təhsil prosesində əcnəbi tələbələrə qeyd olunan ixtisasların nəzəri əsasları və ixtisasla bağlı praktiki fənlər tədris olunur. Əcnəbi tələbələrə Azərbaycanın və onun ayrı-ayrı bölgələrinin incəsənət tarixi, sosial və milli xüsusiyyətləri haqqında məlumatlar verilir, akademik rəssamlığın əsasları, dekorativ - tətbiqi sənətin və xalq sənətinin nəzəri-tarixi aspektləri və s. tədris olunur.

Universitetdə əcnəbi tələbələrin təhsili, tədrisin təşkili Avropa təhsil standartlarına uyğundur.

Son illərdə universiteti yüzlərlə əcnəbi tələbə bitirmişdir və onlar vətəndaşı olduğu ölkələrdə müvəffəqiyyətlə fəaliyyət göstərirlər. Onlara verilən diplomlar beynəlxalq miqyasda tanınır. Universitetin bakalavr pilləsini bitirən əcnəbi tələbələr magistratura pilləsində təhsillörini davam etdirirlər. Doktorantura pilləsində də əcnəbi vətəndaşların təhsil alması üçün ADMİU-da hər cür şərait yaradılmışdır.

ADMİU-nun beynəlxalq əlaqələri Xarici əlaqələr üzrə prorektorluq tərəfindən həyata keçirilir. Universitetdə həmçinin Əcnəbi tələbələrin təhsili üzrə dekanlıq və Hazırlıq şöbəsi fəaliyyət göstərir. Xarici əlaqələr üzrə prorektorluğa kulturologiya üzrə fəlsəfə doktoru, dosent Çingiz Bağırov rəhbərlik edir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xarici əlaqələri ildən-ilə daha da inkişaf etdirilir. 90 yaşlı bu sənət məbədinin dünya miqyasında tanınması, onun əlaqələrinin genişlənməsi mədəniyyətimizin, təhsilimizin beynəlxalq aləmə integrasiyasının mühüm tərkib hissəsidir.

Çağdaş döndəmdə Azərbaycan Respublikası dünyada təkcə tükənməz təbii resurslara malik olan dövlət kimi deyil, həm də böyük mədəniyyət yaratmış, zəngin bədii təfəkkür sahibi olan ölkə

kimi tanınır. Bu realliq digər sahələrlə yanaşı, bədii təhsil təməyüllü ali məktəblərin, o cümlədən bizim də qarşımıza yeni tələblər, vəzifələr qoyur. ADMİU-nun professor-müəllim heyəti dövlətimizin daimi qayığı və diqqətinə cavab olaraq kadr hazırlığının müasir dövrün tələbləri səviyyəsində qurulması, Azərbaycan təhsilinin dünyanın qabaqcıl təhsil sisteminiə hərtərəfli integrasiya olunması üçün var qüvvəsi ilə çalışacaq, dövlətçiliyimizin, milli maarifçilik strategiyamızın inkişafına sədaqətlə xidmət edəcəkdir.



ADMİU-nin himni


arr. C. Nasireva  
slc. G. Iamayev

*a tempo march*

Canto

<img alt="Sheet music for 'Ma-doo-siy-yet' in G major, 2/4 time. The vocal line consists of eighth-note patterns. The lyrics are: Ma-doo-siy-yet Hey za-chi-tru-din-la pe-so-larin-sa-nat, la-sin-ta-cr-ast. Ro-la-ph-a-ma-lin-dog-ma-xi-qm-la, o-na-go-o-na-u-ca-laf dan-u-cri-si-ri om-nim, ga-nim, ey sa-nok o-ca-gim. Ma-la-ti-otu-vu-ot de-yug-ut u-ni. A-din-la-lar u-ot A-pur-hay-ut-ut. Gi-zul-blir gi-zu-lir mo-mo-nom. Re-ye-ut-i-ot-i-ot di-pit-ti-jah-nom. Deklamatory. A-din, se-mm u-ot. A-din - sa-nim ey si-kil o-ca-gim? A-din, se-mm u-ot. Sur-dan-ace-de re-hum, ca-nim, ey sa-nat o-ca-gim A-din, se-mm u-ot. Ier-din u-ot, se-mm, se-mm, ey se-nat o-ca-gim! Ma-doo-siy-yet! La-ka-ka-ka!</p>

Ex. 50. 121 122 123 124 125



**MÜNDƏRİCAT**

90 illik yolun uğurları.....	3
I HİSSƏ. Azərbaycanda peşəkar teatr təhsilinin yaranması və inkişaf mərhələləri .....	24
<i>Aktyor, rejissor və teatrşünas kadrları hazırlığının yeni mərhələsi.....</i>	34
II HİSSƏ. Dövrün ictimai sıfarişi: ekran sənətlərinin tədrisi .....	85
III HİSSƏ. ADMİU-da musiqi təhsili.....	94
<i>Musiqi təhsilinin püxtələşməsi dövrü və bugünü.....</i>	106
IV HİSSƏ. Azərbaycanda ilk ali rəssamlıq təhsili: zamanın tələbi və gerçəklilik.....	132
V HİSSƏ. Mədəniyyət və incəsənətin tədrisində ictimai-humanitar elmlərin rolu .....	175
VI HİSSƏ. Kulturologiya yeni elm və tədris sahəsi kimi .....	189
VII HİSSƏ. ADMİU-da tədris prosesinə və yaradıcılığa xidmət edən qurumlar.....	204
VIII HİSSƏ. Universitetimiz dünya meridianlarında .....	231

Timuçin Əfəndiyev

**MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏTİMİZİN  
MƏBƏDGAHI*****ADMİU - 90*****Bakı-2013****Redaktoru:**filologiya üzrə elmlər doktoru,  
professor Aqşin Babayev**Buraxılışa məsul:**sənətşünaslıq üzrə fəlsəfə doktoru,  
dosent Xəzər Zeynalov

Yığılmağa verilmiş: 07.12.2012  
Çapa imzalanmış: 08.01.2013  
Şərti çap vərəqi: 22,5. Sifariş № 01  
Kağız formatı: 70x100 1/16.  
Tiraj:500

Kitab ADMİU-nun Nəşriyyat-Poliqrafiya Mərkəzində  
hazır diapositivlərdən istifadə olunmaqla  
offset üsulu ilə çap olunmuşdur.

*Ünvan: Bakı ş., H.Zərdabi küç., 39a*